

MİR CƏLAL

FELYETÖNLAR
ŞEİRLƏR
OÇERKLƏR
TƏRCÜMƏLƏR
XATIRƏLƏR





MİR CƏLAL

ADİLOĞLU

www.adiloglu.az

MİR CƏLAL

Seçilmiş əsərləri
5 cilddə

MİR CƏLAL

Seçilmiş əsərləri

HEKAYƏLƏR
FELYETONLAR
ŞEİRLƏR
OÇERKLƏR
TƏRCÜMƏLƏR
XATIRƏLƏR

FELYETONLAR
ŞEİRLƏR
OÇERKLƏR
TƏRCÜMƏLƏR
XATIRƏLƏR

V CILD

Tərtib edənlər:

Nərgiz Paşayeva
Təhsin Mütəllimov

Redaktor:

Şəmsəddin Axundov
Nüsrət Süleymanoğlu

Rəssam:


FELYETÖNLAR

MİR CƏLAL. ƏSƏRLƏRİ. 5 CİLDƏ. V CİLD.

Bakı, ADİLOĞLU nəşriyyatı, 2013, 318 səh.

ISBN: 978-9952-25-128-9

© ADİLOĞLU, 2013



SƏRXOŞLAR

*Gənəcə şəhəri və stasyonunda sərxoşlar gecə yoldan
keçənləri rahat burakmuyorlar.*

Əla ya əyyühəs-saqı dutub dünyani sərxoşlar!
Buraxmaz çarşidan keçsin gecə insanı sərxoşlar!

Olubdur məsti-layəqəl nə söylər hərzəvü-hədyan,
Qadın görçək, şitab eylər ona canın edə qurban.
Buna baş əqməsə hər kim, verərlər qətlinə fərman,
Saat səkkiz olunca hər tutur meydanı sərxoşlar!

Bədəndə bir libas qoymaz, başında saxlamaz şapka,
Ayaqda çəkmə yox, beldən açılmış sallanır toqqası.
Qarın – qıpqrımızı – titrər hesab eylə tuluq, daqqası,
Xəyal etməz cəza, qanun, nə də zindanı sərxoşlar!

Təsadüf etsə bir fayton o saat da əylədir hökmən,
Səvar olsa sabahadək dəxi tərk eyləməz əldən.
Kəsilmiş sərxoşa zorluq qəvilik ruzi-əvvəldən,
Əlin tərpətməmiş gördün axitmış qanı sərxoşlar!

Xəyalı-eşq bir yandan, şərabın karı bir yandan,
Ucaldır sərxoşu etmiş müəzzzəm bəyü sultandan.
Çıxanda – seyr ilə cah-calalə – bir müdir yandan,
Yataq etmiş tamamən kəndinə şantani sərxoşlar!
Salarlar şəhrə tezliklə çaxır böhranı sərxoşlar!

*"Söhrət"
1926*

MƏSCİD BÜSATI

Yetişdi mövsümi-matəm, göz aç, ey şia, yatmaqdan,
Usanmaz şia bu ayda nigarə qaş-göz atmaqdan.

Nəzər sal məscidə bir yanda «Cəfər mürdəşir» durmuş,
O yanda «kəlləpəz» Mehdi büsat matəm qurmuş.
Bu yanda bir böyük övrət, yanında «köndələn» çavuş,
Göz açmur rövzəxan «hacı» dəmadəm huri satmaqdan,
Usanmaz şia bu ayda nigarə qaş-göz atmaqdan.

Yığılmış başına şeyxin müridi-mürşidi-cahil,
Hirıldar minbər altında «yetim» Əkbər, «yoluq» Kamil.
Bu yanda bəhs açıb dinü şəriətdən Mirismail,
Deyər şia olan doymaz bu ayda yasə batmaqdan,
Usanmaz şia bu ayda nigarə qaş-göz atmaqdan.

Gələn daxil olur əldə corabı, çəkməsi, məsti,
Məharət göstərir səqqa əlində bir böyük bəsti.
Əlində bir «dəxil» söylər qiyamət bəhsini məşdi,
Açılmış sinələr şap-şap keçib əflakə çatmaqdan,
Usanmaz şia bu ayda nigarə qaş-göz atmaqdan.

Məsciddə qalmaqal, hay-küy, mücavirlər deyir vur-vur,
Yetişdi Xoylu, Səlmaslı ağac əldə tutuldú şur.
Seçilmiş dəstəyə «leylək» Tağı bir növilə məmur,
Diyər kim ağlamaq məqsəd; bizi xalıq yaratmaqdan,
Usanmaz şia bu ayda nigarə qaş-göz atmaqdan.

Qabaqda doqquz ağsaqqal, daralınca dəsteyi-zəngən,
O qədri ali Təbrizli düzülmüş; xəlq olub heyran.
«Güney» xəlqi olub məhzun; «Əhərli» və Hüseyn guyan,
Yorulmaz «Ərdəbil» əqli sinə, baş, döş qaratmaqdan,
Usanmaz şia bu ayda nigarə qaş-göz atmaqdan.

Miyani-maclisa kəşkül qoyub durmuş «bala» dərvish.
Ümuma beçə «oğlanlar» bunun ətrafinı tutmuş.
Oturmuş «lüt nəsir» ağır, salır həm məclisə suriş,
Ağam vay-naləsi çatmaz buna həmtə uzatmaqdan,
Usanmaz şia bu ayda nigarə qaş-göz atmaqdan.

*“Şəhab”
1926*

İMPERYALİSTLƏR TANCA ÜZƏRİNDE BOĞUŞURLAR

Yurdumuzu müstəmləkə bəhrilə abad eyləriz,
Meydan oxur aləmlərə, zor və hünər yad eyləriz,
Hər Şərqi istismar edib, getdiyə bərbad eyləriz,
Dünya tanır nəslən-bə-nəsil, bizlər böyük əyanlarız,
Sübə olmamış vaxtsız xoruzlar tək dəmadəm banlarız.

Duyduq sərasər həpimiz «quyruq» iyi var Tancadə,
İspanyamız çəkməz əlin iş bu boğazdan ölsə də,
İngiltərə çıxdan bəri at oynadır bu sahədə,
Adətdi qarışmaq bizi, biz də belə insanlarız,
Sübə olmamış vaxtsız xoruzlar tək dəmadəm banlarız.

İtalyamız baq qaldırıb, şərqə çevirməz «nəhs» üzün,
Çoxdan plan qurmuş tuta şərqi təmamən «Musilin»,
Cəmiyyəti Əqvama bax, imperiyalistlər bir «durbin»,
Yeksər yixilmişdir ki biz dünyayı tez səhmanlarız,
Sübə olmamış vaxtsız xoruzlar tək dəmadəm banlarız.

«Şərqə çevirmək» yüz bizi şimdə müqəddəs bir şuar,
Cümə Mərakeş ölkəsin etdi firənglər tarmar,
«Tanca» ilə dür amalımız şərqə çakək möhkəm hasar,
Bu məqsədə çatmaqla biz şərq əhlini zindanlarız,
Sübə olmamış vaxtsız xoruzlar tək dəmadəm banlarız.

Göstərməsin Allah əgər şərqli oyansa dəmbə-dəm,
Qoymazlar əsla qərbilər şərqa ata bir də qədəm,
İmperialistlər ol zaman şəqsiz tutar dərdi vərəm,
Kimlər deyər bizlər həmən keçmişki ali şanlarız,
Sübə olmamış vaxtsız xoruzlar tək dəmadəm banlarız,
Leş üstə daim əlləşib yekdigi böhtalarız.

*“Söhrət”
1926*

RAMAZAN HƏSRƏTİ

Ramazan ayı münasibətilə mollalar nəğmə oxuyurlar.

On bir ay həsratına tab eyləməz can, Ramazan,
Gəl yetiş, can Ramazan, can sənə qurban, Ramazan.

Gözləməkdən gözümün nuru gedib, kök saralıb,
Həsratindən yürəgim qanə dönüb, lap qaralıb,
Firqətin bəxti qara cismimi bu halə salıb,
Çəkdigim dəndlərə dözməz yəqin insan, Ramazan,
Gəl yetiş, can Ramazan, can sənə qurban, Ramazan.

Bir tərəfdən gəlirim yox, üzüm ac, gözlərim ac,
Gecə-gündüz çalışıb tapmayıram dərdə əlac,
Bəs haçan «siftə» bazarı tapacaq bir də rəvac?
Şübhəsiz, tezlik də olsa nümayan, Ramazan,
Gəl yetiş, can Ramazan, can sənə qurban, Ramazan.

Neçə vaxtan «plov»a, «şərbət»ə həsrətdi canım,
Görmürləm bircə yişinçəq, nə də bir «nazlı» xanım.
Bir evin küçü kəsilmiş də dağım, həm aranım,
Xabi-qəflətdə uydurdum necə «heyvan», Ramazan,
Gəl yetiş, can Ramazan, can sənə qurban, Ramazan.

Batdı hərçənd məhərrəmdə bığım «el» yağına,
Gecə xəlvətlə gedərdim həmi «bulvar» bağına.
Payızı getmiş idim «Kislovod»un yaylığına,
O zamandandı varam didəsi giryən, Ramazan,
Gəl yetiş, can Ramazan, can sənə qurban, Ramazan.

Ramazan olsa qurardım da yəqin eyş sıfat,
Şərəfile bu ayın «tazalənir» kirli həyat.
Axıdır cib-cibişdənə qızıl nəhri – «Fərat»,
Hər orucluqda dolur köhnə «cibişdən», Ramazan,
Gəl yetiş, can Ramazan, can sənə qurban, Ramazan.

Sanaram vaxtimi, həm saatimi, saniyəmi,
Ki havaxt çatsa orucluq «silə» dərdü qəmimi,
Yetişib nura boyatsın bu qara aləmimi,
Eyləsin qəlbimi misli-məhi-taban Ramazan,
Mollanın dərdinə bu dəhrdə dərman Ramazan,
Layiqincə sənə qiyət verə dövran, Ramazan,
Gəl yetiş, can Ramazan, can sənə qurban Ramazan.

*“Söhrət”
1927*

DARDANEL

I

-Ayın başında, maaş cədvəlinə qol çəkib neçə yüz manat alırsınız, elə bilirsiniz ki, bir igidlilik elədiniz?

Oğlanlar tanıyıram, bir ay deyil, beş ay da kassa qabağına yaxın gəlməyə, uf deməz. Bizim Dardanel Qurban kimi.

Dardanel Qurban belə igidlərdəndir.

Qurbana niyə Dardanel deyirlər? Bəlkə Dardaneldən gəlmişdir? Bəlkə Dardanelin tarixini yaxşı bilir?..

Yox! Qurbana ona görə Dardanel deyirlər ki, o, pivəxanada işləyir.

Pivəxananın Dardanelə nə dəxli? Pivəxanada bir Qurban işləyir, yüzlərlə adam var, niyə onlara Dardanel deyilmir?

Məsələ belədir ki, adam ilə adamda, işçi ilə işcidə, atalar demisiş, zəmin-asiman təfavüt var. Pivəxanada işləyənlərin heç birinə Dardanel demək düz olmaz. Gərk Qurvana Dardanel deyəsən! Bu ləqəbi o kişi qazanıb, fəth edibdir.

Üç il bundan qabaq yeyinti ticarəti şöbə müdiri ilə Qurbanın ara-

sında belə bir söhbət oldu:

- Qurban, gəl sən idarədə işlə, mənə kömək elə!
- Yox, yoldaş müdir, mənəni satıcı qoy!
- Qurban, saticılıqda 150 manat məvəcib var. Sən kifət sahibisən, ayrı işə qoşaq səni!
- Yox, yoldaş müdir, satmağa əlim öyrənib.
- Qurban, saticılıqda dolaşarsan, gəl sənə sklada qoyum?
- Yox, yoldaş müdir, mən heç kəs çəsdirammaz. Beş ildi...
- Qurban, pivə krantını sən ayrı şeyə oxşatma. Dardanel boğazıdı, tab gətirəmməzsən ha!..
- Yoldaş müdir, mənə xor baxma, mən dünya görmüşəm, çox elə Dardanellərdən keçmişəm, prikazımı ver!

Müdir gülümşəyib əmr yazdı. Qurbanı Zevin küçəsinin tinində - bulvar ağızındaki pivə budkasına satıcı təyin etdi.

Babali deyənlərin boynuna, guya uzun çənə-boğazdan sonra Qurban bu vəzifəni iki min manat nağd pula müdirin özündən alıb. Bu şərt ilə ki, hər ay maaş cədvəlinin yanına gələndə bir dəstə yüzlük çıxarıb kassırın qabağına qoysun, özü də qol çəksin.

Çox qəribadır. Tutaq ki, Qurban beş yüz manatı müdirə dost payı verir, bəs kassırın burada xeyri nədi, həmin pulu gecə vaxtı gətirib müdirin evinə atmamış ürəyi sakit olmur?

Kassırın də birinci xeyri odur ki, savab iş görür, ikinci də ki Qurban öz adının qabağından qol çəkib gedir, 150 manata tamah salmur.

Bəli, düz on dörd aydır ki, Dardanel Qurban bir qəpik maaş almır, ayda 500 manat əli ilə verir, hökumətə qulluq edir.

Söz düşəndə müdir əlini əlinə çalıb sevinclə Qurbanın danışdırı:

- Çox namuslu işcidir. Neçə dəfə onun maaşını artırmışıq, irəli çəkmışık, gəlmir. Deyir, mən bu xırda işimlə hökumətimizə daha artıq mənfaət verərəm. Ürəyi də yuxa adamdır. Deyir, sovet vətəndaşı mənim əlimdən sərin pivəni alıb içəndə elə bilirəm külli-dünyanı mənə bağışlayırlar...

Qurbanın arvadı kişini qısnasdırırdı:

- A külbaş, pivə satmaqdən nə qazanacaqsan ki, ayda beş yüz də rüşvət verəsən?

Qurbanın əlini onun dodaqlarına qoyurdu:

- Yavaş danış, a mürtəd qızı! Əvvəla, rüşvət demə, prosent de!

Qaldı, qazancın fikrini çekme. Sən elə şeyləri anlamazsan. Xor baxdığun o piva kranti, doğrudan, Dardaneldir. Neçələri gözünü ona dikib. Bu gün qulluğumu satım desəm üç min verərlər.

Arvad daha da maraqlanır, dik-dik Qurbanın gözünün içine baxır:

- Başa düşmürəm. Dardanel onun harasıdır! Pivə zəhrimər olmuş ölçü ilə çəkib sənə verirlər. Stəkanı filan qədərdən də pulunu istayırlar. Daş-başı nədən elayırsən burda?

Qurban arvadının ilk sualından yayına bilmədi: qolundan tutub yanında oturdu:

- Mənim xoşbaxlığım burasındadı ki, müştərilərim də sənin ki mi başa düşürlər. De görüm pivə görmüsən?

- Görmüşəm. Saman suyu kimi sarı...
- Sarılığını demirəm. Qabdan-qaba boşalanda nə olur?
- Nə olur?
- Nə olacaq, köpüklenir! Hələ kranti ki, xışmanın bərk açırsan, stəkanın yarından yuxarısı köpük olur.

- Köpüyün sənə nə xeyri?
- Yenə qanmır ha! Yarım stəkanı bir stəkan əvəzinə yeridirəm gedir də!

Qurban bu cavabını elə qətiyyət və ehtirasla dedi ki, arvadın dinəcəyi olmadı. Ancaq bir qədər düşünəndən sonra yadına gəldi:

- İçən, bəyəm, axmaqdı, gözləməyir, köpüyü yata?
- Ay rəhmətliyin qızı, gözləməyə vaxt var, hövsələ var? Hərə is-təyir bir damcı da olsa, boğazına töküb ürəyini sərinlətsin, sən nə qoyub, nə axtarırsan.

Qurban nə fikirləşdi, səsini dəyişdi:
- Olur ha, sən deyən kimi, mərdimazarına da rast gəlirsən. O gün biri başlıdı ki: "Yoldaş, stəkanı yarım elədin!"

Mən də vurdum dəlisovluğuma, stəkanı çəkib əlindən aldım, qoy-dum krantın altına. Doldu, daşdı, götürmədim. O yan-bu yandan müştərilər qışqırışdı: "Canım, götürsəniz o yana stəkanı!" Mən də dedim:

- Görürsünüz zələm oğlunu, damcı davası eləyir? Gərək bunun üçün altı saat vəravvürd eləyəm!

Nə bilim, haçan basıb onu növbədən çıxartdlar.
- Ləngitmə, - dedilər, - bu istidə kişi qoy işləsin!
Ay arvad, müştəri olmasın, sən ol, bir də deyərsən ki, "yoldaş,

stəkanı yarımçıq elədin?"

Sən onu niyə deyirsən? Bəyəm pivə hər yerdə tapılır? Toy eləyən oğlanlar var, şübhəsinə bir qızıl desən əsirgəmir. Onun gözü qızanda, mənim kimi kasıbın da bəxti açılır da!..

II

Müdir Qurbanı yanına çağırıb məyus bir xəbər verdi:

- Qurban, iş belə gətirib ki, gərək səni qulluqdan qovam! Bilirsən, incimə, necə deyərlər, dostuq, səni çox istəyirəm. Amma özümü səndən də çox istəyirəm. Mən səni Dardaneldə saxlasam, özüm də sən qarışqıli guruppultu ilə dənizin təkinə batacağam...

Qurban başını aşağı saldı. Dostunun açıq səhbəti onun xoşuna gəlmədi. Dardaneldən ayrılməq dərdi ürəyini parçaladı, ciyinləri qalxıb düşdü, köksü boşaldı:

- Necə məsləhət bilirsiniz, elə eləyin. Razi olmaram mənim üstümədə sizə söz gəlsin!

Dilində bunu deyirdi, amma ürəyində verdiyi pullara hayıfsıldır: "Burnundan tökülsün o qaragöz yüzlülər..."

Müdir Qurbanın mülayim danışığından, qəməgin durmağından anladı ki, incimişdir. Qolundan yapışış otağın bir küncünə çəkdi, könlünü almaq istədi:

- Elə düşünmə ki, dostum məni güdəzə verdi. Xeyr! Bu canımın ölmüşünə, çarə yoxdur. Qaldı, iş babətindən qəm eləmə, birisi gün bir mənə zəng vur!

Birisini gün Qurban özü gəldi müdirin yanına.

Müdir ona ayrı qulluq təklif elədi:

- Gəlsənə, səni göndərəm ayrı Dardanellə, su budkalarından birlənə?

Müdir bunu dedi, Qurbanın cavabını gözləmədən əlavə etdi:

- Təfəvvütü nədi, həmin Dardanellə boğazıdı, ancaq buradan acı pivə yox, şirin siroplu su ötür...

- Bir şeyin ki, mayası su ola...

- Baxma, bu su çörəkli sudur.

Qurban yeni vəzifəni boynuna götürdü. Əyri küçənin ayağında su satmağa başladı.

İşə girən günü müştərinin ağızını yoxlayanda bildi ki, bu Dardanel o Dardaneldən geri qalmaz. Doğrudur, burada maaş otuz manat əskikdir. O da doğrudur ki, siropu ölçüb stakanə tökmək üçün üskük-lər qoyublar. Ancaq məsəldir, bir yandan bağlananda, bir yandan açılar. Yayın bürküyü hamını su budkalarına qovur. Adam adam üstə çıxır. Eləsi olur, on stakan suyu birdən başına çekir. Belə yerdə üskükə fikir verən kimdi! Pulun artığını sayan, əskiyini yoxlayan nə gəzir?

İlk günlərin təcrübəsi göstərdi ki, azı 3-4 şüsha sirop qənaətə salmaq mümkündür. Şəkərin kilosu filan qədərə gedir, 4 şüsha sirop az şeydirmi?

Ancaq siropu təzədən şəkərə çevirmək olmaz ki!

Qurban aciz deyil, hər şeyi xırıda verməyi bacaran adamdır. Bir axşam sirop şüşələrini balaca qardaşına verib bərk tapşırıdı:

- Tezdən durarsan, bala, dərsi-mərsi də qoy yerə, ağ vedrəni şollar suyu ilə doldurub, apararsan kolxozi bazarına. Hər stakanə bir xörək qasığı sirop tök, stakanı altı şahidən ver kolxoçu qardaşlar içsin, caruna dua eləsin.

Balaca qardaş Qurbanın tapşırıǵına əməl edirdi. Hər ikisi axşam bütürüşmiş, əzilmiş, islanmış pulları sağ-sol ciblərindən, yan, qoltuq ciblərindən, köynək, şalvar ciblərindən çəngə ilə göy müşənbəli stolun üstünə tökür, baxıb gülürdülər. Qurban qışqırırdı:

- Can, səni yaradana qurban olum, ay Dardanel.

Balaca qardaş soruşdu:

- Qurban dadaş, sən Dardanel nəyə deyirsən?

Qurban ona ayrı baxırdı:

- Beş ildi coğrafiya oxuyursan, halə Dardanel bilmirsən, ay kora-zehin? Bir də məktəbə ayaq bassan, gönünü soyaram.

Qurbanın arvadı da çervonları düyüncəsinə yiğib Mostorqları gəzir, biləyinə qızıl bilərzik, boynuna mirvari boyunbağı, qoluna sarılıq qolbaq alır. Ancaq ürəyində kiçik bir vahimə var:

- Qurban Dardaneldə nə qədar dayana biləcək! Qonşular, tanışlar böyük bir maraq ilə bu məsələdən danışırlar:

- Qurban yənə Dardaneldədir?

- Hələlik Dardaneldədir!

ŞEİRLƏR

«QIZIL OKTYABR»

Ölkəmizi xandan, bəydən qurtaran,
Nurlu işıq ziyanı verən sən.
İnqilab ki, yüksəklərdən yüksək sən,
Qızıl Oktyabr, şərəflə bir adın var.

Meyvələrin bu günlərdə yetişmiş,
Köylü, fəhlə bir-birilə görüşmüş,
Doqquz illik bayramında öpüşmiş,
Bayramına ölkələrdən təbrik var.

Fabrik, zavod istehsalat yüksəlib,
Hər tərəfdə mədəniyyət saçılıb,
Traktorla köylərimiz bəzənib,
Qızıl Oktyabr, şanlı günün var.

Sənin adın titrədir zalimləri,
Vaxt arayır qənşərindən qaçmayı,
Məzlum, fəqir ellər sənlə yüksəlir,
Bu cahanda sənin şanlı adın var!

“Şəhab”
1926

DƏNİZİN CİNAYƏTİ

Görməyə gəldik səni biz uzaq ölkələrdən,
Aman, ey Qara dəniz! Bu tatlı görkəmlə sən
Ruhları cəzb etməyə, sanki, yarandın, əvət!
Dalğanda nə şətarət... üzündə nə lətafət!
Sahilində bahardan nəşələnən "mələk"lər,
Yağdıraraq nəşələr, qıruba ninni söylər.
Sinəni zinətlədən yelkənli ağ qayıqlar,
Nazənincə bu rəvəşlə cöhrəni nurlandırılar.
Ötür pənbə döşündə qızıl tachı vapurlar.
Qəhrəman donanmanın heykəlidir, sanki, var.
Ara-sıra ləpələr seyhə kimi daşaraq,
Sahili qamçılarla döyər xəfifcə ancaq,
Hələ acırsın kiçik, talesiz baliqlara,
Oynasır-oynasırlar, sonra düşərlər tora.
Sahildə elektrik sütunların kölgəsi,
Qat-qat olur sularda qırmızı qırbac kibi.
Səyyahlar ixtiyarsız, durur baxmağa bayğun,
Seyrə dalır uzaqdan gələnlər yiğin-yiğin...
Fəqət, ey gəca kibi keçmiş qara dəniz!
Bir cinayəti alan xatırladaq səndə biz;
Bu suslu mənzərənlə ağır cinayətin var,
Hər kəs unutsa, lakin unutmaz proletar!
Bu dənizdə – qalbimiz təəssüflərə doldu.
"Mustafa Sübhi" adlı bir elçimiz yox oldu...
O, bir nalaklı – Şərqiñ qızıl firtına quşu,
Sarsıtmak istərdi həp zəncircili quruluşu.
Qəlb evimizdə bağı onun məhəbbət izi,
Səni görmək odur ki, narahat etdi bizi...
Ey önmədə suçundan sallanan qara dərya!

Yaxşı yadında saxla – yaxşı yadında saxla!
Xarakteristikanı öz əllərinlə qaraltdın.
Onsuz da, var dərdinə dərin bir yara qatdın.
O silinməzlə ki, kölgəli sinəndədir,
Unutulmaz Sübhıya ölməz bir nişanədir.
O, bir məzar daşıdır, yaşayacaqdır mudam.
Ta yaşıyan "Sübhi"lər qoparacaqdır qiyam.
Onun ayıq fərəhli yüzündəki rəşadət,
Bu dənizdə bir zaman qoparacaq qiyamət,
Dalğaları savrılıb saflanacaq ki bir gün!
İntizar yürəklərə yapılacaq son dügüñ!

Batum, 18 iyun 1928

ŞİMALDAN SƏS

Aprelimiz münasibətilə

Məhbəsim əbədiyyətin məzarı kibi qaranlıqda,
Dəmir qəfəsimi dəmir divarla hasarlayan
canavar gözlü qartallar

Daima ayıqdı!..

Ağır dəmir

Zəncir

Ataşlı ah ilə yanın boğazımı silir,

Üzviyyətim ażılırdı!

Səsim acızlıyin kimsəsiz üfüqlərində sönür,

Varlığımın sonu kibi nəfəsim ölgüncəsinə dönür!..



Eşitmədiyim bir səs yucaldı

Qəfəsi yardı,

Qartalların yüzü saralıdı.

Qırılan zəncirin tökülen pası

Ki, tərkibindəki çəmişin çürük təməlləri var idi.

Topuğuma vardı.

Bən

Birdən

Əlimdən tutan bir qüvvətin salamı ilə düzəldim

Durdum

Ona yönəldim...

Sordum...

Mühitimi saran səsi.

Sordu adımı
Sarıdı qanadımı,
"Qızıl Azərbaycan!" yazdı.
Məhbəsimi dibindən qazdı,

Gəldim dilə,
Şimalı göstərdi
Və dedi:

Dinlə: –
– Bu qovğaaa... son ən qəəə... ti
Şanlı... biiir... hərb oluuur...
inter...nasionaaalla
İnsanlıq...caaan... buuu...luuur!...



Şimal,
Internasionallar
Ordusuna qovuşdum.
Əl-ələ tutuşdum...

Salama sarıldığ,

Zəfər bayrağının dalğalı kölgəsi altında

Daşdıq,

Üfüqləri aşdıq...

Ağır addimlarla qoşduq!

Coşduq, ərzin qortal buynuzlu saraylarına yanaşdıq,

Durdug, tağım komandası ilə,

Son və qəhredici təpik vurduq...

Qartallar yerə sərildi,

Qanadları gərildi.

Əsgilik yedi qat yerin dərinliyinə batdı.

Burjuazianın həyat mexanizmi yatdı.

Verildi: – qudok

Anılan yeni texnikali dünyanın

Əsasını marksizm yolu ilə qurduq,

Yaşayışı zəhmətlə yoğurduq.

ANAMIN VƏSİYYƏTİ

Saralırkən 60 yıllık niyaran gözləri,
Həyatdan tok qözlərini yukarı.
Kaldırarak, süzmüşdü:
Son nəfəsi ilə, olərkən, boğuş səsilə
Demişdi: - Tələbə ol, tələbə...
Gir məktəbə, fəqat... unutma sən,
Kızıl sakkalında mələklər dargah yapan,
Yazılı, zallı, allı, calallı, şəhid babanın
Bir çocuğusən...
Baban gedən yolu, daha kayım addımıla getməlisən.

Səslər azaldı, çıraqçıq çaldı...
Girdik sinifə."İctimai müsahibə".
Dərsimizdi:
- "Nə rus, erməni, nə də islam var",
Ancaq var: - Burjuy, proletar
Əzən, əzilən, zəhmət, istismar.
- Tədaim oyandı, anam xatırlandı:
Dinin "ədaləti": - iktisadi ihtiyacdır.
Ruhanilər: - Gözünə kədər kabarlanan
Zəhmət surulərinə möhtacdır.
Maddiyyət gündən-günə silkələdi kafamı,
Duyarak düşünməyə çökaldı istaham.
Açıldı öntümdə inklabi təsəvvürlərin lentası.
Maddiyyətlə dolu kafamın kasası.
Bənimsədim sinif mücadiləni
Okudum bu müadələni: -

"Həyat daimi mübarizədir".
İçimdə bir yürüş, yaşayışı bilməyə
Oyandi, çalkalandı "Ayık ol!" deyə-deyə.
Məsləkimdən eştidim qurultulu bir xitab: -
Məfkurəvi inkilab, Məfkurəvi inkilab!

1929

MÜXBİR

Əlində qızıldan bir qələmi var,
Masaya söykanib hey yazar-pozar.
Hərdən səssiz olur, dahir, düşünür,
Hərdən çöhrəsində bir sevinc doğar.

Boş vaxtında gedər idarələrə
Gördüyü nöqsanı yazar dəftərə.
Kızıl neştər ilə getdiyi yerə,
Tənqid odu vurub, yandırar-yaxar.

Sosyalizm elinin bir gözətcisi,
Aləma göstərir yakşını, pisi,
İnkilab yavrusu, şura pərisi,
Alnında silinməz, şanlı bir vəkar.

Ey şura elinin qənc kontrolu!
Sən ki xoşbəxt oldun, tutdun bu yolu,
Alqışlar, uğurlar sənə, nə mutlu
Tarixə yaraşan adın var ki var!

1929

ÖÇERKLƏR

ÖZƏK RAPORT VERİR

Yox. Özək buna qətiyyən dözə bilməz. Bu kəsir bizi batırar. Komsomol belə düyünlərdə dayanmamışdır. Məntəqənin ən böyük kəndində komsomolçular tisbağa yürüşü gedə bilməz: 31 komsomolçudan 15-i kolxozdadır. Kolxoçuluğumuz ağızda, dildədir, işa galanda bitərəflərdən təfavüt görmürük. Partiya və komsomol tapşırıqlarını yaxşı yerinə yetirmək üçün heç kəs özünü bərkə vermir. Üzvü heyətinə arxayındır, heyəti üzvüna...

Kökündən dönüş lazımdır. Başqa özəklər yarışır, komsomolun səsi dünyani tutub, bizim özək bu səsə qarışa bilməmiş...

Mirzənin iti və təsirli çıxışı Alınçalı kəndinin komsomol özəyi haqqında idi. Bu özəyin işi acınacaqlı halda idi: rəhbərlik xarab olmuş, gənclər işdən soyumuş, aylarla iclas olmur, direktivlər nəinki icra olunur, hətta müzakirə də olunmurdu. Özək otağında bir sükut, hərəkətsizlik! Plakatların rəngi getmişdi. Rəsmələr saralmışdı. Siyasi savad kitabları üzərində əl qalınlığında toz. Katib traktor kursundan hələ də

qayıtmamışdı. Kolxozen hesabdarı komsomol üzvü Mahmud görməmişlik edərək özünə 400 əmək günü yazmışdır. Tamamilə bərabərçilik aparmışdır. Üzvlər onu şəxsi tənqidə tutanda acığını tuturdu. "O, mənim öz işimdir" deyirdi.

Bundan, özək işində olan bu kəsirlərdən istifadəni unutmayan Hacı Rəsul xoda düşmüdü. O qolyanunu fışqırdaraq, doqqazlarda görünürdü. Boynu o qədər də qınuşa girməmişdi. O, gümanı gəldiyi adamlara və on çox qadınlara yanaşaraq, "nəsihat" verərdi:

- Görürsən, kolxozi adamı elə quruda qoyur ha. Kolxozi, kolxozi. Bu da sənin kolxozon, günün 14 şəhuya gəlmir. Amma mən işləyəndə heç olmasa, tör-töküntüdən yeyir, axırda da qəpik-quruş alırdın. Görərsən, kolxoza qalsan günün bir abbasıya düşəcək. Çix, çıx get, başına bir çarə tap. Hacı əmin birçə ölüm gününü bilmir. Bax sonra özün peşman olacaqsan...

Doğrudur, tülkübaş Hacının tələsinə düşəsi adam az qalmışdı. Hətta arx təmizləyən Dayı Rəsul Hacının "nəsihətinə" dirləyərkə:

- Sənin kimi canavarların toruna düşəsi halımız yoxdur, - demişdi. Lakin Hacının sözləri tasısız də qalmırdı. Manqal başında qızınlaraq, "kişi düz deyir" deyə təsdiqləyən qolçomaq quyuqları da yox deydi.

Mirzə bu vəziyyəti görərkən gənclik qanı başına vurmuş, qan damları çarpmışdı. Dincəla bilmirdi. Onu həddindən artıq "yandıran" hesabdar Mahmudun hərəkəti idi. Mahmud qəzetləri oxumamış, yeni qararlardan, əmək günü haqqındaki yeni tapşırılardan xəbəri yoxdu. O, tam bir bərabərlik aparmaqla heç kəsin qəlbini dəymək istəmir, hər kəs əmək gününün azlığından danışırdisa, Mahmud onun gününü artırmaqdə bir çatınlık görmürdü. Hər səhər işə çıxanların hər birinə gün yazar, onun işləyib-isləmədiyi haqqında düşünməyi yadına salırdı.

Mirzənin necə acığını tutmasına, o necə əsəbiləşməsin ki, Mahmudun səhvi düşmənlərin, qolçomaqların hərəkətə gəlmələrinə, kolxozi əleyhinə tabliğat aparmalarına imkan yaradırdı?

Mirzəni kəndə katib göndərən komsomolun rayon komitəti katibi:

- Get, səndən kənddə bolşevik mətanəti, revolyusion bolşevik

möhkəmliyi, sinfi ayıqlıq nümunəsi göstərməni gözləyirik, - deyə onu yola salmışdı.

Mirzə gəldikdən sonra açılan qapalı iclas soyuq otaqda, qarlı gedədə aparılmağına baxmayaraq, uşaqlar hamısı qızışmış, tərlə-tərlə danışırlardı. Bu iclas komsomol qüvvəsini hərəkətə gətirdi. Özək hücum ştabına döndü.

Rayon komitetinin tapşırıqlarına əsasən işlərin operativ planı düzüldü.

O gündən, iclasdan sonra komsomolcular işə ciddi girişidilər. Yün-gül süvari dəstəsi, təşviqatçı, pioner işçisi, briqadalar, məsul nümayəndələr... Hər kəs üzərinə qoyulan planı vaxtında ödəməyə can atıldı. Onlar "filankəs burada deyil, sabah eləyərik, nə taləsirsən? Rəsmi olma-sa razılıq vermərəm..." kimi obyektiv bəhanələri eşitmək istəmirlər. Onlar briqadalarda aktiv işləyirdi: budur, 5 günün içində pambıq tapşırıqlarının ödənməsində 27 prosent irəliləmə var. Muzdur Rəşid, Leyli xala və başqları Mirzəni görüb üzr istəyir, Hacı Rəsulların gizlin hiyləsindən xəbər verirlər. El savad kurslarına töküldü. Kənd müəllimi kəndə radio gətirmək üçün maarif şöbəsilə "elin çək, yaxam cirildi" ya düşmüşlər. O, radio almayıncə kəndə qayıtmayacağını söyləyirdi: "Kənd komsomolu radio istəyir, vəssalam!" Hesabdar Mahmudun səhvlerini düzəltmək üçün Mirzə rayondan bir hesabdar çağırılmışdı. Əmək günləri götürəş qaydasına salındı. Əvvəllər bu barədə kolxoçular arasında "dedi-qodu" düşdüsə də, kolxozi sədri, sovet sədri və Mirzə məsələni müzakirə edib ümumi iclasa keçirdilər. Mirzənin izahati dinlənildi, götürəş qaydasının bütün kolxozlardakı müvəffəqiyətindən danışıldı və hökumət tapşırıqları oxundu. Əmək günləri götürə iş qaydası quruldu, tənbəl, müftəxor və düşmənlərin burnu ovuldu...

Komsomol özəyinin fəaliyyəti kənddə hamının gözüne çarpırdı. Kolxozen irəlidə gedən kütləsi özəyin ətrafına toplandı. Yeni partiya sıralarına verilmiş kolxoçuların dalınca kolxoçu gənc qız və oğlanlar komsomola daxil olmağa başladılar.

İndi Alincalı kəndinə gələnlər hər bir işdə komsomolun böyük yardımını hiss edirlər. Rayon komitəti və qəzetlərin çağış və tədbirlərinə Alincalı kəndi ilk səs ucaldır. "Komsomolçu" kolxozu yeni təsərrüfat ili-



nə keçərkən öz işlərindən raport verir.

Gənc bolşeviklər ştabına göndərilən raportda belə deyilirdi: "Gənclərin quruculuq rolu artır. Partiyamızın pambıq və kollektivləşmə tapşırıqları komsomolun baş məsələsidir. Biz sosializm quruluşun sürətini artırmağa var qüvvəmizi veririk. Qasim İsmayılov kolxozçularının təcrübələrini götürürük. Sovxozen köməyinə 7 komsomolçu göndərmişik. İşlərimizi yeni qayda ilə qururuq. Biz qalib çıxarıq! "Kim kimi" məsələsi kəndimizdə, partyanın rəhbərliyi altında, kolxozlar və komsomolun yorulmaz fəaliyyətilə sosializmin lehinə həll olunur. Yeni ildə biz tempimizi daha da artıracağımız."

1931

MÜNƏVƏRİ DİNLƏYİN!

Uzaqdan, şəhər toxucularının içindən gəlmış gülərzülü bir qadın özək katibindən söz aldı. O, çit fabrikası komsomolçularının məktubunu kolxozçu gənclərə oxuyurdu.

- Uşaqlar, 360 dəzgahımıza işçi çatmur. Hələ galən il dəzgahlar yarı-yarıya artacaqdır. Aşib-daşan Mil düzü, Muğan pambığını toxumaq üçün adamımız azdır. Gənclərdən 32 nəfəri bizə vermənizi xahiş edirik. Biz onları usta edəcəyik. FZS-də oxudacaq, sonra dəzgah başına qoyacaq.

O, məktubu qatlayaraq, "loru" dildə şəhərin, fabrikanın həyatından danışır, gənclər maraqla soruşurlar:

- Fabrika uzaqdadır mı?
- Neçə ayda toxumağı öyrədirsiniz?
- Sizdə komsomolçular çoxdurmu?

Dolu kimi yağan bu suallara nümayəndə iti və müfəssəl cavab verdi. Kənd komsomolçuları fabrikanın xahişini ödəməyə qərar çıxardı.

Sabahı, aydın bir payız səhərində məktəbli və pionerlərin dəf və şey-

pur səsi kəndi bürüdü. Gənc nəslin qaynar və daşqın sevinci Bir May günüňü xatırladırdı. Tarla zərbəçilərini və traktorçuları salamlayaraq, uşaq şərqilərlə yürüyən qızıl bir araba 22 nəfər yeni toxucu gənci dəməriyoluna, stansiyaya aparırdı. Onların arasında yalnız bir nəfər qız vardı: Münnəvvər! Küpəgirən qarilar Xavər xalani çımdıkladılar, dümsüklədilər: "A külbaş, hara buraxırsan qızı? Başına dəysin o oxumaq! Gədələrin arasındalar..."

Münəvvər bunları eşidormi?

O, ağızından süd qoxusu kəsilməmiş mübarizələrin qucağına atılmışdır, ilk məktəbi həyat, müəllimi komssomol özəyidir.

Aprel günüşti Münəvvərin qəlbini həqiqətən alovlandırdı. Münəvvərin inadı qarşısında qoca, qaltaq qariların naqqallığı əriməyə bilməzdii. O, komssomol iradəsilə sosializm şəhərinin çağırışına gedirdi.

Ayrılarkən təhəssürlə üzündən öpən anasına Münəvvərin cavabı bu idi:

- Ana arxayın ol. Mən bir sənin yox, həm də komssomolun qızı Yam. Mən qalib gələcəyəm...

Münəvvər hansı bılıkla FZS-a galmışdır?

Məktəb, yüzlərcə yeni gəlmis uşaqların sevinc və intizar qarışıqlı səsili guruldayırdı. Hərəsi bir rayon və kənddən gəlmis bu uşaqları, heç kəs əl verdirib, tanış etmədi. Lakin onlar iki günün içində qaynayıb-qarışaraq, hamısı sırdəş və can-ciyyər yoldaşı kimi mehribanlaşdırılar. Burada Münəvvər kimi qızların sayı-hesabı yoxdu. Münəvvər ömründə birinci dəfə idi ki, bu çoxluqda uşaq, xüsusən qız görürdü. Ona elə gəlir ki, bu qədər uşağın "haqq-hesabını" saxlamaqdən çətin iş yoxdur. "Yazlıq müəllimlər nə gün çəkir..." Yeni və maraqlı xəbərə çağırılan zəngin səsi uşaqları uzun, təmiz, işqılı bir salona yığıdı. Müəllimlər adları çağıraraq uşaqları siniflərə doldurdular.

Onları səviyyəyə görə qruplaşdırmaq lazımdı. Hərəyə bir 5-ci sinif kitabı verdilər.

- "Üşyan yarat" şeirini oxuyun, başa düşdүүнүзү yazın!"

Birişi kitabı bükərək:

- Biz bunu oxumamışq, oxuduğumuzdan ver, - dedi.

Münəvvər vəzifəsinə məşğul ikən durub müəllimi çağırıldı:

- Müəllim, anlaşılmır! Üşyan yarat! deyə kimə deyir, heç yazılımamışdır?

Uşaqların çoxu ruscadan heç nə bilmirdi. Xəritənin şimalını göstər deyəndə mat qalırdılar. Bu kəsirlər onları ruhdan düşürmədi, düşüra də bilməzdi, əksinə, onlarda təhsilə daha artıq iradə və möhkəmlik oyatdı. Onlar təkcə siniflər, kitab və dəftərlərin içində yox, çit fabrikasının dəzgahları, zərbəçi işçilər, mübarizə və həyat qucağında qaynayaraq yeni hərkətə qoşuldular.

Sosializm istehsalatı belədir.

Böyük ruh yüksəkliyilə başlanan iş, plan uğrunda mübarizə, çarşıma həvəslə gedirdi.

Dərs başlananlar-başlanmaz FZS məktəbi tələbələri yarışa girişildər. Yağ-sabun zavodu FZS məktəbinə 20 maddalik bir müqavila irləi süründü. Çit fabrikası komssomolçuları besini də əlavə edərək, işə girişildər. Dərsin keyfiyyəti, zərbəli iş, plan uğrunda!

Proqul, axsamaq, kəsir aleyhinə!

Stalin yoldaşın altı şərtini komssomolçular qələbə bayraqı kimi başda tutdular. Münəvvər bu döyüş və hərkət ocağında bişir, bərkiyirdi.

Elə bil, heç o günlərdən 9 ay keçməmişdir. Bu müddət nə qədər nəzərə qısa galırsə, o qədər də uzun və heyratlı gəlir. Bu 9 ay içərisində FZS tələbələri nə qədər dəyişmişlər, onlar özlərini bir əsr irəlidə hiss edirlər. Münəvvər "Üşyan yarat!" şeirini başa düşmədiyi dəqiqələrə gülür, az qalır ki, bu gün "Gənc işçi" qəzetində çap edilmiş "Daha geniş addımlarla!" sərlövhəli məqaləsini müəlliminə göstərib təşəkkür etsin. İndi o daha mühüm bir yığıncaqdə aylasmış, daha məsuliyyətli vəzifələr qarşısında bulunur. Qırmızı şührərlə bürünmüş böyük salon komssomolçularla dolmuşdur. Özək katibi tərini silərək, iclası açır. Cöhrəsində ağır və uzun sinif mübarizə dəhşətlərinin cizgiləri oxunan qocaman bolşevik Arustam ayləşmişdir. Fabrika müdürü, zavqom və bittəraf gənclər, hamı buradadır...

- Komsomol biletlərinin dəyişilməsi iclasını açıq hesab edirəm!

Alqış və gurultularla iclas qarşısına çıxan FZS komssomolçuları Lenin biletli kimi şərəflə bir hədiyyəyə qarşı vədə verməkdə çətinlik çəkirələr. Özək katibi biletləri komssomolçulara təqdimlə çox şeylər

xatırladırdı:

- Yoldaş! Bu biletin üzərindəki şaklı görürsənmi? İliçin adını daşıyan bir polad gənclər təşkilatının üzvü olmaq! Proletar gəncliyi üçün bundan da böyük ad, bundan da böyük şərəf nədir!?. Sən bu şərəflə fəxr edirsən. Bu, sənin haqqın və bu adı yüksəltmək isə sənin vəzifəndir.

Bunu nə ilə ödəyəcəksən? Düzgün və komsomolcasına mübarizə ilə! Stalin yoldaşın sözünü hər an xatırla, texnikaya sahib ol.

Budur, stolun arxasında Xavar xalanun istəkli qızı Münəvvər görürün. O bəziləri kimi söz əzbərləyib gəlməmişdir. O qədər də sakit, soyuqqanlıqla tribunaya çıxmamışdır. Münəvvər indi bir şagird deyil, bəlkə adını alqışlarla qarşılıyan auditoriyanın öündə əmr almış bir əsgərdir. Onun inadkar simasında işçi qadınlığının ulduzu parlayır. Səslər kəsilir, hamı onu - komsomol dəstələrinin adlı bir aktivini dinləməyə sakit və hazırlıdır.

Münəvvər isə bu gün üzərinə düşən vəzifələrin ağırlığı ilə bərabər, nə dərəcədə fərəhli olmasını dərindən duyur, ona elə gəlir ki, Lenin komsomolu Münəvvərdən çox yeni şeylər tələb edir. Sevinc və həyəcan onu bürümüşdür. Böyük təcrübələrin komandanı bolşevik Arustam ondan nə xahiş edir?

- Münəvvər, bu alqışlar kiçik əllərinlə böyük işlər gördüyüni bizi söylədi. Bu bəsdirmi? Əlbət ki, yox. Sən ev qadınlardan 30 nəfərini savadlandır. Komsomolçular üçün atıcılıq dərnəyi yarat, bunu sən bacararsan.

Münəvvər çox danışmadı. Əslən bu, onun xasiyyəti də deyil. O deyi hər sözün arxasında iş, mübarizə durduğunu gözəlcə bilir və unutmurdu. Onun sözləri də özü kimi sadə və realdır. Münəvvər uzağa getmədi, mövzu aramadı. Sabah icrasına başlayacağı işləri sanadı:

- "B" sinfində yeddi qız zəifdir, onları hazırlayacağam. Birinci uşaq bağçasına gündə iki saat mürəbbiyilik edəcəyəm, onlara komsomol ruhu verəcəyəm. Analar arasında Arustam yoldaşın dediklərini yeriadəcəyəm. Onları təşkilat içərisinə alıb, köhnə dünyanın qara və çürük iplərini, bağlarını doğrayacağam, onları geriye çəkən hər əngələ bir sünگi kimi batacaq, əməkçi qadınları yeni həyata çəkəcəyəm. 17 dəzgahı normadan artıq təmir edəcəyəm. Dərsimdə sosyariş üsulu ilə qabaqcıl

zərbəçi olacağam.

Bu dediklərimi bir Leninçi kimi, sentyabraq qədər həyata keçirməyi öhdəmə alıram, 3-cü sex komsomolçularını yarışa çağırıram.

Salondan qopan alqışlar içərisində eşidilirdi:

- Münəvvəri dinləyin, cavab verin!

1931

İŞLƏMƏYƏN DİŞLƏMƏZ

"İşləməyən dişləməz" – demişlər. Lakin revolyusiyadan qabaqkı həyatın səhifəsinə baxın, işləyənlərin dişləmədiyini, işləməyənlərin dişlədiyini, hətta didişdirib, cirmaqladığı və söküb-dağıtdığını görəcəksiniz.

Fransızlar bu misalı ayrı cür qoyublar. "İşləməyən dişləməməlidir", lakin məsələnin qoyuluşu həlli demək deyil. Ancaq proletar revolyusiyası isbat etdi ki, işləməyən dişləməməlidir.

Biz işləmədən dişləmək istəyən və dişləmişlərin dişini qırdıq, əmək hakimiyyətilə onların təpəsini əzdik və əzməkdəyik.



– Bərəkət... torpağına, bərəkət! Gəlimi çox, əməyi azdır. Qara və peynili yerdir. Bir dəfə su, bir alaq istəyir. Sentyabrdan başla, yiğ ki, qurtarasan.

Başqa kəndlilər tökülüb köməyə gəlirlər. Pambıq kolu qoz ağacı

kimi budaqlı, qoyun kimi tüklüdür. Qozalar yumaq kimidir...

Mən "Stalin" kolxoçusu Həsən əmilə danışram. Onunla kəndin başında qabaqlaşdım.

– Sən, bala, görürəm təhkimcisin, kolxoza gəlibəsan?.. Xoş gəlibəsan, gedək, – deyə məni aparırdı. Çalıllarla çəpərlənmiş böyük ağaclarlıqları ödükcə, o mənim suallarımı cavab verir. Əlindəki ağacı mənə verib. Palçıqdan yerimək olmur, ağacı tutaraq, yanakı keçiririk. Onun səmimi, onun sada ifadələri məni inandırır.

– ... Yox, bala, nöqsansız olmaz. Kolxozi təzə şeydir. Bir otaqdan o birisinə keçəndə iki ilə qədər yeni mənzilin ağızını düzəldə bilmirsən. Əlbət ki, hələ kolxoza kəsirlər var,ancaq sonra götürürələr.

– Kəsir, Həsən əmi, özbaşına götürülməz. "Allahdan buyruq, ağızına quyrucu" köhnə sözdür. Kəsiri yox etmək üçün kolxozi kütləsi ələlə vermalı, partiyanın sözüna baxmalı, fəhlələrdən öyrənməli, sənayedə olduğu kimi çalışmalıdır.

Mən Həsən əmi kimi bir çoxları ilə söhbət edirəm. Kənd bolşeviklərinin nüfuzu və fəaliyyətinin böyüklüğünə heyratlınırəm. Mən onların adresinə bir ağızdan söylənən "İşləkdir, başçımızdır, kolxozu quranda, böyüdən də onlardırlar. Yoxsulun atasıdırıllar" sözlərini yaxşı xatirlayıram.

Beş il əvvəl qonşu kəndlərdən və rayondan rəhbər işçiləri istəyən Lək kəndində möhkəm bir partiya özəyi görürəm. Nə qədər böyük qalibiyət! Onlar "qol bilmirəm" deyib, geri çəkilən adamlara oxşamırlar. Onların hər biri kəndin rekonstruksiyasını cıynında daşıyır. Ağır məsuliyyət duyur. Əlindəki işə "proletar revolyusiyasının və işçi sinfinin işi" kimi baxmağı bacarır. Ürəkləri işlə döyünür, fikirləri hərəkət, inkişafla uğraşır.

Partiyanın pambıq uğrundakı mübarizəsində kolxoz kəndi bir tam kimi çıxır. Kənd bolşevikləri isə kütlənin başında duraraq, düzgün istiqamət vermək, qüvvələri bölüşdürüb yerləşdirmək, çətinlikləri qavraşmaqdə od kimi tərpənirlər...

Gündən az qalır. Çəpərli tarlada zərbəçi qadınlarla salamlaşır. Pambıqın qurusunu alıcı məntəqəsinə təhvil verir, yaşlarını qurutmaq üçün evə daşıyırlar. Kolxozi sektoru 81 prosent planını vermişdir. Ra-

yon partiya konferensiyasına borcsuz getmək istayırlar. Ağca bacı başda olmaqla, yetim pambıq qozalarını yiğib istidə açdırmağı kolxozcu qadınlar öhdəsinə almışlar. Onlar qozanı badam kimi dənələyirlər.

– Bilirsən, oğlum, buxarının isti havası dəyəcək, bunlar çiçək kimi açılacaq. Sənətimiz nadir, zəhmət çəkmişik, necə yağışa, yelə verək? Axır ki çöldə pambıq qoymayacaq, vəssalam.

Mən Ağcadan fabrikalarımızın necə "pambıq, pambıq deyə sizi hər rayladığını bilirsənmi" deyə soruştum. O, boğazına sarıldığı qalın örtüyü çıynına atıb, başısağlı qozaları qıraraq cavab verir:

– Göz var görmək üçün. Bu il can yandırıq işlədik, yiğdiq, fabrikalar da çox mal çıxartdı. Odur, kolxozdan qabaq 5 arşın parça alanlar, indi top-top alır. Pal-paltarımız yaxşıca düzəldi, pambıq sağ əlimizdir.



Biz bu gün "Stalin" kolxozunun gelirini bölnürük. Kolxozun 112 üzvü də kəndin ən uzaq başından belə, qaranlıqda, soyuqda, palçıqbaşa mayaraq, töküllüb gəlmışlər. Yeni tikilmiş geniş pəncərəli, rəngli məktəb otağı dolmuşdur. Onlar stol başında iclasa hazırlaşanların piçiltisina baxmayaraq, danışib-gülüşürlər.

Salam qələmi stola döyüür, səslər kəsilir. Bu əməkçi kəndlilərin, "Stalin" kolxozunun bayraqı altında toplanan kolxoçuların hayatındə ilk təcrübədir: onlar illik təsərrüfat fəaliyyətini aynada yenidən görən kimidirlər. Məruzəçi hər mövsümün iş şəraiti və əməyindən danışır:

– 71 hektar, 83 ton pambıq, 4700 manatlıq bostan, iki dəyirman, nar və heyva bağları, baramaçılıq... Kolxozun təsərrüfat fəaliyyəti bu sahərdə olmuşdur. Kolxoçulara 17 dəfədə 12000 manatlıq sənaye malı, buğda, ərzaq çatmışdır. Zərbəçilər iki dəfə mükafatlandırılmışdır.

Adam məruzəni eşidəndə elə düşünür ki, işlər öz qaydasında getmişdir. Burada bir-iki əməli təklif versək bəsdir və iclas da məruzə ilə qurtaracaqdır. Məruzədən sonra açılan odlu və davamlı mübahisələr göstərdi ki, belə düşünmək yeni kəndi köhnə gözdə görməkdir. Onlar ictimai müştərək təsərrüfatla özlərini yenidən qururlar. İclas adamları

natiqlər kimi çıxırlar.

İskəndər deyir:

– Muzduram, partiya namizədiyəm, kolxozda sədrlik vəzifəsi arzusunda idim, seçmədilər, küsdüm... Partiya özəyi məni başa saldı, səhvimi boynuma alıb kolxoza qayıdırıam, bir də məni kolxozdan heç bir qüvvə ayıra bilməz.

İkinci olaraq kolxoçularlardan Kazım danışdı:

– Sədr danışdı, heç demədi bir görək o, bizə nə xidmət edib. Qarın məsələsilə iş bitməz, biz oxumaq istəyirik, biza klub, kino, qəzet verin.

O, unudulmuş bir şeyi xatırlatmaq istəyir:

– Onu deyirəm ki, bizim öz həkimimiz olmalıdır. Addımbaşı Goyçaya qaçıraq. Beydullanın oğlu kolxozumuzun üzvüdür, onu gətirməliyik.

Kolxoçu qadınlarından Xanum söz alır:

– Hərə özündən deyir. Mən da deyirəm, qadınlar az işə çəkilir. Kişiilər kooperativdən qadın qaloşu götürmür ki, "ah, bizim arvada qaloş nə yaraşır", bu köhnəlikdir. Kolxoçu qadın gərək biliklənsin, yeni geyim geysin, yeni həyat tanısin. Mən bəzi kişilərin qulağına çatdırıram...

Bir-birini izləyən 13 natiq təkrarsız mənfiətli, yeni, faydalı təkliflərlə çıxışda bulundu. İclaslarda adət halına keçən kimi biz "əməli təklif komissiyası" seçmədik. Hər kolxoçunun illik yekuna aid dəyərli sözlərini bir səslə qəbul etdik. Məruzə və çıxışlar, gələcək təsərrüfat ilə proqrammasını qarşıda canlandırdı. Dairənin əkin və pambıq tapşırıqları əsasılə bu iclasın tarixi bir qərarı çıxdı. Qərar səslənirdi ki:

"Biz bolşevik əməyilə xüsusiyyətçiliyi, axsaqlığı, özbaşinalığı, təsadüfiliyi aradan götürürük. Sovetlər qurultayının "isləyən alacaq, işləməyən yox" şəyərini biz götürəş əsasında yerinə yetirdik. Kolxozu özünə söykənəcək yeri edib, başını dolandırmaq istəyən tənbəllərə əmək zərbəsi endirdik. İlk məhsul bölgüsü hamiya göstərdi ki, işləməyən işləmir.

İşləmədən dişləmək təməyllərini döydük və döyəcəyik.

Biz, Stalin yoldaşın adılə fəxr edən kolxoçular pambıq əsgərləri-

yik. Biz bu cəbhədə geniş hücum açacaqıq. Biz, proletar sənayesini xammal achiğından tamamilə qurtaracaqıq. Bu, kolxozumuzun baş planıdır."

1931

MOLOTOVÇULAR

-Sən aparsan, üzüyünün qaşımı düşər?

- Tülkü-tülküyə buyurur, tulkü də quyruğuna... Öz vəzifəni necə xalqın boynuna yixırsan.

Sənəm xala məcməyidəki çıyidi arıdır, arabir də ətrafdakıların işinə qarışır.

Mən onu tanımirdim. Özünü mənə tarutdi.

- Biz hələ təzəyik, oğul, - deyirdi, - ari kimi birtəhər uyuşmuşsuq. Bilirsiniz, kəndli dediyin qoyun kimi hürkən şeydir.

O, qara, qalın örtüsünü başından açıb sinəsindəki almas kimi tər damlalarını silərək davam edir:

- Keçən il qolçomaqlar min cürə firıldaq toxudular. Kolxoza min cürə yalan dedilər. El hürkdü. Mən özüm də avam adamam. Kolxozun xeyrini qanmadım. Ancaq odur, Stalin kolxozundakılar iki il içində polad kimi möhkəmləşibdir. 4000 qoyunları... 200-a qədər mal-qara... iki traktor, maşınları, avtomobil, məktəb, xəstəxana, bağça... hər şeyləri də onun kimi. Baxırsan, ağlın gedir. Doğrudan da, adlarına layiq yaşayır-

lar.

– Bir az gecikmək, – dedim, – eyib eləməz, Sənəm xala! İşə can yandırsanız, planı ödəsəniz, geri qalmazsınız. Siz də zarafat edəcək adamlar deyilsiniz. Molotovçularınız. Stalin yoldaşın bir sözü var: bolşevik həvəsilə hər şeyə çatmaq olar və hər şeyi də rədd etmək olar.

Sənəm xala sözümü kəsərək, mənə anladığını bildirmək üçün da-nışmağa tələsir. Sol əlilə arınmış ciyid kisəsinə söykənərək mənə təref ayılır:

– Sənəm xalanı lap avam bilme, Stalin yoldaş qızıl kimi söz deyib. Necə deyərlər, çobanın könlü olsa təkədən pendir tutar. El gücü, sel gü-cü. Biz həmişə belə qalmayacaqı ki. Odur, 540 hektar pambıqımız üç gün qabaqdan əkilib qurtarib.

– Mən dediyimi siz başa düşmədiniz. Kəndlilərin bəzisi kolxoza hökumət mali kimi baxırdı. Odur, dünən dağa qalxanda Əməzək Abbas bir öküzünü saxlayıb ki, “bu özümündür, qatmamışam, göy taxił da özümündür”, di gəl bunu qandır ki, balam, kolxozi kimindir, özün kimsən? Belələri kolxozu qaldırmazlar. Axsadalar.

Sənəm xala ahəngini dəyişdirir və bir az da əsəbicəsinə danışır:

– Bel də kolxoçu olarmı? Xoca səndə, xurcun məndə, qılınçı verib, qınınu saxlamaq nədir?

Əhməd əmi Sənəm xalanın yanına gəlir. O baş barmağıla qalyanın külüñü tökür, mənə bir himlə salam verir.

– Ay arvad, yenə nə doğrayırsan qonağ? Ciyidi qurtardın? Axşam iclasda ürəyini boşaldarsan.

– Ürəyimdə nə var, nə boşaldam, nə varsə ağızimdadir, deyirəm. Mənim ürəyim gümüş kimi təmizdir. Qoy ürəyində canavar balalayınlar boşaltsınlar.



Yaz səhəri yaşıllıqların arasından lalələr qızarır. Günəş şüaları al-tında şəh damlaları muncuq kimi parlayır. Dünən traktor və cüt hey-vanlar ilə qeynaşan zəmilər bu gün dincəlir. Kəndin başında, qızıl bayraqın altında kolxozi idarəsi yerləşmişdir. Kolxozen meydançası kol-xoçularla doludur. Qadınlar uzun və ayağa dolaşan tumanlarını yiğ-

raq bir-birini basa-basa daha kip oturmağa çalışırlar. Şeypurcu və təbil-çilərin arxasında düzülən pionerlər farağat komandası eşitmış əsgərlər kimi zarafatlaşırlar. Arabir ucadan mahnu oxuyurlar.

Kolxoçular halay qurmuşdur. Halayın ortasından kolxozen qar-mon səsi diqqətləri toplayır. Hamının gözü rəqs meydançasına dikilir. Bir təkliflə irəli atılan Sənəm xala su quşu kimi süzür. Ətrafda yiğilan-lar çırtıq vururlar.

Onlar pambıq əkin planının ödənilməsi bayramını keçirirlər. Bu sevinc minlərcə ürəkdən qopur. Bu sevincdə müəyyən bir qaya oxunur.

Yaşılkeç dağları və six bağ-bağçalar arasında yerləşən Kəsəmən kəndi bir kəhər at kimi kişnayırdı.

1931

BAYRAĞI BƏRK SAXLA

"Komsomol" məktəbi keçici bayraqı asanlıqla almadı. Rəhbərlik dəyişdi, məktəb kökündən silkələndi, komsomolcu Rəşid müdürüya keçdi. Müellimlər heyati özünü topladı, atalar tərpəndi, uşaqlar dərs ətrafında arı kimi uyuşdu.

Budur, iki ay yay tətilində uşaqların becərdiyi bağça! Ataların köməyilə qurulan radio aparati, səhərlər ağızını aləmə tutaraq deyir:

- Eşidin, dinleyin, yoldaşlar, ibrat alın: Aşqabad komsomolçuları adlarına layiq bir məktəb qurdular, məktəbdə bu il 12 qrup açılır.

Srağagün ana qoynundan çıxan körpələr sel kimi axaraq gəlir, getdikcə həvəslənir, həvəsləndikcə gəlirlər. Məktəb böyüklü-kicikli, müəllimli-tələbəli, qızlı-oğlanlı birləşərək partianın tapşırığını müzakirə edirlər.

Yeni qayda ilə işləyib, yeni qayda ilə rəhbərlik et.

Atalar komitetinin Lenin ordenli yorulmaz sədri, 40 illik tərli və buxarlı əməyin qalib əsgəri Əliman əmi məktəbdə emalatxana qurdı.

Doktor bir diş kabinetini təşkil edib, ictimai iş olaraq gününün iki

saatını orada keçirir. "Ulduz" arteli işçiləri istirahət günlərini işləyib tələbələrə 154 cüt ayaqqabı təmir etdirir. Səhər komsomol komitəti, bəy-nəlxalq gənclər gündən parlaq çıxış etdikləri üçün məktəb komsomolçularına 33 dəst yunqsturm bağışlaşdır. "Uşaq dostları cəmiyyəti" 140 uşaqın isti yeməyini boynuna aldı. Aşxanada yemək stolu ətrafına güla-güle düzülən uşaqlar kommunar balaları kimi bir rəngdə, bir paltarda görünürənlər. Sentyabrın 15-də saf bir hava, sağlam günəş şüaları altında fabrika-zavod dairəsinin azyaşlı uşaqları hər tərəfdən axaraq, bir mərkəzə toplanırlar.

Məktəbin böyük, qırmızı darvazası bu sadə və qaynar axını nəhəng kimi udur. Qırmızı və qırılmaz bir zəncir kimi tutuşan böyük uşaq izdihamı şəhər komitetinin önündə coşqın bir sevincə çalxalanır. Komsomolun dəyərli oğlu və şüsha fabrikasının doğma balası Qurban Qasımov tribunada görünür, məktəb gündən (15 sentyabr) açılan böyük maarif mitinqinin nəzəri Qurbanın dodaqlarına dikilir. Onun alındakı tər damları gələcək mübarizə və qələbələrin xəbərcisi kimi işlədir. O 1153 nəfərlik "komsomol" məktəb oxucuları adından raport verir:

- Məktəb müəllimlərinin 7 nəfəri (92 prosent) ad almış zərbəcidir. İctimai təribyəni lenincəsinə qurmaq, məktəbin maddi əsasını böyütmək, əmək intizamını bərkitmək, təhsil dəyərini qaldırmaq üçün 5 briqada ayrılmış. Bu briqadalarda 135 nəfər müəllim, tələbə - silahlanmış kultur əsgər çalışır. Tələbələr 11 istirahət gününü işləyərək qızıl-sənaye nəfinə bağışlaşdır. Geridə qalanları hazırlamaq üçün iki otaq, 18 komsomol ayrılmış. Daftər, kitab bir ay əvvəldən hazırlanmış.

Bu il məktəbə 700 nəfər, 60 prosent Azərbaycan qızları, 93 prosent işçi balaları qəbul edilmiş.

Dinlə mübarizə təşkilatı bütün məktəbləri əhatə edir. Bu il məktəbi qurtaranlar fabrikanın mexanik şöbələrinə verilmiş, 7 nəfər yuxarı məktəblərə göndərilmişdir. Zərbəci pioner briqadası yay mövsümündə 17 otağı rəngləmiş, su kanallarını təmizləmiş, sərgini yenidən qurmuşdur. Məktəb emalatxanası uşaqlara 33 kravat, uşaq yaslısına 21 beşik vermişdir. 3 nəfər yaxşı zərbəci Moskvaya səyahətə göndərilmişdir.

Miting Qurbanın dodaqlarından tökülen sözləri yox, canlı həqiqətləri dinləyirdi.

Qurban isə dililə yox, bütün mövcudiyyyətilə danışındı. Qurbanın açıq və aq alnından qopan tər damlları dirləyənlərin marağılə silinirdi. Kultur revolyusion qaləbələrilə boy atan Qurbanın bir əsgər andılə bitən nitqi gurultulu alqışlara qarışır. Komsomolun keçici bayraqı Qurbanə verilərkən sanki bütün mitinq bir səslə deyirdi:

– Bayraqı bərk tut! Bərk saxla!

1931

VOLQANIN QUCAĞINDA

Bu gecə səhər bir saat az yatdı. Tramvaylar əsrin aktiv oğullarını götürmək üçün bir saat tez tərpəndi.

Müxtəlif yerlərdə eyni hədəfə, eyni cəbhəyə hücum başlandı. Qoca Volqa diksindi, qorxdu, sahil ləpələrlə doldu.

7 xətdən hərəkət edən tramvaylar tələsdilər. Bilet soruşmadılar, zəng çalmadılar. Motorun çılovunu buraxdılar; 18 min tələbəni Volqanın ətəyinə tökdülər.

Günəş tez çıxdı, mahnırla yoğrulmuş, poladlıarda qaynamış zəncir kimi bir-birini tamamlayan hərəkətləri salımladı.

Volqa körük kimi nəfəs aldı.

Yeni ilin ilk səhəri...

Volqa sosializm kəndinin proletar şəhərinə hazırladığı məhsulu təsərrüfatdan axıdaraq bir hədiyyə kimi yeni ilə təqdim edirdi. Həm də zərbəçi şəhərin polad biləklərilə hazırlanmış sənaye malını kəndlilərə paylamaq üçün qucağına yiğirdi. Gün qalxdıqça qohrəmanların hərəkəti itiləşir, isti-isti tərlər qaynayırdı. Volqa isə sanki zərbəçilərin üzünü

yelpələyirdi. Zərbəçilərin təpikləri altında oynayan gəmilər, dalğalar, anbarlar, körpülər - bugünkü hərəkətə heyrandı.

"Furmanov" adasının Qazana baxan tərəfində böyük bir anbar. Burada kolxozçu qadınların əlilə təmizlənmiş kəhrəba kimi buğda... Talibələr çirməkli dizlərinə qədər bata-bata buğda doldururlar. Onların çoxu keçən il bu zaman xırmandı taxıl əleyirdi. Bugünkü iş isə heç də köhnələrə oxşamır. Burada hər damardan qopan hərəkət bir dəstə aşya kimi ruha sancılır, ürək motor kimi çarpar, iti getməyən hər şey insana yad görünür.

Günəş buluda girir, bir qədərdən sonra qalın buludlar içərisindən parlayır. Zərbəçilər elə bil, bunu hiss etmirlər. Onlar tənəffüsə çıxmışlarsa da dərin danışq gedir, müqavilələr imzalanır, hesabat yazılırlar; briqadaların səsi bir-birinə dəyərək mis kimi cingildəyir: "Gəmi ver", "qab ver", "avtobus getdi", "dayanma, durma", "doldur", "boşalt!".

Bu səslər Volqanın qulağını doldurur: körpüldən alma, buğda, pambıq, duz tayları böyük sürətlə paraxodlara daşınır. Eyni məqsəd uğrunda iki müxtəlif hərəkət yoluñ ortasında yiğisir, öpüşür, bir-birinə "yorulma" deyirdi.

Hesabdalar tələsirlər, onlar onluq, yüzlük, minlik xanalarını qoz-qoz oynayan uşaqlar kimi bir saatda ötmüşlər, ildirim kimi döñən zərbəçilər işlədiyinə yox, işin qalanına baxır,

Keçmişü yox, gələcəyi düşünür... Zərbəçilərin iradəsindən qopan qısa əmrlər sayəsində Volqa boyu gəmi naqliyyatı Qazan - Moskva dəmir yolu naqliyyatı karvanını ötür. Şəhərdə Volqa boynundan galən bu karvanı görənlər dururlar, arxasını gözləyirlər. Döngələrdə əsasına söykənən kişilər avtobusların keçməsini gözləyirlər.

Quru və su karvanı revolyusiyanın 14-cü ilinin ilk günüylə yorulmaq bilmir. Saat 3 zəngin çalanda Volqanın qulağından iki üzü yazılı bir sırga sallandı:

27 000 t. - 28 100 t.

- Həla, yoldaşlar, soyumayın, - deyə bir komsomolcu rəqəmləri prosentə vurur. 41 briqadadan hər biri borçunu ödəmişdir. Zərbəçilər ordusu yüksək komsomol səsilsə: "Borcumuz ödəndi. Planumuzu yerinə yetirdik" deyə bağırı.

Qızıl karvanı şəhərə gətirən tramvaylar zirehli vəqonlar kimi axırdı. Şoferlərin çöhrəsindən yağan haləti-ruhiyyə qıqantlar cəsarətini qandırırdı. Tramvay pəncərələrindən internasional nəgməsi yüksələrək nümayiş edən şəhəri yenidən çulğayıր.

İşçi ocaqlarından bayraqlar əsdi. Fabrikada dəzgah dalında çalışan Lenin nişanlı işçilərin qəlbini çarplı. Universitetlər salama durdu. Məktəblərin pəncərələri açıldı. Kultur əməyin qalib əskərlərini hamı salamladı. Şəhər qırmızı geyindi. 14-cü ili salamlamayan ürək qalmadı.

Moskvada isə İnternasional dalğaları ətrafa yayılırdı. Radioalar qalib proletar nəgməsini Qazana gətirirdi.

1931

ZAVODUN TƏRCÜMEYİ - HALI

lарында sinif mübarizəsinin dəhşətləri oxunur. Zavod sahiblərinin biyarından qorxaraq qaçan Düzyurt, Qumlu kəndliləri sakit dərələrə, quldurlu məşələrə, yarımcən, xaraba kazarmalara yiğışardılar. Zavodun tarixi haqqında mən sözü işçi hərəkatının qoca komandirinə, Hüseyn əmiyi verirəm.

- Bu dərələrin acı bir keçmişisi vardır. Oturduğumuz yer Naltökən deyilən bir çökək, İsrafil ağanın qoyun yatağı idi.

Bu otaqların binasını qoyanda yaxşı yadına gelir, mən lap sütül cavandım. Biğ yerim təzə tarlayırdı. Gündüzü 4 abbasıya işləyib, gecələr xaraba kazarmalara yiğışardıq. Dözmək çətindii. Əlinə beş-üç şahu yolpulu salan, qaçıb qurtarırdı. Bir gün gördüğün bu çökək çökdü. Gurultusuna aləmi zəlzələyə saldı. 17 külfət mələr qaldı. Gözüm sataşanda elə biliram o, bədbəxt Qeybəlinin siziltisi gəlir. Can nə bərk olur. İnsan bir tika çörək üçün nələr çəkir?..

Hüseyn əmi ölmüş bir qəhrəmanın ölməz əməllərindən danışır. Onun bu hadisələr haqqındaki ifadəsi iti olduğu qədər düzgün və mənalıdır.

- Sən, deyəsən, bunları yazırsan?

- Bəs sən nə fikir edirsən, Hüseyn əmi, bu yeniyetmələr bilməsin ki, necə döyüşmək lazımdır? Nələr olub, bu dünyani alımıza necə almışq? Şirin dilli pionerlər döyüşməyi sizdən öyrəşməsə, "həmişə hazırlam" deyə bilərmi?

- Yaz! Yaz! Yaxşı eləyirsən, qələmim olsayıdı mən bilərdim necə kitab bağlardım.

Hüseyn əmi özünü ciddiləşdirib yavaş-yavaş deyir:

- Yaz, başdan yaz ki, bu göyləri döyüşə çağırın mis zavodunun hər kərpici bir igidin qanılı yoğurulub, sümüyüllə bərkimişdir.

Sovet quruluşundan qabaq 31 il bu zavodda İsləmiş, gözümlə od üfürmüşəm.

O, danışdıqça hiddətlənir, hiddətləndikcə danışır. Boynunda bir nida işarəti kimi çəkilən yaranın yarını göstərir və söyləyir:

- Dustaqda Əliya çörək verdim üçün İlyas bəyin qazəbinə gəldim. Ona insan demək olmazdı. Gözündən od köpürür, sıfəti cahənnəm kimi işinin calladı idı.

Uzun illər bundan qabaq qırmızı və xam misin qazanclı qoxusu Berlin kapitalistlərinin burnuna getmiş, mühəndisler çağırılmış, aparatlar qurulmuş, planlar düzəlmüş, yerlər zəbt olunub, kəndlilər döyülmüş, bazar açılmış, işçilər toplanılmış, qamçılar şartıldı, yer altlarına lağımlar salılmış, kişilər qazılmış, qadınlardan daşımış, uşaqlar təmizləmiş. Bu ehtiras və ölüm çəkişmələri - Yasamal dağlarının başındakı məşəlikdə, dayaz bir dərədə - Gədəbəydə - misəridən zavodu doldurmuşdur...

Üç tərəfini bürüyən dərin və uzun sulu mağaralar zavodun qan damalarıdır. Zavoddan çıxaraq ətrafi dolaşan dəməriyol xətti bir sual kimi büükülmüş və mədənləri zavoda bitişdirmişdir. Bu xəttin ən zərif və səliqəli tərəfi mis "kralicasının" malikanəsindən çıxandır.

Kralica qapalı və yumşaq vəqonunda ixtiyarındaki 5000 işçinin tövşüyürek, işlədiyini seyr etməkdən xüsusi bir həzz duyardı...

Mədənin omuzunda yatan qəbiristanlıq, illərboyu davam edən açıq və örtülü işçi qırğınlarının bir şahidi kimi durur. Bu məzarlığın daş-



Zavod komsomolu bu gecə hərbi hazırlığını yoxlamaq üçün trevoqa çağırıb, biz tələsik özümüzü posta yetirmişik. Hamida həyəcanlı sevinc var. Qaranlıq döngələrdə eşidilən ayaq tappiltılırlar, bir-iki dəqiqə sonra bizi qarışan qüvvələrə çevirilir. Çoxumuz yunqsturm-lu və yüngül silahlıyız. Gecənin adını öyrətmək üçün qulağıma pıçıldayan Məhəmmədin səsində hərb ahəngi var.

- Çaxmaq! Yadında bərk saxla. Çaxmaq!

Hərbi vəziyyət hamını özünə tabe edir. Ruh yüksəkliyimiz kifayət qədərdir.

Lakin hansı cəbhədən, kimə hücum edəcəyimizi bilmirik.

Biz "yayıl" komandası aldıqdan sonra gecənin qaranlığında əriyilik. Bir-birimizi çatın seçirik. Müxtəlif cəhətlərdən açılan güllələr gecənin bağlarını dəlir. Nagahani əmrlər alınır. Yürüyür, hücum edir, geri çəkilirik: hərb, tamamilə hərb adamlarıyız. Qarşısında bir qaralının tərəpəndiyini hiss edirəm. Silahı çevirib, tərpənmə, deyə hədələyirəm. O mandən də cold, qorxusuz qalxır. Mən hücum edərcəsinə "parol, parol, parolu de!" deyir. Mən karixdiğimdan gecənin adını deyirəm. O qolumdan tutub üzümə baxır. Hüseyin əmidir, onun burada, bu qayalıqlarda, keçilərin belə çatın gəza bildiyi bu yerlərdə komsomolçularla ayaqlaşlığına heç inanmadım. Danışmağa imkan yoxdur. Lakin Hüseyin əmili danışq həvəsi məni dinc buraxmur. Hansı yoldansa bizi geri qaytarırlar.

Komsomolun trevoqası tam müvəffəqiyyətlə keçmişdir. 9-cu quşultayıñ tapşırığını zavodun gənc oğulları bir program kimi ödəmişlər. Gədəbəy komsomolu Hərbi Komissarlıqdan mükafat bayrağını alır. Lenin komsomolunun sinanmış oğlu Məhəmməd Əlizadə trevoqanın nəticələri haqqında nitq söyləyir, səhnədə alın tərini silərək patronundaşını çıxaran Hüseyin əmini komsomollar əlləri üzərinə qaldırırlar. O bircə dəqiqə danışır:

- Komsomollar! Rəhbərimiz deyən kimi bir qarış yerimizi düşmənə vermərik, biz bu gün gördük ki, hazırlısunuz. Onu da bilin ki, bizlər, sizin atalarınız, nə qədər qocalsaq, o qədər cavaniq. Bizdə də komsomol

qəlbi var. Biz sosializmi qurmaq üçün hamımız əsgərik...

Tribunadan düşərkən Hüseyin əminin əlini sıxıram. O gülümsəyir.

Mən deyirəm:

- İnanmadım ki, komsomollara aid olan bu işdə siz belə iştirak edərsiniz.

Hüseyin əmi ciddi cavab verir:

- Nə üçün biz dediyimizi komsomol yerinə yetirir, komsomol deyəni biz eşitmırı? Biz bolşeviklərin sözümüz sözdü. Komsomolları polad kimi bərkidib böyütməsək, yerimizə qoymazsaq, arxayı ola bilmərik. Bax bu guruldayan ataları, usta və komandirləri əvəz edən komsomolçular olacaq...

Mən Hüseyin əmidən əl çəkmirəm. O zavodun bu günü haqqında mənə danışacağına söz vermişdir. Hüseyin əmi də məni buraxmur:

- Gəl, - deyir, - gedək gözünlə gör, danışmaqla başa gəlməz. Gedək kürə başına, sən orada lap yaxşı yazarsan. Qurban – kürənin hərarətinə, Fətəli – xam külçələrin tökülməsinə, Səfər – ərinmiş misi yığmağa komanda edir.

Hüseyin əmi qaynar və böyük kürənin komandiridir. Kürənin ağızından qopan ərimiş pul kimi qırmızı mədənin isti işığı onun çöhrəsini dənizlərdən doğan Aya oxşadır. O, çırmaklı qollarını iti-itи oynadaraq, vulkan lavalarını idarə edir. Qazanı qarışdırmaqla çiy külçələri qızışın alovun dəminə verir. Kürənin nazik kranından sallanaraq tökülən maye əridilmiş günəş parçasına bənzəyir. Hərarətdən partlayan qığlıcımlar axan ulduzlar kimi iz buraxır. Qəliblər dolar, soyuyur, bərkiyir, rəngini dəyişir, saatda 142 qolb xalis mis çıxır.

- Hə, içərisində xörək bisirdiyiniz mis qablar, elə bilirsən, zarafatla yaranır? Yerin damarlarını doğrayırıq.

Hüseyin əmi məni işçilərlə tanış edir:

- Yazandır, - deyir, - galib ki, yapsın.

Səfər mənim maraqlı baxmağımın səbəbini anlamışdır:

- Get, - deyir, - kefin nə qadər istəyirsə yaz! Bu kürənin bitməz nağılları var. Misin də şəklini çək, bizi göndər.

Mən, mislə yox, misi yerin qalbindən söküb çıxaran qəhrəmanlar-



la daha çox maraqlandığımı söyləyirəm. Onlar birağızdan sözümüzü kəsirlər:

– Biz hələ o qədər işləmirik ki, adımıza qəhrəman deyirsən, biz sosializm istehsalına nə qədər çox əmək qoysaq, o qədər xoşbəxt oluruq. Bura öz zavodumuzdur.

Öz əməyimiz, öz məhsulumuz, öz olimiz, öz başımız! Biz zavodun güvvətini artırmaqla sevinir, yaşayırıq. Zavodumuzun 12 yaşı təzə tamam olur. Əməyimiz çatandan bəri burada yeni bir aləm qurmağa başlamışıq. İşçi klubunu görüsünüz, keşiş çanları çalınan kilsəni pioner klubuna çevirmişik. 61 işçiye yeni mənzil hazırladıq. Xəstəxanamız hansı şəhərin xəstəxanasından geridədir? Məktəbimizdə işləyənlərdən biri də özün olubsan: dişini təzə dəyişənlərdən 80 yaşlıımıza, böyükdən-kiciyə, məmə yeyəndən-pəpə yeyənə qədər hamı oxuyur, hamı öyrənir, hamı yeni tərbiyə alır. Qadınlarımızın halını Şökətdən, Firuzədən, Tamaradan, Fatmadan soruş, mən onların məktəbə getməsi üçün 24-cü il-də min cür nəhayət sözlər eşitdim. Anaları danlamaqdan dilimdə tük bitdi. İndi çıx, Gədəbəyi bir-birinə vur. Muzey üçün bir dənə çadra tapa bilsən, nə deyirsən de. 67 nəfəri Bakı, Tiflis və hətta lap içərilərə oxumağa göndərmişik. Çürük Əlinin oğlu hara, aqronomluq hara. Murad hara, pianino hara. Mən ağızımı açanda sözümüzü ağızima təpir, düz demirsən, deyir, dünyanın altida biri bizimdir. Dünya işçiləri Sovetləri müdafiə edir, QİM budur, pioner belədir. İndinin uşaqları da od kimi şeydir. Bunlar hamısı revolyusiyamızın meyvəsidir.

– Zavod, – deyirəm, – gərək ki, öz planını ödəyə bilmir. Kəsir nə-dən əmələ gəlir?

Hüseyin əmi nəzərlərini kürədən kəsməyərək izah edir:

– Kəsir deyəndə, sentyabrda 13 prosent kəsirimiz olmuşdur. İndi doldurmuşuq. Belə şeylər hərdən olur. Sən məndən yaxşı bilirsən.

Necə olsa, dərsin var. Stalin yoldaş “yeni qayda ilə işləyin,” deyir.

Doğrudan da, bizlər hələ yeni qaydanı bacarmırıq. Bizim yoldaşlardan çoxu elə düşünür ki, bu söz bircə direktora, ya zavqoma addır. Amma demir ki, sosializm hücumuna hər tərəfdən keçmişik, bir tərəfdən yox. Biz gərək öz ailə yaşayışımızı, evimizi, yoldaşlıq əlaqəmizi də

dayışək. Bu işlər hamısı istehsalata təsir edir.

Bəzi yoldaşlar iş paltarını qıxaranda hər şeyi yadından çıxarı. Görürsən, axşam min cür havalara uyub səhər işə gələ bilmədi...

Mən Hüseyn əminin dediklərilə razıyam. O mənim razılığımı hiss edir və daha da şirin danışır və mənim razılığımla kifayatlənmir.

1931

MARKSIN DOSTU

Mən oxumaqdan qayıdırıam... Anam səfərdən gələnin çantasına göz dikmək xasiyyətini unutmuşdur. O bilir ki, oxumaqdan qayıdarkən kitabdan başqa nə sovqatım ola bilər? Revolyusiya rəhbərlərinin yeni rəsmilərindən gətirmişəm, anam ehtimal ki, onların nə üçün şəkilə salındığını bilmir. Lakin o, evin lüt divarlarını onlara sevinə-sevinə örtəcəkdir. Evdə az oluram, o, ana qəlbilə məndən inciyir. "Bəsdir. Bir saat da çəkil, oturub bir az dincəl! Dünyanın ağzını sən düzəldəsi deyilsən ki!.."

- deyə məni danlıyır.

Cox kitab oxuyub və yazmağima darılır.

- Yaxşı, - deyirəm, - ana, di söhbət elə görək nə deyirsən.
- Nə söhbət eləyim, təzə qaydaları sən bilərsən.
- Mənim sözüm sənə nə ləzzət verəcək?

Gecəni anamlı mübahisəsiz söhbət edə bilmədik.

O ağzını açır, oxumuş qızların "cox ağı" elədiyindən, nişanlılarını qoyub başqasına getdiyindən "zati, südü düz olan adamın belə iş görəməyəcəyindən" şikayətli dillə danışır. Bir də görür ki, mən kitab oxuyu-

ram.

- Səbətdən gilas tökülmür ki, - deyir, - qulaq asmırsan, heç asma.

O nə qədər köhnə təsirindədirsa, o qədər də yeniliklərlə maraqlanır. O, yeni galən hər bir şeyin mahiyətini arayır, həqiqətini tapmağa çalışır, hər gün quruluşumuzda gedən dəyişilmələr, irəliləmələr haqqında suallar yiğir. Evə qayıdarkən cavab istəyir.

- A Mir Cəlal, bu hökumət bir belə pulu haradan alır, a qadan alım! Bir belə də tikinti olar, bir belə maşın olar, traktor olar?

O, Oktyabr revolyusiyası bayramında kolxoçuların toplantınu görmüş, "tükləri biz-biz olmuşdu."

- Bu qədər ki uşaq oxuyur bunun axırı nə olacaq? Hamı qulluqçu olanda əkib-biçən kim olacaq bəs?

- Bax, ana, - deyirəm, - əkən, biçən o dəmir insanlar, makinalar olacaq, biz yeni quruluşumuzda insani istismardan qurtardığımız kimi, ağır zəhmətdən də qurtaracaq, onu kulturalasdıracaq, həyatını yüksəldəcəyik. Məsmə nənə ömründə qaloş görmüşdümü? Ətirli sabunu axarırsınız. Son, sənliyinlə kinodan al çəkmirsən, bunlar hamısı, bax, revolyusiyamızın, zalimləri yox etməyimizin meyvəsidir.

Əvvəl bir qarniyogunun cibinə tökülen pullar indi hamı əməkçilərin səadətinə, sağlamlıq və mənfəətinə gedir. Odur ki, bizim yüksəlməmiz belə iti gedir.

O, bəzən də Sovet hökumətinin qızılca kimi xəstəlikləri aradan götürdüyündən, uşaqların çıxaldığından bəhs edərək təəccübənlər. Onun bütün maraq və təəccübələri mənim üçün əlverişlidir. Onlar anamı dəyişmək üçün alımdə imkandır. Suallarına mümkün qədər öz dili ilə cavab verirəm.

Bir gün işdən qayıdarkən qalın paltarının dərin qoltuq cibindən bir kağız parçası çıxartdı. Qəzətdə çıxmış karikaturaları göstərərək sorusu:

- Bular adımdırı? Günüqaralar niyə bu günə düşmüşlər?

- Baxırsan, ana, bu kooperativ müdirdir, bu da katibidir, birisi qapını basır, camaati içəri buraxmır, o birisi isə malları qoltuğuna təpib evinə göndərir. Qəzet onları biabır edib. Birinin adı Vəli, o birinin isə

adi Qurbanidir.

O, divardan asılan Marksın şəklinə işaret ilə:

- Bu kişi kimdir? Nə üzü nurlu kişidir? - deyir.

Mən Marksı ona tanıtmaq üçün asan bir yol axtarıram.

- Ana, - deyirəm, - ilk dəfə "Bütün ölkələrin proletarları, birləşin!".. deyən kişi odur. O, biz yoxsullara anlatdı ki, istismarçıları yox etməmiş yaxşı yaşaya bilmərik.

Onlar bizi aldadaraq qanımızı içirlər, pambıqla başımızı kəsirlər, hər şeyi tikən, yetirən, becərən fəhlə, kəndli ikən, heç bir şeyə əli çatmayan da o idi. Sən ki gözünürlə görmüsən, hansı fahla tikdiyi böyük binalarda bir gün yaşamış, hansı kəndli öz əməyini özü yemiş?.. O kişi, Karl Marks bizə bunları qandırıdı.

Dünyanın yoxsulları onu ürəkləri kimi sevirlər, onun adını hamı hörmətlə çəkir...

- Anam onun adını düz deyə bilmir. Marksə qarşı onda oyanan təvəccöh, rəğbət hələlik mənə bəsdir.

Son zamanlarda uşaqlardan çox anama dərs verirəm. O, yanına düşüb kinoya gedir. Gənc yoldaşlarım mürgülədiyi halda mənə dümşük-ləyərək: "Ona bax, gör nə edir, a ciyərin yansın!" deyə, pərdədə görünən mənfi tiplərə nifrat bəsləyir. O gördüyü revolyusiya qəhrəmanları ilə fəxr edir. Məktəblərə, fabrikaya, zavod gənclərinin şənliklərinə aparıram. "Balacaların çoxbilmışlıyına" heyran qalır, onda uşaqlıq marağının yaranır, gəncləşmək istəyir. Demək olar ki, bir neçə ay müddətində mən anamı dəyişdirmişəm, onu geriyə çəkən iplər qırılmışdır. O, iraliyə, işiň, günsəli bir gələcəyə doğru baxır.

Proletar gəncliyinin qarşısında parlayan yeni, sosializm həyatı, azadlıq aləmi onun qocalmış, işığını itirməkdə olan gözlərinə işiq verir. O, yeni dünyanın yeni insanları cərgəsində görünmək, qalib əmək orduları sırasında görünmək maraqlı qaynayır. Ağaran saçlarını gizlətməyə, üzündəki qocalıq cizgilərini təsviya etməyə çalışır. Sanki o özünü möhkəm tutaraq: "Mundar ölüm, galma, rədd ol! Mən hara, sən hara! Mən yeni bir aləmə atılmışam. Mənim həsrətlər, ahlar, ağrılar altında çürüyən arzularım göyərir, onlar üçün işiq, hava, istilik var, mən yaşa-maq istəyirəm. Mənim ağlar, qara günlərimi çıxdıqda ancaq 14 yaşım

var. Mən revolyusiyanın qızıyam, onun qoynunda istədiyim qədər ya-şamalıyam..." - deyir.

Bir gün evə qayıdırəm. Görürəm ki, Marksın şəklinin kənarlarına qırmızı lenta çəkilmişdir. Anam proletariatin böyük dahisinə layiqli ki-mi baxmağa çalışanlar sırasına gedir. Lakin din bağları anamın görüş-lərindən hələ də üzülməmişdi. O həyatının çox hissəsini yaşayış qaydi-qayğısı ilə keçirərkən əli ilə çalışmış, qəlbələ göylərə, gözəgörün-məz allahların ümidiñə bağlanmışdır. O, ehtimal ki, əməkhaqqının bir hissəsini də göylərin yer nümayəndlərinə, falçılar, din xadimlərinə vermiş, dildə də olsa "səadəti" sözlər eşitmışdır. O, göylər, mələklər, axırət, cənnət haqqında müftəxər ağızlardan aldığı dumanlı və qarışq təsəvvürlərə bir müyyəyen şəkil vera bilmir. Bəzən onun beynində yanın yeni həyat alovları öz işqli saçاقlarıla qaranlıq təsəvvürləri örtür, yox edəcək hala gətirir.

- Din haqqında bu kişi nə deyir bəs?

Mən bu suala birdən cavab vermirəm. Anamı bu barədəki qəti ca-vabı mənimsəmək üçün hazırlayıram, tumarlayıram.

Cünki qəti və ehtiyatsız cavab bu yeni "dost" ilə Marksın arasın-da bir sərinlik əmələ gətirə bilər.

- Dindən xeyir tapan bir yoxsul tanıırsanmı? - deyə anama sual verirəm və dindən faydalananları sayır və həyatı, dəlillərlə iti-itü üyüdü-rəm, o, bu mülahizələrlə şərķidir. İndi mən başlayıram:

- Tiryək eşidibsənmi?

- Eşitmişəm.

- Necə şeydir?

- Adamı qurudur, qaxa döndərir, öldürür.

- Hə, bax Marks deyir ki, "din camaatın tiryəkdir", kim dina tutuls'a tiryəka tutulan kimi şeydir. Onun qazandığı mollaların cibində ola-caq. Çox işləyib, az yeyəcək və quruyaçqdır.

Anam Marksın üzünə baxır, onun nə cür "bu başda olduğunu", "bu mərtəbəyə çatdığını" düşünür.

Mən onun dalınca sadə, fəqət kəsərli sözər işlədirəm.

- Hələ bir alim deyir ki: dini olanın ağlı yoxdur, ağlı olanın dini yoxdur! Lenin deyir ki, din burjuaziyanın alındə zəhmətkeşləri əzmək



üçün silahdır.

Anam keçən il ilk orucluq idı ki, dinin və ona bənzər şeylərin daşını atdı. O öz arzusu üzrə toxucu qadılara qarışdı. Fabrikanın gurultusunu ondakı yeni həyat və quruluş ahənginə olan marağlı oxşayır, kollektiv sosializm əməyi prinsiplərini qəbul etmək deyil, tətbiq edənlərin ön sıralarında yürüyür.

Fabrika qapısından girəndə adını qırmızı taxtada görərsiniz. Ona qoca desəniz acıqı golir.


Doğrudan da, fabrikaya gedəndən qiyafəsini dəyişmiş, illərlə oxuyub bişmiş qadılardan heç də seçilmir.

O, istehsalat planı və partiya tapşırıqlarına istək və ürəklə yanaşlığından, Lenin partiyası sıralarına alındı. Bu, onun ən böyük arzusu və ən yüksək qələbəsidir. Anam yiğincaqlar, söhbətlər arasında Marksdan danışmadan keçməz. Marks'a olan ixləsini bərkitmək üçün oxuya bilməsə də, onun gümüş yazılı, cildli kitablarını almışdır.

Bizə gələn savadlı yoldaşlara oxudub nəticəsini soruşur və hamisini da sinəsində saxlaya bilir.

Onu işçilər arasında "Marksin dostu" deyə çağırırlar.

1931



ALMAS GƏLDİ

- Pambıqda tərləyirsən, ya yox? Tərləyirsən. Ürəyin yanur, ya yox? Yanır. Yaxşı, palçıqlı su içsən yaxşıdır, ya çay? Əlbəttə ki, çay istəyəcək-sən. Bir stəkan çay sənə can verər, qan verər, dincəldər. Səni açar... İndi ki belədir niyə olmasın...

Almas xalanın çıxışı vəziyyəti dəyişdi. O, tarlalarda yeməkxana təşkili və əhəmiyyəti haqqında inandırıcı danışır və əl-qolunu ölçərək deyirdi:

- Heç o yan-bu yan, gətir-götür lazıim deyil. Bir dənə samovarı lap yerdən çıxaram. Stəkan, qaşiq da hərənin öz torbasında olacaqdır. Düzəldirsən soyyar çayxana. Kolxozun ərzaqlarından da bir az buraxdırırsan. Burada nə çətinlik var? Bilmirəm Hümmət kişi niyə qorxur, yaxasını qırğışa çəkir?

Hümmət kişi sözünü geri götürdü:

- Mən qol qoymurdum onun üçün ki, elə bilirdim süfrələri bir-ləşdirmək istəyirsən. Yoxsa çayxanaya, yeməkxanaya kimin nə sözü. On-dan yaxşı nə var...

Almas xalanın təklifi nəinki qəbul olundu, hətta şarpaşarp alqışlandı. Həmid kişi samovarını səyyar çayxanaya verdi. Hesabdar qəndi, çayı sabahki növbətçiye tapşırıdı.

Şirvanlı sovetində səyyar çayxana düzəldi.

Qaraqoyunluda vəziyyət belə olmadı. Məsələ böyük mübahisə qopardı. Müzəffər əmi papağını əlinə alaraq yiğincəğin tam ortasında üzünü Almas xalaya tutub deyirdi:

– Baci, gəlmisin bilmirəm şəhərdən, ya rayondan, qəraz xoş gal misən, gözüm üstə yerin var, amma hesabı qarışdırma. Odur, kooperativçi İsa niyə yatır damda? Bilirsənmi bizim kooperativdə oturanlar naşidir, noxda mollaşdır. “Normadan çayxanaya çıx” deyəndə, çetvert əvəzinə girvənkə çıxacaq. Sabah da xalqın norması çatmayanda “əlini çək, yaxam qırıldı” başlanacaq, yaxşı olmayıcaq, araba gətir mərəkə yükla... Mən deyirəm hər kəs çay istəyirsə, özü çaynik gətirsin. Vəssalam!

Müzəffərin danışığı komsomolçulara heç xoş gəlmədi. Hami söz istəyirdi. Özək katibi Müzəffər əmiyi yaxşı cavab verdi. Zərbəci gündə 250 kilo pambıq yığmaqla, yarışlarda zor gələn Züleyxa səyyar aşxana təşkilini irəli sürürdü. Bu təklif kooperativ işçilərini heç açmadı. Lakin komsomolçu İmran sədrin böyrünü deşirdi ki, tez ol səsə qoy. Müzəffər kişi isə papağı ilə alının tərini silərək dediyində durdu.

Səyyar çayxana qurulmaq barədə qərar qəbul olundu.

Bütün bunlar Almas xala Gəldiyevanı rahat edə bilməzdi. O rayonun 171 kolxozunda 136 səyyar çayxana, 23 də yeməkxana, heç olmazsa birində də daimi və nümunəvi aşxana təşkil etməyə nail olmalı idi. Bu onun öhdəsinə qoyulan partiya tapşırığı idti. Almas 8 il partiyada, 12 il ictimai işlər qucağında öhdəsinə aldığı vəzifələri ödəməyə adət etmişdi. Vaxtilə mətbəx, ailə, çadra altında kor qız kimi Suraxanı rayon klubuna gələndə, yaşmaq tutub, qadınlar arasında bir kələmə danışanda pul kimi qızarır, özünü itirir, dili dolaşırıdı.

İndi isə Suraxanı təşkilatının ən sevimli və aktiv bolşeviklərindən dir. Sabirabadda taxıl hazırlığı işində qalib çıxdı. Səlyanda pambıq əkinində adına layiq çalışdı. İndi Bərdə kolxozlardında səyyar yeməkxana təşkilində çətinlikdən qorxacaq idimi? Əlbəttə, yox! O deyirdi:

– Qarnın tox, vaxtında isti bişmiş olsa, tənəffüsədə çay içsən, əlbət ki, yaxşı və çox yiğarsan. Nə deyirsən, bir ələm təfəvvüt var! Tarlada yemək olması xırda iş olsa idi, kolxozçular bu məsələyə bu qədər bərk ya-naşmadılar.

İlk dəfə mandatını rayon təşkilatına göstərəndə, kooperativ sədri biçimsiz dodaqlarını büzərək bir yiğin kağız çıxarmış, demişdi:

– Budur, kolxozçular istəmir, zor ilə xalqın boğazına xörək tökcəksən, xala? Elə bilirsən burada oturanların səncə başı yoxdur?

Almas xala buna qarşı demişdi: “Gedərəm yerlərdə özüm danışaram, görüm niyə istəmirəm.”

O 7 gün kolxozdan-kolxoza getdi, iclas qurdur, tarlada danışdı, divar qazetini oxudu, müxbirləri dindirdi. Həqiqət başqa cür göründü.

Heç kəs tarlada ictimai yeməkdən boyun qaçırmırı, biləks, bunu ciddiyətlə tələb edirdi.

Almas xala öhdəsinə aldığı vəzifənin icrası ilə artıq ehtiram qazandı. Onun işindəki xüsusiyyət, qətilik və konkretlikdir. “Baş üstə”, “yaxşı”, “düzəldərək” tonunda olan razılıqlar onu heç təmin etmirdi.

– Baş üstə olunca, ayaq üstə olsun. De görün, neçə qasıq verirsen, aşpazlığı boynuna alırsanım, sabah tarlada samovar qurulmasa, sənin yaxandan tutacağam!

Almas xalanın belədir. Hərənin boynuna bir şey qoyur, hərəni bir cür razi salır, məcbur edir, yola gətirir, sabah görürsən Malbinəsi, Bərgüşəd, Şirvanlı kolxozları tarlada ictimai yemək düzəltmişlər.

Bunun işə nə cür təsiri olur?

Bu barədə mən sözü kolxozcu Nüsrət yoldaşa verirəm:

– Əvvəllər çox deyirdik, bir şey çıxmırı. Çiy su içməkdən qarnımız ağrıyırı. Kolxozsoyuz da bu barədə heç bir iş görmürdü. Almas xala gəldi, sağ olsun, yaxşı düzəltdi, indi samovar böyürümüzə qaynayıır, istəyən içir, acanda da kimi salma çay hazırlayıır, kimi xörək hazırlayıır. 3-4 saat artıq işləyirik. İş günümüz artır, pambığımız yığılır, canımız da ki salamat!

8-ci gün Almas xala rayona qayıtdı. İctimai yemək, çayxana təşkil etdiyi və edilməsi üçün qərar çıxarıldığı kolxozların diləyini öyrənmışdı.

İndi Almas xala bir çox yerdə düzələn ictimai yeməkxanaları möhkəmlənməsinə çalışırı. O bəzi yerlərdə işin uzun sürməyəcəyindən və tez unudulacağından qorxurdu. Lakin yanılırdı. Qurduğu iş möhkəm və davamlı idi. O, ata minəndə kişidən fərqlənmirdi. Onun 50 yaşı olduğuna baxmayaraq, qəlbə, iradəsi, işi gəncdi.

Almas xala indi işini qurtarmaq üzrədir. O, qalib və şad ürəklə Suraxaniya, gündəlik işi başına qayıdacaqdır. Lakin onun adı kolxozçu qadınların dilindən düşmür. Onlar sevinclə gülümsəyərək deyirlər: - Almas xala gəldi!..

1931

AZAD QIZ

Qara çadralı bir qız xəyal kimi süzülərək divar dibindən ötdü. Xəlvət küçələrdən keçib özünü məktəb həyatına saldı. Dəhlizdə çadrasını açdı, tərini sildi, saçını düzəltdi, sonra küçə qapısından boylandı, dalınca gələn yoxdu, ürəyi sakit oldu.

Çimnaz məktəbə getdiyini gizlədə bilmədi. Axırda bildilər. Evdə qiyamət qopdu. Qohumlar hiddətə gəldi. Ata-ananı namussuz adlandırdılar, qızı azğın dedilər, həndlədilər.

Payızın açıq, müləyim günlərindən biri idi. Əmi gəldi, nənə özündən qixdi. Çimnazi danlağa tutdular. Onun işığa, elmə, biliyə doğru olan yollarını bağlamaq istədilər. Qız bulud kimi tutuldu, hirsindən ağladı.

Hər şey onu sixirdi. Başındakı çadra əl-qolunu bağlamışdı, mənəvi yük bir dağ kimi üzərinə çökmüşdü. Bütün aləm ona qaranlıq görüñürdü.

Çimnaz bu əsirlik həyatına baxmayaraq, əzilmək, məhv olmaq istəmirdi. Bu ağırlığın tezliklə götürüləcəyinə inanırdı. Elə də oldu.

Böyük Oktyabr Sosialist Revolyusiyası milyonlarla əməkçi xalqı əbədi

olaraq əşirlilikdən qurtardığı kimi, gənc Çimnazın da əlindən tutdu. Onu çadradan, danlaqdan, qəm-qüssədən xilas etdi.

O, ilk dəfə çadrasız çölə çıxanda günəşə qovuşduğunu, qaranlıqdan sixilmiş qelbinin genişləndiyini, işıqla dolduğuunu hiss etdi. Qaynaşın bir fərəhələ uşduqca uçdu.

Çimnaz Aslanovanın – Bakı əməkçilərinin sevib-əzizlədiyi bu qəhrəman qızın inkişaf yolu böyük revolyusiyamızın, Lenin-Stalin partiyasının azad etdiyi minlərlə əməkçi Azərbaycan qızları üçün nümunədir.

Hələ 1924-cü ildə iyirmiyləşti Çimnaz ibtidai məktəbi yenicə bitirdi. Qadın pedaqoqiya məktəbinə girdi.

– Sizin bu məktəbə girməyiniz təsəddüfi idimi? O zaman azərbaycanlı qızlar texniki məktəblərə getmədiyi üçün mü belə etdiniz?

– Yox.

Çimnaz müəllimlik, mürəbbəlik işini sevib getmişdi. Onun birinci arzusu oxumaq idisə, ikinci arzusu müəllim olmaqdı. Revolyusiya bütün əməkçilərin arzusunu həqiqətə çevirdi. Çimnaz da arzusuna çatmışdı. O, müəllimlik işinə Azərbaycan qadınlarının ilk ictimai tərbiyə ocağı olan Əli Bayramov klubunda həvəskar Azərbaycan qadınlarına dərs de-məklə başladı. Çox çəkmədi, onun müvəffəqiyyətini hamı gördü, o, 48-ci məktəbə müəllim təyin olundu. Uşaqlıqdan bəri bəslədiyi arzularına çatan Çimnaz bir əsgər eşqi ilə sovet balalarının təhsil və tarbiyəsinə girişdi. Məktəbiləri sevdili. Məktəblilər, ata-analar onu tanıyıb ərizələdi. Məktəbdə bu gənc müəllimin eli ilə ictimai iş tərbiyə işi qaynadi. Maarif orqanlarına cəlb olundu. Hamı, zahirdə sakit və adı görünən qızın iş və mübarizə ehtirasına heyrat etdi. Çimnazın adı dillərə düşdü.

Çimnaz sosializm vətənimizin yeni nəslinə tərbiyə vermək işinin nə qədər şərəflə, həm də məsuliyyətli olduğunu dərk etmişdi. Təhsilini artırmaq üçün Azərbaycan Ali Pedaqoji İnstytutuna girdi, müəllimlik işindən ayrılmadan oxudu, 1932-ci ildə oranı bitirdi.

Sosializm yarışı Çimnazın metodu olmuşdu. O, tədris işinin ən xırda cəhətlərinə böyük mənə verir, yoldaşları ilə yarışırırdı. Birinci sinifdən oxutduğu uşaqların təhsilini öhdəsinə alıb, son sinifə, məktəbi bitirincə yə qədər onu aparırdı. Onun hər şagirdi kimi, bütün sinif də əlaçı idi.

Bakı əməkçilərinin Çimnazə olan etimadı boş yerə deyildi.

Çimnaz öz arzularını yerinə yetirməyə adət etmişdir. Şagirdlərin bir sinifdə iki il qalmasını yox etməyə söz vermişdi, sözünü yerinə yətirdi, bir staxanovçu ailəsini savadlandırmışa söz vermişdi, savadlandırdı, direktoru olduğu 11-ci məktəbi şəhərin qabaqcıl məktəbi eləməyi öhdəsinə götürmüştü, elədi də! Ay dolandı, il gəldi, Çimnazfovqələdə VIII Sovetlər qurultayına deleqat seçildi.

Bu hadisə Çimnazın qəlbini parlaq bir şuar kimi yazıldı. İnanmağın gəlmirdi. İnana bilmirdi ki, ömrünün ən böyük arzusu – Stalin yoldaşla görüşmək arzusu bu qədər tez həqiqət ola biləcəyiş?

Küçəyə çıxməq, bu xoşbəxtlik müjdəsini aləmə bildirmək istədi. Müəllimlik portfelini sallaya-sallaya ildirim kimi yeridi, tez evlərinə çatmaq, anasını müştuluqlamaq istayırdı.

Qəlbində qaynayıb daşan sevincini saxlaya bilmədi, küçə qapısından qışkırdı:

– Ay ana, müştuluğumu ver!

Qoca arvad özünü balkona atdı.

Çimnaz tövüşüyə-tövüşüyə uca səslə dedi:

– Moskvaya gedirəm! Rəhbərlə görüşəcəyəm, ay bacalar!

Bütün həyətdəkilər eşitdi. Çimnazın yar-yoldaşı tökülbə gəldi. Evdə böyük bir bayram şənliyi başlıdı. Çimnazı təbrik edir, kimi onun yaxasından tutub rəhbərə salam göndərir, kimi də yol tədarükünü görürdü.

Çimnaz o günü – ömrünün ən şad, ən parlaq gününü unuda bilərmi?



İclasa üç saat qalmışdı. Lakin o dözmürdü. Yoldaşı Bəsti ilə Kremlin böyük iclas salonunda oturub gözləyirdi. Dəqiqələri, saniyələri sayırdı.

– Budur!

– Ay qız, gəldilər!

Böyük dahi öz silahdaşları ilə içəri girəndə Çimnazın ürəyi döyündü.

O sevinclə Stalin yoldaşa baxırdı, elə zənn edirdi ki, bütün dünya

onun sevincinə şərķidir. Sanki Kremlin pəncərələri aləmə işıq salıb, hər şey günəşə tutulub, bütün əməkçi bəşəriyyət ayağa qalxıb kommunizmin dahisində gurultulu alqışlar yağdırır.

Bu təntənə, bu bayram şənliyində Çimnazın nazik, bulaq suyu kimi duru səsi eşidildi. O, Bakı müəllimlərinin, azad Azərbaycan qadınlarının salamını rəhbərə yetirdi.

O, gözlərini ayırmadan rəhbərə və onun silahdaşlarına baxırdı. Ona elə gəldi ki, bu xoşbəxt daqiqələr uzun sürməyəcək, bu saat iclas bağlanacaqdır, ona görə də gözlərini prezidiumdan ayırmır, ətrafdakıları görmür, heç kəsi eşitmirdi, rəhbərin hər sözü qızıl xətt ilə Çimnazın qəlbini yazılırdı.

Hələ onu Stalin Konstitusiyasının redaksiya komissiyasına seçəndə aşıb-dاشan sevincinin həddi-hesabı yox idi. O, tarixin ən böyük sənədini redakta edən komissiyaya üzvdür. Lenin -Stalin partiyası, Fövqəladə Sovetlər Qurultayı görün Çimnaza ən böyük etimad bəsləyir!

Çimnaz bunu yaxşıca bilir.

- Bütün ömrümü, - deyir, - partiyamızın və xalqımızın etimadını doğrultmaq üçün sərf edəcəyəm. Tərbiyə etdiyim, oxutduğum uşaqlardan Çkalov, Bayduqov kimi qəhrəmanlar yetişdirəcəyəm. Düşmən üstüməzə əl qaldırsa, qələmi silahla əvəz edəcəyəm. Son damla qanuma qədər xalqımı, vətənimi və sosializm nailiyyətlərimizi alçaq düşmənlərdən qoruyacağam.

Keçən il Çimnazı natamam orta məktəbə direktor qoydular. 11-ci məktəbdə qeyri-adi bir hərəkət başlandı. Müəllimlər özlərini səfərbər hiss etdi, uşaqlar sevindi. Çimnaz xalq müəlliminə layiq bir eşqlə hər bir şagirdin hayatı və tərbiyəsi üçün çalışdı.

6 ay çəkmədi məktəbdə böyük bir irəliləyiş göründü. Əlaçuların sayı 88 prosentə çatdı. Şagirlərdə nadənsə öyrənmək, hər bir şeyi bilmək həvəsi artdı. Kimi dərsdən kənar əl işinə, kimi şiirə, bəzisi də musiqi öyrənməyə qurşandı. Uşaqlara pianino alındı. Ata-analar arasında ictimai iş canlandı. Analar Çimnazdan danışanda, deyəsən, öz bacılarından, öz qabaqcıl yoldaşlarından danışıldılar.

Seçkiyə hazırlıq günlərində dəstə-dəstə evdar qadınlar Çimnazın

məktəbinə gəlir, SSRİ Baş Sovetinə Seçkilərə dair əsasnaməni öyrənidilər.

İndi Çimnaz Aslanova yeni bir xoşbəxtliklə qarşılanır. Oktyabr rəyonunun fəhlə və əməkçiləri, intellektləri onu Baş Sovetə seçilmək üçün kandidat göstərildilər. Seçkiqabığı iclaslarda seçicilər Çimnazın kandidatlığını alqışla qarşılayırlar. Budur, qızıl əsgərlərin ümumi iclasında Çernov yoldaş öz kandidatına olan etimadını bildirir:

- Biz Çimnazi Azərbaycan qadınlarının əsarətdən və cəhalətdən qurtarması uğrunda çarpışan aktiv mübariz kimi tanıyırıq. O, sosializm vətənimizin ən yaxşı patriotlarındandır. Biz səsimizi Çimnaza verəcəyik.

Çernov yoldaşın sözü Çimnaza etimad bəsləyən minlərlə əməkçilərin sözü idi.

Onu, o iti gözlü, girdə və gülərzü'lü müəllimi kim tanımır, kim əzizləmir?

O, şübhəsiz, xalqın etimadını axıra qədər şərəflə doğrulda-caqdır.

1932

SAĞLAM YOLLARDA

Bahar balalarını, yaz çiçeklerini, şirin-şirin meyvələr verən ağacları bəsləyib böyütmək, bilirsınız mı nə qədər yaxşı, müqəddəs, fəxri, sevimli vəzifədir?

Ruqiyyə Abasovanın əmək tarixi tarlalarda, aləmə saf və ətirli yaz havası dağdan yaşıllıqlarda və bağlarda başlanılmışdır. O, ana qoynundan yenicə çıxmış balaca allərini bağbanlıqda böyütmişdir.

O zaman 14-15 yaşı vardı. Sağlam və turp kimi qırmızı yanaqlarının günəş qarşısında qabiq qoyması və inci kimi tərkən sinəsinin qaralıb, təndir qapağına dönməsi onun üçün heç bir təəssüf, hüzn və ruhsuzluq gətirə bilmədi.

– Qızım, namərdə möhtac olmamaq üçün əlacımız İsləməkdir. Başına sal aşağı, çalış!

Doğrudan da Ruqiyyənin gözləri əmək sahnəsində açıldı. O, nə uşaqlıq, nə də gənclik gördü. Ailəni məngənə kimi sixan və əzib əridən "həyat" və "dolanmaq" dərdi onun gözlərindən od tökürdü. Ruqiyyə hələ 12 yaşında ikən ən ağır çöl işlərini balaca və davamsız çiyində da-

şimağa məcbur oldu.

O, kor deyildi. O, becərdiyi bağlara sahib olan ailənin güzəranını görür və oradakı uşaqları şən yaşayışını seyr edirdi.

Açıq-açığına ruqiyyələrin qan-tarı ilə bəslənən bu uşaqlar da işləyirdim?

Əsla! Onlar qarpız ağaclarının böyüklüyü və qoz ağacının balacalığı haqqında biri-birinə sual verirlər. Əməkdən xəbərsiz, nərmənazik bəslənirlər. Onlara ərzaq daşıyan və xidmət edən Ruqiyyənin başına qabırılsa, ayağına qamçı vurulsə belə, "dinməməli", cavab verməməlidir. Bu nə qaydadır, bunu kim qoymuşdur? Bu suallara cavab toplayan Ruqiyyəyə anası öyüd verərdi:

– Qızım, onlar ağadır, xanımdır. Biz onların kəniziyik. Nə etsələr, dözməliyik. Biz yoxsuluq. Borcumuz səbir etməkdir.

Ruqiyyə nəhayət bu günlərə də həsrət qalmalı oldu. Dünya müharibəsi dəhşətləri içərisində onun ailəsi fəlakətə uğradı. O, ümidi gələn hər bir şeyini itirdi. Açıq, həyat qayışı onu hörmət bəslədiyi bağçalar, tarlalar, su səsləri və sakit ulduzlu gecələrdən də ayırdı. 14-16-ci illərin dəhşəti, 17-18-ci ilin milli qırğınları, ağaların quduz hücumları onu çək bəsləməyə qoymadı, kəndi tərk etdi.

İnqilaba qədər Ruqiyyənin həyatı belə olmuşdu.



Klub ağızına qədər dolmuşdur. Otağın hərarətindən tərləməyən yoxdur. Rəngbərəng əl dəsmalları xəfif yaz küləyindən oynayan badam yarpağı kimi tərpənir. Qadınlar tərini soyudur.

Qırmızı masanın dalında bir neçə qadın vardır. Bunlar iclasın həyatıdır. Ortada özək katibi oturmuşdur. O, karandaşını stola vurduqda, salon kırıyr. Maraqlı bir məsələnin müzakirəsini gözləyir. Məruzəçi isə uzaqdan, böyük yerlərdən gəlməmişdir. O, həmin salonda oturan işçi qadınlardan sırasından çıxmışdır. Onlardan birisidir, lakin onlardan fərqli xüsusiyyətləri çoxdur.

Özək katibi daha gözləməyir, gözləməyin mənası yoxdur. Hamı gəlmışdır.

- Yoldaşlar, 4 nömrəli tikiş fabriki ümumi işçilərinin yiğincığını açırıq. Bilirsınız ki, yoldaş Ruqiyyə yaxşı zərbəciliyinə mükafat olaraq, Moskva və Leninqrada gəzməyə getmişdi. O, qayıtmışdır...

Alqışlar onun sözünü ağzında qoydu. Salonu ağızına almış gurultular arasında Ruqiyyə kafedranın dalına keçdi:

- Yoldaşlar! Biz getdik Moskvaya, toxucu fabrikina. Almaniyadan işçi qadınlar da gəlmişdi. Bizi görüb mat qaldılar. Türk qadını hara, bələ işlər hara?

Ruqiyyə ədəbi, kitab dili ilə danışmirdi. O, adı və asan ifadələrlə zərbəcillerin səyahətini təsvir edir. Şuralar İttifaqı mərkəzlərində gördüyü yenilik və quruluş nəhənglərindən çox maraqla danışındı. O, sözünün kəskinliyi və cümlələrin qətiliyi ilə salondakıların nəzər-diqqətini cəlb edə bilmişdi. Onun səsi get-gedə ucalır, nəzəri hamını əhatə edir, diqqətləri yığırdı.

- İndi, yoldaşlar, sözün qurtaranı, mən yuxumda da elə yerləri görə bilməzdim. Yaşasın sosializm, fabrikimiz! Yaşasın azad türk qadının azad əməyi!..



Ruqiyyəni fabrik daxilində tanumayan və sevməyən işçi qadın yoxdur. Vaxtilə, 5 il əvvəl, o, tikiş fabrikina gələndə hələ simasında kənd cizgiləri, mövhümata inanmaq, təvəkkülçülük və biliksizlik vardi. Fabrikə girəndə ehtiyatlanır, yiğincaqlardan hürkür, dəzgaha qorxa-qorxa yanaşındı. Onda Ruqiyyənin 32 yaşı vardi. 4 uşaq anası, ömrünün ikinci yarısı başlanırkən tikiş dəzgahının dalına keçmişdi.

Fabrik elə bil Ruqiyyəni yüksəltməyə, gəncləşdirməyə çağırılmış. Hər şeydən əvvəl, Əli Bayramov adına qadınlar klubunda savad aldı. Dəzgah isə ona əyin paltarı kimi tanış və sevincli oldu.

29-cu ildə sosyariş dalğaları fabriki qucağına alarkən Ruqiyyənin müqaviləsi ən əvvəl və qiymətlə çıxdı. O yarış sürətinə malik olmayı Başkı neft qəhrəmanlarından öyrəndi. Dəzgah dalında oturanda əlini görmək olmayırdı. O, işinin üzərinə girdi, incəliklərə məna verdi. Hər şeyi plana tabe tutdu. Nəhayət, fabrikin odlu zərbəcilləri sırasına düşdü. Ru-

qiyyə Lenin fırqəsi sırasına keçəndən sonra üzərindəki məsuliyyət kimi iş bacarığı və siyasi biliyini də artırdı. İndi Ruqiyyə hər şeydən əvvəl bolşevik fırqəsinin məqsədlərini daşıyır, qərarlarını icra edir. Onun hər addimdə özək katibinə müraciəti təsadüfi deyil.

- Yoldaş Nurməhəmmədov, özək nə fikirdədir, buna sən nə deyirsən, səhv etmərəm ki, istəyirəm sexdə bir sual-cavab yiğincığı aparam?

O, bu yolda arzu etdiyi səngərləri zəbt edərək, çətinlikləri aşaraq irəli gedir, 585 normaya qarşı gündə 700 tikiş verirdi. 4 dəfə mükafatlandırılmışdı. Bu boş yera və yaxud bir təsadüfə görə deyildi. Ruqiyyənin hər mükafatı bir-birini geridə qoyan bolşevik tempi iş nümunələrinin meyvəsi idi. Keçən ilin yanvarında fabrikdə bir çoxlarının süründüyü və qara lövhədə yatıldığı zaman o, planı 119 faiz ödədi. Bu ilin yayında işçilər kurorta göndərildikdən Ruqiyyə:

- Fabrikdə kəsir var. Hərə qoyub gedə bilərəm. Mənə eyib olar. Bu il məzuniyyətə çıxmayacağam, — dedi və getmədi. Ruqiyyə də 25 zərbəciyə qoşularaq işlədi. Zərbəçi qadınlar fabrikadakı kəsri kökündən baltaladı.

Ruqiyyənin ciddiyyəti sevməkliyi və sönməz həvəsi fabrikin fırqə təşkilatına çoxdan bəllidir. Əbas yerə onu 3-cü smenada sex özək katibliyinə seçməmişdilər. O, rəhbərlik postunu öz bacarıq və işi ilə qazanmışdır. Fabrikin içtimai işlərinin bir qolu həmişə onun cıynındadır. Az HİŞ-si üzvü, Bakı Şurası üzvü, məsul siğorta nümayəndəsi... təşkilatçısı... rəhbəri, o üzərindəki işin, daşıdığı vəzifənin adını da öz adı kimi təmiz və saf saxlamış və saxlamadıqdadır.

Fabrikdəki beşillik mübarizə həyatı ona bolşeviklik, zərbəcilik, bacarıq, bilik və təşkilatlılıq vermişdir. Büyük inqilabın qanadı altında böyüyen və göz açan Ruqiyyə Abasovanın bu qələbələri fabrik işçilərinin hamisəna tanış və aydınlaşdır. Hami onu sevir, hamı onu tanırıv.

Sosializm istehsalatında ruqiyyələr minlərcədir.

QƏLƏBƏNİN AÇARI

"Toxucu sənayenin zərbəçi briqadası – Qasim İsmayılov kolxozi pambıq planını noyabrın 5-nə 100 prosent ödəmişdir. İllik planı 25 prosent artıq yerinə yetirmək üçün tarlalarda hücum gedir. Rayona qızıl bayraq ana südü kimi halaldır..."

Siz, səhərin sərinliyində bu xəbəri qəzet sütunlarında şirin-şirin oxuyub düşünürsünüz:

– Keçən il bundan 4 dəfə az pambıq əkib, dəstə-dəstə köməkçilərlə fevralda da yiğib qurtara bilməyən rayon bu düzənlər dolusu əkinin nə tez və nə təmiz yiğdi? Bu qələbənin açarı haradadır?

Mən sizi rayon kolxoçularının ucuşuna çağırıram. Budur, Kolxozyuzun qabağında tarla zərbəçilərinin alayı durur. Rayonun uzaq və yaxın kəndlərindən kollektiv zərbəçi iş təcrübəleri mübadiləsi üçün axıb gələn qadın və kişi qəhrəmanların gözlərində, simasında ciddiyat, alnunda qələbə oxunur. Onlar bolşevik əməyinin böyük nəticələrini görmüş, sosializm kəndinin təməlini qoyan, yeniləşən insandırlar. Öz adalarına kollektiv suvarma və becərmə düzəldib, məhsul dəyərini

yüksəldən və kolxoçu gəndliyi plan ətrafında toplayan Lenin komsomolları hücuma hazırlaşırlar. "Çöldə bir qoza da qalması!" şəri rayon komsomolunun təsərrüfat programmasıdır. Aslanın erkək, dişisi olmaz. Kişiin 50 kilosuna qarşı gündə 60-70 kilo pambıq yiğan Xavər və Xeyrənsaların başı daha da ucadır. Pionerlər salama durmuşlar. Budur, kürsüyə çıxan tərli və qırmızı çöhrəli Malik danışmaq istəyir:

– "Ağ gün" kolxozu ayın 25-nə illik plandan 28520-yə qarşı 28555 kilo yiğmiş, yaxşıımız 65, zəfifimiz 40 kilo yiğir. Biz, mübarizəni davam etdiririk.

Borsunlu kolxoçuları adından komsomołcu İslam danışır. O, kənddə partiya tapşırıqlarının sinanmış təşkilatçılarından, özünü küləyə sevdirmiş Lenin komsomolunun dəyərli oğullarındandır.

– Yoldaşlar, – deyir, – 163000 kiloya qarşı, 163640 kilo yiğmişiq. 2 gün artıq işləyərək, 7000 kilo əlavə toplamışıq.

Badyaqov 8000 put təmiz pambıq yiğildığını söyləyir... Natiqlərin ağızından rəqəmlər tökülr, bu rəqəmlərin hamisində kəskin mübarizələr oxunur. Lakin bolşeviklər qələbə rəqəmləri eşitməyə alışmışlar. Biz köhnə feodal qalıqlı ölkəmizi ağır sənaye ölkəsinə çeviririk. Kəndlini traktora, SSRİ-ni avtomobilə əyləşdiririk.

Mehralı əlində telegram danışq kürsüsündə görünür. "Mərkəzi Komitə Qasim İsmayılov rayon partiya təşkilatını, komsomolçularını, kolxoçularını və əməkçilərini, ölkəmizin pambıq asılılığından qurtarması yolunda qəhrəmanca mübarizə etdikləri üçün təbrik edir. Yoldaşlar, sürəti əskiltməyin!" Telegram gurultulu alqışlarla qarşılanır. Bolşevik ştabının təbrikli kolxoçularda yeni mübarizə hissi, döyüş ehtirası doğurur. Mehrali gələcək hayndadır. O, sakitliyi bərpa edib, diqqətləri yiğir.

– Rayon ayın 4-nə 6564 ton 226 kilo illik planı ödədi. Bu qəhrəmanlıqdır. Qələbəmizdir. Lakin bu qələbədə soyuq iştirak edən yox deyildir. Sarov kimi azarlı, bezarlı və Abas kimi qarınqulu kolxoçularımız vardır. Qələbəmizin açarı haradadır? Bu açarı görmək və götürmək çox asan və vacibdir: bolşevik temp! Bunun üçün də götürə işin tətbiqini, külənin kollektiv əmək qüvvəsinin düzgün təşkilini, intizamlılığı, gələcəyi aydın təsəvvür etməni, qələbəyə etimad bağlamağı bacarmaq la-

zumdır. Biz bu bacarığı hamidan tələb edirik. Bunsuz hərəkət yoxdur, bunsuz inkişaf yoxdur, bunsuz qızıl bayraqı saxlaya bilmərik.

Qasim İsmayılov kolxozçuları kəskin ehtirasla sosializm əməyinə sarılmışlar. Orada sosializm kəndinin bünövrəsi möhkəm qoyulur. İş-tehsal qüvvələri dəyişir, əmək məhsuldarlaşır, kollektivləşir, kommunistləşir. Bu əsasda vəhşi, quduz, istismarçı qolçomağın kökü kəsilir. Qasim İsmayılov əməkçiləri bu böyük işləri az vaxtda yaradırlar, çünki onlar azad, kollektiv əməyin gücünü anlamışlar.

1932

SƏSİMİZİ DÜNYA EŞİTSİN!

Kim nə deyir, desin. Qoy pedaqoq "uşaqların keyfiyyətinin tamam ayrı, böyüklərdən başqa" olduğunu isbat üçün gücənsin, qoy saqqalı xinalılar "kiçiklərin böyük işinə qarışmasına" qudursun, qoy Telli xala "zamana uşaqlarının zati xarabığından" şikayətlənsin...

Fakt faklılığında qalır, 22 milyon yeniyetmələr, çoxmilyonlu pioner və gənclik köhnə dünyani bolşevik xəttindən topa tutmaqla silahlanır. Bu gəncliyin önündə yeni bir aləm parlayır. Bütün qüvvələr bu nəslin əlində mum kimi yumşalacaq, hər şey yeni taləbə görə, yeni məzmun, yeni şəkil alacaqdır. Qütbədən-qütbə, şərqdən-qərbə qoca dünya, hazır ol! Üzərində siziltisiz, naləsiz, istismarsız, "qəza" siz, "sən" siz, "mən" siz bir həyat qurmaq üçün böyük işlər ordusu – Kommunist nəqli gəlir...

Onlar o balacalar qırmızı qalstuklar ilə lalə kimi yanırlar.

Dünən komsomol özəyi onları haraya çağırıdı, katib stola söykənərək, asta-asta deyirdi:

– Uşaqlar, açıq deyirəm, pambıq işində bizim "Qızıl Şərq" kolxo-

zu quyruqda sürünür, vaxt qurtarır, planumızın 100-dən ancaq 24 prosentini yiğmişiq. Bu ləkədir, bu komsomol, pioner şəninə yaraşmaz. Düzdür, indiyə qadər yiğdiq. Düzdür, amma elə ki, yiğdiq, Mürsəl 7 kərə işə çıxmadi. Yiğanların da çoxu pambıq tökə-tökə yiğir. Hami qozanın yekəsinə qaçır. Səliqəsiz iş gördük, belə başısuquluğun nəticəsidir ki, indi qızarıraq, adımız qara lövhədə, yarışımız pozulur, daha nə istəyirsiniz? Hər işdə irəli duran kəndimiz axsayır. Gəlin bu gündən sonra özbaşinalığı qırğa qoyaq. Bu qara o qaraya bənzəməz. Tənbəlliklə üzümüzi qaralda bilmərik. Hami günü, saatı, dəqiqlini buraxmir, istifadə edir, yüksəlir, irəli gedir. Stalin yoldaşın, böyük rəhbərimizin sözünü unudubsunuzmu, sürəti əskiltmək axsamaq deməkdir. Axsayanları isə döyürlər! Özümüzü toplayaraq, partiyamızın şurəndən bərk yapışaq: "Bir qoza da düzdə qalmasın!"

Pioneerlər Yəhyaın səsinə birlik və ürəklə səs verdilər. Noyabrın 29-da 36 nəfərlik 3 pioner briqadası zəmilərə daraşdı.

Qarayazı üfüqlərində gecənin kölgələri əriyir, şərq ağarır, balaca mübariz ürəklər əmək sevincinə döyüñür, işin miqdarı və dəyəri uğruna döyüşürələr. Qəhrəman keçdiyi sahədə pambıq izi qoymur. O, dəstənin ən irlidə gedənlərindəndir. Yarış şərtlərinə görə, təyin edilən "pioneer sahəsi" pambıqdan təmizlənir. Müqavilənin bir şərti pozuldu, sahə 10 günə yox, 7 günə qurtardı. Pioneer briqadalarının böyük aktivliyi rayon komitetində qeyd olundu.

Dekabrın 6-da dairənin acı bağırsaq kimi uzanan daşlı yollarında "ağ qızıl" karvanı yürüyür. Bu karvan keçən karvanlardan bir şəylə fərqlənir: karvanın əlivdəri pionerlərdir: 1670 kilo ən təmiz pambıq yüklenmiş 4 arabanın üzərində pionerlər oxuyurlar.

Dəmiryol xətti biçaq kimi Ucar stansiyasını yanır keçir. Qırmızı qapılı böyük anbarlardan sənaye mali tökürlür. 4 atlı furqonlar yüklənərək kənd kooperativlərinə yönəlir, təchizat məntəqələrinə dağılır.

Pambıq anbarı qarşısında ağ döşlüklü nəqliyyatçılar o tərəf-bu tərəf yürüyürler. Müdir vaxtında vaqon göndərməyən Pambıqbırılı müvəkkilinə açıqlanmışdır. Uzaq kəndlərdən, geniş tarlalardan yığılan pambıq, anbarın qucağına siğmur. Pioneer arabalarını təqdim edən Yəhya təhvildara deyir:

- 1670 kilo təmiz pambıq Qarayazı pionerlərinin adına yazılı...!

Pambığın yiğilmasında yox, həm də əkmə və becərliməsində çox mət etmiş pionerlər dəstə ilə hazırlırlar. Kolxoçu və əməkçilər on-n, o, balaca pambıqcıların fədakarlıq addimlarına alqış oxuyurlar. Bu ni nəslin böyükərlə əl-ələ verib sərf etdiyi əmək galacəkdə böyük qəhanlıqlara başlanğıcdır. Məntəqə müdürü üzünü pionerlərə tutur:

- Ölkəmiz böyük, qələbəni bərkidir. Son qələbə üçün hücum ərəyir. Sizin zahirdə balaca, həqiqətdə böyük qüvvəniz sosializm rəndəki mübarizəyə qarışmaya bilməzdi. Ölkənin pambıq asılığının qurtarması üçün çəkdiyiniz əməklər, tökdüyüünüz tərəl 5-10 il son bilavasita idarə edəcəyiniz böyük nəhənglərə bina qoyur. Sizə, nəmunist nəslə baxaraq dünyanın milyonlarla proletar uşaqları fəxr: odur mənim irəlidə gedən dəstəm! Odur mənim sinifdaş ordum! ur mənim yol yoldaşım, can və dirilik yoldaşım! Odur dünya revolisiyasının yeniyetmə qəhrəmanları! - deyirlər. Partiya təşkilatı adın-sizi təbrik edirəm. Zərbəciliyinizi artırınız, qoy sizdən yeni kolxozi ibrət alsın...

Pioneerlər bununla fəxr etməyə haqlıdır. Onlar işçi sinfinin işi uğuda gənc qüvvələrini verməyə, dincəlmədən çalışmağa hazırlırlar. Bu, ların pedaqoji və tərbiyə prinsipidir. Onlar kolxoz kəndi kimi bir ana qucağında çarşımda bərkileyirlər. Onlar kəhnə kənd sakitlik və yalılığını templərlə əvəz edir və edəcəklər.

Komsomolcu Yəhya nail olduqları alqışlara qarşı heç bir şey dedi. O arabanın üzərinə çıxardığı 14 yaşlı pioner Həmayılə işarə ilə:

- Mən sözü Məsmə xalanın zərbəci qızı Həmayılə verirəm, - de-

İlk baxışda durğun su kimi sakit və ağır görünən Həmayıl sözə işlayır:

- Biz, yoldaşlar, yeni həyat qururuq. Planı ödəyirik. Pambıq planı kəsirdə qoymayacaq. Bitki günəşdən enerji əmən kimi, biz gənc nəfərlər də, Leninin fikrini tutur və qüvvələnirik. Qarayazı pionerləri də pambıq qozası qoymayacaq. Uca pioner səsimizlə deyirik: pambıq planı kolxozumuzun əsas işi, kəndimizin isə gələcəyi, yüksəkliyidir.

Hökumət eştsin: biz pambıq uğrunda böyüklərdən geri qalmayacağıq!
Biz kolxozu möhkəmlətmək üçün atalarımıza hər cür kömək edəcəyik.
Pambıq bizim uca səsimizdir. Qoy səsimizi dünya eştsin. Biz özgə pam-
biği almayacağıq.

1932

BOY

Günəş sarı tellərini sürüyüb qərbə, uzaq göy dağlarının ardına aparır. Kölğələr ağaclarla dirmanır, tarlaları yiyyəsiz buraxıb gələn arabalar, cütçülər alçaq əyri çəpərlərin arasında qaynaşır. Hər şey öz yerini arayır, hər kəs öz yuvasını tapır. Bir saat əvvəl tarlalarda yayılan, sularda əriyən səslər indi qapılarda ucalır. Biri o birisinə, o birisi mala, qadın kişiyyə, kişi inəyə qışqırır. Bu səslər hər şeydən əvvəl daşlıqlarda parçalanmış qarmon tellərindən qopan ahəng kimi bir-birinə qarışır.

Bizim qapımızda isə ölüm sükütu vardır. Qaranlıq daxmanın rütubəti döşəməsində uşaq eşələnir, ağlayıb yorulan bu uşaq kirli əlləri ilə yeri çizir, torpaqdan təsəlli arayır.

Çox keçmir, süfrəyə otururuq. Anam üç yaşı bacıma baxıb deyirdi:

— Günüqara kişi bilirmiş axı, qız olanda dizinə döyürdü ki, bunu kim böyüdəcək, kasıbın pişiyi cüt-cüt doğar.

Beləcə şikayətlərin səhifəsi açıldı, anam ölüünün dalınca danışır, mən isə gözlərimi evin hisli dirəklərinə dikərək, maritlayırdım. O

dizliyimi yamayır, çarıqlarımı təmizləyir; mənim isə 12 saatlıq işdən alıdığım yorğunluq gözümü qapayırdı. Mən ölümçül yuxulayırdım.

Ömrün acıları ilə bükülən anam çox şey fikirləşir; çox iş görmək istəyir, lakin heç bir şey etmirdi. Məni Cəbi Hacının qapısından alıb başqasına vermək istəyir:

– Hamısı birdir, ay oğul, qarnuna nökərsən!

Şəhərə usta şayirdliyinə göndərmək istəyir. Orada çoxlarının iki ildə ağızı çörəyə çatdığını eşitmİŞdi.

– Səndən ayrı bir saatim olmasın! – deyə bundan da vaz keçirdi.

– Ana, oxumağa gedim?

Mənim xahişimə anam bir müddət susdu. Sonralar anladım ki, anamın ürəyi məktəbə verməkmış. Lakin, çörəyimin dərdi buna da mane olurmuş.

– Dolan, bala, görək başımıza nə gəlir. Qara günün ömrü az olar.

Beləliklə mənim axşamlarım ümidi və ahlar içində sonür, səhərim həsrətlərlə açılırdı.



Bu, Mustafanın xatirat dəftərcəsindən bir vərəqdir.

Dünənə qədər tumançaq bir yetim, səsi çəpərlərdən uzağa getməyən, adı kənddən qırqaqdə çəkilməyən Mustafanın bu qədər böyüməsinə, dillərə düşməsinə necə heyran qalmırlar? Bunda onun öz anası da duruxur. Olan şeylərə, gördüklərinə inanmaq istəmir. Bildir deyildimi ki, Bəhmən ("komandörlük oxuyan") əmioğlusu Mustafanın adam olması üçün məsləhətlər görür, məktub yazırıdı:

"Mən indi məktəbin 2-ci kursundayam. Gələn il bitirəcəyəm. Heç bir dərdim yoxdur. Bircə sənin kənddə qalmağına, elmdən uzaqlığına yanuram. Sən gənə çalış, özünü məktəbə sal. Ananın sözünə baxma, at hər şeyi məktəbə get..."

Bunlar nə birinci və nə də sonuncu dəfə idi. Mustafa bunları çox eşitmİŞ, alışmış, cavabsız buraxmışdı. Belə məktublar əvvəllər onu kədərləndirir, ruhdan salır, böyük təssüsflər oyadırıdı. Lakin o bir şeyə, özündəki bacarıq, iradə, mənliyə inanırıdı.

O görürdü ki, adamlar, yalnız skamyadan boy atmırlar. Özək iclaslarında kənddəki iş ilə böyüyen gənclərin adını eşidirdi.

Mustafa kolxoza girdi. Kolxozçuların gurultulu mübariz iclasında elin iştirakı və köməylə iş planlaşdırıldı. "Bakı soveti" kolxozu möhkəmləşirdi. Bakı işçilərindən Həmid əmi kolxoza daimi işə gəldi. Həmid əmi hərəkat komandiri kimi sayılır, hörmətlənirdi.



Nədənsə bu yaz hər şey ildirim sürəti və qılınc kəskinliyilə edilir. Hər başlangıç böyük bir sevincdə nəticələnir. Sanki bunlar bal arısı kimi tarlaya, kotana, suya, traktora daraşanlar, keçən il işə çıxan adamlar deyil. Tanrıının Pərnisi yuxu yatırı, dan atmamış zəmidə ulaqların üstündə olur. Nədəndir?! Bu sırrın açarı haradadır? Adamları bu rəğbət və istəklə əməyə bağlayan nədir?

Bütün bunlara dünənki komsomol iclasındaki məruzəsində raykomun yeni katibi belə cavab verirdi.

– Yoldaşlar, yadınzdadırı, bildir əkin bundan 2 gün sonra nə biabırçılıqla qurtarmışdı. Bu il rayonumuzun adı qırmızı lövhədədir. Bu nəyin nəticəsidir? Allah biza kömək etdimi? Yox! Qıraqdan adammı gətirdik? Yox! Planımızı bildirdən azdır? Yox! Bunun səbəbi üzvlərimizin kolxoz əməyini anlaması, varlanmanın yolunu bilməsidir. Çox işləyən çox alaçaqdır. Kolxozi gəlirli işləyənindir. Bax, məsələ bundadır.

Bunu, bu sadə həqiqəti biləndən sonra Lələ Mürsəl, Dul Şərəbəni, axsaq Əhməd, Aşıq Paşa nə üçün işləməsin?



Mustafanın işi az müddətdə özəyin diqqətini cəlb etdi. Onu məsul bir işə briqadırılıyə irəli çəkdilər.

– Yox, mən apara bilmərəm, 25 adamın öhdəsindən kim gələcək? Hamısı da məndən iri...

Gülnisə xala heç razı olmurdu:

- Yox, yox qadan alım, azacıq aşım, ağrımaz başım. Nəyimə lazımdır, el ilə üz-göz olum?! Öz köçümüzü sudan çıxarsaq, çıxdur. Gədəm hələ təzəcə qol-qanad açır...

Özak nə Mustafanın qorxusu və nə də anasının etirazı ilə hesablaşa bilərdi. Bəhərcin onu doqqazdan kənara çəkib danlayırdı:

- Sən niyə vəzifədən qorxursan?

- Apara bilmirəm!

- Niyə Möhsün aparır?

- Uşağıın sözünə kim baxacaq?

- Sən uşaq deyilsən! Komsomolun aktiv bir üzvüsən! Sənin taylarına bəzən bir kəndin işi tapşırılır! Bir də ki sən tək deyilsən! Səni bu işə çəkən özəl kimi köməyin var! Həmid əmi ilə də danışmışsam. Xətirini istəyir! Razıdır. Heç darixma, işinə başla, biz kömək edəcəyik!"

Doğrudur, komsomolçudur; lakin Mustafa hələ bərkiməmiş, məsum, utancaq üzü yola bir kənd uşağıdır. O, özündəki işləmək bacarığını təşkil etməyi öyrənməli idi. Bu isə ona çatın galirdi.



- Başın üçün guya səndən savayı briqadir yoxdur - işləmişəm gümümü alacağam!

- O iş deyil, gün yubatmaqdır.

- Səni biz seçmişik, çıxarmağı da bacarırıq... dayan...

Xırda xala qızışmışdı. Bir gün zəhmət çəkib, artdığı toxuma Mustafa gün yazmaq istəməyirdi.

- Pis arıtmışan, - deyirdi, - təzədən bir-bir artmalısan.

Mustafanın bu ağır, lakin haqlı tələbi çıxalarını narazi salmışdı. Onlar indi təkçə miqdar deyil, keyfiyyət tələbləri qarşısında bulunurdular. Bu isə hər kəsdən salıqə, diqqət, işə can yandırmağı, ürəkdən yanaşmağı tələb edirdi.

Mustafa naryadların formasını dəyişmək fikrində idi. Ona elə gəldirdi ki, işə çıxanlar nə cür işləyəcəyini bilməlidirlər. Bunun üçün isə "bir hektar əkəcəksən!" - demək azdır. Məsələn, bir də necə, hansı toxum ilə nə qədər məsafədə, dərinlikdə, hansı şərtlərlə əkməyi göstərmək

lazımdır.

Bələ edildikdə, "bilmədim, deməmişdin, yazılmamışdı" kimi bəhanələr hamısı silinir.

Naryadlara belə bir əlavəyə ilk əvvəl Mustafa cəsarət etmədi. Lakin hər axşam yiğincəqda bu şərtləri daha bərkdən deyib tapşırırdı.



Mustafanın tələbkarlığı, işin ağası kimi tərpənməyi, bütün az çalılış, çox qoparmaq istəyənlərin bəhanəsini kəsdi. O, indi nəzərlərdə briqadıra yox, komandırı bənzeyirdi. O, dediyini etməyə adət etmişdi. Tarla onun üçün bir meydan olmuşdu. Kotanın bir dəqiqə dayanmasına əsəbiləşirdi.

Hər kəsdən əvvəl komsomolçular onun ardınca gedir, onu eşidirlər. O, bəzən Əhmədə, Teymura iş tapşırırdı. Çoxları Mustafa kimi işləməyi öyrəndi. Çox çəkmədi, bütün rayonda onun briqadası barmaq ilə göstərildi.

O, əkin planını doldurdusa da dayanmadı; qonşulara yoldaş köməyinə getdi. Briqadalarda naryadı dəyişir, adamlara qəribə galən tapşırıqlar verirdi. Onun sayəsində bütün kolxozi hamdan tez qurtardı. Hər axşam onun işi haqqında doqqazlarda, evlərdə, iclaslarda danışılırdı.

Çırdaxan kolxozu hələ əkinin bitirməmişkən Mustafanın pambıq göyərirdi. O, uzun zəhməti və şərəfli işinin məhsulu olan pambıq toxumlarına bir-bir baxırdı. Yerin damarlarından əmib başını işqli dünyaya çıxaran toxumlar sanki öz yaradıcılarına salam verirdi. Mustafa çömlərək çox ehtiyatla onların başındaki kəsəkləri arayır. Baxır, sevinir, sevindikcə baxırırdı.

Bəhərcin ilə tarlada vağınırkən bir dəstə adam gəldi. Birisi, cavan oğlan gülər üzlə əlini uzadaraq:

- Salam, yoldaş Mustafə! - deyə tanış oldu. Mustafa bunu heç tanımırırdı. O, ehtiram ədasi ilə ötərgi Mustafanın kefini soruşdu. Sonra öz təcrübəsindən danışmağı xahiş etdi.

Gülnisə xala uzaqdan baxırdı. Birisinin üçayaq üstə durmuş bir

qutu ilə Mustafanı nişanladığını gördü.

- A qadan alim, o, nə qayırır elə?
- Ədə, gözlə! Nə istəyirlər səndən?

Bəhərcin onu kiritdi:

- Qorxma xala, oğlunun şəklini çəkirələr. Bakıdan gəliblər.



Bu gün Mustafa əkin işindəki qələbəsindən aldığı mükafatı ilə kooperativi evə köçürdü. Gülnisə xala Mustafanın yoldaşlarını da çağırmuşdu. Xörək piqəpiq qaynayır, samavar dəmdə, balaca Güzar isə göyərti yuyurdu.

Bəhərcin geldi, oturmamış Gülnisəni çağırdı:

- Hələ bura gəl, bir yaxın gəl, xala, sənə bir şey deyəcəm! - O, cibindəki 8 qatlanmış "Gənc İşçi" qəzetini çıxarıb açdı. Büyük bir şəkili ona göstərərkən soruşdu: - De görüm bu kimdir?

Gülnisənin gözü oğlunun qəzətdəki gülərkən çəkilmiş şəklinə düşdü. Özünü itirdi. Ona elə gəldi ki, şəhərlər, kəndlər, işçilər, kolxoçular yığışış deyirlər:

- Bu oğlu doğan xoşbəxtidir.

O, sevincindən qızardı. Bir müddət şəklə baxa-baxa qaldı, dinmədi. Dünyanın ona verildiğini, özünün böyük adamlar cərgəsinə seçildiğini güman etdi. Qəzetəni aldı, oğlunu öpdü, bağırna basdı.

- Can qara göz bala; anan qurban! Neçə də gülür.

Evdəkilər qəhqəhə ilə güldülər. Lakin Gülnisə xala heç bunu eşitmədi, sevinc dolu qalbələ adamlara döndü:

- Xoş gəlmisiniz balalarım!



Kəndlərdən, rayonlardan adamlar gəlir, Mustafanın təcrübəsini öyrənmək istəyirdilər. İndi onunla hər kəs, qadın, kişi kommunist, komsomolçu, təhkimçi, kolxoçu, böyük-kiçik maraqlanırdı. Bu hal Mustafanı daha da ciddiləşdirmiş, toplamışdır. Komsomolçular

Mustafanın təcrübəsini başqa rayonlara köçürməyə çalışırdılar. O qəzetlər əfkari-umiyyəni toplamışdı. Aqronomlar bu iş ətrafında günlərlə işləyir, düşünür, mühakimə edir; Mustafanın işini təqdir edirlər. Yaz işi ilə bağlı olan hər bir qəlbədə qızıl xətt ilə yazılmışdı:

- Yüksək məhsulun iti silah!

Mustafa evdə bacısının hesab dərsini öyrədərkən, poçtu çantasını silkələyərək içəri girdi. O qırmızı, üzəri səliqəli yazılmış paketdə təcili bir maktub gətirmişdi. Mustafa xəttindən tanıldı. Bəhməndəndir. O, yazmışdı:

"Əmoğluma təbriklər...

Səni qəzetlərdə görürəm, böyük bir təşəbbüsün ustası olmusan, deyirlər... Dünən aqronom yoldaşım danışındı; sənin işlərinə olduqca böyük qiymət verirlər. Bu iş pambıq planına çox böyük köməklik edir. Bunlar sevindirməkdən əlavə, bilirsəm i mənə nə deyir?

Vaxtilə sənin kənddə, məktəbdən kənarda qaldığına yanurdım.

İndi anladım ki, oxumaq, təhsil almaq təkcə məktəbdə deyil. Əsl oxumaq həyatda imiş. Həyat, adama qalın kitablar, qoçaq müəllimlər, əski abidələr, uzun leksiyalar, mübahisələrin demədiyi haqiqəti deyir. İndi bildim ki, sən oxuyursan, özü də bizim ən doğru, sıvanmış kitabımızdan, böyük həyat, mübarizə məktəbindən oxuyursan. Mənə günəş kimi aydınlaşdı ki, bizim əməkçilər hökuməti dövründə hər yer, hər sahə, fabrika, kolxozi, idarə, sex, alay, gəmi, yol, məhkəmə adamları yeni dünyanın böyük vəzifələrinə hazırlayan bir məktəbdər. Sən səadət yoluna düşməyi bacardın. Anan da xoşbəxt oldu. Orada, yanında olub adamların sənin təcrübəni necə həvəslə öyrəndiklərini görmədiyimə heyfilsənirəm. Vaxtin azsa da mənə məktub yaz... Əlini sixıram!

*Bakı
Sənin Bəhmənin."*

Mustafa məktubu anasına oxudu. Gülnisə xala bundan o qədər də təsirlənmədi. Çünkü başa düşmədi; əslinə baxsan, o, oğlunun ilk müvəffəqiyyət və alqışlandığını gördükdən sonra bircə şeyi başa düşmüştü:

- Mustafa, özündən yeni qaydalar çıxardır.

Buna, yalnız buna - o qədər dərin və ürəkdən inanmışdı ki, başqa cəhətlər onun üçün xırda gəlirdi. O, oğlunun adı ilə uçur, fərəhlnir, gənc görünmək və hər yetənə "Mustafanı mən doğmuşam" demək istəyirdi.

Lakin o, Mustafanın 15 yaşı daha gənc, qüdrətli bir anası olduğunu unudurdu:

- Mustafa Lenin komsomolunun oğludur.

Bunu Gülnisəyə Bəhərcin xatırlatdı.



Azərbaycan Mərkəzi Komsomol Komitəsi Özbəkistandan çağırış aldı. Özbək kolkozcu gəncləri Mustafanı görmək, onu diniitmək istəyirlər. Onlar Mustafanı iyun ayında olası zərbəçi kolxoçular qurultayına çağırırlar...

Gülnisə xala xurcunu hazırladı. Bir gözündə dəyişik, paltar, hətta, iynə-sap qoydu; "səfərdir, bala, lazımın olar" deyə o biri gözünü cüca soyutması, yumurta, pendir çörək ilə doldurdu:

- Bax, səni qoyuram gedirsən! Vaqona minəndə ayıq ol! Özünü juklıldırım gözlə! Tez qayıt! Anana yazığın gəlsin...



Daşkənd - çörəkli Daşkənd.

Vaxtilə rus çarlığının Şərqi səngərinə çevrilən bu qoça şəhər indi heç də "dişləri düşmüş filə" oxşamır. Bahar havası ilə uçan məqrur bir tərlana bənzəyir. Uzun əbalar, əmmaməli şeyxlər, falçılar, "övliyalar" indi artıq görünməz olmuşlar.

Bitmək bilməyən böyük bir düzəd yatmış qoca şəhərin sinəsində qiyaməti qopmuş dünya yenidən bərpa olunub.. Tramvaylar axır, şəhəri bir yerdən başqa yerə daşıyırlar. Adamlar küçələrdə qaynaşırı, gənclər, gülə üzüyü yeniyetmələr dəstələrlə institutlardan, idarələrdən, zavodlardan çıxıb tramvaylara dolur, qaldırımlarda yürüyür, sevinclə qaynayırları.

Böyük, təntənəli kultura sarayı yazın zəhmətlərindən çıxan, bolşevik yazı planını qəhrəmanlıqla yerinə yetirən kolkozcu zərbəçilərlə dolmuşdur. Adamlar salonun dibində cüca kimi görünürdürlər. İsti hamiya təsir etmişdi, üzləri sərinlədən dəsmallar cınar yarpaqları kimi əsirdi. Natiqlər çıxır, düşür, hər kəs öz mübarizəsindən danışırı.

Söz Azərbaycanın ən yaxşı komsomolçusu, pambiq qəhramanı Mustafaya verildi.

Bu təqdimlə, sanki salon yerindən qopdu. Gurultu qulaqları tutdu. Çoxdan bəri haqqında danışılan, yazılın, şəkil çəkilən Mustafa indi canlı bir həqiqətdi. O, minlərlə mübarizlər, gənc pambiqçılardır, cəsarətli nəsil qarşısında dururdu. Fanar kimi işildayan gözler Mustafanın uşaq cizgilərini hələ itirməyən sıfətinə dikilmişdi. O, tribunaya söykənərək alqışların bitməsini gözləyirdi. İlk sözü ağızından çıxarmaq istədikdə alqışlar yenə siddətləndi və yenə üümüniləndi.

Buradaca anası gələcəyə böyük etimad ilə qoşan Mustafanın yadına düşdü. Qəlibi hayqırırdı:

- Çəkil Xəzər, dağlar, aylin, məsaflər qırılsın, Çinli Bolusunun qalın ağacılıqları arasından anam tribunaya baxsun!



Bu ilki toplantıda "Bakı Soveti" kolxozu planını vaxtından qabaq ödədi. Mustafanın briqadası hamidan çox əmək və mükafat alan briqada idi. O, böyük anası, mürəbbiyəsi Lenin komsomolunun 15 illiyini bir səra təhəhudatla qarşılıyırırdı:

- Qurultayla yaşamağın, məhsuldar çalışmağın təşkilatçısı olacağam!

Təzə tikilən otağı bu yaxında hazır olacaqdır. Qravat və stol hazırlanmışdır. Nazbarı çalmaq üçün bir patefon sıfırış etmişdir. Gülnisə xala özündən danışan trubadan - "radio deyilən şeydən" gətirtmək istəyir. Gülgəz isə mətbəx texnikasına malik olmuşdur; hamidan ləzzətli xörək bişirir. Mustafa işdən sonra nahar edib, qravata söykəndikdə, bütün ağrı və acılarının töküldüyüünü zənn edir. Xüsusən, "Gənc işçi" qəzetini oxuduqca elə bil, beynində yeni şeylər, işləmək üçün yeni

ehtiyat və enerji toplanır, bərkisiyir.

Axşamlar qurultaydan mükafat aldığı Lenin kitablarına baxır, anasına danışır.

Qadın Leninin divardakı şəklinə baxır, inandırıcı ifadə ilə deyir:

- Kişi çox başlı adam imiş, cənnətlik olsun...

Mustafa gülür.

1933

ANALAR YARIŞI

Özünüzü Gəncənin üç verstliyindəki ağaçlıq, bağlıq, bağçalıq təpələrdə, "Qızıl qaya"nın munis döşündə hiss ediniz. İstirahət günüdür. Şəhərdən yuxarıya suların mənbəyinə, üzüm bağlarına doğru yollar uzunu şən bir axın başlamışdır. Bağların içi ləzgi toyuna dönmüşdür. Hər tənək dibindən gülüş şaqqlıtı, hər təpə başından musiqi səsi ucalır. Sanki uzun müharibələrdə basılmaz düşmənə çalınan əbədi qələbənin mərasimidir. Sanki günəş, sular, ağaclar, çıçəklər, tabiatın bütün zənginlikləri bu həyat qalıblarının toyuna çağırılmışlar. Bağlar şaq-şaq şaqqlıdayır.

Pakizə xala əvvəller bu şənliyə, hərəkətə tam yabancı idi. Əgər anası Bədirnisa yuxusuna girərək gələcəkdə onun üçün belə şən və qayğısız bir həyat açılaçığını söyləsə idi, diksinər, yuxudan ayılaraq:

- Lənət şeytana! – deyərdi.

Lakin bu nə yuxu, nə xayal, nə arzu və nə də həsrət idi. Canlı bir həqiqətdi.

On iki ayı gecə-gündüz tənəklər dibində tər tökən, günəşdən tez

durub ulduzdan sonra yatan qadının birdən-birə gülməyinin səbəbi nədir?

Bu suala Pakızə xala özü daha ətraflı cavab verir. Ümumiyyətlə, bu haqda söhbət açdıqda o, çox maraqlı danışır. Ağarmaqda olan və üzünə tökülen saçlarını qulağına yiğaraq, danışır, danışdıqca qızır, qızdıqca danışır:

— Oğlum, mənə kolxozi deyəndə yaxın durmurdum. Öz əlim, öz başım olsun deyirdim... Nə bilim, a qadan alım, bizlər savadsız adamlarıq. Biz gözümüzzlə görməsək, inanmariq. İllah daki mollalar, kolxozu pisləyirdi, ona görə də biz ürkürdük.

Pakızə xala uzaqdan başladı.

— Bəs nə tevr oldu ki, varlandın? Pakızə xala, onu de! Məsələni başdan başlama!

O, müəlliminə cavab verən bir tələbə kimi, cümləsinin yarımcıq buraxdı, uzaq mətləbləri ötərək bu günde, lap indiki məsələnin üzərinə gəldi.

— Varlanmaqmı? Bax, a qurbanın olum, bizlər bağbanıq. Bağımızdan nə gölsə, odur. Məhsul vaxtı əlimizə pul gəlirdi, qarğıya, tikana, göydaşa, soyuğa, qoruqçuya verəndən sonra dizimizi qucaqlayıb oturardıq. Yaxşı deyiblər, yaz əkinçi — qış dilənci. Kolxozi olanda isə iş dəyişir, birlikdə çalışır, birlikdə bəsləyir, birlikdə yiğirir. Mənim payıma 700 put üzüm gəlib. Özüm də evin qabağında bir çanaq buğda əkmisəm. O da ki, qış ruzumu yetirdi. Bax odur, tövlədəki sarı düyüni də, min il yaşasın, hökumətimiz verib. Sabah, birisığın uşaqların ağarantisidə ciçacaqdır. Doğrusu, kolxozun goliri bitməz-tükənməz imiş. İsləyən üçün kolxoza ana imiş, xəzinə imiş.

Pakızə xala indi kolxozun bucağında xoşbəxt bir həyat yoluna düşmüsdür. O, iki oğlu, Əyyub və Mürsəli komsomolda böyükür. Qızı Fıruzəni isə Lenin məktəbində oxudur. Əyyub mədəni yaşamaq haqqında anasına çox danışdı. Patefon almağa, evi döşəməyə, stolda yeməyə, Pakızə xala nainki etiraz etdi, hətta böyük hazırlıq gördü. Onun indi yeganə arzusu — oxumaq, heç olmazsa "qaranı" seçməkdir. Pakızə xala öyrənməyə həvəslidir. Keçən gün qəzətdən cirdiği bir şəkli gətirmişdi:

— Burada, deyəsən, abed eləyirlər. Özü də bu əlində qasıq olan arvadı mən görmüşəm. Bir oxu görmüm bu nədir?



- On yaxşı pambıqçı, Mustafa Məhəmmədovun külfətidir. İşdən sonra nahara oturmuşlar. Görürsünüz, şəhərli kimi dəsgahları var!

Pakızə xala Mustafanın anasını yaxşı tanıymış. Hətta kolxoşçu qadınlar toplanışında görüşüb, əlini də sıxmışdır.



Son görüşündə Pakızə xala çox təəssüflənirdi:

- Hayif ki, əlimdə qələmim yoxdur!

O qaynayıb-coşan arzu və fikirlərini tökməyə səhifələr arayırı. Ona elə gəlir ki, həyat gəncləşir, adamlar yeniləşir, fikirlər genişlənir. Kolxoş kəndinin səhəri açılmış, azad yaşayış tarixi yenice başlanmışdır. O özünün qızlıq, gəlinliyini xatırlayırdı. Bu xatırələr uzaqda, qaranlıq keçmişin sonsuz dərinliklərində əriyir. Çadra, pərdə, hicab, naməhrəm, mərsiya, həmzad, cin, cadu... bunları, dünənə qədər Pakızənin qəlbini hakim olan fikirləri o, çıxdan atmuşdır. O özünün bədbəxt gəncliyi ilə Firuzənin uldız kibi gündən-günə parlayan həyatını müqayisə etdikcə fərəhlnər. Onun fikrinca, bunlar, bütün bu qəzetlər, kitablar azdır. O, tezliklə oxumaq, yazı öyrənmək istəyir. Varlı həyatının iftخار lövhələrini yazmaq, kitablar bağlamaq istəyir. Pakızə xala yalnız kolxoçuluğu, yeni həyat yollarındaki addimları ilə iftخار etməyir. Həmdə Əyyub kimi bir oğlun anası olduğuna fərəhlnər.

- Mən yaxşı bilirəm ki, Əyyubun bir anası da Şura hökuməti və kolxozdur. Mən onu ayazda, soyuqda, pis gündə, korluqda böyütməkdə ikən məktəb onu qucağına aldı. Düz 7 il o, hökumətin pansionunda bəsləndi, oxudu, böyüdü. Bütün bizim nəsil, hətta bu kənd tarixində bir nəfər də yoxsul balası, inqilabdan qabaq məktəbdə oxumaq görməmiş, çəkmə geyinməmiş, qalstuk vurmamışdı. Məktəb Əyyubu yetişdirdi. Mənə qalsayıdı bir naxırçı olacaqdı. Mən bunların hamisini yaxşıca bilir və qiymətləndirirəm. Nə üçün ancaq bu zaman doğulmadığımı, gələcəyin sahibi olan bu gənclikdən olmadığımı heyif silənirəm.

Bunları dinləmək mənə çox təbii gəlir. Keçən günlərdə fransız qəzetlərinən birisinin "mülahizəsinə" xatırlayıram. Qəzətdə Berlan adlı bir nəfər yazırıdı:

"Şuralarda ata-analarla övladlar arasında uçurum, narazılıq, an-

laşılmazlıq vardır."

Bu lekənin iftirasına qarşı minlər, milyonlarca Pakizələrin şanlı həyatını qoymaq olar.

Pakizə xala savad kursuna davam edir. Kənd şurasının qərarı üzrə bu il bağbanlardan savadsızlıq qovulacaqdır. El savada sarılmışdır. O, axşamlarını kitab, qəzet və dəftərlərle keçirir. Kino yazılarında hərflər və sözləri seçə bildiyinə qanad çalıb ucurdu. O, hələlik özü savadlanana qədər məndən bir şey xahiş etmişdi: yeni hayat qurmaq haqqında onun dediklərini yazmağı.

Pakizə xala Kürdəmirli Muxtərin çağırışını alqışladı. O, hazırlanmışdı. Palazı yiğdi, stol və kravat hazırladı. 125 manata aldığı "kurçunu" qarvati silir, təmizləyir, səliqə ilə saxlayır. Əyyub yorğun halda işdən qayıdaraq, əl-üzünü yuyur, soyunur və arxayınlıqla qarvata uza-nanda, Pakizə xalanın çıçayı çatlayır. Bu onun üçün böyük bir fərəh verir. Evə işiq çəkdirmiş, radio çıxdan hazırlıdır. Özü açıb-bağlamağı da bacarıır. Onun fikrincə, indiki anaların mühüm, müqəddəs vəzifələrin-dən biri də – zərbəçi oğullarına yaxşı baxmaqdır. Mustafanın anası ilə danışanda deyirdi:

– Pərnisə, qədrini bil, oğluna qulluq elə, bişmişini, paltarını, istihətəni...

– Mən vədəmi yerinə yetirirəm. Pakizə xalanın sözlərini elan edi-rəm. Qoy hamu analar oxusun. Qoy hamu yazsin, danışınlar, radiolar səslənsin, bolşevik oğul analarının yarışı başlansın.

Mədəni yaşayış qurmaq, mədəni istirahət yaratmaq, savadlanmaq, yeni üsulda bişmiş bişirmək, radionu, patefonu, elektrik lampalarını, telefonu işlətməyi bacarmaq uğrunda Pakizə xala kolxoz analarını yarışa çağırır. Onu dinlayın, ona səs verin! Ən yaxşı oğul böyütmək uğrunda yarışın! Qoy ana ilə oğul arasındaki "uçurumdan" bəhs edən Paris falçıları boş-boşuna qırıldatsınlar! Bu, nə mehriban anaların sevincinə, nə qəhrəman oğulların döyüşünə mane ola bilməz!

QÜDRƏT NÜMAYİŞİ

- Karl Marks.

Bu adı, geniş və qabarıq köksündə, qələbə ordeni kimi daşıyan gəmimiz sularda süzərək arxasında gümüş iz buraxırdı. Tərk etdiyimiz sahil şəhəri, şamlıqlar, qayıqlar və sari torpaqlı yamaclar dənizə batırılmış kimi, alçalır, kiçilirdi. Oneqa gölünün ortasına çatdığımız zaman quru tamamilə gözdən itdi. Günəş başımız üstündə durub yolumuzu işqalandırır, kürəyimizi isidir, bize müştuluq verirdi:

- Az qaldı, bu saat çatacaqsınız!

Sanki günəş qızıl qələm ilə bu sözü atlas qanadlı suların zümrüd sinəsinə yazdı; maraqlı, sevinc, intizar içində çırpinan yolçuları əyləndirmək istəyirdi. Yolları zərif hərəkətləri ilə bəzəyən, qalbləri inca mahnularla sərinlədən teleqrafçı qadının, qoca professorun, gənc müəllimin, matrosun, jurnalisticin, işçinin, səyyahın, bir sözlə, hamının diqqəti bir tərəfə çevrilmişdi. Adamlar gəminin baş tərəfində sıxlışib boylanır, dənizə baxırırdı. Onlar sulardamı, sahildə, üfüqdə, ya gəmidən

sallanan uzun kölgelərdəm nə isə axtarır, nəyi isə görmək istəyirdilər.

- Görünür!
- Qaralan deyilmə?
- Kanala oxşamur. Kömür dağdır, nadir...

Adamlar danışır, göyərtəyə qalxır, baş tərəfə qaçır, durbinləri çıxarırdılar. Gəmidə böyük bir həyəcan oyanmışdı.

- A yoldaşlar, qabağı kəsməyin!

Yolu vərəvürdələyən kapitan durbini gözündən endirərək, qarşıda sıxlışan adamlara səsləndirdi, lakin heç kim onun sözünü eşitmirdi. Kim isə daldan daha bərk qışqırdı:

- Kapitan baxır! Yoldaşlar, kənar dursanız!

Kəndir məhəccərə söykənmiş sarısaç qız tələsik və ciddi səslə gəmiçiyyə dedi:

- Kapitan hər gün baxır, yoldaşlar! Biz ömrümüzdə bir kərə baxırıq.

Bu sözlər ümumi gülüşlə təsdiqləndi, alqışlandı. Gəmimiz kanalı gördüyündənmi, bızdəki sevinci hiss etdiyindənmi, başına toplanan adamların ağırlığından dincəlmək istiyindənmi, nədənsə daha iti getməyə başladı. Quru hər tərəfdən mehriban qollarını açmış dost kimi bizi əhatə edirdi. Şam ağacları, daşlı yarımadalar, taxta evlər get-gedə bizi qucaqlayırdı.

Budur, Ağdəniz – Baltik kanalının darvazası qarşısındayıq! Bir az aralıda, bu böyük qələbənin təşəbbüskar təşkilatçı, bütün əməkçilərin xilaskarı dahi Stalinin əzəmətli şəkli görünürdü. Gəmidən qopan alqış səsləri sulara yayıldı. Kanal işçiləri, salama durmuş tabur kimi gəmini qarşılıyır, yol açırdılar.

Biz birinci darvazadan keçdiğik, kanalın ilk şü üzündə dayandıq.

Mən bu kanal haqqında çox şeylər oxumuş, çox şeylər eşitmışdım. İndi heyrət içindəydim. Canilərin, qatillərin, oğruların, xuliqanların, banditlərin, qolçomaqların, aferistlərin, bütün varlhı ilə yixmağa, dağıtmaga hazır olan adamların əməyə öyrədilmiş əlilə tikilmiş bir nəhəng qarşısında dururdum. Heç bir məqalə və ya kitabın bu nəhəngi hələ tam əzəmətlə təsvir edə bilmədiyini yəqin edirdim.

Yox, deyirəm, qatil əllərin əsəri qanlı və başsız cəsədlər ola bilər. Burada böyük bir qüvvətin təşkilatçılıq, istiqamətləndiricilik qüdrətinin hakimliyi duyulur! Texnika, sənət və quruculuğun son müvəffəqiyəyətləri ilə silahlanmış Ağdəniz – Baltik kanalı inşaatının hər daşında, hər qarış taxtasında, torpağında bolşevik təşkilatlığının müstəsnə rolü görülür. İnanırsan ki, insan əməyi, kapitalizm şəraitində yiriciliğə sər olunan insan enerjisi böyük məqsədlər uğrunda təşkil olunduqda ecazlar verəmiş... İnanırsan ki, insanın "məğrur səslənməsi" zamanı çatmışdır.

Gəmidən çıxb quruluş kombinati boyunca kanal sahilinə yayılan müxtəlif peşəli, eyni məqsədli səyyahlar gəzirdilər. Kimi boy兰ib cilovlanmış suyun ayağını görmək, kimi kəməndlənmiş yerin qan damarnı seyr etmək istəyirdi. Gümüş səkələr arasında aklımlı çiçəklər, aralarındaki daşdan yazılmış şəhərlişlər diqqətimizi calb edirdi.

İkiyaşlı müzeydə iyirmi əsr bundan əvvəlki əsər və abidələri təhlil və qiymətləndirici elmi işçilər bizi qəbul etdi. Böyük quruluşun maraqlı tarixindən danışdırılar. Otaqda cavan Kareliya Avtonom Respublikası tarixindən xəbər verən abidələr, yazılar, başqa bir otaqda kanalın yaranma tarixini, böyük işin ilk günlərini söyləyən şəkillər qoyulmuşdu.

Tarixdə insan yaradıcılığının həmisi bu ehtiyat və səliqə təqib etsə idi, hərfiyyata, arxeoloji mübahisələrə, hər daşın oxunması üzərində baş sindirmalara nə ehtiyac vardı?

Səyyahların imzaladığı dəftərə baxırsan. Burada on bir millətin imzası, minlərlə dəst və yad adamların mülahizəsi var.

Bizi kanalın yarım kilometrliyindəki plotinlərdən birinə baxmağa apardılar.

Uzaqdan şose yolu kimi uzun, yasti, geniş təpənin döşünə ağ daşlarla yazılış şəhərini oxuduq. Bu şəhərin hər hərfi bir heykəl qədər böyük və əzəmətli idi. Sətri oxuyub, qurtarmaq üçün piyada xeyli yol getmək, ya da paroxod ilə getmək lazımdı. Plotində əsrlər boyu aşıbdashmış, şəhərlər, səhralar basmış, fəlakətlər törətmış suyun vəhşi at kimi buxovalığını gözülməzlə gördük. O, insan əlinin qüdrəti ilə güləşmək, bəndini qırıb qaçmaq, aşib-dاشmaq, yan-yörəsini basmaq istəyir. Lakin

bunu bacarır, insan qüvvəsi qarşısında acizdir. O ancaq dəmir və daş divarlara çarpaq, narin, aq zərrələrini göyəsovura bilir.

Deyirşən ki, bu böyük quruluşda təkcə insanlar dəyişməklə qalmır, əsrlər boyu şimal buzluğunu və soyuqlarında bəslənib böyümüş dağ və səhra suları da "laboratoriya"dan, plotindən keçərək, "tövbə" edir, cəmiyyətin böyük ideallarına xidmət üçün ən kiçik işə belə boyun əyəcəyinə and içir.

"Avropanın jandarması" - çar hökumətinin həbs, sürgün, ölüm və fəlakət yuvası etdiyi uzaq şimalda indi məharətli bir bağbanın, təbiətə qələbə çalan insanların ehtiraslı fəaliyyəti hiss olunur.

Məscidsiz, kilsəsiz iyirmi yaşlı yeniyetmə cavan bir şəhəri - Murmanski unutmaqmı olur? Bütün sutkanı gündüz olan bu şəhərdə zənn edirşən ki, heç kəs yatırır, sanki burada yorulmaq nə olduğunu bilmirlər.

Uzaq Şimalda iyirmi il içerisinde səkkizmərtəbə binaları, universal mağazaları, böyük kültür müəssisələri olan 108 min nüfuslu bir şəhər sizi təccübə salmasın! Murmansk yalnız iskələ deyil; o balıq və meşə sənayesi, dari emalatı, gübrə istehsalı ilə bütün dünyada məşhurdur.

Daha maraqlı ikinci şəhər - şimalın yarıçılpaq dağları arasında yenicə salınmış adına layiq sürətlə böyüyən Kirovsk şəhəridir. Bu şəhərin beş yaşı tamam olmamışsa da, qoca şəhərlər ilə yarışa bilər.

Tundralara, tayqalara, şimal stixiyasına qalib gələn insan təbiətin bütün zənginliklərini vəhşi dağlardan, zəlzələli yerlərdən çəkib alır, hər şeyi müasir əməkçilər dilinə tərcümə edir. Burada tələsə-taləsə apatit zavoduna, inşaat işinə, mədənlərə işə gedən işçilər iki-üç il əvvəl əmək və həyat düşməni, cinayətkarlar idilər. Onlar, bolşeviklər tərəfindən təşkil olunaraq, əmək və enerjini sərf edərək, yeni insan olmaq istəyir və olurlar. Cox çıkmaz ki, bu gənc şəhər ittifaqımızın başqa qocaman işçi mərkəzləri kimi qəhrəmanlar şəhəri olar!

Murmansk,
1/VIII - 1935

XALQIN ÜRƏK SÖZÜ

Böyük Vətən müharibəsi günlərində, sovet xalqının öz doğma yurdunu, öz azadlığını, səadətini, öz xoşbəxt həyatını qaniçən german fəşizmindən müdafiəyə qalxdığı bir gündə istər-istəməz xalqımızın tarixi ənənələri adamın xatırına gelir. Bu gün cəbhələrdə nemes işgalçıları ilə döyüşən və müstəsnə qəhrəmanlıq nümunələri göstərən Kamal Qasimovların, Məzahirlərin və yüzlərcə başqa vətən oğullarının hünərini gördükə ata-babalarımızın, ümumiyyətlə bütün xalqımızın mübariz və məğrur keçmişyi yada düşür.

Azərbaycan xalqının tarixi həmişə həqiqət, ədalət uğrunda mübarizə tarixi olmuşdur. Gənclər və qocalar, qadınlar və kişilər öz ömürlərini, yaşayışlarının məna və məzmununu istilaçılara, zalimlara, zorakilərə, xalq əmək və səadətinin qəsbkarlarına qarşı döyüşlərdə görüşmələr.

Bu şərəflə tarixi biza hər hansı şahiddən daha doğru və daha parlaq bir dil ilə söyləyən el nağıllarımız vardır.

"Koroğlu", "Nəbi", "Dədə Qorqud" və s. kimi qəhrəmanlıq das-

tanlarından başqa bizda xalis məşət və sevgi temasında yazılmış çox nağıllar var ki, bunların özü Azərbaycan xalqının mənəvi yüksəkliyini, onun ümumbaşər əhəmiyyəti olan çox böyük fədakarlıqlarını göstərən bədii sənədlərdir.

Hər kəsə məlum və məşhur olan "Məlik Məmməd" nağılında xalqın xeyirxahlıq, alicənablıq duyğuları, səadət üçün çarpışmaq, mənfi qüvvələr ilə ölüm-dirim mübarizəsinə girişmək zərurəti ifadə olunmuşdur. Məlik Məmməd güclü və məglubedilməz, əbədi bir xalqdır. Quyuda rast gəldiyi ağ divlər, əjdahalar isə həyat düşmənləri, səadət oğrularıdır. Məlik Məmmədin gördüyü gözəl qızlar həmin səadətin özüdür. Ağ qoyunlar ağ gün, qara qoyunlar qara gün timsalıdır.

Meyvəsi gənclik və qüvvət gətirən alma ağacı isə xalqın həmişə həsrətini çəkdiyi və uğrunda yorulmadan mübarizə apardığı müqəddəs məqsədlər, azadlıq, səadət, istiqlaliyyətdir. Alma ağacının insana cavallıq gətirən, qocanı gəncləşdirən bir meyvəsi vardır. Məlik Məmmədin atası bu meyvənin yetişməsini gözlüyür. Ancaq hansı haramilərsə bu meyvəyə dadanmışlar, yetişən kimi, onu oğurlayırlar. Alma sahibinə qismət olmur. Ata oğlanlarını növbə ilə göztəçi qoyur. Böyük və ortancı oğlan yuxulayırlar, almanın qoruya bilmirlər. Nəhayət, kiçik oğul - Məlik Məmməd bu işin öhdəsindən gəlir. O, heç kəsin fikrinə gəlməyən ağıllı bir tədbir görür. Barmığını kəsib yarasına duz basır ki, gözünə yuxu getməsin. Bu tədbir sayasında almanı, yəni ailənin səadətini oğurlayan ağ divi tapır. Quyuda onunla pəncə-pəncəyə gəlir. Qırx gün qırx gecə mübarizədən sonra düşmənini məglub edir.

Məlik Məmmədin bu qələbəsi birdən-birə olmur. Ağ divin ətrafında olan bütün qara qüvvələr ona qarşı dururlar. Məlik Məmməd xəyanətə rast gəlir. Onu qaranlıq dünyaya, əjdahalar məskəninə atırlar. Lakin Məlik Məmməd məglub olmur. Çünkü o öz səadəti uğrunda vuruşarkən eyni zamanda məhkum olmuş qızları divlərdən, quşları əjdahalarдан xilas edir. Bir sözlə, gəldiyi yerlərə ədalət, əmin-amanlıq gətirir. Xalqın arzu və istəklərinə əməl edir. Xalq onunla fəxr edir. Onun sayəsində mənfi qüvvələrin hücum və tacavüzündən qurtarır.

Nəhayət, Məlik Məmməd bütün düşmənlərini məhv etdikdən sonra, qələbə bayramından ibarət olan toy maclisi düzəldir, xoşbəxt bir hə-

yat qurur.

Eyni motivlər İbrahimin nağılında da vardır. İbrahim də Məlik Məmməd kimi igid, insanpərvər, genişürəkli bir qəhrəmandır. O, hara gedirsə şikayətlər, nalələr, fəryadlar eşidir. Birisinin balasını əlindən almışlar, birisini sevgilisindən ayırmış, bir başqasının var-yoxunu talan etmişlər. İbrahim eştidklərinə etinasız qalmır. Məzlumların halına yañır. Onlara əlindən gölən köməyi etmək istəyir. Onun səfər və çıxışlarının başlıca məqsədi bundan ibarətdir.

Bu nağılda qəhrəmanın sevgilisi - əmisi qızı qəfildən yox olur. Vay xəbəri gətirənlər qəhrəmana deyirlər:

- Qızı haramilər aparıb.
- Necə haramilər?
- Burada haramilər dəstəsi var. Şəhərdə nə qədər gözəl qız olsa, aparırlar.
- Bəs o haramilər harada olurlar?
- Bax, o dağın dalında bir bulaq var. O bulaq onların yeridir...

İbrahim bunu və bunun kimi bir çox faciəli, ürkə yandırıcı xəbərləri eşidəndən sonra "ah çəkən" oğlanı da yanı ilə götürüb haramilərin üstüne gedir. "Ah çəkən" oğlan vahiməyə düşür. İbrahim ona təsəlli verib deyir: "Qorxma, gəl, ağ divin canı mənim əlimdədir. Mən elə onu öldürməyə gəlmişəm."

İbrahim dağın ətəyində bir quyu tapır. "Ah çəkən" oğlanı onun başında qoyub özü quyuya enir. Saçlarından asılmış bir qız görür. Qızın ayağının altında bir qızıl cam var. Sağ dabanından iyə boyda deşiblər. Qan cikkə-cikkə bu qızıl camın içinə düşür. İbrahim qızın halına yanır. Qızın da İbrahimə heyifi gəlir:

- Amanın bir günüdür, - deyir, - yaziqsan, get. Ağ div səni öldürür.

İbrahim heç bir söz deməyib ayləşdi. Başladı divi gözləməyə. Aradan bir az keçdi, bir də gördü budur, yer titrədi, göy guruldadı, div girdi içəri. İbrahimı görçək bir əlini öz qarnuna çəkib yüyürdü onun üstüne. İbrahim cəld tərpənib qızıl camdakı qanı götürüb atdı divin gözlərinə. Divin gözləri kor oldu. Yixıldı yerə, başladı çapalamağə. Oğlan onun başını bədənindən ayırib cəhənnəmə vasil elədi. Qızı dardan açdı, dü-

şürüb yerə qoysu ki, "Sən otur burda!" Keçdi ikinci eva. Gördü, ah çəkən qardaşın qızı əyləşib, bir nahamvar div də başını qoyub onun dizlərinin üstündə yatıb. İbrahim otağa gircək div oyandı. Gülməşmə başlandı. Düz yeddi gün yeddi gecə gah bu ona, gah o buna güc gəldi. Amma heç birisi yixa bilmədi. Axırda, səkkizinci günün ikindi çəği idı ki, İbrahim bir "Ya mədəd" deyib divi başının üstünə qaldırıb vurdu yerə!

İbrahimin qəhrəmanlıq və ığidiliklərlə dolu olan səfəri xoş bir nəticə ilə bitir: İbrahim qızların ikisini də götürüb gəldi quyunun ağzına. Ah çəkən qardaşın qızını verdi özüne. Vəzir oğlunun nişanlısını verdi özüne. Özü də mindi ifritənin qanadının üstünə, gəlib çıxdı öz vilayətlərinə.

Biz "Məlik Məmməd" və "İbrahim" nağıllarında bir çox cəhətdən xarakter və paralel olan epizodları alaq.

Hər şeydən əvvəl ona diqqət etmək lazımdır ki, Məlik Məmməd də, İbrahim də ümumi bir iş üçün vuruşurlar. Onlar xalqın, əhalinin səadətinə mane olan ağ divlər ilə, haramilər ilə, əjdahalar ilə vuruşurlar. Onların şəxsi, xüsusi interesləri bu ümumi iş ilə müəyyən olunur. Ümumi düşmən, həm də onların səadətlərinin, sevgililərinin, ailələrinin düşmənidir. Ona görə də qəhrəmanlar, ilk qələbə ilə kifayətlənmirlər. Onlar öz sevgililərini xilas etməklə qalmırlar. Onlar ağ divin can şüşəsini qırıbmış, əjdahanı parçalamamış, tilsimi sindirmamış, xalqdan oğurlanan əmlakı, adamları qaytarılmamış qılınclarını qına qoymur, rahat olmurlar.

Qəribədir ki, nağıllarımızdakı həmin bu xalq qəhrəmanları öz şadlıq və sevinc günlərini, öz şəxsi həyatlarını da ümum xalq işi ilə bağlayırlar. Onların imkanları olduqda belə, toy etmir, ailə qurmurlar. Xalqın kiçik də olsa bir dərdi, deyintisi onların ürəyini narahat edir. Onlar xalq ilə gülmək istəyirlər. Buna görə də onlar xalqın əzizi olurlar. Buna görə də istər Məlik Məmmədin və istərsə də İbrahimin ideali böyükdür. Onların arzularına dərin məna vermək lazımdır.

Adama cavənlilik verən alma nədir? Nə üçün ələ keçmir, nə üçün sahibinə qismət olmur?

Bu alma xalqın əməyidir. Ömür boyu çəkilən ağır zəhmətin, tökü-

lən alın tərinin, qabarlı əllərin, ağır illərin məhsuludur. Məlik Məmmədin ailəsi, yəni xalq öz əlinin əməyindən məhrum edilmişdir. Təsadüfi deyil ki, bu ailə yüksək bir ehtiras ilə almadan danışır, onun həsrətini çəkir. Təsadüfi deyil ki, atanın ən ığid oğulları alma üçün qarovel çəkir-lər, yenə nəticə vermir.

Cünki bu almanı – xalq səadətini qəsb etmişlər, yiyələnmiş, mənimsəmişlər. Əvvəller Məlik Məmməd ailəsinin qayğısı, alma oğrusunu tapmaq idi. Bu vəzifəni kiçik oğul yerinə yetirdi. Lakin əsl iş bu müdhiş, bu qüvvətli və amansız oğrunu məhv etməkdir. Ağ div, məlumdur ki, bütün nağıl və əfsanələrimizdə mənfi qüvvələrin ən qəddarı, ən çirkinidir. Bu, demək olar ki, xalqın nifrat və qəzəbindən yaranmış, qəsbarları, istilaçıları, zorakları, qatilləri, həyat və səadət düşmənlərinə təmsil edən, müasir faşizmi andıran bir obrazdır. Bu qara qüvvə ilə mübarizə etməyin çətin, təhlükəli olduğunu Malik Məmməd yaxşı bildirdi. Ancaq bu mübarizənin şərfli və müqəddəs olduğunu da yaxşı bildirdi. Ona görə də qardaşlarının qorxaqlığına gülərək, özü quyuya sallanır, ağ divin yuvasını dağıtmaq kimi böyük bir işə iqtidam edir. Bu qəhrəmanlar ümumi xarakterləri etibarilə orta əsr ritsarlıq, cəngavarlık simalarından ayrırlar. Ritsarların başlıca məqsədi ad qoymaq, məşhur olmaq, macəralarda gün keçirmək olurdu. Onların səfərləri və çıxışları bu uğurda idi. Onların vaxtı tənhaçıda keçirdi. Bizim, haqqında bəhs etdiyimiz qəhrəmanlar isə ideal sahibləri idilər. Onların qarşısında aydın və mənə cəhətdən də böyük məqsədlər var idi. Buna görə də onlar xalq ilə bağlı idilər. Onların istər güclü, istərsə zəif tərəflərini xalq ilə olan birlik və rabitələri ilə, bu rabitənin möhkəmliyi və ya zəifliyi ilə izah etmək lazımdır. Bu qəhrəmanların nəticə etibarilə qalib çıxmasının da səbəbi xalqdan qüvvət almaları idi. Heç bir nağılda qəhrəmanın ığidlik safları tənha keçmir. Bu saflarla qəhrəman, odlar, alovlar içində düşür, divlərin, əjdahaların hücumuna məruz qalır, cinlərin, şeytanların hiyləsinə tutulur, çox çətin vəziyyətə düşür. Belə zamanlarda biz qəhrəmanın çəsdiyini, ya özünü itirdiyini görmürük. Belə çətin vaxtlarda qəhrəman göylərə, dini qüvvələrə də müraciət etmir. Qəhrəman qocalara, qoca kişilərə, ya qarılara müraciət edir.

"Üç şahzadə nağılı"ndada qəhrəman böyük bir arzuya düşür. Pad-

şahın qızını almaq istayır. Şahin qızı isə tilsimli və qorxulu bir qaladadır. Həmin qalanın yolu cəsədlər, kəllələr ilə doludur. Çox ığidlər bu eşqə düşübələr, ancaq tilsimdə həlak olublar. Bunların heç biri qəhrəmanı qorxutmur. O, nurani bir qocadan məsləhət alır. Qoca ilə hər görüşəndə o, yeni qüvvət alır. Yeni tədbir sahibi olur. Nəhayət, tilsimli qalaya hücum edərək, bütün maneələri rədd edir, bütün keçidlərdən ötərək, qalanı alır, öz məqsədine nail olur. Qəhrəmanların qələbəsini təmin edən əsas faktor qocaların tədbiri olur. Bunlar düşmənə qarşı mübarizə tədbirləri öyrətməkdən başqa, xalqın yaşayışının da qayğısına qalırlar. Bunlar hamının bilmədiyi, çıxlardının xəbərsiz olduğu şeyləri bilir, lazım olduğu yerdə bildirirlər. "Əmir Aslanın nağılında" belə bir nurani kişi şahın yuxusuna girir. Ona güzəranı olmayan rəiyiyətdən xəbər verir. Şah sonsuzluqdan şikayət etdiyidə, qoca, şəhərin filan yerində ac qalan bir sənətkar ailəsini ona tanıdır. Şah sabahı gün böyük ehsan tədarükü görür, həmin yerə gedibacları tapır. Şah bu ailəyə böyük kömək təşkil edir.

Həmişə qəhrəmanlar ilə yaşıyan, təsvir olunan bu qocaların kim olduğunu biz onların işi ilə təyin edə bilərik.

Bu qocalar kimlardır?

Bunlar xalq nümayəndələri, xalqı tacəssüm etdirən simalardır. Bunlar zəngin tacribə, bilik sahibləridir. Uzaqgörən, təmkinli, tədbirli, səbirli adamlardır. Bunlar dostu da, düşməni də dərhal tanıyırlar. Yolların haradan ayrıldığını, haraya gedib çıxdığını bilirlər. Keçmişə söyləyir, hal-hazırı qiymətləndirir, gələcəkdən xəbər verirlər. Nağıllarda bu qocalar öz idrakları, ağıllı məsləhətləri sayasında bütün çətinlikləri yox edir, əlcətəzə məqsədləri ələ gətirirlər. Ona görə də xalqda, kütü arasında bunlara qarşı böyük hörmət və etimad vardır. Onların göründüyü yerlərdə məglubiyyət yoxdur. Ancaq onların sözünü eşitməyənlər basılır, peşmançılığı düşürlər. Əmir Aslanın nağılında xain bir vəzir haqqında söhbət gedir. Bu xain Əmir Aslanın atasına zəhər verib öldürür, özü taxta çıxır. O zamanlar uşaqlıq olan və kimsəsiz olan Əmir Aslan böyüdükdən sonra öz atasının mülkü, səltənəti uğrunda, həm də vəzirin qızına olan məhəbbəti uğrunda mübarizə edir. Düşmən çıxdır, qüvvətlidir. Dövlət, qoşun, silah, məmləkət hamisi düşmən əlindədir. Əmir Aslan təkcə öz cəsarəti və rəşadətinə arxalanaraq padşaha qarşı durur. Şahın əmri ilə

Əmir Aslanı mühasirə edib tutmaq istayırlar. O isə öz gücünə, qolunun qüvvətinə güvənir. Onu hər şeydən artıq ruhlandıran öz haqqı uğrunda mübarizə aparmasıdır. Qəsbkar vəzirin hərbə-zorbasından qorxmur, qılcını çəkib özünü düşmən qoşununa vurur. Cəsarət və mərdliklə vuruşaraq düşməni məğlub edir və atasının səltənətini ələ keçirir. Burada da Əmir Aslan eldən, xalqdan kömək alır. Tək-tənha böyük bir qoşun ilə vuruşmağa məcbur olduğu, ağır bir vəziyyətdə qaldığı bir zamanda özünün, atasının xeyirxahları köməyə gəlir, başqa bir tərəfdən düşmənin səfərini yarırlar.

"Ağ quş nağılı" şir südü ilə bəslənmiş, meşələrdə, dağlarda, qayalarda böyümüş, sular və quşlar ilə səs-səsə verib dil açmış Şirzad adlı bir qəhrəman haqqındadır. Şirzad şah oğludur. Atası min nəzir-niyazdan sonra, yegənə övlad olaraq onu tapmışdır. Ancaq xain vəzir, səltənətə yiyləlmək üçün Şirzadın ata-anasını məhv edir. Qundaq körpəsi olan Şirzad isə ancaq bir təsadüf üzündə cöldə salamaq qalır.

Çöllər, meşə heyvanları Şirzadın fəlakətinə acılmış kimi, onu himaya edib böyüdürlər. Şirzad həddi-bülüğ çatar-çatmaz xainlər və onların cinayəti haqqında xəbər tutur, intiqam fikrinə düşür. Yalnız öz ığidliyi, cəsarəti və hünəri sayasında padşahlığı qəsbkarlardan alır. Ancaq özü hünər dalınca düşdüyündən taxta oturmur, şahlığı əmisiñə tapşırır.

Əmisi bir gün oğlanlarının hünərini yoxlamaq isteyir. Hamisini hüzuruna çağırıb deyir:

- Siz hamınız özünüzü ığid hesab edirsiniz. Mən bir şərt qoyaram. Kim mənim atımın ayağının dəyidiyi yerdən mənim görmədiyim bir şey gətirərsə, o, əsl igiddir.

Şahın bu şərtindən sonra böyük oğul səfərə çıxbıq yoxməli bir ləl gətirir. Halbuki padşahın xəzinəsində bu ləldən çıxdır. İkinci oğul da belə olur. Şirzad isə gedir, tilsimlər sindirir, divlər öldürür, özündən yanın bir çıraq gətirir. Şahın axtardığı da bu imiş.

Şirzad xalq fantaziyasının yaratdığı gözəl bir qəhrəmandır. Ona görə də o, həmişə müqəddəs arzular uğrunda çarpışır. Həyatını, ömrünü bu yolda qoyur. Şahlıq rütbəsinə çatmaq, özünü mənsəb sahibi etmək üçün deyil, həqiqəti, ədaləti müdafiə etmək üçün vuruşur. Şirzadın

tapıb gətirdiyi "özündən yanan" çiraq isə xalqın uzun əsrlər çox axtarlığı, az tapdıgi həmin həyat həqiqəti idi. Bütün şərəfli adamlarımız, bütün qəhrəmanlarımız bu həqiqət uğrunda çarpışmışlar. Bu həqiqətin əsl yolçuları xalqın əsl, həqiqi oğullarıdır.

Bu nağılda da Şirzad xalq müdrikiyinin köməyilə iş görür. Onun üzərində həmişə ağ bir quş uçur. Bu, güclü bir tale kimi Şirzadı qələbədən-qələbəyə aparır. Şirzad bu quşun səsini dirləyib, sözünü eşitdikcə basılmaz olur. Əksinə, ağ quşun sözünə əmal etmədikdə məğlub və pərişan olur. Şirzad səhv etdikdə belə ağ quş öz kölgəsini onun başından çəkmir. Onun səhvərini göstərir, haraya, hansı yol ilə getməli olduğunu söyləyir.

Bu nağılda xalqın öz qəhrəmanını himaya edib izləməsi bir də ondan görünür ki, Şirzad hər yerdə ürəyiaçıq, qonaqcıl kişilərə rast gəlir. O, bunların hamisindən sədaqət, köməklik və hədsiz hörmət görür. Bu kişilər qorxulu yerləri, qorxulu qüvvələri ona göstərib saqındırırlar. Şirzad isə sanki qəsdən bu yerlərə, qara qüvvələrin üstüne gedir. O, xalqı bu qüvvələrdən xilas etmək uğrunda vətənin, vətəndaşlarının əmin-amanlıqla yaşaması üçün xidmət edir. Nağıldakı təsvirlərdən (geniş və məhsullu çöllər, Muğan durnası, bol və dadlı meyvələr...) məlumdur ki, əhvalat Azərbaycan mühitində gedir. Şirzada bu mühit ana qucağı kimi doğma və əzizdir. Burada onun bütün safərləri şadlıq, qalibiyət və xoşbəxtlikla keçir.

Xalq nağıllarındaki qəhrəmanların qüvvəti hər şeydən əvvəl onların təmiz, müqəddəs ideallarındadır. Qalibiyətin də səbəbi budur. Xalq da ancaq buna görə onların böyük obrazını, xəyalını əsrlər boyu zehnində və üzrysində yaşadır.

Xalq nağıllarımızda mühüm yer tutan məsələlərdən biri də istilaçılar qarşı müharibə məsələsidir. Bəzi nağıllarda bu tema müstəqil olaraq qoyulur. Bəzilərində isə epizodik bir hadisə kimi, qəhrəmanın sevgi macərası ilə, taleyi ilə bağlı verilir.

Bu temada olan nağıllarda, qəsbkarlara qarşı son dərəcə yüksək xalq qəzəbi, kin və nifrat hissi ifadə olunur.

İstilaçı nə qədər güclü, nə qədər qüvvəli olur-olsun, onun ən zəif və ən xəsta bir cəhəti vardır. O da istilaçı, qəsbkar olmasıdır. O, nə qə-

dər qəddar, nə qədər qansız, amansız olur-olsun, xalq onunla mübarizədə yeni-yeni qüvvələr tapır.

Bu cəhətdən "Qara vəzirin nağılı" maraqlıdır. Burada Sənubər adlı gözəl və şahzadə qızdan, onun uğrunda gedən mübarizədən danışılır. Tarix boyu istilada məşhur olan Lemsə (nemes) padşahının oğlu qoşun yiğib gəlir ki, Sənubər mən alacağam. Nə Sənubər ona getmək istəyir, nə də şah, nemes padşahu ilə üz-üzə gəlmək istəyir. Nemes qoşunları isə töküllişüb gəlir, ölkəni istila etmək istayırlar. Sənubərin atası bu barədə məsləhət, məşvərət məclisi çağrıır. Pəhləvanlar, sərkərdələr isə nemes qoşunlarına qarşı vuruşmağa hazırlırlar. Şah, bu qorxulu düşməni məğlub edən sərkərdəyə hədiyyə vəd edir və deyir ki: "Kim lemsə padşahının qoşununu sindirsa, qızım Sənubəri də ona verəcəyəm". Bəbir adlı cəsur bir pəhləvan irəli yeriyb bu vəzifəni öhdəsinə götürür. Şah Bəbir pəhləvana qoşun, sursat verib düşmənin qabağına göndərir. Bəbir pəhləvan düz bir ay nemes qoşunları ilə vuruşur. Axırda düşməni məğlub edib qovur, vətəni təhlükədən qurtarır. Şah da vədəsini yerinə yetirir, Sənubəri Bəbirə verib dəsgahlı toy məclisi qurur.

Hadisədən məlumdur ki, bu toy, əslində bir bayramdır, böyük bir xalq bayramıdır. Çünkü, xalq, istilaçının başını əzmişdir, yurdunu təhlükədən qurtarmışdır.

Bu gün böyük sovet xalqımız qudurğan german-faşist işgalçılara qarşı müqəddəs vətən müharibəsi apardığı bir gündə, xalqımızın bütün tarix boyu öz azadlığı, öz müstəqilliyi, öz səadəti uğrunda apardığı mübarizələr daha parlaqlığı ilə nəzərimizdə canlanır. Bu gün cəbhələrdə ididcəsinə vuruşan, düşmənin tankını dağdan, təyyarəsini salan, topunu susduran, sıralarını yaran qızıl əsgərlərin arslan cəsarətini gördükdə xalqımızın Babək, Koroğlu, Nəbi, Şirzad, Əmir Aslan, Bəbir və s. kimi böyük oğulları yada düşür. Hal-hazırkı vətən müharibəsinin qızıl döyüşüsü indi vətəni qorumaq işində tarixləri heyrətləndirən qəhrəmanlıq nümunələri göstərir.

Bütün sovet xalqları ilə birlikdə Azərbaycan xalqı da öz igid oğullarını şanlı sovet vətənimizin müdafiəsinə silahlandırmışdır. Bizim əsgərlərimiz top, tüfəng, tank və təyyarədən başqa, daha qüvvəli bir silaha malikdirlər. O silah da əsgərlərimizin, vətən oğullarının öz ana

sovət vətənlərinə, öz torpaqlarına, öz xalqlarına əbədi bağlı olmalarıdır. Vətənin məhəbbəti ilə böyük bəslənmələri, azadlıq və bəşəriyyətin sədət nağmələri ilə böyümələridir. Xalqımızın bütün tarixi əsgərlərimiz üçün ilham və rəşadət mənbəyidir. Arxası böyük sosialist vətəndə, üzü cəbhəyə durub vuruşan mərd döyüşçülərimiz Çapayevlər, Frunzelərlə yanaşı olaraq, xalq qəhrəmanlarını da öz cərgələrində təsəvvür edirlər. Onlar Koroğlunun Misri qılincını havada oynayan, Nəbinin vəfali aynalısını səslənən, Çapayevin atını ildirm kimi düşmən üstünə cuman görürələr. Xalqımızın tarixindəki bütün müqəddəs və şərəfli döyüş səhnələri hər dəqiqə əsgərlərimizin təsəvvüründə və xəyalındadır. Ona görə də qızıl əsgər hücum edəndə bütün bir xalqı, bu xalqın min illik tarixini, əzəmətini, döyüş ənənələrini, mədəniyyətini, ədəbiyyatını, incəsənətini özü ilə bərabər görür. O, bunları qorumaq üçün düşmən üstünə şığıyır. Quduz düşmənin bütün çıxışlarını, bütün fəndgirliklərini mərdanlılık, möhkəmliklə dəf və rədd edir. Vətən müharibəsi döyüşçülərinin hər birinə aydınlıktır ki, bu gün azadlığımızı, yurdumuzu, qələbəmizi qorumaq, düşməni məhv etmək uğrunda hər bir fədakarlıq sənətə və əbədiyyətə layiqdir. Düşmən əzildikdən, vətən təhlükədən qurtardıqdan sonra bu fədakar oğulların, qızların hər birinin adına yeni-yeni das-tanlar yaradılacaqdır. Vətən qəhrəmanları haqqında mahnilar isə həmişə xalqın ürək məhrusi olmuşdur.

1941

İSRAFİL

Qızıl alma

Ana "Məlik Məmməd" nağılini demişdi ki, uşaq yuxulasın. Uşağı isə başı yastıqda, gözləri səqfdə idi. Hərdən vacib şeyi xatırlamış kimi, qalxır, balkonda məşğul olan anasını çağırır, soruşurdu:

- Məlik Məmmədin də misri qılinci var idimi?
- Neçə yaşında idi?
- Koroğlu basar, Məlik Məmməd?
- Anası bəzən hirslenir, uşaqa acıqlanırkı ki, "yat, səhər tezdən duracaqsan!" Bəzən də sual xoşuna geləndə başa salırkı:
 - Nə Koroğlu basar, nə Məlik Məmməd. Dost dostu basmaz. İki-si də ağ divi, xanı, paşanı basar!

Uşaq nə sualdan, nə cavabdan doyur. Anası lampanı söndürüb yatañdan sonra da, İsrafil ayıq-sayıq baxır. Məlik Məmmədi düşünürdü. Hər gün oğrunun zavalına gələn qırmızı almalar, yuxuya qalıb ağ divi görə bilməyən böyük və ortancı qardaşlar, barmağına duz basan Məlik Məmməd İsrafilin xəyalında bir mənzərə kimi dururdu! İsrafil quyuya,

odlar, alovlar içine tek sallanan Məlik Məmmədin halına acıyordu. Ağdivi öldürdüünü düşünəndə isə ixtiyarsız bir təbəssümlə sevimir, yerin içində qılınc vuran kimi əl-qolunu oynadırdı.

Səhər gün dağlıqlara yayılanda, əkinçilər tarlalara gedəndə İsrafil yaraq-yasaqlı həyətdə, küçədə görmək olardı. Onun qarğıdan Qırati, taxtadan yonma Misri qılıncı, kürəyində zoğaldan aynalısı, əlində başına giliz taxılmış yemişan ağacı – dəmər əsası, başında ayrısına qoyduğu Səttar xan papağı var idi. Yaraq-yasagini sahmanda görəndə min bir həvəslə səslənib küçədən-kükçəyə, həyətdən-həyətə çapır, mahnu oxuyurdı:

*Eşit, sənə nişan verim Qırati,
Əbrışım ipəkdən yali gərəkdir.
Bir mina boyunlu, uca sağrılı,
Beş kilo dəmirdən nali gərəkdir.*

*Bir alma dirnaqlı, hündür boyunlu,
Meydana girəndə yüz min oyunlu.
Dəyirman misilli, ac qurt yeyimli,
Hər səfərdə qarnı dolu gərəkdir.*

*Qaranlıq gecədə yol çəşirmayan,
Düşmən qabağında ər düşürməyən,
Üstündə əl-ayaq yığışdırmayan,
Korogluunun atı dəli gərəkdir.*

İsrafil mahnu oxuyub at oynadır, xəyalında vuruşmalı düşmən axarırdı. Bağların, bağçaların içini girir, çəpərdən vurub keçirdi. Həyətlərindəki sarı armudun, heyvanın, çardaqdən sallanan üzüm tənəyinin meyvəsini ağ divdən qorumaq həvəsində idi. Bilirdi ki, Məlik Məmmədin qırmızı almasına göz dikən ağ div, bu meyvələrə də tamah sala bilər. Ancaq İsrafil də Məlik Məmməd kimi yarasına duz basmağa, quyuya sallanmağa, ağ divi parçalamağa hazır idi. Ağ div isə qorxudanmı, nədənsə, görünmürdü. Ona görə də bağçanın meyvəsi oğurlanmadı.

Kür

Böyük qardaşı Ziyad tarla işinə gedəndə uşağı da özü ilə aparırdı. İsrafil həm “həyət-bağçadan yiğişdirmaq”, həm də yavaş-yavaş zəmiyyə alışdırmaq istəyirdi. İsrafil zəmiyyə gələn kimi kəpənək qovalamağa başlar, gülləri aralayıb quş yuvası axtarındı. Qardaşı çağırıb danlardı. Bir müddət başını aşağı salıb dinməzdi. Qarşidakı gülə bəzəkli bir kəpənək qondumu, uşaq yenə sənətinə başlardı. İsrafil yalnız bir yerdə – Kür qıraqında sakit dayana bilirdi. Gözünü bu böyük və sakit çaya dikib baxdıqca baxardı. O, “bir dünya” bulanıq suyun haradan gəldiyini, haraya getdiyini, kimin zəmilərini sulayacağını düşünərdi. Ağaclardan yarpaq qırıb suya atar, dalınca baxardı. Yarpaq uzaqlaşdıqca, o özü də sahil boyu Kür aşağı yürüür, özü də sakit suyun yolu ilə getmək istərdi. Kürün suyu İsrafil məşğul edən əyləncələrdən idi. Gah qol zorunu yoxlayıb, daşını o taya aşırmaq istər, gah dəmər əsası ilə suyun axarına müqavimət göstərərdi. Kağızdan paroxod qayırıar, tilov salıb balıq axtarındı.

Kür də mülayim bir at kimi uşaq ilə oynardı. Qapanlıya yaxın yerlərdə heç bir zaman daşmaz, heç bir zaman nərə çəkməz, heç bir zaman da azalmazdı. İsrafil əvvəllər bu axıb gedən suyun havaxt isə bağlanmış bir göldən açılıb buraxıldığını güman edərdi. Amma bunun sonu yox idi. Heç bir göldə bu qədər su olmaz. Heç bir gölün dəhnəsi il on iki ay açıq qalmaz. Göydən tökülen sumudur? Göydən bu qədər yağış tökülsə, kəndi su basar.

İsrafil bu suallarına cavab tapmadıqda Kürə yaxınlaşar, ovuclayıb doyuncu su içərdi.

Şəhər

İsrafil 6-7 yaşlarına çatanda anası evi yiğisdirib şəhərə köcdü. Gəncədə (Kirovabad) çit fabrikasında işə girdi. İsrafil anasına qoşulub fabrikaya gedir, qəribə-qəribə şeylərə rast gəlirdi. O, heç vaxt bu qə-

dər adamı bir yerdə görməmişdi. Fabrikanın geniş darvazasından içəriya doluşan adamlar, səssiz axan Kürün suyunu yada salırdı. Anası İsrafilin əlindən tutub özü ilə aparar, yanında əyləşdirirdi. Ancaq uşağın qərarı gəlmirdi. O, içərisinə düşdüyü gurultulu həyata qarışmaq istəyirdi. Fəhlələr kimi maşınlara yanaşmaq, işləmək istəyirdi. Uzun otaqlar boyu böyük dəzgahlar işləyirdi. Bir fahlə xırda bir işgil ilə bu yekalikdə dəzgahı dayandırır, ya hərəkətə gətirirdi. Bu hal İsrafilini heyran qoyurdu. O da əlində belə qüvvət istəyirdi. O da bu qüdrətin sahibi olmaq istəyirdi. İstəyirdi ki, maşınlar, dəzgahlar onun da sözünə baxsınlar. "Get" deyəndə yerisinlər, "dur" deyəndə dursunlar. Anası başa salırdı ki: "Sənin gücün çatmaz. Sən oxumalısan!"

Şəhərə köçəndən bir həftə sonra İsrafil 5-ci məktəbə verdilər. Uşaq sevincə dərsə gedib qayıdır, dəslərini hazırladıqdan sonra anasına daşınsındı. Müəllimin yazdığı ala nömrəni qardaşı Hidayətə göstərir, dəfə tərinin üzünə salıqə ilə cild çəkirdi. Anası Mehdiqulu müəllimin yanına gəlib oğlu haqqında soruştunda, razılıq elədilər:

- Zehinli uşaqdır, - dedilər. - Yoldaşlarından seçilir. Dərsi tez götürür. Amma dəcəldir. Bir yerdə durmur, sakitliyi yoxdur. Məktəb çələşəcəkdir ki, onun qaynayan meyil və həvəsi yaxşı vərdişlərə sərf olunsun.

İsrafil dərsdən sonra evə qayıdar, anasının, qardaşının işdə olduğunu görüb küçəyə qaçırdı. Bir abbası verib "kukuşkaya" oturar, şəhər ilə vağzal arasında gəzərdi. Konduktor bu balaca müsafira bilet vermək istəməzdı. İsrafil ona deyərdi:

- Boyum çıxmır, yaşım çıxdur, əmi!

Bir dəfə İsrafil velosipedçidən onu velosipedə mindirməyi xahiş etmişdi. Velosipedçi də onu tərkinə mindirib gəzdirmişdi. Anası bu işlərdən xəber tutanda uşağı danlayırdı.

Küçəndən əsgərlər keçəndə İsrafil qaca-qaca onları yola salar, rəsmi vəziyyət alıb "komanda" verərdi: "Bir-iki, sol, bir-iki! Olmadı!"

Əsgərlər gülümşər, komandır onun xatirinə dəyməzdi. Tənəffüs vaxtında İsrafil öz sinif yoldaşlarını yığıb manqa düzəldər, geri-geri çəkilib düz dayanar, yumruqlarını düyər, başını sax tutar, ucadan səslə-

nərdi.

Deyəsən, pis komandirlilik eləmirdi. Mehdiqulu müəllim uşaqlardan soruştı, hamısı bəyəndilər, İsrafilini özlərinə sınıfkom seçdilər.

Arzu

İsrafil ibtidai məktəbi bitirib əlaçι vəsiqəsi alanda anası sevinmiş, sonbəsiyini bağırına basıb demişdi:

- Atan bu günüyü görmədi, bala. Əvəzində özüm sənə xələt alacağam. Sənə bir dəst paltar tikdirəcəyəm.

Bacısı Şücaət ana nisgiliini eşidəndə ürəyi yanmışdı. İsrafilin əlinən tutub parça mağazasına, sonra dərzi yanına aparmışdı.

İsrafil nə təzə paltarı ilə, nə şirni, nə gəzmək ilə maraqlanırdı:

- Ana, - deyirdi, - məni hərbi məktəbə göndər!

Gülsüm oğlunun xahişini yerə salmazdı:

- Bala, yorulmusan, hələ otur yayı dincəl. Payızə dönəndə yeznənə deyərəm, böyük məktəblərə oxumağa düzəldər. Sənin nə vaxtındır, indidən hərbçi olasan!

İsrafilin qoca dayısı var idi. Kənddə yaşar, kolxozun atalarını otardı. Uşağın hərbi təhsil sövqinə düşdüyüni eşidəndə acığa tutmuşdu. Şəhərə yolu düşəndə bacısı evinə gəldi. Deyəsən, İsrafilini danlamağa gəlmişdi:

- Qırışmal, - dedi, - sənət tapmışan özüvə? Hərbi iş nədi. Hərbi iş bizlərə yaraşmaz. Get oxu incinar ol, doktor ol. Ətək-ətək donluq al. Yoxsa vayenni nədi! Ovçu kimi ciyninə tūfəng salmaqdən nə olsun!

İsrafil dedi:

- Bəs Nəbi nəyə salırdı?

- Nəbi komandır id!

- Mən də komandır olacağam. Əvvəl əsgər, sonra komandır!

Dayısı İsrafilin inadını görüb anasını danladı:

- Sən niyə nəsihət eləmirsən? Sən niyə buna bir özgə sənət seçmirsin?

Gülsüm oğlunu çox sevirdi, heç xatirinə dəyməzdı.
- Könüll sevən göyçəkdi, - dedi, - a Göyük. Hərbiyə həvəsi var,
qoy getsin. Alnına nə yazılıb, o olacaq, ürəyini niyə sindirirsən!



İsrafil hərbi məktəbə göndərilmək üçün bu gecə oturub yazdığını və səliqə ilə üzünü ağartdığı ərizəni katibəyə verdi. Katibə oxuyub gülüm-sündü: "Qəbul işi çıxdan qurtarib. Bir də sənin neçə yaşın var ki? Uşaq-ları götürmürərlər!.."

İsrafil ürəyində dedi: "Bu nə danışır!" Katibə və onu uşaq hesab eləyən sarı qız ilə heç danışmaq istəmədi. İstədi qayıtsın. Bir az fikirləşdi. Çıxbı getmədi. Qapıda divara söykənib kimi, nəyi isə gözləyirdi. Adamların birinci otağa tərəf üz tutduğunu görəndə bildi ki, komissar gəlməmişdir.

Komissar sağlam, cantaraq, güləşqabaq bir kişi idi. Plaşını soyun-mamış adamların şikayətini soruşdurdu:

- Buyurun, bizə dair nə işiniz var, deyin!

İsrafil hamidən məxfi, hamidən çətin bir iş üçün gəlmış kimi, əri-zəsini axra saxladı. Adamlar bir-bir komissardan cavab alıb çıxır, Israfil isə komissarın şikayətə baxmağından ləzzət alırdı. Birdən komissar üzünü ona tutub soruşdu:

- Bacioğlu, gəl görüm!

İsrafil irəli yeriybildir dörd qatlanmış kağızı açdı, komissarın qabağı-na qoydu:

- Ərizəm var, yoldaş komissar, məni hərbiyyə məktəbinə göndərin.

Komissar dinmədi, başını aşağı salıb ərizəni oxudu.

- İndi sən oxuyursan, ya yox?

- Texnikum qurtarmışam.

- Bir-iki ay gərkən gözləyəsən. Gözlə, özüm çağıracağam.

Komissarın cavabı Israfilini sevindirdi. Fərəhindən qızardı. Ürəyin-də dedi: "Deyəsən, götürəcək!" Ümidini yəqinləşdirmək üçün bir də so-

ruşdu:

- Yəni, yoldaş komissar, ümid olum da? Hərbi məktəbə məni də göndərərsiniz!?

Komissar gülümşədi:

- Niya ümid olmursan? Hərbiyə gedənlərin nəyi səndən artıqdır? Əsl sənin yerindir. Get, arxayın ol, komissiya işləyəndə çağıraram, gə-lərsən.

İsrafil hərbi komissarlıqdan çıxbı yürürək özünü evə saldı. Ba-cısı Şücaət həyətdə paltar sərirdi: müştuluqlaymış kimi tez, həyacanlı və qayım bir səslə dedi:

- Komissar söz verdi. Məni hərbiyə göndərəcəklər!

Bacısının cavabını gözləməyib içəri getdi. Anasını qucaqlayıb üzündən öpdü:

- Ana, - dedi, - lap özü ilə danişdim. Komissar nə yaxşı adam imiş, Əliyev! Mənə deyir, hərbiyə sən də getməyəcəksən, kim gedəcək. Hazırlaş, özüm çağıraram!

Gülsüm arvad oğlunun sevincindən fərəhləndi:

- Əlbəttə ki, oğul zırək olandan sonra hamısı xatirini istəyəcək!

Ana öyüdü

Gün o gün oldu ki, ana, bacı, qardaş, yoldaş Israfilini orduya yola salası oldular. Günəşli bir payız axşamı idi. Sərnişin qatarı, başdan-başa çağırışçılar ilə dolmuşdu. Gənclər, öz qohum-əqrəbaları ilə vidalaşdır-dilar. Bəziləri kioskdə qəzet, bəziləri papiros, alma, üzüm alıb vaqona çıxır, yerini sahmanlayırdı. Bəziləri pəncərədən boyulan yoldaşları ilə səhbət edir, bəziləri vağzalın ağızında dayanıb adamlarına nə isə tapşırırdı. Qohumlar, yoldaşlar Israfilini əhatə etmişdilər. Son dəqiqələr idil. Qatar onu götürüb gedəcək, qoca Qafqazın geniş və səfali bir yerində, dağ döşündə, sərin və şirin bulaqlar kənarında düşürüb deyəcəkdi: "Başla, döyüşçülük öyrən!"

Birinci zəng çalınanından sonra yola salanlar ayrıldılar. Gənclər va-qonlara dolusıldılar. Qardaşlar, bacılar və yoldaşlar Israfil ilə əl verib

öpüsdüler, ayrıldılar. Ancaq bir qadın, bunu, bu yeniyetmə oğlanı doğub böyüdən Gülsüm Əkbər qızı İsrafil ilə tez və asan ayrıla bilmədi.

İxtiyarsız, qadının qolları açıldı. İsrafil südəmər uşaq kimi ananın qucağına yaslandı. Başını o şəfqət və mehribanlıq mənbəyinin çıynına qoydu. Sanki, umuzundan onun ürəyini, qəlbinin vurğularını dinləyirdi. Sanki bu vurğularda o, anasının son, vacib həyat tapşırıqlarını alırdı. Ana qəlbinin səsi nə qədər həzin, nə qədər munisdir. Nə qədər güclü, nə qədər mənalı, nə qədər davamlıdır.

Ana qısa barmaqlı bərk əllərini balasının, yaraşıqlı oğlunun enli kürəklərinə qoymuşdu. Gücü çatdığı qədər sıxır, onu bağrına basır, sanki qəlbini, ürəyinə salmaq istayırdı. "Budur, dünən-srağagün bələkdə saxladığım, südəmər balam, İsrafil balam nə tezböyüdü, nə tez boy atdı, nə tez igidlərə qarışdı. Məndən ayrılır. Əsgər oğlum, hərbiyə gedən oğlum, ev-eşiyimin yaraşığı, sonbeşiyim..."

Ananın qəlbini titradən məhəbbət iki damla göz yaşı olub yanaqlarından aşağı inci kimi yuvarlandı. Bunu İsrafil də hiss elədi:

- Ana, - dedi, - sən ağlasan mən heç nə edə bilmərəm. Mən səni deyib gedirəm!

Bu sözünmü, yoxsa Gülsümün sinəsində çoxdan oynayan, ancaq indi bir od, bir atəş olub yanın hissin təsiri iləmi qadın qollarını İsrafilin kürəklərindən çakdı. Oğlunun çıyılardan möhkəm tutdu. Onun düz gözlərinin içində baxdı:

- İsrafil, - dedi, - bala, gedirsən! Uzaq səfərə gedirsən!

Bunu deyib dayandı. Bu dəqiqlik ikinci zəng çalındı. Bu zəng hamını təlaşa saldı. Hami vəqonlarda öz yerlərini tapdı. Yalnız İsrafil ilə anası, öz ana-bala məhəbbətlərini bölüşür, şirin-şirin danışındılar. Onlar elə bir təmkin, elə bir inamla qabaq-qabağa durmuşdular ki, deyirsən bütün qatardakılar, bütün vağzal camaati burlara baxır. Hami onları izləyir, hər kəs onların qəlb çırpıntılarını dinləmək, sözlərini eşitmək, baxışlarında, duruşlarındakı mənənə anlamaq istəyir.

Gülsüm xəyalını da nəzərləri kimi üfüqlərə atdı, iti bir qırılançıq cevlanı ilə aləmi dolanıb qayıdı, oğlunun o qara və işıqlı gözlərində dəyandı. Sözünü təkrar etdi:

- İsrafil, bala, gedirsən! Get, sən Stalinə tapşırdım. Sən onun oğlu-

san. Oğul, get üzünü düşmənə sarı çevir, arxanı çevirmə! Get, igid ol, ciyərli ol! Vətən yolunda vuruş, südüm sənə halal olsun! Ananı yaddan çıxartma. Harada olsan kağızın gəlsin. Özünə yaxşı bax, cavanlığı salma. Soyunub soyuq suda çimmə! Əynini qalın eylə. Nə kəm-kəsirin olsa, xəbər ver, çatdıraram. Komandirlərin də sözünə bax! Qoy səni yaxşı öyrətsin!..

Ananın sözləri İsrafilini sarsıdı. Onun ağrı, ləkə, sizilti görməmiş gənc ürəyi kövrələn kimi oldu:

- Ana, - dedi, - bağlıyla, hələ mən sənə layiqli oğulluq etməmişəm. Həmişə zəhmətim, əziyyətim dəyib. Gedirəm, səni arxayın salıb gedirəm ki, adına layiq döyüşəcəyəm. Mən Lenin ordeni almamış qayıtmayacağam! Vətənin düşmənlərini şalğam kimi qırıb tökcəyəm. Gedirəm, sənin qabağında and içirəm ki, Koroğluya, Babəkə layiq işləyəcəyəm!

İsrafil bunları deyəndə anası bir də onu qucaqladı.

Artıq vaxt idi, Hidayət anasına deyirdi, "bəsdir, vəqon yollanar!" Qatarın hərəkatına lap az qalmışdı. İsrafil bunu hiss edirdi. Ancaq anasına heç nə deyə bilmirdi. "Qoy, deyirdi, anadır, ürəyi var, arzusu var..."

Qatar hərəkət edən kimi vəqonda əsgərlərin mahnısı başlamışdı. İsrafil uzun müddət anası ilə olan son görüşü unuda bilmirdi. Ana qucağının istisi ilə yanır, şəfqəti ilə ruhlanırırdı.

"Polad necə bərkidi"

İsrafilin olduğu hissə vətənin ucsuz-bucaqsız, yallı-yaşılıqli, bağlı-bağışlı düzlərində birində yerləşmişdi. Yamacdan bəri aşanda ipləri çarpazlaşmış əsgər çadırları görünürdü. Onlar görkəmli bir yerdə gözətçilər kimi durmuşdu. Göyə sarı bir cida boyu uzanmış al bayraq, havada qızıl quş kimi qanad çalır, sanki yaz səhərinin bütün feyzlərini gətirən güclü günəşə qovuşmaq istəyirdi.

Həmin bu zaman İsrafil olan vəzvəd yamacda təlim keçirdi. Təreflər bir-birinə hücum edir, pulemyot atəşini tūfəng, tūfəngi bomba, bom-

banı süngü avaz edirdi. İsrafil qan-tar içində iri əsgər addımları ataraq “düşməni” öz mövqeyində yaxalayır, süngü oynadırdı. Alici quş kimi hədəfinin üstünü kəsirdi. İsrafilin cəld, ciddi hərəkəti, mübarizə alovu saçı gözləri, günəşdən parıldayan süngüsü qarşidakının bağrını yarır, taqatdən salırdı.

Təlimdən sonra “düşmən” əsgərləri şikayət gəlmışdır:

– Yoldaş komandır, – deyirdilər. – Məmmədovunku təlim deyil.

O doğrudan-doğru vuruşur. Yayınmasayıq, bizi süngüyü taxacaq id. Siz ona tapşırın!

Komandir İsrafilin üzünə baxır, əsgərlərə deyirdi:

– Təlim ki, həqiqi döyüsdən seçildi, xeyri az olar. İsrafilin o xasiyəti mənim xoşuma gelir. Onun zirək silah oynatmağı sizi qorxutmasın. Siz də onun kimi tərənin ki, vura bilməsin. Ancaq qorxmaq nəhaqdır. İsrafil vurmali yerini yaxşı bilir.

İsrafil əsgəri həyat rejiminə fikir verəndə göründü ki, bunların bəzisini anası da vaxtilə demişdi:

– Səhər tezdən durmaq adamı diribaş edər. Su ığidin canıdır. Hər azar təmizlikdən qorxar.

İsrafil günarası, istirahət vaxtı dəsmalını götürür, sərin bulaq sularının axıb birikdiyi dərəyə enərdi. Bu yerlər həyatın mənbəyidir. Güñəş, su, torpaq, hava!

Kəndlilər, yerin-göyün həqiqi ağası olan bu zəhmət adamları, torpağın şirəsini çəkirlər. Onun məhsulu ilə yaşayırlar, yaşadırlar. Əməyin qüdrətli əli torpağın hər qarışında görünür. Şumlanmış torpaqlar, xalça kimi naxışlı zəmərlər, göyərmiş ləklər, hamısı, hamısı sovet kəndlisinin, kolxozçusunun həyata xidmət kitabı kimi oxunur. Kəndlə fəhləni, fəhlə kəndlini, kənd şəhəri, şəhər kəndi təmin edir. Büyük və mehriban atanın 180 milyonluq sovet ailəsi belədir. Bu ailə milyonlarla əl-əl tutuşmuş, həyatı, əməyi, hissi, fikri ilə birləşmiş, 70 arxa keçmişdən başlayaraq 70 arxa gələcaya qədər ata-babaların, nəvə-natiçələrin bütün yaxşı əməllərini təmsil edən bir cəmiyyətdir. Bunların gücü, birlikdə, məhbəbətdədir. Əsgər də bu ailənin gözətçisi, ığididir, vuran əlidir. İsrafil haqlı bir şəraf hissi ilə ayağa qalxar, gənc və girdə sıfətini işıqlandıran təbəssüm ilə ətrafinı seyr edərdi.

Saf və təmiz üfüqlər, azadlıq hissi ilə yanın geniş düzənlər, həyatın sırlarını piçıldısan dərə-suları, döyüşçülərə mahnu oxuyan quşlar, ətir səpən otlar, çiçəklər, yollar, izlər, bu bağın nemətləri ilə yaşıyan kəndlər, şəhərlər hamısı, hamısı İsrafilin həyat, döyük və gələcək eşqini alovlanırdırdı.



Böyük Vətən müharibəsi başlananda, İsrafil sırvı döyüşü deyildi. Komandanlıq onun döyükə məharətinə, istedadına, ləyaqətinə qiymət qoymuş, serjant adı vermişdi.

Faşist Germaniyasının Sovetlər ölkəsinə hücumunu İsrafil alovlu bir qəzəblə qarşılıdı.

Yayın isti günlərindən biri idi. İsrafilin əsgərləri laqerdə siyasi məşğalədə idilər. Bir döyüşü galib məşğələni aparan siyasi rəhbərə kağız verdi. Siyasi rəhbər əsgərləri radio dinləməyə apardı.

İsrafil Molotov yoldaşı mikrofon qabağında biləndə “yəqin ki, mühüm bir hadisə var”, – deyə düşündü. Bütün əsgərlər bir-birinə yaxın dayanıb diqqətlə dinləyirdilər. Sovet dövlətinin başçısı faşist hiyləgələrinin son, qanlı macarasını aləmə xəbər verir. Vətən üfüqlərində qaranın təhlükəni göstərir, hamını – döyüşçüləri, siyasi işçiləri, fəhlələri, kolxoçuları, ziyahları, bütün xalqı səfərbərliyə, silaha sarılmağa çağrıır.

Hirsindən İsrafilin rəngi qızardı, silahı ovunda elə sıxdı ki, az qaldı barmaqlarından qan dama: “Deməli, kor şeytanındı da biza dolasır. Müqavilə-zad hamısı hiylə imiş! Yaxşı, a quduz, baxarıq. Baxarıq, görək kim kimin anasını ağlar qoyur. O yanda dişin şirəyə batıb, fransızlar səni qudurubular, gəl, sovet torpağında çox sənin kimilərin papağı boş qalıb!”

İsrafil köksünü oynadan qəzəb və hiddət hissini gizlədə bilmədi. Siyasi rəhbərdən söz alıb tribunaya çıxdı:

– Qardaşlar, – dedi, – məslək, silah qardaşları. Hitlerin qudurğanlığına bizim ancaq bir cavabımız var!

Bunu dedi: əlindəki avtomatını havaya qaldırdı. Onun par-par pa-

rıldan silahı, tunc kimi qabarın igid biləkləri, qəzəbli siması hamını döyüşə, irəliyə, vətən torpağını müdafiəyə çağırıldı. Ürəklərdən qopan gurultulu ura səsləri, yaylım atası kimi havanı yardı. Vətən oğullarının fədakarlıq duyğularını müqəddəs bir ana kimi həyəcana gətirən xalqı miza, atalarla, analara, balalara yetirdi.

İsrafil igidlər kimi dedi, igidlər kimi də elədi. Atışma başlanan gündən davaya girdi. Hər yerdə, hər səfərdə düşmənin başına odlar, alovlar yağırdı.

Müharibə indi artıq İsrafil üçün adı bir məşğələ, sənət olmuşdu. Səngərlərdə, yürüslərdə, hücumlarda, mürəkkəb döyüş tədbirlərində, kaşfiyyatda o qədər cəld, möhkəm idi ki, əsgərlərdən tutmuş komandır, komissara qədər hamu onu tanımışdı. Hissəyə mühüm bir vəzifə tapşırılınca, çətin bir işə başlamaq, adam seçmək lazımlı gələndə komandır onun üzünə baxıb deyirdi: "Bunu, İsrafieldən yaxşı kim bacarar? Əlbətə ki, gərək Məmmədov getsin!"

İsrafil dərhal "hazırımlı" deyib irəli çıxırdı. Müharibədir. Hər də qıqəsində min mənə var. Hər addımda insanın gözü görmədiyi şeylər görür, qulağı eşitmədiyi şeylər eşidir. Hər döyüş safərindən qalib çıxdıqca, adam duyğularını, təsəvvürlərini demək, söyləmək, bir kitab qədər danışmaq istəyir. Ancaq buna vaxt hani? İsrafil ancaq anasına, bacı-qardaşına qısa məktublar yazır, sağ-salamat vuruşduğunu xəbər verir, ailəsinin halını soruşturdu: "Nə qədər ki, - deyirdi, - bizim, biz qızıl əsgərlərin canı sağdır, dincliyinizə, səadətinizə zaval yoxdur. Ürəyiniz rahat olsun. Fikir-zad çəkməyin. Nə qədər qurban versək də, faşistləri qırıb tərk edəcəyik. Mən özüm şimal-qurb cəbhəsindəyəm. Bu cəbhədən yazılın xəborləri oxuyun. Mənim barəmdə yazmamış olmazlar."

Oktyabr Revolyusiyasının XXIV ildönümü günündə, qızığın döyüş şəraitində İsrafil böyük dahinin Moskvadan bütün dünyaya yayılan səsini eşitdi, nitqini dinlədi. Vətənən vurulan zərbələri eşidəndə, faşist cəlladların cinayətlərini göstərən faktları biləndə yaralı aslan kimi tərəpəndi, gözlərindən qəzəb qiçılçımları yağıdı. Üzünü şimala, Stalinə tərəf çevirib ürək sözünü dedi: "And içirəm! Dahi! Büyüklüyünə and içirəm ki, sən deyəni edəcəyəm. Xalqımıza vurulan zərbənin intiqamını alacağam. İşgalçılara aman verməyəcəyəm!"

Elə bu zamanlar döyüşdə nümunə göstərdiyinə görə, komandir dəstə qabağında İsrafilə təşəkkür elan edirdi. İsrafil üzünü siyasi rəhbərə tutub dedi:

"Yoldaş komissar, komsomol mənə az əmək çəkməyib. İndi mən bu gün də partiya sıralarına daxil olmayıb, haçan olacağam! Xahiş edirəm, mənim ərizəməni müzakirə edəsiniz!"

İsrafil Oktyabr Revolyusiyasının ildönümündə partiyaya qəbul etdilər. Bu, onun həvəsini, sayını qat-qat artırırdı. İndi o, sadəcə döyüşü deyil, kommunist döyüşü idi.

Qardaşlar

İsrafil anasından ayrılmışdı. Ancaq özünü həmişə ana vətənin qucağında, vətən eşi ilə xoşbəxt və rahat hiss edirdi. O, Qapanlı kəndindən uzaqda idı. Rusyanın dərinlərində Pustinka kəndi yaxınlığında idı. Bu kəndin əhalisi də öz yerliləri kimi, öz yerliləri qədər ona yaxın, doğma idilər.

İsrafil qardaşlarından, Sayaddan, Hidayətdən uzaqda idı. Ancaq burada onun yeni qardaşları var idi. Kalmik balası Erdia Muşayev, günaşlı Gürcüstanın oğlu Oxanaşvili, belarusiyalı İlya Kovalyov, rus oğlu Yeqorov onun qardaşdan yaxın döyüş yoldaşlarıdır. Ordu hayatı bu adamlar arasındaki dostluğuna daha da möhkəmlətmışdır. Onların hər biri qardaş xalqın da incəsənətindən öz milli musiqi və mahnularından aldığı qədər ləzzət alır. Radioda Azərbaycan musiqisi veriləndə Muşayev İsrafilı axtarıb tapırdı. Oxanaşvili Şota Rustavelidən səhbət açanda İsrafil Tariyeli, Aftandili vəfə edən misralar oxuyurdı. Yeqorov Koroğlu, Nizami haqqında İsrafieldən çox şeylər soruşturdu.

İsrafilə elə galirdi ki, bu adamlar onunla bir doğulub, bir böyüütüb, bir bəslənmişlər. Ona elə galirdi ki, müharibə qurtarsa, döyüşülər evlərinə qayıtmalı olsa, bu adamların hərəsi bir tərəfə getməyəcək, bunlar qətiyyən ayrılmayacaqlar, ayrıla bilməyəcəklər. "Nə təhər ola bilər ki, mən Muşayev ilə görüşməyim, Oxanaşviliñin duzlu səhbətlərini eşitməyim, Yeqorov ilə zarafatlaşmayım?" İsrafil hiss edirdi ki, bu adamları yal-

Müdhiş dəqiqlər

niz əsgərlək birləşdirmir. Bunları millətlərin müqəddəs Stalin dostluğu, xalqlar qardaşlığı birləşdirir. Buna görə də yaman gündə, çətin dəqiqlərdə Muşayev özündən əvvəl İsrafil düşürür, onun qayğısına qalırdı. Oxanavili Yeqorov, Yeqorov Muşayevi qoruyurdu. Dostlar arasında alovlanan bu məhəbbət isə onların hamisini qoruyurdu.

İsrafil döyüşə girəndə strateji plana, sahmanlı silaha, canlı qüvvələrə bel bağladığı qədər də silahdaşlarının məhəbbətinə bel bağladı. Bir də görədən göz gəzdirdi, yoldaşlarını bir nəzərlə aradı və yavaşcadan onların adını çəkdi. "Muşayev hanı, Yeqorov, sən də yaxın gəl, Oxanavilini də çağır!"

Ehtimal ki, İsrafilin bu adamlar ilə vacib bir söhbəti yox idi. Ehtimal ki, onlara heç bir söz deməyəcəkdi da.

Ancaq onlar ilə yanaşı dayanmaq İsrafilin ürəyinə xüsusi bir rahatlıq verirdi. Onlar söz düşəndə vədələşir, düşmənə çalınacaq son qələbdən sonra bir-birinin evinə gedəcəklərinə, bir-birinin sevinclərində, xeyir işlərində iştirak edəcəklərinə söz verirdilər. Oxanavili and iċib barmağını silkirdi ki, "dava qurtarsın, faşizm yox olsun, sizi buraxan kimdi, düz Tbilisiyə aparacağam. Kaxetiya çaxını içersiniz, Rustaveli teatrına gedərsiniz, bizim uşaqlar ilə tanış olarsınız, hərənizə də bir yesik manda-rin verib evinizə yola salaram!"

Muşayev kalmik ağartısından, Yeqorov rus arağından, İsrafil Kirovabad üzümündən, qonaqpərəst xalqından, səfali yaylaqlarından söhbət salırdı.

Axırda döyüşçülərinə tapşırıldı:

- Bu söhbətlərin vaxtı deyil. İndi bizim qəlbimizi kin parçalayıır, düşməndən intiqam almaq indi bizim üçün hər şeydir. Bu intiqamı başa gətirməsək, dostluğumuzun da, döyüşçülüyümüzün də nəticəsi görünməz olar.

Vətənimizə canavar soxulub. Bu vəhşini gəbərtməmiş, rahatlıq edə bilərikmi?

Gələcək sülh, gələcək dinclik, rahatlıq və səadətimiz həmişəlik ol-sun deyə, biz hələlik çatınlıq dözməliyik. Bu gün biz əsgərik. Gəlin elə əsgər olaq ki, bir-birimizi də, ailəmizi də, vətənimizi də sevindirək! Mən-cə, hər şeyin yaxşısı olmaq gərək! Əsgərin yaxşısı da qəhrəman deməkdir. Vətən bizim hər birimizi belə görmək istəyir!

Pustinka kəndi vətənimizin içərilərinə doğru gedən mühüm bir kecidin üstündə idi. Faşistlər çoxdan bəri bu mövqeləri tutmaq, şərqə doğru yerimək üçün can atırlılar. Onların tankları da, aeroplani da, piyadaları da neçə dəfə burada özünü yoxlamışdı. Bir addım belə, irəli gedə bilməmişdi. Çünkü, bu yeri İsrafil Məmmədov qoruyurdu, mövqelər bərkidilmiş, keçidlərin hər biri alınmaz qalaya çevrilmişdi. İsrafilin başında 20 nəfərə yaxın əsgəri var idi. Bunların hər biri ifa etdiyi vəzifənin böyükünü, mühümlüyünü gözəlcə bilirdi. Hər biri vətən yolunda candan, qandan keçən adam idi. Nə qədər ki, havalar mötədil idi, yer donmamışdı, təbiət də döyüşçülərimizə kömək edirdi. Ətrafda olan batıqlıqlar, gölməçələr düşmənin işinə mane olurdu. Dekabr ayında şax-talar başlananından sonra yer bərkidi, yeriş asanlaşdı. Görünür, faşistlər bunu nəzərə almışdilar. Uzun aylar bir kənd qabağında oturub heç bir iş görə bilməyən, vəziyyətdən hirslenən nemes zabiti bu gün havanın açıqlığından istifadə ilə hər yanı durbinləmişdi. Qabaqda istehkam, ya ordu əlaməti görmədikdə öz adamlarının üstünə qışkırmışdı: "Sizin kaş-fiyatiınız mənim başıma dəysin. Yol açıq imiş. Nə durmusunuz?!"

Axşamı və bütün gecəni lazımı hazırlıq gördükdən sonra şaxtalı dekabr sahərində qafıldən hücuma keçmişdilər.

Heç bir vaxt əsgərlər döyüşdə olduğu qədər özlərini bir-birlərinə yaxın hesab etmirlər. Burada vəzifədən, işdən başqa, insanı bir-birinə qovuşdurən şey məhəbbətdir, yoldaşlıq, qardaşlıq, birlilik, həyat məhəbbətidir. Faşistlərin hücumunu hər bir əsgər öz mövqeyində, vəzifə başında qarşılıdı.

Ancaq İsrafil bu hücumu tamam yeni bir qayda ilə cavab verirdi.

Əsgərlər ancaq öz vəzifələrini düşünür, öz atəşlərinin təsir dairəsini göründürərsə, İsrafil döyüşün ümumi vəziyyətini və nəticəsini düşünürdü. Onu düşündürən bu idi ki, hissə polkdan çox aralıdır. Hissənin topu yoxdur. Faşistlər arxaya keçmək cidd-cəhdli edə bilərlər. Bərabər olmayan qüvvələrin döyüşü uzun çəkə bilər. Ona görə İsrafil hələlik Pustinka mövqeyinin müdafiəsində nə polku, nə də arxadan gələsi köməyi nəzərdə tutur. O, real imkanlar ilə iş görmək, bunlardan ən çox

faydalananmaq istəyirdi. O, əsgərlərinə tapşırırdı ki, "Məqsəd tüfəng atmaq deyil, məqsəd vuruşmaqdır. Burada ən azı bir gülləyə bir faşist yuxaq lazmıdır. Mən əmət etməmiş atmayan!"

Bələ davada dözmək, özünü saxlamaq çox çətindir. Top güllələri div kimi nərə çekir, ilan kimi mələyə-mələyə gəlir. Gullə yağış kimi yağır. Səngərlərdə - hər addimdə torpaq vulkan kimi partlamaq istəyir. Belə yerda silah sahibi olanın əl saxlamağı bacarması şərtlədir. İsrafilin əsgərləri komandirlərinə, onun mətanatına alışmışlar. "Yəqin, İsrafilin bir fikri var", - deyə əllər tətikdə dayanmışlar. Komandırın səsinə, əmrinə müntəzirdirlər. Bu davada İsrafil çox qənaətlə dinir, az danışır. O, faşistləri lap yaxına buraxır. Bəzən öz sükutu ilə elə mənzərə yaradır ki, düşmən qarşıda heç bir şey olmadığını inanıb ayağa qalxır, sira ilə yüksəş başlayır. İsrafilə də bu lazmıdır. Faşistləri yayılm atəsi ilə biçib töküür, bir dəqiqədə düşmənin hərəkətini dayandırır. Səngərindən aralanmış faşist soldatlarının ölüm məqamında necə özünü itirdiyini, oda atılmış ilan kimi, necə o yan-bu yana çırpındığını görmək olurdu. İsrafil sərrast ataş ilə elələrini "rahatlayırdı." "Yat, - deyirdi, - yat yerə! Qışın soyuğunda nə atılıb-düşürsən." Vəziyyəti belə gorən faşist komandanlığı varından-yoxundan çıxmağı, bütün qüvvələrini töküb Pustinka mövqeyini tutmağı, sovet şəhərlərini birləşdirən dəmiryol xətinə çıxmağı qərara almışdı. Odur ki, İsrafilin döyüşçüləri düşməni biçdikcə dalışı golirdi. Faşist dəstələri bir-birinin meyitini ayaqlayaraq yeriyirdilər.

Bu gün faşistlərin üç quduz hücumu dəf olundu. İsrafilin döyüşçülərindən də çox ölen, yaralanan var idi. Qalanlar onların da vəzifəni ifa edirdilər.

Faşistlər meydanda saysız-hesabsız ölü qoyub öz mövqelərinə çəkildilər. Bir qədər susdular. Bununla onlar, guya hücumdan əl çəkdiklərini qolma vermek, bizimkiliyi çəş salmaq istəyirdilər. Həm də hissəmizin atəş gücünə bələd olmuşdular. Faşistlərin bu hiylə və matəm sükutu uzun çəkmədi. Dördüncü dəfə yürüş başlıdilar. Bu dəfə Hitlerin kefli soldatları six sıralarla, tam ayaq üstdə saymaz yana yeriyir, ölenlərin üstündən ötürdülər. İsrafilin döyüşçülərindən ancaq səkkiz nəfər soldat qalmışdı, onların da içində yaralılar var idi. Heç bir əsgər mətanatını, döyüş əzmini itirməmişdi. İsrafil buna arxalanaraq səngərə yat-

di. Çapayev gözü və qəzəbi ilə düşmənin hərəkətinə diqqət elədi, faşistləri 30-40 addımlığında buraxıb avtomatına "qoyma!" dedi. Qızıl gülələri ilə düşmən səflərini darmadağın elədi. Yaralı əsgərlər silahları növbə ilə doldurub İsrafila verirdilər. O da arasıkəsilmədən yağırdırıldı. Faşistlər tab gətirə bilməyib qaçmağa üz qoydular. İsrafil bir Koroğlu nərəsi çəkdi: "Yoldaşlar! Faşist əclafları qırın!"

Qaraquş kimi düşmən üstünə cumdu. İlk qarşılışlığı üç nəfər faşisti nizəyə taxıl kənarə atdı. Qalanlar vaveyla çakırək özlərini istehkama atdırılar. Bayaq bağıraraq gələn soldatlar, nalə çakırək qaçırlar, sizildayaraq ölürdülər. Kimisi sürünenərək, kimisi soxulcan kimi qırılaq diğirlənib özünü səngərə atmaq istəyirdi. Ancaq bu da onlara qisəmət olmurdu.

9 saatdan yuxarı davam edən tarixi və qızığın vuruşma, faşistlərin məğlubiyyəti ilə bitdi. Faşist istehkamlarını matəm, ölüm sükutu bürüdü. Döyüş meydanını yoxladıqda yalnız İsrafilin əli ilə 73 nəfər faşistin məhv edildiyi məlum oldu. Bunların üçü zabit idi. İsrafil döyüşçülərin əlini sixaraq razılıq edir, faşistlərdən alınan silahları - tüfəng və pulemyotları göstərib deyirdi:

- Bəli, sabahdan öz silahları ilə əclafların özlərini qırarıq!

Muşayev sahərdən bəri gedən gərgin döyüşün təsirindən sənki, indi ayıldırı. Xüsusi bir sevinc və qürur hissi ilə deyirdi:

- Sizin rəşadətinizə heyranam, yoldaş komandır!

İsrafil də indi söhbətdən xüsusi bir həzz duyurdu:

- Deməli, sovet əsgərləri silahına əməlli-başlı iyıələnəndən sonra məğlub olmazmış, möcüz göstərəmiş. Bir də, yoldaşlar, bizi ruhlandıran, biləyimizə qüvvət, qəlbimizə qatıyyət verən bir şey var. Axi bu böyüklikdə Vətənin sənə arxa olduğunu biləndən sonra, Stalin planı ilə döyüşa gedəndən sonra adam özünü dağ kimi hiss edir. Əlbəttə ki, Stalin yolu ilə gedən qalib gələcək. Buna nə söz!

Qəhrəman

Teleqraflar, radiolar, qəzetlər, məktublar İsrafil Məmmədovun göstərdiyi şücaət xəbərini vətəna gətirəndə hamidan artıq həyəcan ke-

çirən Ələkbər qızı Gülsüm, İsrafil öz südü ilə bəsləyən, əməyi ilə böyüdən ana olmuşdu.

Eyni həyəcan hissini İsrafilin atası, xalqımızın atası, Vətən mühabəsinin böyük sərkərdəsi Stalin keçirmişdi. Atanın da, ananun da hər yəcəni sovet dövlətinin tədbirdində göründü. Sovet dövləti İsrafilə Lenin ordeni və Qızıl Ulduz nişanı verməklə onu Sovet İttifaqı Qəhrəmanı adlandırdı.

İsrafilin ailəsinə böyük şənlik üz vermişdi. İndiyə qədər Qapaklı kəndindən kənardı tanınmayan kəndli qadın Gülsümü hamı görmək, hamı tanımaq, hamı onun sözünü eşitmək istəyirdi. İsrafilin təhsil aldığı, yaşadığı, ordu sıralarına yola düşdürüyü şəhər, Azərbaycanın ikinci sənaye mərkəzi olan Kirovabad şəhəri qəhrəmanın şərəfinə ümuməhəsənənin mitinqini çağırmuşdu. Camaat şəhər meydanında dəniz kimi ləpələrinin mitinqini çağırmuşdu.

Minlərlə göz tribunaya, qəhrəman haqqında danışacaq natiqlərə dikilmişdi. Gülsüm ömründə birinci dəfa idi ki, belə böyük izdiham qarşısında tribunaya qalxdı. Cəbhədən başlamış buraya qədər, İsrafilin görüdüyü işlərdən başlamış, camaatın, xalqın qələbə sevincinə qədər olan hər şey onun gözünün qabağında xüsusi bir mənə alırdı. O, iftخار hissi ilə irəli yeriib sözünü söylədi:

- Eşitmişəm, mənim oğlum igidlik eləyib, qəhrəman olub. Dava ya gedəndə dedim, oğul, səni Stalina verirəm. Onun yolunda qulluq elə!..

Ana burada üzünü yuxarıya, sanki günəşin durub baxdığı üfüqə tutub sanki nitqini dinleyən oğluna xıtab etdi:

- Sağ ol, var ol! İsrafil, südüm sənə halal olsun! Üzün ağ olsun! Stalinin yanında məni başıcuşa eylədin. İsrafil, qadan alım, qəhrəmanlığın mübarak! Leninin nişanını döşünə tax! Oğul, Stalin deyən kimi: faşistləri qır, tərk el! Qoy xalqın yaxası qurtarsın. İsrafil, anan sənə qurban olsun, hər gün səndən xəber tuturam, adını eşitdikcə, ürəyim dağ boyda olur. Vur! Vuran əllərin var olsun!

Gülsüm arvadın dedikləri bir qadının sözü deyildi. Bu sözlər böyük ananın, ana vətənin sözləri idi. Bu nitq qəhrəman oğullar, Babakələr, Koroğular, Nəbilər böyüdən, böyük və tarixi işlər görən bir xalqın

sözü idi. Böyük ata Stalin də İsrafilin rəşadətinə "mərhəba!" dedi. Ümmümittifaq aqsaqqalı Kalinin qəhrəmanın döşünə Lenin nişanı taxaraq "sağ ol!" dedi.

Ordu komandiri general-leytenant Kuroçkin öz silahını Məmmədova bağışlayaraq əlini sıxdı.

Vətən, bütün xalq, böyükdən kiçiyə qədər bir ağızdan İsrafilə təşəkkür edir. Şairlər, ədiblər, aşiqlər onun adına mahnilar, dastanlar yazırlar.

İsrafilin yerliləri qəhrəmanın adı ilə öhdələrinə yeni vəzifələr götürürər. İsrafilin qardaşı Hidayət qardaşı kimi qəhrəman olmaq arzusu ilə ordu sıralarına gedir. Rassamlar o sağlam, yaraşıqlı gəncin şəklini çəkib yayırlar.

Vətənin qayıçı və təşəkkürünə, xalqın öz oğluna etdiyi bu mehribanlıq və diqqətə İsrafilin bir cavabı oldu. O, cəbhədə, təntənəli şəraitdə Vətənə, xalqa, böyük ataya, əziz anaya üz tutaraq belə dedi:

- Nə qədər ki sağlam, faşist eclafları amansızcasına əzəcəyəm!

İsrafil indi də həmişəki kimi vəzifə başında, döyüşdədir. O, vətənimizə soxulan qəsbkarları qırmaqdadır. O, bütün cəbhə əsgərlərinə nümunədir.

İsrafil yalnız əsgərlərə yox, hamımıza, yeni yetişən gəncliyə, komsomolçulara, pionerlərə, bütün yeniyetmələrə nümunədir. Gənclərdən hər kəs soruşsa ki, necə inkişaf etməli, necə böyük qəhrəman olmalı? Bu suala cavabımız belədir:

- İsrafilin getdiyi yolu tut! İsrafil kimi ol!

1942

QARDAŞLAR

(Döyüşən orduda)

İki ay əvvəl Sovet İformasiya Bürosunun məlumatında adı çeki-lən Babayev Mahmud budur, həmin bu ariq, zirək oğlandır. O, Kürdəmir rayonundandır. Yayın istisində üç ay vəhşi faşistlərə qarşı vuruşmuşdur. Axırıcı kaşfiyyat çıxışında dörd yoldaşı ilə bərabər 11 nəfər faşisti əhatə etmiş, üçünü öldürmiş, səkkizini əsir tutmuşdur. Yaralandıqda belə, döyüş meydanını tərk etməmiş, 12 saat vuruşmuşdur. Babayev iki ay xəstəxanada yatıb sağalmış və təkrar öz hissəsinə döyü-şə qayıtmışdır. Babayev deyir:

– Mən cəbhəyə gələndən sonra oğlum olub. Qayıdanda, Krim düş-məndən təmizləyib qayıdanda ad qoyacağam: Qəlabə!

Əli Bayramlıdan olan gənc, kiçik leytenant Ağaxan hələ döyüşə girməmişdir. Ancaq o, diqqətəlayiq komandirdir. İlk görüşündə öz şən-liyi, sevinci və səmimi təbəssümü ilə sizi valeh edəcəkdir. Təzə, davam-lı, yaraşlı komandir libasını elə səliqə ilə geyinir ki, deyərsən bu oğlan davaya yox, toya gedir. Orduya könüllü gəlmüşdir. Ağaxanın cavan si-masında parlayan xalq və vətən eşqini, gözlərində oynayan hünər qıgl-

cimlarını hər kəs görə bilər. O, cəbhədə tam, dolğun bir hayatla yaşıyır. Mədəniyyətdən, müsiqidən, şeirdən danışır. Geləcək ideallarını deyir. Onun coşqun gənclik hissələri heç bir zaman indiki qədər alovlanmamışdır. Ürəyi böyük və təmiz arzularla doludur. Anasına yazdığı məktub-da iftixarını gizlədə bilmir:

– Ana, – deyir, – oğlunun 19 yaşı var, indidən Qızıl Ordu koman-diridir. Ana, mən nə qədər bəxtiyaram!

Ağaxan ilə görüşəndə və ayrılanда bir şey düşünürsən:

– Düşmanın təpəsini əzən, igidlilik göstərib qəhrəmanlıq nişanları alan belələridir. Belə oğul analarına eşq olsun!

Döyüşçülərin sevimlizi zabratlı qara və ortaboy oğlanı heç bir vaxt unutmaram. O, texnikanın həkimidir. Maşınları müalicə edir. Onun adı Bundur. Hərbi hünərdən başqa gözəl incəsənət qabiliyyəti də vardır. So-yuq nə qədər bərk, iş nə qədər ağır olursa-olsun Bun mahnından korluq çəkən deyil. Bun, inca hiss sahibi olduğu qədər də möhkəm əzələ, güclü bilək sahibidir. Maşının dilini, işin fəndini ovcunun içi kimi bilir: "Ay maşın, – deyir, – rəngindən biliräm ki, haran ağridir."

Ucabay, qırmızısfat, irigözlü, enlikürək komandir Çeçenidze xa-lis Gürcüstan oğlundur. Olduğu hissədə böyük hörmət sahibidir. O, dö-yüşçülərinin həyatı ilə yaşayır. Ağaxanda gördüyüňüz xüsusiyyətləri Çeçenidzedə də görə bilərsiniz. Ancaq bu, daha çox təcrübə görmüş, hə-yat keçirmiş, bərk ayaqda nərə çəkib, düşmən üstünə cuman bir koman-dirdir.

Kapitan Danilin hələ 20-25 il əvvəl, vətəndaş müharibəsi səngər-lərində böyük bərkimiş mahir hərb ustadıdır. Onun yaşı 45-dən yuxarıdır. Sanki günəşdə yanmış, soyuqlarda bərkimiş qaramtul çöhrəsində bir ata təmkini, işinə, gələcəyinə möhkəm inam vardır. O az qala yaşıñun hər iki ilində bir döyüş görmüşdür. Bu döyüşlərin hamisəna etimadla girmiş, qalibiyətlə çıxmışdır. Düşmən ilə vuruşmaq onun üçün ən adı və ən sevimli peşədir. Onun bir xasiyyəti də var: döyüşçülərini də özü kimi istər, hər döyüşü onu təmin etməz. Birində naşılıq, yavaşlıq gördümü, onunla ciddi məşğul olur. Onun fikrinə, daraqlarda saf-saf duran patronlar kimi əsgər də bir-birinə oxşamalı, bir-birindən seçmə olmalıdır. Danilinin döyüşçiləri deyirlər:

- Yoldaş komandır, sizinlə ölümə də getmək xoşdur.
- Danilin razılığını bildirir:
- Mən də sizə bel bağlamışam. Demək, bir-birimizin qələbəsini təmin edəcəyik.

Danilin Bakıda böyümüşdür. Bu şəhərin adamı həyəcansız gəzə bilmir. O, əlini döyüşçülərinə, cəmisi bir neçə saat sonra döyüşə girəcək olan qızıl əsgərlərə tutub deyir:

- Bakı bunlara arxayı olsun. Bizim nə qədər ki canımız sağdır, nə qədər ki nəfəsimiz gəlir, vətənimizin ürəyi fərəhə çarpacıqdır. Bəkinin sinəmiz kimi polad qalası vardır.

Danilin onu alqışlayan döyüşçülərə üz tutub, sanki əsgəri andını təkrar edir:

- Döyüşü yoldaşlar, hücuma! Murdar faşist həşəratını məhv etməyə gedək! Gedək, qardaşlar!

Danilinin səsində də, sözündə də bir inam, əzəmət və vüsət vardır. Bu, böyük bir xalqın əzəmətidir. Gördüyün, dinlədiyin bir adam, bir şəxs deyildir. Ölüməz bir xalqdır. Bu həmin rus xalqıdır ki, başəriyyətə Lenin, Tolstoy, Qorki kimi adamlar vermişdir. Bu həmin rus xalqıdır ki, dünyada birinci dəfə olaraq sosialist revolusiyası bayrağını qaldırmışdır. Bu xalqa zaval yoxdur. Bu xalqın oğlunun iftخار etməyə haqqı vardır.

Ancaq indi Danilin yalnız bir rus deyildir. O, indi Qafqaz ordusu əsgəridir. Xalqlar ailəsində onun səsinin təsiri, biləyinin gücü qat-qat artmışdır. Xalqlar dostluğu hər bir qızıl əsgər kimi onun da köksünü müqəddəs ideallarla doldurmuşdur. O, Qafqaz ordusu sıralarında azərbaycanlılar, gürcüler, ləzgilər, avarlar, çeçenlər, inquşlarla birlikdə hücuma gedir. O, Sovet Qafqazının məğrur, cəsur oğulları ilə qardaş Krim qurtarmağa gedir. Danilini, Babayevi, Çeçenidzeni və başqalarını görəndə, minlərlə eyni ruhlu, eyni məqsədlı, eyni yol yolcularını görəndə bir şey, ancaq bir şey düşünürsən: düşmən üstünə bütün Qafqaz yeriyir. Ağsaçı Kazbek, qoca Elbrus, Şahdağ, Qoşqar, Kəpəz yeriyir. Bu ığdır ölkə, Kür və Araz qılınçını çəkərək, Xəzər sinəsini qarşıya verərək yeriyir. Bu yeris Qafqazın düşmən üzərinə ən amansız yeri olacaqdır. Cün-

ki tarixdə heç bir vaxt, Qafqaz indiki qədər six birləşməmişdir.

Qızıl Ordu Qafqazın bütün qüvvət və qüdrətinin təcəssümüdür. Qafqazın başəyməz uca dağları buradadır. Kür, təmkirin dağları, dərələr, düzənlərin həyatı olan azadlıq havası buradadır. Arxası yer görməz mərd igidlər, istiqanlı, at sürən, qılınç vuran, yağı qırın koroğular, babəklər, tariyellər, davudlar, aftandillər buradadır.

Bu orduda tariximizin parlaq şücaət ənənələri, hazırkı həyatımızın azadlıq, səadət, birlik sevgisi, gələcək eşqi və etimadı vardır.

Bunu hər bir əsgərdə duymaq olar. Bunu hər bir döyüşdə görmək olar. Bunu hər bir kəsdən eşitmək olar. Belə orduya qarşı duran düşmən, dünyanın ən alçaq, ən rəzil dəstəsidir. Vay bu faşist quldur dəstəsinin halına!

Qızıl Ordunun döyüşçüləri, dünyanın ən şərəflə əsgəridirlər.

1943

QƏZƏB MAŞINLARI

*Abbas deyər bu sözləri sərindən,
Arxi vurdur, suyun gəlsin dərindən,
El yiğilsa, dağ oynadır yerindən,
Söz bir olsa, zərbə kərən sindirar.*

Aşıq Abbas Tufarqanlı

Fikir

Tambov kolxoçuları Qızıl Orduya kömək işinin yeni formasını tapdilar. "Tambov kolxoçusu" adlı tank dəstəsi yaratmaq üçün iki həftədə 40 milyon manat nağd pul yiğdilar.

Tambovluların bu təşəbbüsü böyük ölkəmizin bütün vətənpərvərlərinə timsal oldu. Az bir müddət içinde oblastlarda genişlənən bu vətənpərvərlik hərəkatının ilk nəticələrini gördük. Qorkı oblastının kolxoçuları zəmanənin böyük pilotunun xatirəsinə döyüş maşınları dəstəsi yaratmayı vacib saydilar. Valeri Çkalov adına təyyarələr eskadriyası üçün 60 milyon manat pul verdilər. İvanov oblastı kolxoçuları tank dəstəsi üçün 60 milyon, Moskva kolxoçuları "Moskva kolxoçusu" tank dəstəsi üçün 75 milyon manat yiğdilar.

Doğrudan da bu gün Qızıl Orduya kömək etmək ideyasının necə böyük və düşmən üçün necə zəhmli qüvvəyə çevrildiyini – xalq pulu ilə, sovet vətənpərvərlərinin yiğdiyi artıq pul ilə yaradılan maşınlar aydın göstərir.

Hər gün tank və təyyarə dəstəsi yaratmaq üçün milyonlarla pul verildiyini qəzətlərdən bilirik.

Bunlar, bu pullar sadəcə vəsait deyildir. Büyük və fədakar bir xalqın öz doğma ordusuna qayğı və məhəbbət duyğularıdır. Saratovlu Qolovati bu duyğu ilə yaşıyır. O, sovet vətəninin həqiqi oğlu, iki nəfər qızıl əsgərin ləyaqətli atasıdır. O, alın təri ilə, əlinin əməyi ilə qazanıb yiğdiyi yüz min manatı bu gün üçün an vacib yer – döyüş maşınlarının yaradılmasına verdi. Müharibədən əvvəl bizim atalarımız artıq pullarını başqa arzu ilə yiğardılar. Onlar oğul toyuna hazırlaşar, yeni evlər tikdirir, otaqlarına qəşəng və bahalı ev şəyələri alardılar.

Qolovati və onun kimilər çox yaxşı başa düşürlər ki, indi bizim tohumuz ilə taleyimiz birdir. Hamımız bir bayrama – faşizmə çalacağımız son qələbə gününə hazırlaşırıq. Hər şey bu gün üçündür, hər bir şənliyimiz bu gündən asılıdır.

Səadət

Tambov yoldaşların təşəbbüsü, ordenli respublikamızda xüsusi bir sevinc və ruh yüksəkliyi ilə qarşalandı. Dərhal "Azərbaycan kolxoçusu" tank dəstəsi yaradılmasına minlərcə kolxoçular milyonlar verdilər.

Qolovatinin arzusu indi həqiqət olmuşdur. Kolxoçuların vəsaiti polad maşınlara çevrilmişdir. İndi "Tambov kolxoçusu", "Moskva kolxoçusu", "Çelyabinsk kolxoçusu" tank dəstələri artıq döyüşə girmişlər. Bu maşınlar şir kimi Qərbə tərəf şığıyr. Vətən torpağımızı murdar heyvanlardan təmizləyirlər. Dünən Mozdok, Nalçik, Kotelnikovo, bu gün Kursk, Voronej azad olundu. Sabah Krim, Ukrayna azad ediləcəkdir. Qızıl Ordunun bu tarixi xilaskarlığı epopeyasında sovet kəndlilərinin əməyi və vətənpərəstliyi görkəmlili yer tutacaqdır.

Ağdamda, Hüsü Hacıyev adına kolxoza 75 yaşlı bir qadın var. Onun adı Səadətdir. Bir oğlunu orduya yola salmışdır. Qızı və ikinci oğlu ilə bərabər özü də kolxoza yorulmadan çalışır. Səadət "Azərbaycan kolxoçusu" tank dəstəsinə 50 min manat vermişdir.

Səadət dünyagörmüş, ağbirçök, dağ ürəkli bir anadır. O, tanka pul verəndə hamunun qəlbini oynadan, hamunun ürəyindən olan bir arzunu demmişdir. O, öz arzusuna inanır. Bunu dərin bir etiqadla rəhbərə, Stalin yoldaşa yazmışdır: "Mən 75 yaşında olsam da, bilirom ki, Hitlerdən çox yaşayacağam, oğullarımız qalib gələcək və bir qəhrəman kimi evlərinə qayıdacaqlar. Biz yaxşı kolxoz qonaqlığı düzəldəcəyik və o zaman xatırlayacaqlar ki, mən qoca qarı da düşmənləri məhv etməyə kömək etmişəm..."

Səadətin arzusu milyonların arzusudur. Eyni fikri iki əsgər anası, Yevlax rayonunda Marks adına kolxozun tüzüvü Arəstə Hüseynova başqa sözlərlə deyir. Arəstə də Səadət kimi tank dəstəsinə 50 min manat vermişdir. O, deyir:

- Mən qələbə günümüz, böyük bayramımız üçün çalışıram! Böyük arzum budur ki, qələbə günümüzü görüm. Balalarımla birlikdə şənlik keçirim!

Yetmiş yaşılı kolxoçu qadın Qızınbarı Hüseynova kürdəmirlidir. Tank dəstəsinə 15 min manat vermiş, qocaları yarısa çağırılmışdır. Qızınbarı qoləbəmiz, səadətimiz yolunda hər şeydən keçən adamdır. O, bütün kolxoçular qarşısında böyük bir ana məhəbbəti ilə əsgərlərimizi yad edərək deyir:

- Canımız da, malımız da Qızıl Orduya qurbanıdır!

Biz şəxsən bu anaları tanımasaq da, onların səsini eşidir, onların ürək çırptısını duyar, böyük arzularına şərik oluruq.



Tarixdə qan tökməkdə ad çıxarmış Topal Teymur öz qərargahını çox sayıq qarovalıçulara mühafizə etdirirdi. Bir gün gözünü açanda nabələd, pərişan və həyacanlı bir qadının qapıda durduğunu görür. Heyran qalır: "Buralara quş səkə bilmir, bu qədər mühafizə şəbəkəsini sən necə keçib gəlmisən?" deyə soruşur. Qadının cavabı qısa olur:

- Mən anayam! - deyir. - Analıq qüvvəsinə qarşı çıxan hər şey məğlubdur. Mən səndən oğlumu istəyirəm!

Teymur aciz qalib ana tərəfindən məğlub edilir!

Adlarını çəkdiyimiz Səadət, Arəstə, Qızınbarı zəmanəmizin qabaqcıl qadınları, vətənin analarıdır. Onların arzusu güclüdür, müqəddəsdir və həqiqətdir. Onlar Hitlerə ölüm arzulayırlar. Bu arzuları ilə polad və dəhşətli maşınlar yaradıb hitlerçi köpükleri qırmağa göndərilərlər. Analar Məlik Məmməd kimi igid oğullarını zəmanənin ağ divini öldürməyə, dünyani Hitlerin şərindən xilas etməyə göndərilərlər. Analar oğulları, oğullar anaları üçün çarpışırlar. Bu yoluñ yolçularına, ulduzluşan sovet maşınlarını yaradınlara, bu maşınlar ilə hücuma gedən əsgərlərə uğur və eşq olsun!

Dağlar sultani

Hücumaya keçən Qızıl Orduya kömək indi sovet adamlarının ümumi fikridir. Ona görə da "Azərbaycan kolxoçusu" tank və təyyarə dəstəsi yaratmaq təşəbbüsündə heç kəs geri qalmaq istəmir. Bir məsəl var: "Bir özündən deyəndə, bir də yoldaşlarından de!"

Qolovati yoldaşın ardınca gedərək, yüz min, iki yüz min manat verən kolxoçular çox oldular. Keşlə rayonu "Oktyabrın XIX ildönümü" adına kolxoz sədri Məmmədəğa Əliyev daha artıq səxavət göstərdi. O, tank dəstəsi nəfina 305 min manat nağd pul verdi. Məmmədəga komunistdir. Qızıl Ordumuzun azadlıq, səadət və gələcəyi uğrunda vuruşduğunu gözəl bilir. Onun sözü budur:

- Qoy mənim verdim pul düşmənin tamamilə darmadağın ediləməsinə sürətləndirmək üçün Qızıl Ordumuza yeni döyüş maşınları ver sin. Onun qüdrət və qüvvətini daha da artırırsın!

Əliyev Məmməd isə 350 min manat vermişdir.

Bunları dünənə qədər çoxumuz tanımurdıq. Vətən yolunda atlığı bu addım onları bizə tanıdır və sevdirir. Biz belə kolxoçularımızla, cəbhəçilərimizə nəinki təkcə məhsul, ərzaq, həm də silah - müasir texnikanın yetirdiyi mürəkkəb və möhkəm silah verən sovet kəndlilərimizlə fərxi edirik. Xındırıstanlı Əsgərov Rüstəm yüz min manat, sumqayıtlı Vəli Səfərov yüz on altı min vermişdir. Kirov rayonu, Hüsü Hacıyev kolxozonun sədri Xoşı Ələkbərov yüz iyirmi bir min manat vermişdir.

Hər gün qəzətlərdə bu kimi vətənpərvər adamların adlarını görmək olar. Bunlar elə adamlardırlar ki, arxada olsalar da, cəbhə ilə yaşayırlar. Canları qızıl əsgərin yanındadır. Bunlar istəyirlər ki, minlər ilə polad maşınları yaradıb faşist qoşunlarını əzsindərlər, dünyanı hitlerizm bəlasından qurtarmaqdə şəxsən mərdlik, qəhrəmanlıq nümunələri göstərsinlər.

Bu ümumxalq təşəbbüsçüləri siyahısında biz ancaq kolxozi sadrlarını, oxumuşları deyil, azyaşlı pionerdən tutmuş, Saleh Əli oğlu Hüseyinov kimi 110 yaşı qocalaracan rast galırıq.

Murtuz Osman oğlu tank və təyyarə dəstəsi nəfinə min manat vermişdir. Murtuz Qax rayonundandır. 70 yaşı var, sənəti çobanlıqdır. Murtuzun ürəyində hitlerizmə nifrat daha artıqdır. Murtuz, doğrudur, məktəb görməyib, kitab oxuya bilmir. Ancaq o, həyatda nəyin ən zəruri olduğunu bilir. Bilir ki, Hitler azadlığın düşmənidir. Onun adı gələndə Murtuz kişi əsəbiləşir. Onun, dünyanı qan çanağına döndərən canavarın başını çəmaq ilə əzmək istəyir. Lakin anlayır ki, indiki dava – çəmaq davası deyildir. Haradansa gəlmış bir əsgər söhbətarası demişdi: "İndiki davada tank, təyyarə çox iş görür." Əsgərin sözü Murtuzun qulağında qalmışdı. Hətta Murtuz bir az məyus kimi də olmuşdu. Düşünüb görmüşdə ki, tank qayıra bilməz, indiki silahlara nabaləddir... "Azərbaycan kolxoçusu" adına tank dəstəsi yaratmaq təşəbbüsünü eşidəndə Murtuz ferma müdürünin yanına gedib soruşmuşdu:

- Bu tank ki, deyirsiz, harada qayırılır?
- Zavodda!
- Bəs kolxoçular haradan alıb dəstə düzəldirlər?
- Zavoddan! Puluna minnət. Kolxoçu yığıb verir, həmin pulu tank qayırırlar!

Murtuz tank dəstəsi nəfinə min manat verəndən sonra gözü yoldarda idi. O, traktor səsi eşidən kimi öz pulu ilə qayırılmış tankın goldığını güman edirdi. O, düşünürdü ki, tank mənim öz malimdirdir, yolda gərsəm işarə verib saxladacağam. O yan-bu yanına, poladına lap əl vurub, baxacağam. İçində kim oturubsa görüşəcəyəm. Alnından öpüb yola salacağam və deyəcəyəm:

- Zəhmət bəhrəsindən alınan min manat hədər getməsin, öldürdüyün faşistləri say görək manata neçəsi düşür...

Murtuzun buna haqqı vardır. Faşizm azadlığın düşmənidir. Mürəzzisə əsirlik həyatına bir gün də dözə bilməz. Azərbaycanın bu dilbər ağları, yaşlı tarlaları, cingildəyən dərələri, çağlayan suları hamısı onun dağlar sultanındır. Azad vətənin azad oğulları, azad təbiəti, azad həyatı var. Bunu qorumaqdən daha müqəddəs nədir?

Bu böyük vəzifəni görənlərdə artıq-əskik adam yoxdur.

Murtuz Osman oğlunu heç kəsdən əskik görməyin!

Balaların köməyi

Bədir İbrahimov bu ildən məktəbə gedir. Onun dərs həvəsi ilə yayan vaxtidir. Müəllim onun üçün dünyada ən çox bilən adamdır. Bəir uşaqları yuxusunda görür...

Dünən kolxoçuların tank almaq üçün pul verdiyini evlərində eşitmiş, atasından soruşmuşdu:

- Ata, bizim də tankımız olacaq?
- Bəli, yoldaş Bədir, biz özümüzə tank alırıq.
- Atasının zarafatyanə cavabı uşağı sevindirmişdən də, artıq şey söyməmişdi. Bilirdi ki, çox söz danışanda atasının acığı tutur.
- Ədə, - deyir, - dilotu yeməmisən ki, qoysana bir hovur dincək!

Məktəbə gələndə Bədir burada da həmin söhbəti eşitdi. Uşaqların ənk üçün pul verib adlarını yazdırıldılarını görəndə pul üçün evə qaçmaq istədi. Müəllim qoymadı:

- Bədir, - dedi, - sabah gətirərsən, eybi yoxdur!
- Minlər, on minlərlə öz taylorı, yaşıdları ilə birlilikdə Bədir də tank nəfinə bir çervon verdi. O, əvvəl elə bildi ki, tank məktəblərinə gələcək, dur ki, soruşdu:
 - Müəllim, tankımızı bəs kim sürəcək?
 - Bala, nə çoxdu orduda cavanlarımız. Siz burada oxumaq, yazılıq öyrənirsiniz, əsgərlərimiz də top-tüfəng atmaq, tank sürmək öyrənir.

Müəllim Bədirin suallarından xoşlanır. Bir ata kimi onun başını sıxallayırlar:

- Görürəm, - deyir, - Bədir, sən tankçı olmaq istəyirsən.

Səkkiz yaşı uşağıın həvəsi sadacə uşaq marağının deyildir. Bədir və onun yaşıdlarının çoxu vətənimizin faşizm ilə apardığı müqəddəs müharibədən xəbərdardır. Bunlar həmin uşaqlardırlar ki, öz təşəbbüsleri ilə qızıl əsgərlərə hədiyyəyi yığışdırırlar. Əsgərlərə məktub yazıb əhval soruşurlar. Bunlar səngərlərdə vuruşan, müasir hərbin bütün ağırliqlarını öz çıxında daşıyan qəhrəman döyüşülərin balalarıdır. Bunların, bu balaca vətəndaşların tank yaratmaq üçün vəsait yiğdiğini eşidən hər bir qızıl əsgər, şübhəsiz, sevinc həyəcanı keçirəcəkdir. Büttün qüdrəti ilə düşmən üstüne şığıyacaqdır.

Bədirin pulu, bütün kolxoçuların pulu ilə birlikdə tanka çevriləcəkdir. Ehtimal ki, müəllim uşağıın marağını nəzərə alıb tank dəstəsinə tamaşa da aparacaqdır. Ancaq faşizm ilə vuruşmaq şəxsən Bədirə qismət olmayacaqdır, Bədir böyüküb əsgər olana qədər dünyada faşizmin izi-tozu da qalmayacaq, kitabçalarda yalnız nifrətlə xatrlanacaqdır. Bu əhvalat tarixdə əbədi qalacaqdır: 1943-cü ildə kolxoçular döyüş maşını almaq üçün vəsait yiğanda balalar da iştirak etdilər. Ehtimal ki, o zaman bu hadisəni danışan tarixçini çox heyrətlə dinləyəcəklər. O isə məsələni təfsilatlı deyəcək:

- Vətənpərvərlik duyusunu, hətta, uşaqların qəlbində elə bir kök salmışdı ki, 7-8 yaşlı məktəblilər dəftər-qələm üçün atalarından aldığı pulu tank dəstəsi nəfənə verirdilər. Onlar - ana qurğından yenicə ayrılan balalar da "vətən, vətən" deyirdilər!.. Vətən adı və onunla bağlanmış Bədirin yaşıdlarının adı şərəf duyulan adamların qəlbində, zehnində, qalın və mənəni kitablarda həmişə yaşayacaqdır.

Stalin yoldaş sovet uşaqlarının vətənpərvərliyinə, onların qələbəmiz üçün çalışmasına böyük əhəmiyyət verir. Rəhbərin pioner Rza Rzayevə göndərdiyi telegram bütün məktəblilərin sevincinə səbəb olmuşdur. Böyük rəhbər, ata qayğısı və mehrİbanlılığı ilə uşaqlara deyir: "Gənc yoldaşlar, Qızıl Ordunun qayğısına qaldığınıza görə Sizə təşəkkür edirəm. Sizə cansağlığı, dərsdə və ictimai işdə müvəffəqiyyət arzu edirəm..."

Atamız və böyük müəllimimizin bu sözləri tək Rza, Tanya, Alma üçün yox, ürəyi vətən hissi ilə döyünen hamı sovet uşaqlarının işinə verilmiş yüksək qiymətdir. Milyonlarla gənc, yeni nəsl Stalinin tükənməz

ata qayğısı və tərbiyəsi ilə böyük. Onlar zəmanənin və tarixinən xoşbəxt nəslə olduqları ilə fəxr edirlər.

Yer yeriyəndə

"Azərbaycan kolxoçuları" adlanan tank dəstəsinin, nizamlı əsgərlər kimi düzülərək cəbhəyə doğru yollanması gününa az qalmışdır. "Moskva kolxoçusu", "Tambov kolxoçusu", "Qazaxistan kolxoçusu"... yüzlərlə belə dəstələr cərgəsində Azərbaycan kolxoçularının tank dəstəsi də şir kimi düşmən üstünə cumacaqdır. Bu gün cəbhələrdə düşməni məhv edən və qabağına qatıb qovan qəhrəman əsgərlərimizin, döyüş maşınlarımızın dalınca yeni, zirehli aslanlarımız yüyürəcəkdir. O gün radiolar Sovet İformasiya Bürosunun yeni şad xəbərini aləmə elan edəcəkdir.

Xalqın vəsaiti ilə yaradılmış tanklar, təyyarələr Qərbə doğru hərəkət edəndə elə bir mənzərə açılacaq ki, deyəcəksən, bütün yer yeriyir. Doğrudan da, bu, sovet torpağı yeriyəcək. Faşist calladlardan intiqam almaq üçün həyəcanı gələn vətənimiz öz sonsuz gücü ilə nemes işğalçılardan getdikcə təmizlənəcək, tamamilə təmizlənəcəkdir. Hitlerçi canavarlar bu xalq əzəməti, güc və qüdrəti qarşısında aciz qalacaqlar. Bu, gün kimi həqiqətdir. Qızıl Ordu zərbələrinin nə kimi "dada" malik olduğunu düşmən indi hər zamankindan daha möhkəm duyar, şil-küt olmuş soldatlarını və zabitlərini fəlakətdən qurtarmağa can atır.

Milyonlarla kolxoçular, zəhmətkeşlər, məktəblilər düşmən üstüne göndərdikləri qəzəb maşınlarından, bu maşınları idarə edən mərd əsgərlərimizdən bir şeyi tələb edirlər:

- Nemes işğalçılarını əzin, məhv edin! Torpağımızı qəsbkarlardan qurtaran!

Qəhrəman Qızıl Ordunun komandir və döyüşüləri bu arzunu, şübhəsiz, yerinə yetirəcəklər. Çünkü, onlara böyük Stalin sərkərdəlik etməkdədir! Çünkü, haqq, ədalət bizimlidir!

AVROPADAN MƏKTUB

Əziz atam, anam! Qohumlar, dostlar, yoldaşlar!

Süvari alayımız səf-səf durub and içəndə, qılınclar havada bərəq vuranda deyirdim: "Süngüm qələm olaydı, ürəyimdəkini Bakının üfüq-lərinə yazaydım" İndi, budur, ağır qələbə döyüşündən sonra istirahət-dəyəm, Karpat dağının ətəyində sizə məktub yazıram. Alayımız düşməni qova-qova sərhədi keçdi. Müzəffər ordumuz indi yaralı vəh-sini öz mağarasında eziir.

Bizim üçün, torpağımı sevən və onun yolunda canından keçən qızıl əsgərlər üçün bundan sevinci nə ola bilər? İki gün əvvəl bizə dahi Stalinin təşəkkür məktubunu verdilər. Biz bu qiymətli vəsiqənin axırın-dakı imzaya həyəcanla baxırdıq. Böyük sərkərdəmizin hərarətli sözlə-rində sizin hər birinizin, bütün xalqımızın, vətənimizin səsini eşidirik.

Stalin! Dünyada bizim üçün aziz və müqəddəs nə varsa bu adda toplanmışdır. Stalin adı ilə döyüşə girən əsgərlərimizin rəşadət və qəh-rəmanlığına təəccüb etməyin! Çünkü? böyük sərkərdənin adı qələbə il-hamimizin mənbəyidir.

Biz bu ada arxalanaraq hücum edirik. Vətən həmişə zehnimizdə-

dir. Mavi Xəzərin sahillərində tarixi mətanatı və təmkini ilə dayanan Bakının buruq səslərinin, zavod fitlərinin gurultusunu qulağımızdır! Və-tənimizin qəlb döyüntülərini eşidirik. Bu səs bizim uzaqvuran toplarımızın, ulduznişan tanklarımızın, təyyarələrimizin səsi ilə bir ahəngdədir! Qarşımızda bizi hücuma aparan komandırı görürükə, ar-xamızda da qolu çirməkli Bakı fəhləsini duyarıq. Biz duyuruq ki, cəb-həçilərə ərzaq və sursat verən yoldaşlarımız bizimlə ciyin-ciyinə vuruşur, faşizmin nəfəsini kəsməyə çalışırlar.

Əzizlərim! Faşist canavarlarının ölümünə az qalmışdır! Növbəti məktubumuzu Avropanın göbəyindən gözləyin! Vay Berlinin halına!

Azad olmuş Ukrayna torpaqlarında analar, atalar bizi qucaqlayıb övlad kimi öpür, yumruqlarını göyə qaldırıb Almaniyani göstərir: "İntiqam!" - deyə bizim üzümüzə baxırdılar. Onların gözlərində qəzəb və şikayət vardı. Biz and icib və onlara söz verdik ki, düşmənə daha aman-sız olacaq! Biz yanın şəhərlərimizin, dağılan xanimanlarımızın, öldü-rülən vətəndaşlarımızın, təhqir olunan analarımızın intiqamını almamış evə dönməyəcəyik! Qoy bütün dünya tarixində bir iibrət dərsi qalsın! Qoy Hitlerləri və hitlerçiləri doğan analar, onları böyübən mürəbbilər, mülliimlər bəşəriyyət qarşısında utansınlar və layiqli cəzalarına çatsınlar!

Əziz atam və anam!

Böyük sərkərdəmiz bizi yüksək bir məqama çatdırmış, öhdəmizə şərəfli bir vəzifə qoymuşdur: biz indi yalnız öz torpağımızı deyil, bütün əzilən millətləri faşist əsəratindən qurtarmağa gedirik. Biz Avropa xalqlarına azadlıq aparırıq. Bu xilaskar ordunun sıralarında Azərbaycanın qəhrəman oğulları çıxdur. Biz arxamızla, igid respublikamızla fəxr edirik. Siz də, cəbhəyə oğul göndərən ata-analar da, öz övladlarınızın hünəri ilə fəxr etməyə haqlısınız.

Bu iftixar hissi ilə biz silaha sarılmışq, bu iftixar hissi ilə torpağı-nızı təmizləmişik. Bu hiss ilə də Berlinə daxil olacaqı!

Vətənimizin düşməndən təmizlənməsi gündündə hamı bir-biri ilə görüşür, bayramlaşır. Biz də bütün sevinc və şənliklərinizdə uzaqdan, qalbən iştirak edirik.

Əlinizi öpürəm. Oğlunuz ƏDHƏM.

1944

VƏTƏN QƏHRƏMANI

(Xəzərin qoynunda)

Lənkəranı bol məhsulu, əla çayı, atılı limon və portagali ilə tərif-ləyirlər. Ancaq bu sahil şəhərin mənzərəsindən, təbii gözəlliklərindən az deyirlər.

Baharın günəşli günlərində yaşılı köynəyini geymiş, lalə-mərcanı və çiçək-mirvarisini taxmış Taliş dağları, Xəzəri seyra galən galinlər kimi, heyran-heyrən gülümşərlər. Bu dağlar ətəklərini dənizə, durna gözü kimi duru, gah göl kimi sakit, gah da şəlalə kimi cilgin sulara qədər sallamışdır. Uşaqlar bu sahildə yalnız üzməyi deyil, həm də təbiəti sevməyi, böyük torpağın, havanın və günəşin ahəngdar yaranmış böyük bir nemət kimi insana bağışladığı hissədən ləzzət almağı öyrənirlər. 7-8 yaşılı uşaqların istər-istəməz ürəyi tərpənər, içəridən, hansı hissələrdən-sə doğub dilə gələn sözlər şirin həyat mahnuları olub musiqi kimi səslə-nibr:

*Lənkəran dağları qoşadır, qoşa,
Ətəyi lalədir, döşü bənövşə
Bir yani dəryadır, bir yani meşə...*

Bərəkətli Lənkəran torpağında doğulub böyüyən uşaqların biri də Əhəd kişinin oğlu Həzidir. Həzi sahildən, sular və bağlardan doymazdı. Atası evdən çıxanda dönə-dönə tapşırardı:

– Bala, suyun imanı olmaz, ha! Məbada-məbada çırməndə uzağa gedəsən! Yoldaşlarından ayrılm!

– Adamı utandırırlar axı... Onlar getsin, mən qalım...
Uşağın cavabı kişini açıqlandırardı:

– Kəs səsin! İndidən mənə iyidlik eləməyinə bax! Lazım deyil o cür qabağa düşmək! Getmə, heç cımməyə də qoymuram, otur yerində!

Ana əlini ağızına qoyub uşaqa baxar, sükut işarəsi verərdi: "Adam atasının qabağında dinməz!" Həzi sahilə buraxılmayacağını düşünəndə bulud kimi tutular, çəkilib bir tərəfdə dayanardı. Nuşu atadan uşağın vəsatətini edərdi. Bir saat oynamağına izin aldığıni xəbər verəndə Həzinin çöhrəsi çiçək kimi açıldı. Uşaq quş kimi atılıb bayaq həyət-dən çıxardı!..

Uşağın əyləncə həvəsi uzun sürmədi. Günün birində o da yoldaşları kimi kitab, dəftər, yazı-pozu həvəsinə düşdü. Məktəbililərin ağızından eşitdiyi bu sözləri atasına oxuyub yalvarırdı:

*Ay dədə, dur, get, mənə çox şeylər al,
Bir dənə çanta, bir-iki dəftər al...*

O zaman uşaq oxutmaq valideyn üçün o qədər də asan iş deyildi. Xüsusilə Əhəd kişi kimi kasib bir adamın oğluna məktəb qapıları bağlı idi. Ancaq Əhəd kişi də arzu-kam axtaran adam idi. "Var-yoxdan çıksam da, gərək Həzini oxudam" demişdi. Həzidə oxumağa oynamaqdan da artıq həvəs göründü. Az bir zamanda o, Bakı hərbəsiyyə məktəbində ləyaqətli tələbələrdən biri oldu.

Silah və təlim

Cavan sovet respublikasının paytaxtı Bakı Həzi üçün yeni bir aləm idi. Ümumi bir əzəmət və gurultu, adı bir rayon şəhərindən ilk dəfə bu-

raya düşən gəncin təsəvvürlərinə hakim olmuşdu. Ona elə gəlirdi ki, burada hər şey təzə və qəribədir. Göyün bir qatına qalxan binaları, məşə kimi six görünən mədənləri, süzüb gedən maşınları, ulduz kimi yerə səpilən işıqları, küçə, yerə və binalara siğmayan adamları, pəncərələrdən qalxan musiqi səslərini, bunların hamisini, hamisini öyrənmək lazımdır.

Məktəb həyatı daha maraqlıdır. Bir tərəfdən şiddetli və rəsmi görünən intizam, o biri tərəfdən hər tələbənin ehtiyaclarını ödəyən ailə, ata-ana mehribanlığı...

Həzi təlimdə özünü vuruşan əsgər kimi göstərərdi. Hər şeydən əvvəl əlina aldığı silahın bütün xüsusiyyətini araşdırır, onu bir vintinə kimi öyrənməmiş ol çəkməzdi. Atışma və ya süngü döyüşünə çxanda Həzi cəldiliyi və fəndigirliyi ilə hərfin gözünün odunu alardı, özünü yığışdırmağa macal verməzdi. Ona görə də çoxları onunla qabaqlaşmaq istəməzdə:

– Onunku məşq deyil, vuruşmaqdır, – deyərlərdi.

Döyüçülüklük məharəti və hərbi istedadı sayəsində Həzi qızıl komandirlilik məktəbini əla qiymətlə bitirdi. Təhsilini mükəmməlləşdirmək üçün Leningrada getdi. Təhsilini bitirdikdən sonra Həzi Aslanov Ukrayna və Xarkov hərbi okruqunda işləyirdi. Burada gecə-gündüz təlim keçir, kiçik komandir vəzifəsində çalışaraq orduya gəlmış gəncləri səy ilə öyrədirdi. İkinci Dünya müharibəsi başlanan zaman artıq Həzi yetişmiş və hissələrdə tanılmış bir komandir idi. 1941-ci ildə Aslanov Qızıl Ordunun kapitanı idi.

Qızıl paytaxt

Hitlerin əsgərləri vətənimizə basqın edən zaman Aslanov Tarnopolda batalyon komandiri idi. Düşmən ilə üz-üzə gəldikcə hitlerçilərə aman vermir, qırıb-çatırıldı. 41-ci ilin yay və payız günləri ordularımızın və əsgərlərimizin ağır günləri idi. Qəflətən üstümüze basqı edən xain, hiyləgər və güclü düşmənin arasıkasılmayan zərbələrini rədd etmək üçün bütün qüvvələr səfərbərliyə alınmışdı. Qızıl Ordu öz qüvvə-

ları toplamaq, vaxt və fürsat qazanmaq üçün geri çəkilən zamanlar Aslanov mahir bir komandır kimi öz əsgərlərini təhlükədən qoruyurdu. "Gülləni boşə atmayın!" Əsgərlərə tapşırıldı ki, hər güllə azı bir faşisti yuxmalıdır.

Aslanov əsgər üçün, xüsusilə rəşadəti bir komandır üçün xoş olmayan bu geri çəkilmənin dayandırılmasını aramsız gözləyirdi, gözlenilən gün gəlib çatdı. Aslanovun hissəsi Moskva ətrafında faşistlərin hücumunu dayandırmağa getməli oldu. Sovet vətəninin paytaxtı Qızıl Moskva təhlükə altında idi.

Smolenskdən sonra Hitler generallarının qarət iştahası lap artmışdı. Onlar bu gün-sabah Moskvada qələbə nümayisi edacəklərinə əmin idilər. Durbini əllərinə alıb baxır, Moskvani, Kreml, uca binaları görmək istəyirdilər. Hətta Hitler dünyaya səs salmışdı. Lovşaglıqla qəzetçiləri yiğib guya təslim olan Moskvani təsvir etməyə gətirirdi. Moskvananın qəhrəman müdafiəçiləri hitlerçilərin iştahasını damağında qoydular. Hitler qoşunlarına Moskva yaxınlığında elə bir zərbə vuruldu ki, faşistlər nəinki Moskvani, hətta Berlini də yadlarından çıxarası oldular.

Aslanov öz igid tankçıları ilə irəli soxulan faşistləri basıb-əzir, əldən qurtaranı gülla ilə yerə sərirdi. Döyüşün şiddetli çağında bir nişanlı alman zabitinin irəli soxulduğunu, öz soldatlarına ruh verməyə çalışdığını görən Həzi sərrast güllə ilə hərifi yerə sərdi. Başsız qalan bandit dəstəsini darmadağın dağıtdı. Aslanovun hissəsinə əmr olundu ki, mühasirəyə düşən qırx sovet avtomasını xilas etsin. İgid Aslanov öz tankçılarını alıb almanın zirehlilərinin mühasirəsini yardı, düşmən qüvvələrini dağıtdı. Sovet maşınlarını və əsgərlərini xilas etdi.

Moskva uğrunda gedən döyüslərdə faşistlərin quduzluğu qat-qat artmışdı. Onlar, uzun müddət ac qalmış, nəhayət yağlı bir tikə görən canavar kimi, özlərini qılınca çırpıldılar. Sanki onlar bu dörd-beş ayı və qanları ilə suladıqları bu uzun yolu, Rusiya çöllərini ancaq bura üçün, ancaq Moskva üçün gəlməşdilər. "Moskvadan sahibi var! Moskvadan Stalin xətti var! Berlin xılıqarlarının, Avropanı ayaq altına alan kobud və qansız faşist soldatlarının qızıl paytaxta soxulmasına kim döza bilər? Böyük-dən kiçiyə qədər bizim hamımız qırılmamış belə şey ola bilməz..." Həzi xəyalında bunu düşünərkən qoşun böyüyündən əmr gəldi. Bu əmr hər

bir sovet aşğerin qeyrət və vətənpərvərlik duyğularını çağırırdı: "Yoldaşlar, düşməni sovet paytaxtına buraxmayacaq! Bundan sonra geriye yol yoxdur! Yolumuz irəliyədir! Faşist quḍurlarını məhv etməyə doğru irali!"

Aslanovun ağır tankı pələng kimi hər şeyi basıb-keçir, faşist dəstələrini tırtılları altına alaraq məhv edirdi. Tankçılar öz qəhrəman komandirlərinin dalınca, sağa, sola cumur, düşmənin bütün yollarını kəsib ətrafa atəş sapıldılər.

Bu elə bir döyüş idi ki, tarixdə mislini göstərən yox idi. Avropanı mars ilə keçmiş Hitler generalları heç vaxt başlarına belə bir bəla gələcəyini gözləmirdilər. Birdən-birə yerin, göyün hər tərəfindən elə bil qoşun qaynادı, elə bil daşlar tanka, ağaclar topa, torpaqlar əsgərə çevrilib qəsbkarlara divan tutmağa başladı. Moskva müdafiəçiləri hitlerçi qoşunlara elə bir zərbə vurdular ki, Hitler bütün qışçı çalışdı, özünü doğrulda bilmədi. Vurulan yara o qədər ağır və tutarlı idi ki, faşist canavarı aylarla inildiyə-inildiyə sehraları gəzdi. Dişini qıcıyaraq intiqama fırçat aradı. Moskvanın qəhrəman döyüşçüləri vətən, uğrundakı rəşadətlərinə görə təltif edildilər. Azərbaycan oğlu Həzi Aslanov "Qızıl Ulduz" ordeni aldı.

Həzi hökumətin yüksək mükafatına nail olduğunu eşidəndə nə qədər sevinmişdi...

İnsan bir yaman, bir də yaxşı günündə ətrafına baxar, qohum-aqrəbanı, dost-aşnanı axtarar. Bu, Həzinin əziz günlərində biri idi. Hökumət nümayəndəsi onun dösünə orden taxıb, əlini sixanda anası, arvadı, orden ilə maraqlanan balaca oğlu Tofiq yadına düşdü. Öz sevincini ailəsinə bildirməyi, onları da özü kimi sevindirməyi əsgəri borc bildi. Həmin gün, şaxtalı dekabr axşamında əlinə qələm aldı, vətənə, qısa, hərərətli bir məktub yazdı. "Qoy, - dedi, - ailəmiz yeni ili mənsiz qarşılısa da, mənim sevincim, mənim təbrik məktubumla qarşılaşın."

Cənubda

1942-ci ilin əvvəllərində Aslanovu cənubda, faşist işgalçılara qarşı döyüşün ön sıralarında gördük. Onu indi hər bir əsgər Moskva mü-

dafiasının qəhrəmanı kimi tanır. Hami onun işindən, sözündən, tədbirdən öyrənməyə çalışır. Aslanov burada düşmənin sayca çox və güclü qüvvəsilə qabaqlaşmalıdır. Bu, onu qorxutmur, əksinə, qazəb və müharibə ehtirasını artırır. Həzi nərə çəkən düşmən toplarına, sel kimini guruldayan tanklara baxır, ürəyində deyirdi: "Daha keçmiş ola! Vahiməyə salası adam yoxdur. Kənardan nərildəmə, yaxına gəl!" Faşist tanklarını yaxına buraxan Həzi birdən dörd yandan od yağıdır, talyə düşmüs canavarın yolunu kəsir və nəfəsini kəsməyincə ol çəkmirdi. Almanlar qoşunlarını qoruduğu böyük və mühüm bir sahəyə bir tank diviziysi, bir piyada diviziysi yeritmək, bir həmlə ilə müdafiə xəttimizi tutmaq istəyirdi. Həzi düşmənin niyyətini və hiyləsini duymuşdu. Tankçılarını əmrə hazır vəziyyətə gətirdi. Düşmən ilə qabaqlaşanda zəhmi və qazəbli səs ilə qışkırdı: "Alman işgalçılara atəş! Vurun, yoldaşlar!" Ulduznışan sovet tankları düşmən üstünə yeriyəndə aləmi gurultu bütürdü. Sanki yer yeriyir, göy səslənirdi. Qabaqda sürətlə gedən igid komandırın tankı idi. Faşist tankçıları, meydani təhlükəli görüb çəkildilər. Həzi xaraba evlər kimi susan qırıq faşist tanklarını və dalısına baxmadan qaçanları görüb gülümsəyir, düşməni təqib edirdi. Bu döyüşdə almanın tank diviziyyası, ruminların piyada diviziyyası məhv edildi.

Döyüşdən sonra cəsur tankçılar maşınlardan çıxır, öz əziz komandirlərinin üzünə baxırdılar. Aslanov müvəffəqiyyətli döyüşə görə onlara təşəkkür edir və deyirdi:

- Uşaqlar, almanlara hər gün belə dərs vermək lazımdır. Qoy bilsinlər ki, sovet cənubunda, Moskvada olduğu kimi, köksümüzdən qala var. Bu qış onların əhdəni kəsək gərək!

Aslanov adı vaxtlarda nə qədər mülayim və sakit görünürdüsə, döyüş məqamında o qədər ciddi, acıqli və çevik olurdu. Onun düşmənə olan nifrəti sıfatında, düyülən qaşlarında, qəti və kəsərlə baxışlarında duyulurdu. Bir dəfə avtomatçılarımızın apardığı rumin əsirlərini görüb dişini qıcadı, yeriyib onları dayandırmaq, soruşmaq istəyirdi: "Ayaxmaq, sən nə gəzirsin buralarda? Ukrayna cöllərində nəyin qalib? Sovet xalqına nə vermişən ala bilmirsən? Öz torpağını alman təpiyinin altına verib, Şərqdə doğru nə cumulursan?"

Həzi yaxşı bilirdi ki, faşist nökərlərinin bu mənali suallara cavabı yoxdur. Cavab gözləmək lazım da deyil. Onları ziyançı həşərat kimi məhv etmək lazımdır. Ancaq "əsirdilər" deyə hırsını boğdu, kəsici nəzərlərini rumullardan yayındırdı.

Stalinqrad dastanı

Stalinqrad! Həzi bu sözü həyəcansız deyə bilmir. Deyəsən lap dünen idi. Qızıl əsgər klubunda bayram keçirən kiçik komandirlərə gördiyi qırmızı cildli bir kitabı iftixarla əlində qaldıraraq soruşdurdu:

– Oxumusunuzmu! "Xleb", Stalin yoldaşın 18-ci ildə Saritsını müdafiəsindən danışır. Hərbçiyəliyə vacib kitabdır.

Dünənki kimi görünən bu xoş müsamirə axşamından beş il keçir. Həzi kiçik komandirlərin o kitabı oxuyub-oxumadıqlarını bilmir. Ancaq onu bilir ki, həmin tarixi şəhərin müdafiəsi bütün sovet xalqlının şəraf vəzifəsi olmuşdur. Sürət və amansızlıqla inkişaf edən cahan hərbinin bütün zahiri və batını bağları Avropanı, Asiyani dolaşaraq gəlib burada, arxasını məğrur və təmkinli Volqaya söykəyen igid şəhərdə bənd alır.

Hitler qoşunlarının aylardan bəri qəbiqdan çıxaraq Şərqə – Stalinqradca can atmasının səbəbi nədir? Keçən il sovet paytaxtinın iştahası ilə qudurun faşistlərin dişi sindirildi. Lenin şəhərinə soxulmaq istəyənlərin yolu kəsildi. İndi işğalçı qoşunları nəyin bahasına olsa Stalinqradca çatmaq istəyirlər. Arxadakı qabaqdakının meyitini basib keçir, üçüncüsü də onun meyitini ayaqlayır. Hitlerin qanlı macəralarına inanan və uyan yüz minlərlə soldat və zabit, tufandan qopmuş payız yarpaqları kimi, biri-birinin üstünə töküllür.

Gecə-gündüz, istiyə, soyuğa baxmadan, havadan ölüm yağmasına baxmadan irəliyə cahd edən on minlərlə atlı-piyada, sağlam-xəstə, rütbəli-cərgəvi dəstələr, sıkı iyi duymuş canavar sürünlərini andırır.

Bu vahşi və əlgin yerisin mənası hər kəsə aydın olmasa da Aslanova aydır. O, bilir ki, əsrimizin sarı divi – ələmə, insanlıq bələlər gətirən Hitler indi Stalinqrad xülyası ilə yaşayır. Aylanda bu şəhəri xə-

ritədə, yatanda isə yuxuda görür. Dəqiqəbaşı sarayında qiyamət qoparırlar: "Nə oldu, Stalinqrad hələ də alınmadı?" Qara niyyətləri sarı divə rəhatlıq vermir. O, bu payız Stalinqradca çatmaq, beləliklə, sovet vətənini cənub - şimal deyə ikiyə bölmək, Moskva ilə cənubun əlaqəsini kəsmək, qızıl paytaxti mühasirəyə salmaq istəyir. Böyük Volqa çayına çıxmək, Kaspiyə enmək istəyir.

Sentyabrın 27-də Ribbentrop deyirdi:

"Şimali və cənubi Rusiyani birləşdirən mərkəz olan bu şəhər alinan kimi biz ölkənin əsas yollarına, Volqaya hakim olacaq. Bizim ən təhlükəli düşmənimizə elə zərbə vurulacaq ki, bir də ayağa qalxa bilməsin."

Açıq bir payız sabahı idi. Aslanov döyüşçülərinə əmr verib Stalinqradada doğru gedəndə əvvəlki yoldaşlarının çoxu ilə vidalaşmış, anasına məktub yazmışdı ki, "Stalinqrad hadisələrini yaxşı izleyin!"

Böyük şəhərin ətrafında misli görünməmiş tarixi bir vuruşmaya hazırlıq gedirdi. Ana torpağın hər tərəfindən sovet qüvvələri sürət və nizamla axışib gəldi. Bu həmin qüvvələr idi ki, sovet ölkəsi böyük təhlükəni rəf eləmək üçün səfərberliyə almışdı. Bu həmin qüvvələr idi ki, Hitler casusları hesaba almamışdılar. Bu həmin qüvvələr idi ki, bütün sovet xalqı onların hücum dəqiqlirini gözləyirdi.

Stalinqradda isə vəziyyət gərgin idi. Düşmən qanı bahasına irəliyir, kəndləri, şəhərləri dağdırır, yerdən, göydən od tökür, gündə bir addim da olsa yerimək üçün var-yoxdan çıxır. Artıq düşmən şəhəre soxulmuşdu. Küçə vuruşmaları gedirdi.

Hazırlıq bitdi. Böyük Stalin hückum əmrini verdi.

O gündən sonrakı hər bir saat Stalinqrad müdafiəçilərinin həyatında qızıl hərflərlə yazılaçaqdır. Qızıl Ordu hissələri hitlerçilərin arxasını kəsərək Stalinqradə soxulmuş alman qoşunlarının taleyini həll edirdilər. Şimal və cənubdan hücum edən, düşməni sıxışdırıb arxasından ayıran sovet bahadırlarının birləşdiyi gün – uzun və ağır mübarizələrdən sonrakı qələbənin ləzzəti heç bir döyüşcünün yadından çıxmaz! Düşmənin mühasirəyə alındığı gün, dahi sərkərdəmizin əmri yerinə yetirilən gün qızıl əsgərlər bir-birini sevinclə qucaqlayıb təbrük edirdilər. Hitlerin seçmə generalları gözünü açıb özünü mühasirədə gö-

rəndə az qala ağıllarını itirmişdilər. Quduzcasına müqavimət göstərir, sovet mühasirəsindən çıxmaq istayırdılar. Mühasirə isə günü-gündən sıxlışırıldı. Gündə minlərlə hitlerçi cəhənnəmə vəsil olurdu.

Podpolkovnik Aslanov öz hissəsi ilə vuruşmanın ən sıddətli çagılarında cəbhənin ön xətlərində vuruşurdu. Orduda onu tilsimlər yaranan cəngavər kimi tanıydılar. Çətinlik məqamında general ona müraciət edərdi. O da həmişə etimadı doğruldardı.

Aslanovun batalyonuna əmr edilmişdi ki, çaydan keçmək istəyən düşmənin qabağını saxlasın! Almanlar burada bir kəndi tutmuş, atəş xəttinə 20-yə qədər tankvuran top, minaatanlar, pulemyotlar düzmişdər. Aslanov düşündü ki, düşmənin qabağını almaq azdır, onu bu əlvərişli yerdən qovub çıxarmaq lazımdır. Hitlerçilər topların çoxunu kəndin öündəki təpələrə düzmişdilər. Şərq tərəfə uzanan geniş düzənliyi buradan açıq görmək və nişana almaq olurdu. Odur ki, bu yerlərdən keçmək çətin və təhlükəli idi.

Aslanov, tankçılarını yanına çağırıb öz qərarını dedi:

- Yarıb keçmək lazımdır!
- Yarıb keçərik!

Qoşun hissələrinin qarşılıqlı əlaqəsi müəyyən edildi. Piyadalar ci nahdan hücum elədi. Aslanovun tankçılarından bir neçəsi hərdən kəndin qabağına golur, düşməni gülləyə basırdı. Tankçıların əsas hissəsi isə düşmənin arxasına keçmişdi. Almanların başı piyadalara qarışmışdı. Onlar arxaya keçən tankçılarından xəbərsiz idilər. İgid tankçılar qəfildən gəlib təpəyə çatdırılar. Kəndin küçələrinə girib düşməni qırmağa başladılar. Aslanov lap qabaqda gedirdi. Düşməni özünə gəlməyə qoymayan tankçılar bu döyüşdə də cəsur komandirlərini izləyirdilər.

Düşmən məhv edildi. Kənd təmizləndi. Hərəkətdə olan qüvvələrimiz təpələrdən yağan atəşdən xilas oldular. Günü qələbə ilə tamamlayan ulduzluşan maşınlar nərə çəkib cəbhə xəttində düşmənə meydan oxuyanda Aslanov qabaqda gedən və atəsi ilə havanı titradən tankın içində idi. Döyüşün hər dəqiqəsində o, vəziyyəti diqqətlə öyrənir, hissənin hərəkəti na istiqamət verirdi.

Həzi düşməni məğlub etməyi kifayət saymurdı, onu məhv etməyə çalışırı. "Bu gün, - deyirdi, - daş, divar dibinə təpilib qorunan və qa-

bağımızdan qaçan faşist sabah silahını işə salmağa fırsat axtaracaqdır. Murdar həşəratın kökünü kəsməliyik!" Ona görə də Həzi döyüşdə asan, yaxud hazır cığırla getməyə alışmamışdı. O düşməni çətinliyə salmayı, bu şəraitdə onu vuruşmağa məcbur etməyi bacarırdı. O, müstənsə istedad və hərbi məharəti ilə əvvəlcədən düşmənin nə niyyətdə olduğunu təyin edə bilirdi. Hərifə qarşı elə bir taktika qəbul edirdi ki, faşistlərin plan və hazırlıqları boşça çıxırı.

Bir dəfə düşmənin göznlənilən əks-hücumunu dəf etmək Aslanova tapşırılmışdı. Aslanov düşməni B məntəqəsindən qovub çıxartmaqda piyadalarla kömək etməli, onların yolunu təmizləməli idi. O, döyüşə ciddi hazırlıq gördü. Əvvəlcə maşınlarını əlverişli yerə gətirdi, döyüşə hazır saxladı. Düşmənin buralara 70-80 qədər tank yeritdiyini öyrənəndən sonra Həzi bütün gecəni yatmadı. Qoşun bölmələri arasında əlaqəni yoxlayır, döyüşçülərinin mövqeyini gəzir, düşmən haqqında olan məlumatı öyrənir, münasib tədbirlər görürdü. İgid komandır hiss etmişdi ki, almanların qəsidi nadir və hadarən vurmaq istəyirlər.

Tankçılarına tapşırıq verərkən deyirdi:

- Baxın, almanlar buraya, qərb tərəfindəkəi bu dərəyə tank yığıcaqlar, piyadamızın arxasına keçməyə çalışacaqlar. Biz bu yerdə hər ifin qabağını kəsməliyik!

Aslanov döyüşçülərinə əmr etdi ki, tanklarını müəyyən edilmiş xəttə gətirsinlər. Piyadaların yolunu təmizləməli olan toplar da həmin yerə gətirildi. Dərəni atəş altında saxlamalı olan rotalar solda yerləşdirildi.

Həssas komandırın zənni tamamilə doğru çıxdı. Sübh açıldıqda almanların 50 tankı dərəyə yeridi. Bu gərgin və ciddi vaxt idi. Burada hər saniyə insandan məharət, dözüm, tədbir istəyirdi. Aslanovun döyüşçüləri də şücaətli komandirləri kimi hünərlü və igid əsgərlərdir. Onlar sakitliklə düşmən tanklarının yaxınlaşmasını gözləyirdilər. Ağır tank rotasının birdən başlanan şidrəti atəsi faşist tanklarını qayıtmaya məcbur etdi. Hitlerçilər üzlərini hücum üçün dayanan sovet tanklarına tərəf çevirdilər. Bu zaman o biri rotamızın sıddətli atəsi banditləri çəşbaş saldı. Düşmən maşınları hər iki tərəfdən sıddətli atəsi arasına alındı, çəkic və zindan arasında hitlerçilər pərən-pərən düşdülər, qırğını bərk gö-

rüb geri oturdular. Bu döyük onlara çox baha tamam oldu, meydanda 17 tank qoyub getdilər.

Aslanov bilirdi ki, yaralı canavar daha da quduzlaşacaqdır, bu saat dişini itiləyib haradansa irali soxulmağa cəhd edəcəkdir. Komandir, tankların buradan, düşmənə məlum olan bu mövqelərdən çıxarılmışına əmr verdi. Düşmənə cinahdan ani bir yara vurmaq üçün fənd işlədi.

Bu dəfə də komandirin niyyəti doğru çıxdı. Hitlerçilər uzaqdan tanklarımızın arxasına keçməyə çalışırdılar. İgid tankçılarımızın düşmənə nagahani hücumu burada da düşmənin planını puça çıxartdı. Almanlar gözləmədikləri yerdə dolu kimi yağan top və mina atışınə məruz qalıb qırıldılar.

Aslanovun tankçısı, kiçik leytenant Simonov öz əziz komandirləri haqqında belə deyirdi:

"Komandirimiz zahirən sakit və sadə bir adamdır. Ancaq döyükə, təhlükəli dəqiqələrdə onu yaxından görənlər nə qədər igid, cəsur və zirək olduğunu bilərlər..."

Faşist tankları yenidən kəndə yaxınlaşanda şər qarışındı. Yadimdə deyil, onlar on, ya on ikinci dəfə idi ki, hücum edirdilər. Bir-birindən aralı gələn tanklar kəndə soxulmaq istəyirdilər. Qırxdan artıq düşmən tankı gördük. Komandirin əmri qısa idi:

- İrəli! Hücum! Mən nə etsəm, siz da onu edin!

Biz qarşımızda Aslanovun tankını gördük. Onun maşını cəsarətlə irəliliyərək düşməni əzir, qırırdı. Bu hücum son dərəcə qəzəbli və cəsarətli hücum idi.

Almanlar tablaya bilmədilər. Bizim cəsarətli hücumumuz onları vahiməyə saldı. Bu döyük nəticəsində düşmənin bir sıra istinad nöqtəsinə tutduq, yeni və daha geniş bir sahədə hücum üçün yol açdıq..."

Simonovun dedikləri qəhrəman komandirin ancaq bir hücumunu xarakterizə edir. Şənli Stalinqrad uğrundakı vuruşmalarda Aslanovun hissəsi neçə-neçə belə qələbə qazanmışdı. Bu hissə hücumun bir ayı müddətinə almanın 45 tankını, 9 mina batareyasını, 14 tankvuran və 12 səhra topunu, 42 taxta-torpaq atəş nöqtəsini, 150 avtomobilini məhv etmiş, 2000-ə qədər hitlerçini qırılmış, 700-ü əsir tutmuşdu. Aslanovun hissəsi düşməndən 125 yük maşını, 12 minik maşını, 30 motosiklet, 89

araba yük, bir anbar döyük sursatı, bir anbar ərzaq, libas və sair hərbi ləvazimat qənimət almışdı.

Həzi Aslanov "Pravda" qəzetində yazdığı məqaləsində öz döyük müvəffəqiyyətlərinin səbəbini təvəzökarlıqla izah edir:

"Almanlara cinahdan zərbə endirmək mənim adətimdir. Bu taktika mənim komandam altında vuruşan bölməyə müvəffəqiyyət qazanır. Mənim əsgərlərim bu taktikanı yaxşı mənimsəmişlər, müvəffəqiyyətlə tətbiq edirlər..." Dahi marşalımız Stalin yoldaşın sərkərdəliyi sayəsində, Aslanovun və milyonlarla onun kimi igid, namuslu sovet döyüşçülerinin qeyrəti və hünəri sayəsində şənli Stalinqrad uğrunda gedən döyüşlər tam qələbəmizlə bitdi.

Cəllad Hitlerin firıldağlı 300 mindən artıq alman qanının bahasına tamam oldu. Tarixə əsrin ən böyük şəraf və hünər dastanını yazan şəhərimizin hər tərəfində qızıl bayraqlar dalgalandığı zaman Almaniya, faşist banditlərinin idarə etdiyi imperialist Almaniya matəmə büründü!

Hitlerizmin təpəsinə elə bir gülə vuruldu ki, bu canavar daha heç bir zaman doğrulub özünü gələ bilməyəcək.

1942-ci ilin axın və 43-cü ilin əvvəlində bütün dünyada dostun da, düşmənin da ağızında bu söhbət, sovet qoşunlarının ecazkar Stalinqrad qəhrəmanlıq dastanı, vətən torpağının basılmaz və yenilməz gücü, qüdrəti haqqında olan söhbətlər gəzirdi.

Qoy bütün dünya bilsin ki, ölkəmiz böyük vətəndaşlar vətənidir!

Dünənə qədər adı bir sovet komandiri olan lənkəranlı Əhəd kişi-nin, Nuşu arvadın oğlu Həzi müqəddəs vətən davasının qəhrəmanı kimi bütün dünyada tanındı. Sovet vətənimiz ləyaqətli oğlunu, ən yüksək mükafatla təbrik etdi: dekabrin iyirmi ikisində Ümumittifaq aqsaqqalı Kalinin yoldaş yeni bir fərman imzaladı:

Həzi Aslanova... Sovet İttifaqı Qəhrəmanı adı verilsin!

Sevinc və iftخار

Bu xəbər Nuşuya, hər gün, hər dəqiqə oğlunun intizarını çəkən anaya gəlib çatanda qadın bilmədi nə etsin! "Həzi! Bala! Boyuna qur-

ban!"

Bu sözlər onun ürəyindən və dilindən necə qopdusa özü də bildirdi. Ayağa qalxdı. Bütün qüvvəti ilə səslənmək, aləmə car çəkmək istədi.

Özü də hiss etmədən köksü dağlar qıruru ilə qalxdı, başını uca tutdu, gözlərinə yeni və alovlu bir nur gəldi.

Qəhrəmanın arvadı, onun həyat və qalb yoldaşı Xavərin sevinci ananıñından az deyildi. Onlar bir-birilər qucaqlaşış öpüşəndə, bir-birinə gəzaydinlığı verəndə balaca Tofiq kənardə dayanıb baxırdı. Ana da, nənə də birdən xoşbəxt balanın üstünə cumdular, onu bir alma kimi götürüb az qala yemək istədilər. O gün evdə şənlik, bayram, ziyafət dəsgahı vardi. Həzinin dost-aşnası tökülib gəlmisdir. Qəhrəmanın ailəsinə təbrik edirdilər.

- Xavər, yaz! Bizim dilimizdən də Həziyə mübarək de!

Bir başqası xahiş edirdi:

- Xavər, qəhrəmanımızın şəklini istə, camaat görsün!

Üçüncü bir kişi deyirdi:

- Adresi mənə verin, teleqram vuracağam! Başımızı ucaltdı! Var ol, ay Nuşu xala! Halal olsun sənə!

Çox çəkmədən bu şənlik məhləyə, daha sonra bütün şəhərə keçdi. Öz yerliləri, Həzi Aslanovun Vətən qarşısındaki xidməti ilə bütün lənkəranlılar iftixarla danışıldilar.

Aslanov yalnız bir ailənin, bir şəhərin yox, bütün xalqımızın fəxridir! O, babəklər, koroğlular böyütmiş qəhrəman Azərbaycan xalqının ləyaqəti oğludur. Həzi xalqa xas olan gözəl və nəcib ənənələrlə böyümüş bir qəhrəmandır! O, təvazökar bir gəncdir. Çox iş görüb, az danışmağa adət etmişdir. O, vətən qarşısında əsgərin məsuliyyətini və şərəfini hələ uşaq yaşlarından arlamışdır. Ömrünü işə vermiş və anasının ümidiñəni həmişə doğrultmuşdu. Həzi haralarda olur-olsun, döyüşü, hansı şəraitdə olur-olsun doğma vətəni, istəkli ailəsi, əziz oğlu ilə əlaqəni kəsmir. O, bunlar üçün və bunlar uğrunda vuruşur!

İstər geniş Kuban düzlərində, Ukrayna çöllərində, istər Moskva ətrafında vuruşanda Həzi gözəl bilirdi ki, doğma vətənimiz, ordenli Azərbaycanı, günəşli Lənkəranı müdafiə edir. O, Molotov yoldaşın fa-

şist colladlarının cinayətlərini açan notalarını diqqətlə oxumuşdu. Hitlerçilərin azərbaycanlı qızıl əsgərlərə necə vəhşi divan tutduğunu biliirdi. Həzi gözü ilə görmüşdü ki, faşistlər ayaq basdıqları yerə taun, ölüm, zülm, əsarət və alici gətirirlər. O, ürəyində and içmişdi ki, "nə qədər sağım, faşist qırmaqdan, qan intiqamından doymayağam!"

Həzidə öz xalqına məxsus gözəl mərdlik sıfətləri vardır. O, fikir və niyyətlərində qatidir. Sözündə möhkəmdir, dönməz iradə sahibidir. Təraddüd onun əhvali-ruhiyyəsinə yaddır. O, sovet silahını əline alıb ulduznişan maşınlara oturanda düşmən üstünə şığıyan bir qartala döñür. O, elə müqəddəs və vacib bir vəzifəyə gedir ki, hər şey, onun üçün əziz olan hər şey və hər kəs onu qələbəyə müşayiət edir. O, arxasını çoxmilyonlu və sülh sevən xalqına söykəyərək işgalçıları qırmağa gedir. O, hər dəqiqə ana vətənin mehribanı, şəfəverici nəvazişlərini duyarıq mətanətini artırır. Qızıl Ordunun yüzlərlə şan-şöhrət qazanmış qəhrəmanları ilə tanış olaraq onlardan nümunə götürür. O, xalqımızın tarixini dərindən öyrənir. Öz adını olməz vətən qəhrəmanlarının adı kimi əbədiləşdirir. O, orduda Stalin nizam və qaydalarının nümunəsini göstərir. O, geniş ürəkli bir qəhrəman kimi həmişə döyüş müvəffəqiyyətinin öz rəşadəti ilə yox, döyüşçülərinin igidliyi ilə izaha çalışır. Hər bir döyüşünü doğma qardaşı kimi sevir, qayğısına çəkir!

O öz ömürlük və ürək sevincini qısa bir məktubda anasına bildirir:

"Əziz anam, salam!

Bu gün mənim bayramımdır. Mənə Sovet İttifaqı Qəhrəmanı adı verildiyindən xəbər tutdum. Sən inandırıram ki, alman işgalçılarını darmadağın edərkən bu adı şərəflə doğruldacağam!"

Ana isə öz övladı ilə fəxr edir, qısa və həyəcanlı məktubunda deyir:

"Oğul, sən həm öz ananı, həm də bütün xalqımızı sevindirdin. Var ol!"

Ana üçün, zəhmət, əziyyət çəkib bala böyüdən analar üçün bundan da böyük səadət olarmı? Həzi indi Nuşunun yanında deyil. Ana çox istərdi ki, bu sevinclə günlərdə oğlu ilə üz-üzə otursun. Bu iki ildə onun başına gələnləri bir-bir eştsin. Onun faşistlərə necə divan tutdu-



günü oğlunun öz dilindən eşitsin. Kalinin yoldaşın Həziyə verdiyi "Qızıl Ulduz" nişanına və Lenin ordeninə baxsın, qəhrəmanı bağırına basın!

Lakin Həzinin buna, ailə istirahəti, ana nəvazişlərinə hələ vaxtı yoxdur. Qızıl komandirdir, hər gün və hər dəqiqə dəstə-dəstə qoşunlar onun əmri, onun planı, göstərişi ilə yeriyib alman işgalçlarını qırır, qovur, əsir tutur, torpağımızı təmizləyir.

İndi Nuşu Həzinin əvəzinə balaca Tofiqə ünsiyyət bağlamışdır. Bu onyaşlı uşaqlı onun nəzərində gələcəyin qəhrəmanıdır. Mehriban nənə onun hər addimini izləyir, onun dillərindən ləzzət alır, atasına məktub yazdırır. Tofiq də böyük vətənin kiçik vətəndaşıdır. O, pioner yoldaşları ilə yarışa girmiştir. Ona "qəhrəman" balası deyirlər. Tofiq atasının harada və necə döyüşdürüyü görəməsə də, söhbətlərdən bilir ki, atası tankçıdır. Vətəndə cəbhəyə kömək, tank dəstəsi yaratmaq uğrunda xalq hərəkatı dalğananda biz həmin bu balaca vətəndaşı da böyük təşəbbüsün iştirakçısı görüürük. O, "pioner" adına düzələn tank dəstəsinə 1000 manat pul verir. O, sevinir və güman edir ki, atası bu pullarla alınan tanka oturacaq, tankın böyründə, qızıl ulduzun kənarında bütün pionerlərin, o cümlədən oğlu Tofiqin adını oxuyacaq, "mərhəba!" deyəcəkdir...

Xalqın cavabı

Vətən qəhrəmanı Aslanovun rəşadəti yalnız ailədə, yalnız şəhərdə yox, bütün respublikada ümumi bir ruh yüksəkliyi oyatmışdır. Həzi Aslanov Azərbaycan bolşeviklərinin rəhbəri Mir Cəfər Bağırov yoldaşdan təbrik məktubu aldı. Azərbaycan xalqı Bağırovun dili ilə öz sevimli qəhrəmanımı alqışlayıb deyirdi:

"Sizin əsgəri qoçaqlığınız və düşmənə qalib gəlmək bacarığınız azərbaycanlı döyüşçülər və komandirlər üçün, Qızıl Ordu əsgərləri üçün nümunə olacaqdır. Qoy sizin zəhmli maşınlarınız Azərbaycan xalqının və qardaş sovet xalqlarının azad və xoşbəxt yaşayışına qəsd edən hitlerçi quldur dəstələrini gələcəkdə də əzsin!" Həzi bu məktubda ana vətənin, doğma Azərbaycan xalqının razılıq səsini eşidirdi. Həyəcandan

döyünen qəlbində deyirdi: "Belə xalq üçün, belə vətən üçün ölümə də getmək xoşdur."

Qara dəniz flotçularından bir dəstəsi qəhrəmanın anasına təşəkkür məktubu yazıb, and içirdilər ki, vətən düşmənlərini Qara dəniz sularında boğacağı! Qızıl flotçular dediklərini yerinə yetirdilər: Ali Baş Komandanın dahi sərkərdəliyi sayəsində işgalçları qovub Novorossiyskdan çıxardılar.

Qəhrəmanın vətənində Həzini alqışlamaq üçün xalq yiğincəyi oldu. Şəhər teatrı ağızına qədər dolu idi. Qəhrəmana təşəkkür etməyə gələnlər bir-bir tribunaya qalxıb düşürdülər. Onlar vətən qoruyucularına, Aslanov kimi igidlərə minnətdər olduqlarını deyir, arxada yeni və parlaq iş nümunələri göstərməyə söz verirdilər. Fəhlələr, kolxozçular, ziyanlılar hər kəs öz cəbhəsində Aslanov kimi namusla, fədakarlıqla işləməyə cəhd edirlər. Azərbaycan xalqının rəşadətli oğlu, Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov indi Stalin qvardiyaçları sırasındadır. Polkovnikdir. Bu saat o yorulmadan, dayanmadan, dincəlmədən alman işgalçılardan qırıb-çatır, vətənimizə soxulmuş qəsbkarlara divan tutur. O bütün qüvvə və bacarığını, bütün hərbi biliyini, komandirlilik məharətini torpaqlarımızın azad olması işinə vermişdir. Onun vətəndaşlarından hər kəs Həzini görmək, söhbət etmək, onun polad və hünərli əlini sıxıb təbrik etmək istəyir.

1944

*Şirvanda şahim qaldı,
Ağladım, ahim qaldı,
Düüzənda durnı gördüm,
Onda tamahim qaldı.*

Dağların eteklərindən başlayıb ucsuz-bucaqsız düzlərə qədər uzanan iki böyük dağ silsiləsinin arasında yerləşmiş Şirvan mahalı çoxdan məşhurdur. Bu yer Azərbaycanın qədim mədəniyyət ocaqlarından biridir. Bu yer Şirvanşahlar paytaxtidir. Bu yer mahnılarda çağırılan Şirvan gözəllərinin yurdudur. Bu yer Xaqani, Seyid Əzim, Sabir kimi nəhəng şairlər məskənidir. Bu yer elin söz qosduğu şirin nar, qızıl alma vətənidir:

*Şirvanın şirin narı,
Turş narı – şirin narı.
Öz yarınız sizin olsun,
Göndərin bizim yarı.*

*Şirvanın yollarında,
Gül oldum kollarında.
Bir cüt bazubənd olaydım
Yarımın qollarında.*

Salamabad – Şirvan mahalı, Ağdaş rayonunun balaca bir kəndidir. İlyas burada doğulmuş, şirin uşaqlıq günlərini də burada keçirmişdir. Kəndli İsmayıllı kişi öz sonbeşiyi, dörd qardaşın ən kiçiyi olan İlyasi xüsusilə əzizlərdi. Onu yanına sahib çölə, tarlaya aparardı. İşlətməyə yox, gəzdirməyə aparardı. Xəyalında tutardı ki: "Mən kotonla, əkinlə məşğulam. Qoy uşaqq çölün təmiz havasında oynasın, qoruxdan çiçək toplaşın, quşların səsini dinləsin, dağları, daşları seyr eləsin."

İsmayıllı kişinin özü geniş tarlaların və göllərin açıq üfüqlərində böyüdü. O, təbiət mənzərələrinə məftun idi, ancaq kasibliyənən başı ayılmamışdı. Ömründə beş gün, ya beş ay başını qaldırıb, bu sırlı təbiətin gözəlliklərini doyunca seyr etməmişdi. O özünə müyəssər olmayan səadəti oğlu üçün arzulayındı. İlyas kotonun dibindən kənara getməyəndə, atası qolundan tutub aparar, zəmidə bitən, qol-budaq atan uca palağacının dibində ayləşdirirdi:

– Otur, – deyərdi, – həm dincəl, həm tamaşa elə! Kotan dalınca niyə yeriyib özünü yorursan?

Ancaq, deyəsən, uşağın qərarı galmirdi. O, həmişə gəzmək, qaçmaq, atılıb-düşmək, bəzən də lap böyüklərin işi ilə maşğul olmaq istədi.

Məktəb hayatı İlyas üçün yeni bir aləm oldu. Yazı öyrənmək, kitab oxumaq həvəsi ilə alovlanan uşaqq ilk dərs ilində öz bacarığını göstərdi. Yuxarı siniflər keçdiyka, İlyasin tələbi artırdı. Onun həvəsi burada lazıminca təmin olunmurdu. Dərs otağında, məktəb həyatında o darişındı. Sürətlə böyükən, inkişaf edən uşaqa hətta küçələr, kənd çox balaca görünürdü. İlyas qalstuk taxıl pioner dəstəsində məşq edir, şərqlər oxuyur, pionerlərlə tanəzzöhə çıxır, açıq havada faydalı müsahibələr dinləyirdi. Bunların hamısı ona az görünürdü. Onda yerə-göyə sığmayan bir ənginlik, bir vüsət, bir geniş fəza həvəsi yanındı. Beşinci sinifdən sonra o özünü saxlaya bilmədi. Yaşlılar, böyükələr kimi çöl, əkin işlərinə

getmək istədi. 1932-ci ildə 15 yaşlı İlyas Salamabadda gedən mübarizələri görür, duyurdu. O, uşaq ağılı ilə biliirdi ki, köhnə əkinçilik üsulu batib gedir, batib getməlidir. O hiss edirdi ki, buna razı olmayanlar vardır. Göründü ki, hampalar əl-ələ verib kolxozu lağla qoyur, yoxsullara gülmək istəyirlər. İlyas da məhz bu günlər tarlada çalışır və istəyirdi ki, kolxozun adı çıxın. İstəyirdi ki, onun iştirak etdiyi kolxoza zəif deməsinlər. İstəyirdi ki, keçici bayraq onun işlədiyi sahədə yellənsin. İstəmirdi ki, kölgə kimi həmişə səssiz-sədəsiz qalsın. 90 kilo pambıq yiğdiğinə görə briqadır onu mükafatlandırdı. O gün İlyasın yadındadır. O, ilk dəfə idi ki, böyük kişilər, kəndlilər, kolxozçular arasında seçilirdi. İlyas arzu edirdi ki, atası İsmayıldı bu kəndlilərin arasında görünəydi. O, istərdi ki, anası Mərziyə baxaydı, galib oğlunun qolundan tutayıdı, əlini kürəyinə vuraydı, tay-tuş qadınlardan belə sözər eşidə idi: "Tanrı saxlasın, qoçaq uşaqdır!"

Təəssüf ki, bu zaman İlyasın nə atası, nə anası sağ idi. Onların əvəzində kolxoz rəhbərləri İlyasın əməyinə qiymət verir, ona "mərhəba" deyirdilər. Onlar İlyasa, doğrudan da, atalıq elədilər.

- Bala, - dedilər, - sağlam, cavan oğlansan, pambığı havaxtı istəsən yiğə bilərsən. Gəl sən texnikuma gir, oxu, sənət sahibi ol. Bizə baxma, biz uşaq olan vaxtlar oxumaq yox idi. Sən sovet balasasan. Hökumət xərc töküb, məktəb açıb, niyə oxumuyasan, niyə avam qalasan?

İlyas onların məsləhətindən çıxmadi. Ağdaş pedaqqoji texnikumu-na daxil oldu.



İlyas bu sənəti təsadüfi seçməmişdi. Müəllim olmaq onun böyük arzusu idi. Çünkü o, müəllimi hamidən əziz və hörmətli tutardı. Həmisi təmiz geyinib səliqəli işləyən, həmişə mehriban danışıb, faydalı sözlər deyən, hər seydən başı çıxan, hər kitabın dilini bilən müəllim, İlyasın nəzərində dünyadan ən xoşbəxt adamı idi. O duyub-düşündüyü nə ki xoş və gözəl şeylər varsa, hamisini müəllimlik sənəti ilə birləşdirərdi. Çirkin və ürək bulandıran şeyləri müəllimdən çox-çox uzaq sayırdı. Ona elə gəlirdi ki, yalnız məktəblilər yox, dünyada hamı müəllimə hörmət-

edir. Müəllim gələndə hamı ayağa qalxır, hamı özünü yiğşdırır, sözünü düşünüb sonra danışır. Ona elə gəlirdi ki, hər kəs müəllim olmaq istəyir, başqa sənətə gedənlərin hamısı əvvəl bunu arzu edir, yalnız müəllim ola bilmədiklərindən başqa sənətə gedirlər...

İlyas öz arzusuna nail olmaq üçün, özünü dərsə vermişdi. Sınıf maşğələləri bitəndən sonra onu kitabxanada, qiraətxanada, dərnəkdə, yaxud ağaç kölgəsində alındə kitab əyləşən görərdin. O, xalq nağıllarıni, Koroglu dastanını, Azərbaycan şairlerinin əsərlərini həvəslə oxuyardı. Şirvan torpağının yetirdiyi böyük Sabir, Seyid Əzim, Məhəmməd Hadi, Abbas Səhhət ona müəllimlərin müəllimi kimi böyük və əzəmətli görünərdi. Odur ki, onların sözlərini dəftərində yazar, döyüş və sevgi qoşmalarını əzbərlər, hərdən Şirvan dağlarında, əlini qulağına qoyub səslənərdi:

*Məni binadan bəslədi
Dağlar qoymunda-qoynunda.
Tülək tərlənlər səslədi
Dağlar qoymunda-qoynunda.*

*Dolandı igid yaşama
Yağı çıxdı savaşma.
Dəlilər gəldi başıma
Dağlar qoymunda-qoynunda.*

*Səfər elədim hər yana,
Şahları gətirdim cana.
Qır atım gəldi cövlana
Dağlar qoymunda-qoynunda.*

İlyas Ağdaşa gətirilən "Çapayev" filminə ilk dəfə tamaşa edənlər-dən biri idi. Birinci dəfə idi ki, İlyas vətən yolunda can qoyan belə bir qəhrəmanın sərgüzəştini öz gözü ilə gördü. İlyas "Çapayev"ə şirin bir kitaba vurulan kimi, məftun oldu. Bir demədi, iki demədi, döñə-döñə tamaşasına getdi. Adamları başına yiğib döyüsha aparan, adı vaxtında

sadə, zarafatlı bir yoldaş, təhlükəli vaxtlarda qəzəblı və cəsur sərkərdə, döyüdü şığıyan qartal, çaxan ildirim oları Çapay, İlyasin gözü qarşısında idi. Elə bir ığidin, düşmən gülləsindən yaralanması, sularda məhv olması gənc İlyasin üzəyində dərin bir hüzün yaradırdı. Mümkün olsaydı, İlyas yaraqlanıb ağların qabağına çıxar, Çapayın qanını istərdi. Nə edəsən ki, tarixdir, olub-keçmişdir...

İlyas 1937-ci ildə komsomol sıralarına daxil oldu. Onun pedaqoji məktəbində ictimai işlərdəki fealiyyəti daha da artdı. Osoviamış işləri ni ona tapşırıldılar. İlyas məktəb binasında bir tir düzəltmişdi. Üç "faşist" nişana qoyub deşik-deşik etmişdi. Məktəblilər balaca ov tüfəngini alıb tuşqullayanda, "faşist" in əndamına baxıb soruşurdular:

– Ay İlyas, harasından vurum, onun sağ yeri yoxdur ha!

İlyas atasənəmri verirdi:

– Vur, – deyirdi, – faşistə nə qədər güllə vursan yeridir. Hələ ki gözləri baxır, başarırsan, lap bəbəyinə at!

Məktəbdəki komsomol taşkilatı İlyasa ilk mübarizə vərdi. İlyas burada Leninin, Stalinin əsərlərini oxuyur, leninçi gənclərin vəzifələrini öyrənirdi. Leninin III komsomol qurultayındakı nitqi elmi-siyasi hazırlığın, bilik almağın zərurətini öyrəndirdi.

Kitablar bu gənc tələbənin ən səmimi, ən sevimli yoldaşı olmuşdu. O, yalnız siyasi adəbiyyatı yox, inqilab qəhrəmanlarının həyatını təsvir edən əsərləri də əlindən yerə qoymurdu. Bir gün İlyas "Polad neçə bərkidi?" romanını oxuyub bitirdi, kitabı ağır-ağır bükdü, bir müddət dinmədi. Sanki bu şirin və xoş döyük şəhifələrinin bitdiyinə təssüf edir, sanki, bu əhvalatın mabədini arayırdı. Birdən xəyalının dərinlərindən bir səs gəldi:

"Polad belə bərkiyirmiş! Pavel Korçaqin, amansız və güclü düşmən ilə vuruşub qalib gələn, gənc qəlbini bayraq edib irəliyi, döyüşlərə gedən komsomolcu indi hardadır? O, sosializm ölkəsinin nemətlərindən faydalananı? Axi bu nemətlərdə onun haqqı çoxdur. Axi vətən yolunda o ömrünü vermişdir, aksi o, qəhrəmandır!"

Burada Nikolay Ostrovski İlyasin xatirinə gəlir. İlyas, belə qəhrəmanlar yetirən bir taşkilatdır. Onun fəxr etməyə haqqı var. İlyas xəyalı dalır: "İnsafsız ölüm... Kolya bu illərdə sağ-salamat olmalı idi. O,

vətəndaş müharibəsi günlərindən xatırda danışmaq üçün lap buraya, Ağdaşa gəlməli idi. Biz Azərbaycan gəncləri də o böyük komsomolçunun xəcalatından çıxardıq. Biz onun əlini sixib and içər, Korçaqin yolunu qəbul edərdik... Bəlkə də, Kolya əvvəlki rəşadəti, əvvəlki döyük həvəsi ilə qabağa düşüb bizi döyüşə, vətən davası cəbhələrinə aparardı..."



1938-ci ildə İlyas illər boyu həsrətini çəkdiyi arzuya nail olmuşdu. Pedaqoji məktəbini bitirmiş, müəllimlik diplому almış, Gülöyşə kəndinə müəllim təyin olunmuşdu. Bu il, deyəsən, İlyasin hayatında uşaqlıq dövrünün bitdiyi, yeni və böyük hadisələrin başlandığı il idi. Gülöyşə kəndliləri təmiz geyinmiş, cavanca bir oğlanın kəndə yeni müəllim geldiğini eşidib maraqlanmışdır. Cox çəkmədi ki, bu oğlan kəndin bütün işlərində görünməyə, seçilməyə başladı. "İlyas müəllim" sözü dillərdə gəzirdi. 3-4-cü sinfin uşaqları İlyas müəllimin dərsini vaxtında öyrənir, sözüne qulaq asır, hərəkətini təqlid edirdilər. İlyas uşaq olduğu zaman müəlliminə necə baxırdısa, gülöyşli uşaqlar da öz müəllimlərinə elə baxırdılar. İlyas onlara təkcə dəftər, kitab, yazı, hesab və qiraətdən bəhs etmirdi, geyinmələrinə, duruş-oturuşlarına, yoldaşlıq əlaqələrinə, danışılalarına da fikir verirdi. İlyas yaxşı müəllimlərdə gördüyü təsir gücünə inanmışdı. Ona görə də hər şeyi özü etmək, hər işi özü görmək istəyirdi. O, gələcək vətəndaşlarını təmiz və saf qəlblə, əmək və biliyi sevən yüksək zövq sahibi etmək, zəmanəyə, sovet dövrünə ləyaqətli vətəndaşlar etmək arzusunda idi. Uşaqlardan hörmət və məhəbbət gördükcə, onun işə həvəsi, vəzifəyə eşiqli dəha da alovlanırdı. Gecəni gündüzə, gündüzü gecəyə vurub həmişə məktəb və şagirdləri düşünürdü.

İlyasin həyata, mübarizəyə atıldığı payız günləri dünyada təhlükəli hadisələr başlanmışdı. Almaniya faşistləri Polşaya hücum etmişdilər. Berlində odlanan barıtın tüstüsü, qoxusu aləmə yayılır, ölkələri, vətəndaşları ayağa qaldırırırdı. Hər yerdə hazırlıq gedirdi, hamı silahları silir, ehtiyatını yoxlayır, qorxulu saatları gözləyirdi. İlyas bu günlərdə Osoviamış məşğələlərini dəha da qüvvətləndirirdi. İdman dərslərində uşaqlara əsgəri yeris və əsgəri salam öyrəndirdi.

Dekabrin 15-də İlyası orduya çağırıldılar.

Artıq həvəskarlıq günləri bitdi. İlyas bir mütəxəssis olaraq mühabibə-döyüş sənətinə yiyələnməyə başladı.

İlyas na qədər ki vətəndaşlıq içinde idi, əsgərlük sənətinə ancaq kənardan baxırdı, elə bilirdi ki, bu, adı bir işdir, 5-10 günün içinde nizam qaydalarını da, müdafiəni də, hücumu da, süvari, piyada, matros işini da başa vurmaqla olar. Bir döyüşçü kimi hazırlaşmaq vaxtı galib çatanda İlyas gördü ki, hərbi peşə özü ayrı bir aləm, geniş və mürəkkəb bir orqanızım imiş. Bircə tūfəng nədir, onun tarixindən başlamış, ayrı-ayrı burğularına qədər gərək hamısını biləsən, gərək cöldə, qarda-yağışda, suda-quruda onunla rəftəri bacarasan. Gərək gecə vaxtı gözüyümələ onu söküb-tökəsən, qaranlıqdaca iki dəqiqədə təzədən qurub, işə salasan. Bu mürəkkəblik gənc İlyasi qorxutmurdu. Əksinə, hər yeni məlumat onun həvəsini oxşayır, marağını artırır. İlyas öz-özüna demişdi: "Çünki oldun dəyirməncə, çağır gəlsin dən Koroğlu!" Ürəyində tutmuşdu ki: "Mən komandirdən danlaq eşitməyəcəyəm. Elə tərpəşəcəyəm ki, komandir adımı çəksə, yaxşılığı çəksin, yamanlığa yox!"

İlyas dediyinin üstündə durdu da.

1939-cu ilin yayında Qızıl Ordu sıralarında İlyasın ilk təlim və möhkəmlik vərdişləri yoxlanır. Hissə istiyə, quma, toza baxmayaq uzun və davamlı piyada yürüşə başlamışdı. Aylarla yol gedir, az fasilə ilə dincəldikdən sonra cənubdan şimala doğru irəliləyirdi. İlyas məktəb skamyasında coğrafiya müəllimindən eşidib unutduğu, bəlkə də heç eşitmədiyi şahərləri görəz, külək kimi örtürdü. 1940-ci ildə o, yoldaşlarına: "Ukraynanı, Belorusiyani, Latviya, Litva, Estoniyani və nəhayət, bir sira başqa yerləri piyada gəzmisəm" deyə yazanda onlar inanmaq istəmildilər. "İlyas, - deyirdilər, - dəmir çarıq geyib, dəmir əsa götürüb, piyadaca dünya səyahətinə çıxb."

Bu yürüslər kəndlilərin piyada yoluna, ya məktəblilərin ekskursiyasına bənzəmirdi. Burada nizam, qayda və sağlamlıq şərtlərini mühafizə tələbi hər şəya hakimdir. Müəyyən məsafədən sonra mütləq dincəlməli, yeməli, içməlisən. Həkimlər səninlə bərabər gedirlər. Sənin şikayətinə gözləmirlər. Bir-bir əsgərlərə baxır, rənginə, halinə, libasına, yerişinə fikir verirlər. Çantasında bir misqal artıq yük olanda alırlar. Gö-

rürsən ki, iş düzgün və qanuni təşkil edildikdə insan qüdrəti birə beş artır, yorğunluq üz vermir, nisbətən canı zəif olanlar belə, həvəsdən düşmürələr. İlyas bu yürüslərdə vətənimizin böyükliyünü, zənginliyini görür, fərəhənlərdi. Fərəhinin bir səbəbi də o idi ki, bu yerlərdə 72 millətdən adamlar var idi. İlyas bunların hamisində doğma qardaş-bacı ehtiramı, dost qayğısı görürdü.

İlyasin bu günləri yürüslərdə, taktiki təlimdə, gözətçilik xidmatında keçirdi. O, həmisi tapşırıqları yerinə yetirdikdən sonra komandirinin qarşısında iftixarla dayanıb raport verir, yeni əmrlər gözləyirdi. Cox zaman komandir onu sira qabağına çıxarı, əsgərlərin qarşısında ona təşəkkür elan edib deyirdi:

- Döyüşü İsmayılov İlyas çoxlarınıza nümunə ola bilər!



1941-ci ilin mayında İlyasının bölgüsü Finlandiya sərhədinə yaxın bir yerdə, uca və cavan görünən qələmə ağacları ilə six meşənin talasında dayanurdu. İlyas bu zaman leytenant Maxrovun gözətçi snayperi idi. Orduda bu vəzifə hər əsgər tapşırılır, hər istəyən snayper ola bilmir.

Uşaqlıqdan, deyəsən, Nizaminin hikmətli bir sözü İlyasin yadındadır: "Pis papaqcı olmaqdansa, yaxşı palan tikən ol!" Hər sənəti tutursan tut, öz peşəndə birinci ol!

Atılıqlıq, nişançılıq meyli də İlyasda yeni deyildi. O, hələ böyük Nizaminin "Yeddi gözəl" əsərini, orada Bəhramın ov sərgüzəştini oxuyanda insanın məharətinə valeh olmuşdu. Bəhram öz oxu ilə ceyranın ayağını başına tikmişdi. Əvvəl bir ox ilə heyvanın başını zədələmişdi, heyvan ayağını qaldırıb başını qaşıyanda Bəhram sərrast ox ilə ayağı başa tikmişdi.

İndi, XX əsrə nə ox var, nə ceyranların ayağını başına tikən lazımdır. İndinin dəsgahı başqadır. İlyasin əlində kaman-giruhə əvəzinə, dil aqib sahibi ilə dənisan, düşmən görəndə div kimi nərə çakib, ajdaha kimi ağızından odlar yağıdırən beşəçilən vardır. İlyas silahı canı qədər əzizləyir, onu elə təmiz, elə səliqəylə saxlayır ki, baxanda zavoddan bu saat çıxdığını güman edirsən. O güzgü kimi par-par parıldayıır, dəmiri

göyərçin, ağacı kəhrəba rəngindədir. İlyas ilk gündən atıcılıqda seçilmişdi. Uzamış halda, dizi üstə, ayaq üstə atanda da, havaya atanda da, onun biləkləri, barmaqları möhkəmliyini saxlayırdı. Atəş vəziyyətində İlyasa baxanlar tüfəngi onun vücudundan ayira bilmirdilər, sanki bu, silah deyil, o mütənasib boylu gəncin vücudunun ayrılmaz bir hissəsidir. Atəş vəziyyətində İlyasın yar-yaraşığı daha da artırdı: əzələləri qabarır, əsabləri gərginləşirdi. Gənc və bədirlənmiş cöhrəsi silahı kimi qızarırdı. Hərəkətləri itiləşir, qətiləşirdi. Əlləri elə cəld tarpanırdı ki, görmək olmurdu. İlyasın qara və müləyim gözləri bu hallarda qəzəbindən alovlanırdı. Nəzəri uzaqlara dikilirdi. Seçilən hədəfi güllədən qabaq yandırmaq istəyirdi. İlyas güllələri bir-birinin üstünə mindirir, əla nişan vururdu. Rota komandiri buna görə İlyasi leytenanta gözətçi snayper təyin etmişdi. Leytenant bu gənc azərbaycanlı əsgərləri tanış olandan, onun haqqında komandirinin qısa tərifini eşidəndən sonra arxasını dağa söykəmisi kimi, arxayı idti.

İlyasın əsgəri xidməti elə vaxta təsadüf etmişdi ki, təlim ilə döyüş, dincilik ilə müharibə arasında fərq və fasılə yox idi. Rota bu gün vuruşdur, sabah asayısdə olurdu, bir müddət sonra yenə cəbhəyə gedir, sonra yenə arxaya düşündü. Bu vəziyyətlə də İlyas Bessarabiyadan tutmuş Viborqa qədər gəzmişdi.

Hamunun xatırladığı və bütün ömrü boyu unuda bilməyəcəyi gün, tarixdə ən müdhiş cinayət baş verdiyi gün, faşistlərin sovet vətənəna basqın etdiyi gün gəlib çatdı. İyunun 22-si sakit və günəşli bir gün idi. Şimal meşəsinin uzun və nazik yarpaqlı ağacları, sanki, bir şey dirləmək üçün hərəkətsiz dayanıb qalmışdı. Çöllər, zəmirlər, qış sovmuş maral kimi yatıb bahar günəşində qızınır, quşlar bir-birinə sırılı xəbərlər vermək üçün səssizcə budaqdan-budağa uçuşurdular. Təbiətin özündə mənali bir süküt seziliirdi. Ancaq qızıl döyüşçülər buraya mübarizə ehtirası ilə gəlmişdilər. Molotov yoldaşın tarixi nitqini eşidikdən sonra hər bir əsgər bütün gücү və iqtidarı ilə, azğın düşmən üstünə cumulmağa həzir idi.

Leytenant Maxrov İlyasa: "Səngərlərini hazırla!" deyə əmr verdi.

Gün çoxdan əyilmişdi. Köləgələr uzañmaşa, günəş şüalarının təsiri azalmaşa, havaya dərin bir sərinlik çökəməyə başlamışdı. Sakit meşə,

tarixi bir şahid kimi dayanıb indicə orduların toqquşacağına, yerin-göyünlər odlar, alovlarla dolacağına tamaşa etmək istəyirdi. Çok çəkmədi ki, qarşidan, Finlandiya sərhədindəki meşədən həmhəm eşidildi, düşmən hücumu hazırlaşırırdı. Hətta səstutanlar düşmən zabitinin öz əsgərlərinə "gəlin patron aparın!" - deyə verdiyi əmri də eşitmışdilar. Bu xəbərdən 25-30 dəqiqə sonra, düşmən əsgərləri yürüşə başlayan kimi sovet topları dilləndi. Ağ finlər hələ iki il bundan əvvəl bu topların zərbəsinə bələd idilər. Onlar həyatlarında baş vermiş müdhiş bir faciəni xatırlayan kimi oldular, top səsini eşidəndə pərən-pərən düşdülər. Yalnız zabitlər əllərində tapança o yan-bu yana qaçıb fin əsgərlərinin başını bir yerə yığmaq istəyirdilər. Düşmən hissələri müdafiə xəttimizin zəif tərəflərini axtarmaq üçün gah o yandan, gah bu yandan soxulmağa cəhd edirdilər. Ancaq qızıl döyüşçülər onların hücumunu dayandırdılar. Düşmən yürüşə yüzlərlə, minlərlə gəlir, qayıdanda isə on bir, beş bir, pərakəndə dəstələrlə qaçırdı. İlyas sərrast atası ilə fin zabitlərini bir-bir dənləyirdi. Qabaq dəstələri əzisdiriləndən sonra düşmən arxadan yeni qüvvələr almış, hücum planını yenidən qurmuşdu...



İyulun 29-da sübhün dumanı hələ düzəldən çəkilməmiş, otlar üzərində inci şəh dənələri işıldayan zamanda sel kimi axıb gələn sərxoş düşmən soldatları ayaq üstündə atəş açır, bəzən də nədənsə, qaban kimi bərk qışqırırdılar. Bu dəqiqədə İlyas səngərindən çıxıb hamar bir yerə uzanmışdı. O, ilk atəşi ilə düşmən zabitini vurub yerə aşırdı. Zabitin kaskası on addım konara düşürləndi. Snayperin dodaqlarında bir təbəssüm oynadı. Bu yerdə, nədənsə, Nizami Bəhramının gur ovlamağı İlyasın xəyalına gəldi. O öz-özünə dedi: "Bəhram ceyran ovlayırdı, mən isə donuz vururam. Ceyran məsum heyvandır, fin donuzu isə quduz vəhşidir. O hara, bu hara!"

İlyas komanda mövqeyinə keçən ikinci zabit də aşırdı.

Zabitlərini bir-bir itirən düşmən, deyəsən, İlyasın mövqeyini bilmədi. Bir neçə pulemyot snayperin üstünə od yağdırmağa başladı. İlyas uzandığı yerdə sakitcə dayanıb düşmənin zənnini yayındırırdı.

Snayperin məhv olduğunu güman edən düşmən zabitləri qorxudan xilas olmuş kimi, əl-qol açıb komanda verməyə başladılar. İlyas dırşayıni yerə verib silahına "Qoyma!" deyəndə, çürük alça ağacından tökülen kimi, düşmən zabitləri bir-bir böyür-böyürə yixildilər. İlyas serjantları da dənlədi. Özlərini başsız gərən fin əsgərləri qayıdib meşəyə təpildilər. Bu vuruşmada İlyas 35 güllə ilə 11 fin zabitini və serjantını məhv etmişdi.

Düşmən indi ayrı hiylə düşünmüdü. O "kukuşka" deyilən snayperlərini uca ağacların başına dırmaşıdır, oradan bizim komissar və komandirlərimizi nişana qoydururdu. İlyas kukuşkaları məhv etmək əmrini alıb vzvod komandiri ilə bərabər irəli yerdi. Onlar münasib mövqe seçib otun içinə yixildilər. Düşmən onları gülləyə basdı. İlyasın şine-linin qolundan güllə dəydi. Dərhal qəhrəmanlar yerlərini dəyişdilər. İlyas otlar arasından baxıb ağac başındaki "qarğaları" bəllədi, atəş açmağa icazə istədi. İlyasın tüfəngi dillənəndə ağaclardan tappılıt ilə yərə düşən fin snayperləri gah səssiz, gah da naıl çəkib ölürdülər. İlyas "kukuşkaları" dənləyirdi, qızıl əsgərlər işa meşədən çıxbı, sovet torpağına tərəf boyylanın fin əsgərlərini məhv edirdilər. Düşmən qızıl döyüşçülərin zərbəsinə davam gətirmədi, var-yoxunu qoyub qaçıdı. Əsgərlər qənimətləri yüksədiranda İlyas komandırə dedi: "Yoldaş komandır, əmr edin, o patronlardan mənə versinlər. Düşməni öz patronu ilə qırmağın ayrı hüsnü var."

Komandır İlyasin xahişini yerinə yetirdi.

Batalyon komissarı Taran İlyasin yanına gəlib onun əlini sıxır, döyüş meydanında göstərdiyi rəşadətə görə ona təşəkkür edir və düşmən üzərində son qələbə əldə edilənə qədər daha bir çox hücumlardan, im-tahanlardan çıxməq lazım gələcəyini söyləyirdi. Döyüş meydanı, nə qədər qanlı və müdhiş hadisələr məkanı olsa da, insan həyatı üçün nə qədər təhlükəli olsa da, yənə çox qarğıba yerdir. İlyas bu meydana girəndə tarlada, pambıq işində, məktəbdə, dərsdə, komsomollar arasında, bağda-bağçada olduğu kimi, özünü rahat, arxayın, şən hiss edir, ona elə gəlir ki, buradakı vuruşma deyil, adı bir dövlət tapşırığıdır. Bu işi tez görmək lazımdır. İlyas həmişə bu tapşırığı axıra qədər yerinə yetirəcəyinə əmindir.

Bir dəfə İlyasin serjant yoldaşı döyüşə çıxanda əsgərlərindən birlə belə tapşırıdı: "Mən ölsəm, dəstənin komandırlığını sən aparacaqsan!" İlyas bunu eşitdikdə zarafata saldı: "Ölüm nədi, əsi, ölməli o qədər həşərat var ki, görmüsən sürü ilə tökülsüz gəlirlər. Biz ölməyə gəlməmişik, öldürməyə gelmişik!"

Bu inam İlyasin təbiətindədir. O, bəzən şiddetli atışma vaxtı ayağa qalxıb yerini dəyişir. Komandir ona acıqlanır ki: "Yoxsa, gülləni sapand daşı sayırsan? O, qəhrəman-zad tanımaz. Qorunmaq özü döyüşün ilk şərtidir!"

İlyas komandır söz qaytarmaz:

- Baş üstə, - deyir, - yoldaş komandır, qorunmaq döyüş şərtidir. Ancaq sərxoş adamın gülləsi mənə dəyməz.

Hissələrimiz sərhədi qorumaqdə, mövqelərini möhkəmləndirməkdə davam edirdilər. Zərbələrdən başı gicallənmiş düşmən six meşələrin harasında isə burnu ilə yer eşərək, sovet sərhədində keçid üçün asan, müdafiəsiz yer axtarırdı. İlyas bu axşam səngərində, kağızı tüfənginin qundağı üstünə qoyaraq evlərinə məktub yazırırdı. O bilirdi ki, qardaşı nigarandır. Bilirdi ki, Ballı, gənc sevgilisi, səmimi kənd qızının üzəyi bir tikadır, o, dünyanın qarşılığını, qanlı vuruşmaları eşidib İlyas üçün narahat olacaqdır. İlyas çıxdan bəri süngü ilə əvəz etdiyi, bir az da yadrigadığı qələmi barmaqları arasında bərk sixaraq, sərin şimal axşamının, başlanmaqdə olan ağ gecənin alatoran işığında yazırırdı. Yazırırdı ki: "Ballı, əzizim, bilirəm, intizar çakırsən. Nahaq! Mən döyüsdəyəm. Torpağımıza soxulan donuzları mahv edirəm. Kefim sazdır. Hissəmiz öz mövqeyində möhkəmdir. Arxayın ol, ölüncəyə qədər vətən torpağını qoruyacağam... Ötən gün bir döyüsdən çıxdıq ki, yazan olsa, böyük bir kitab olar. Vaxt tapanda mütəfəssəl danışaram. Hələlik, sağ olun! Qohumlara, dostlara salam de! Mənə tez-tez məktub yaz!"



İlyasdan məsafəcə çox uzaqlarda, Ağdaş rayonunun bir kəndində, klubun mədəni-kütləvi işləri ilə məşğul olan Ballı doğrudan da, İlyas üçün narahat idi. Nə qədər ki əsgərlikdə idi, Ballı onun arxada,

təhlükəsiz yerlərdə olduğunu bilib təselli tapır, bu gün-sabah məzuniyyətə gələcəyinə ümidi edib, onu layiqincə qarşılıqlamağa hazırlaşırı.

Alman faşistlərinin fitnəsi başlanandan sonra Ballı İlyasın döyüşə getdiyini yəqin etdi, xəyalında dedi: "O durmaz! O, bir saat da dözməz! Qabağa yeriyəcək!"

Hələ bir dəfə də onu yuxuda, qızıl səhər çəğində, şəfəqlər qabağında dayanan, gülümsəyən, Balliya baxıb vidalaşan görmüşdü. Bu da narahatlığını artırılmışdı.

Vətən müharibəsi başlanandan iyirmi gün sonra İlyasdan aldığı məktub Ballının ürəyini sakit elədi. O, sevgilisinin səsini sanki, öz qulağı ilə eşitdi. Onu ev-eşiyində, müəllimliyində, lap öz yanında hiss etdi. Məhəbbətin, deyirlər, tükənməz bir qüdrəti var. Bu qüdrət həmişə Ballının işində görünür. O kənddə nəki maarif, mədəniyyət tədbirləri varsa, hamisində İlyasın adını çəkirələr. Ballı o quzu kimi müləyim və şən uşaqları görəndə öz sevgilisini xatırlayır. Uşaqlar gənc və mehriban müəllimlərini unutmamışdır. Məktəbdə səs salıb ona məktub və bağlamalar göndərməyi qərara almışdır. Kimi meyvə gətirir, kimə səliqə ilə yazdığı dəftərini, kimə təzəcə yazdığı şeiri göndərmək istəyirdi. Coxlanı da yüngül olsun deyə, İlyasa tikmali ipək yaylıqlar hazırlamışdır...

Bir gün səhər tezdən Ballı klubə gedirdi. Kəndin başında ağzını camaata tutub danışan radiodan nə isə eşitdi, yerindəcə xırp dayandı. Yuxu idimi, xəyal idimi, xəbər idimi? Yox, odur, özüdür. Həqiqəti danışır. Radiolar Sovet Məlumat Bürosunun məlumatını verirdilər. İlyasdan danışındılar. İsmayılov İlyasdan, əsgər İlyasdan, Azərbaycan oğlundan danışındılar. Ballı əziz yoldaşının qəhrəmanlığını, hünərini, Sovet hökumətinin ona olan qayğısını, İlyasın Lenin ordeni ilə təltif edilməsini eşidəndə sevincindən yeriyə bilmədi, danışa bilmədi. Nə etmək lazımdı? Kimə xəbər vermək, necə xəbər vermək? Ballı klubə sari yürümək istəyirdi ki, kəlağayılarını yellədərək ötən kənd qızları onu qabaqladılar:

- Gözün aydın, Ballı, İlyas qəhrəman olub!
- Başacan olsun, ay qız, yoldaşına Lenin nişanı veriblər!
- O ığid yaşasın ki, faşistləri qırıb tökürl!
- Kolxozi bilirmi? Məktəbin xəbəri varmı?

Ballı onu qarşılayanlara cavab verməyə, təşəkkür etməyə söz də

tapmırı. Deyirdilər, kolxozi heyəti İlyasın şərafına məktəbdə bir şənlik gecəsi düzəldir. Guya bütün salamabadlılar öz yetirmələrinə məktub düzəldəcəklər.

Ballı öz-özünü "El məndən qabağa düşsə, ayib olar" deyib, haman axşam masanın dalısında ayləşdi, sevgilisini mürfəssəl bir məktub yazımağa başladı. Ürəyini oynadan bütün sevinci, fərəhi ifadə etməyə söz axtardı. Neçə-neçə seirdən, bayatıdan parçalar xatırladı. İlyasın qəhrəmanlıq xəbərini necə eşitmİŞdisə, başdan-ayağa kağızda nağıl elədi. Axırda da üzr istədi: "Bilirəm, - dedi, - sənin uzun kağız oxumağa vaxtın yoxdur. Nə edim! Bu gün mənim sinəm dolmuşdu. Bunları sənə deməyim, kimə deyim? Bunları yazıram, elə bilirəm qabaq-qabağa oturmuşam, səninlə söhbət edirəm. Döşündə Lenin nişanı görürəm. Əzizim, qəhrəman yoldaşım, başımı uca elədin. Sevincimi necə deyim! Özün bilməmiş deyilsən!"



Lenin ordenini və hökumətin fərmanını İlyasa səngərdə verdilər. Həmin gün partiya təşkilatı, komsomolun yetirdiyi qızıl snayperi öz sıralarına qəbul etdi. Bu qayğı və etirama nail olandan sonra İlyasın həvəsi birə-min artı. O, komissarın qarşısında əsgəri salam vəziyyəti alıb coşqun və titrək bir səslə, sanki, hərbi andı təkrar edərək deyirdi: "Yoldaş komissar, mən partiyənən oğluyam, canım, qanım vətənin və Stalinindir! Mən on təhlükəli meydandırlara getməyə hazırlam, hökumətimizin ata qayğılısı məni ömrüm boyu borclu edir. Mən müqəddəs vəzifəmə and içirəm ki, etimadınızı doğruldacağam!"

Cəbhə şəraitində hər şey, dəqiqlik və saniyə ilə ölçülür. İyirmi dəqiqlik bundan əvvəl halay vurub İlyasın andını dinləyən ığidlər – komandirlər, komissarlar, əsgərlər, bu dəqiqlidə od-alov içində atışmada idilər. Düşmənin təyyarələri, tanklarla yanaşı irəliləyən dəstələri, hissələrimizin arxasına keçməyə, onları mühasirəyə almağa çalışırı. Hər qızıl əsgər bir aslana dönmüş, ajdaha kimi hücum çəkib golən düşmən maşınlarına köksünü görmüşdi. Bombalar, yanğın materialı və sadəcə gülə ilə sıradan çıxarılan düşmən tanklarının sayı hər dəqiqlik artırırdı. La-

kin düşmən qırğından daha da susayır, qudurur, yeni-yeni hissələrlə irəli soxulmağa can atırı. İlyas bu dəqiqələrdə hər faşisti yox, komanda verən, qabaqcılıq edənləri bir-bir aşırırdı. Onu vzvod komandirinə müavin qoymalar. O, hissənin çəkilməsini təmin üçün düşmənin qabağıni saxlamağı öhdəsinə götürdüdü. Axıra qədər vuruşdu. Öz vzvoden dən itki vermədən döyüş tapşırıqlarını yerinə yetirdi.

Avqustun 25-də, müdafiə vuruşmalarından birində İlyasin lap qabağında yerə düşən top gülləsi parçalandı. Toz, duman çəkilib aralıq aydınlaşanda şəfqət bacılarından birinin yüyürdüünü gördülər. İlyas əvvəlcə ətrafında kiminsə yaralandığını güman edib baxındı. Şəfqət bacısı onun üzünə heyrətlə baxıb deyirdi:

– Nə qayırırsan, yoldaş döyüşçü, bu, yaxşı işdirmi?

İlyas yenə ətrafına baxınıb, yeriməkdə davam etdi.

– Siz kimi axtarırsınız?

Şəfqət bacısı İlyasi dayandırbı ayağını göstərdi. İlyas qanlı çəkməsinə baxdı, ayağını tərpədəndə çəkməsinin içinə dolan qanı hiss edib dəyəndi.

İlyasin yaraları sarınıb qurtarmamış, düşmən silahları təkrar guruldamğa başlandı. Sanki düşmən bütün var-yoxunu müharibə meydanına tökmüşdü. Yaralı qəhrəmanı məhv etmək üçün topçular, pulemyotçular ancaq bir nöqtəyə atəş yağıdırırdılar. Barmağına güllə dəyəndə İlyasin əsabləri sim kimi səsləndi. Şəfqət bacıları qəhrəmanı cəld meydandan çıxarıb hərbi xəstəxanaya gətirdilər. Orada İlyasin yaralarını sarıdlar. Onu Leninqrada göndərdilər.

İlyas bu şəhəri görməyi çox arzuladı. O, Lenin şəhərinin tarixi mübarizə ənənələrini illər uzunu məktəblərdə oxumuşdu. Ancaq qəza elə gətirdi ki, İlyas bu gözəl şəhərə yaralı bir xəstə kimi daxil oldu. Ancaq xəstəlik hər şeyi söndürsə də, məhəbbəti, insan qəlbində alovlanan arzuları söndürə bilmir. İlyas "təcili yardım" maşınında axşam, hava qaranlıqlaşında şəhərə gəldi. O, feldşerin, şəfqət bacılarının təkidinə qulaq asmadan hər daqıqa maşının pəncərəsindən boylanur, küçələrin ətrafında boy atan uca, əzəmətli binalara baxır, burada böyük Leninin əks-inqilabçıları məğlub etdiyi tarixi günləri xəyalına gətirirdi. Nədənsə bu günlər də o zamana bənzəyir. Düzdür, indi sentyabr ayıdır. Ancaq

Oktyabr günlərinin ruhu sezilir. O zaman dahi Leninin və Stalinin döyübü yaratdığı yeni dünya, indi də eyni qəhrəmanlıqla müdafiə olunur.

Yaralar qəhrəmana heç bir şey edə bilmədi. Ən gözəl həkim olan gənclik onun yaralarını da, yorgunluğunu da bir şəfa təri ilə qurtardı. Cəbhədən, qızığ vuruşmalardan, isti və bürkülü yay günlərindən, rütbətli, gərgin səngər şəraitindən sonra xəstəxananın sakit, dinc həyatı, tacribəli həkimlər, doğma bacılardan da artıq mehribən olan şəfqət bacıları, yanaşı yatan qardaşlar, silahdaşlar, kitab mütilialəri, müsahibələr, əsəb rahatlığı üçün günsəri vannalar, eyvanda başmaq seyri... Zahidən adama elə gəlir ki, hansı bir xainin əli iləsə aləmə vurulan yanğın sönmüş, yer altlarına qoyulan dinamitlər açılıb dağılmış, gurultu, partlayış bitib qurtarmış, aləm dinclik sükutuna dalmışdı. Bizim döyüşçülər adalarına layiq adamlardır. Onlar həmişə cəbhəni, vuruşma meydanını düşünürənlər. Onlar görürər ki, yanğın sönməmişdir. Hitlerçilərin bütün dünyada alışdırığı müharibə yanğını günü-gündən yayılır, şiddətlənir. Bizim döyüşçülər mübarizə və qələbə hissə ilə yaşayırlar. Yaralı olsalar da, ruhan cəbhədərlər. Müalicə günləri bir il keçir. Hər gün həkimin ətəyindən tutub soruşurlar: "Doktor, haçan buraxılarım?", "Doktor, mən hissəmə qayıtmalyam, başağrısı üçün ləngiyə bilmərəm".

Bir ay müalicədən, sağalıb dincəldən sonra İlyası komandanlığın ixtiyarına göndərdilər. İlyas Leninqrad xəstəxanasından çıxanda, həkimlərdən, dostlarından, şəfqət bacılarından ayrırlanda onlara təşəkkür etdi: "Sağlıq olsun, – dedi, – biz azərbaycanlıyıq, xəcalətlə qalmarıq. Hörmətinizin əvəzini çıxaram. Sağlıq olsun."

Batalyon komissarı onu mətbuatdan tanıydı:

– İlyas, – dedi, – gəl səni flota göndərək. Piyada olmaq bəsindir. Bir az da hərb gəmilərimizdə vuruş! Orada snayperlərə ehtiyac vardır.

– Hara göndərirsiniz, canla-başla xidmətə hazırlam!



İlyas əvvəl şimalda, Baltık flotunda qalacağını güman etmişdi. Komandanlıq isə onun səhhətinə, təbiatınə müvafiq bir xidmət yeri seçmiş

di: onu öz vətənində, hərbi qulluqda çalışmağa göndərməyi qət etmişdi. Maşına oturanda İlyasın ürəyi elə bir fərəh, elə bir iftixar hissi ilə döyündü ki, onu təsvir etmək çətindir. İki il əvvəl evdən ayrılb davaya gedən, vətən və xalq yolunda qəhrəmanlıq göstərib yüksək mükafat alan bir qəhrəmanın ailəsinə dönməsi mənzərəsi özü-özlüyündə bir poeziyadır. İlyas bir kəndli balası, seçilməz, sıravi bir əsgər kimi getmişdi. İndi isə İlyas böyük sovet vətəninin adlı-sanlı qəhrəmanı kimi qayıdır. İlyas Azərbaycan balasıdır. Onun hər işində və əzmində dərin bir səmimiyyət və sədəqət hakimdir. Əsgərliyə getdiyi günlərin səmimiyyəti ilə də bu saat hər bir dostuna, müəllim yoldaşına, şagirdinə rast gəlmək, ürəyindəki sevinc ilə onları qarşılıamaq istiyardı.

Sevgilisinin gəlməsi xəbərini Ballı klubda eşitdi və dərhal qalxıb yollarla yüyürdü. O, maşından çıxanlar arasında bir matros gördü. "İlyasın yoldaşlarından olacaq", - deyə zənn etdi. Nəzəri maşında, İlyasın çıxmış olduğu qapıda ikən, həmin matrosun ona tərəf irəlilədiyini gördü.

Bu ki İlyasdır! Budur! Nə böyümüş, nə qızarmış, nə tanınmaz olmuşdur!

Vətəninə gəlişi İlyasın vətəndaşlarına bir bayram oldu. Uşaqdan böyüya, kəndli, qulluqcu, müəllim, tələbə - hamı dəstə-dəstə onun gorusuna gəlir, hamı onu təbrik edir, hamı onun döyüş şücaəti ilə maraqlanırırdı.

İlyas həmkəndlilərinin xahişinə əmal edərək, Ağdaş rayon zəmətkeşlərinin yiğincığında müfəssəl, maraqlı bir söhbət elədi.

Söhbətin sonunda bu sözləri dedi:

- Unutmayaq ki, Vətən müharibəsinin cəbhə xətti hər bir vətəndaşın öz postundan, öz iş yerindən keçir. Bu tarixi günlərdə kolxozçunun tarlada fadakarlığı, traktorda, xırmando, bağbanlıqda gördüyü müstəsna iş özü bir qəhrəmanlıqdır.

Ağdaşda İsləməylovçular zvenoları yarandı. Qəhrəmanın adı yüzlərlə gənci ilhamlandırdı. Bakı komsomolçuları və maarifçiləri İlyasi neft şəhərinə qonaq çağırıldılar.

İlyas onlar üçün bir də ona görə əziz idi ki, o, həmişə, hər yerdə müəllimlik adını, bu adın şərəfini uca tutmuş, onun təmizliyini, saflığı-

ni, müqəddəsliyini saxlamışdır, həmişə, hər yerdə özünü vətənə qurban verməyə hazır olmuşdur, həmişə, hər yerdə təhlükəyə cəsarətlə baxmış, ölümə həyat ilə qələbə calmış, düşmən üstünə qəzəb ildirimləri yağıdurmışdır...

İlyas indi dincəlir, yaxın gələcəkdə yenə də cəbhədə sərrast atəşinə davam edəcəkdir. İlyas da, onun vətəndaşları, onun dostları və silah yoldaşları da əmənidirlər ki, torpağımıza soxulmuş hər bir faşist sovet snayperinin atəşilə mahv ediləcəkdir.

Faşizm kabusunun uçulub-dağıldığı günlərdə salamabadlılar, ağdaşlılar, bakişilar, leninqradlılar, moskvallar, kiyevlilər, odessalılar - böyük sovet xalqı öz qəhrəmanları ilə birləşdə son qələbə bayramını keçirəcəklər. Bütün dünya sovet adamlarının qalibiyyyətinə, şənliyinə heyran qalacaqdır!

1944

QAFQAZA MƏKTUB

M

Biz çox uzaqda, Azərbaycandan minlərlə kilometr aralı bir məsafəyik. Ancaq vətəndəyik. Uzaq Şərq döyüşülləri arasındayiq. Bakı nefti ilə, Donbass kömürü ilə, Ukrayna çorayı ilə tanındığı kimi, Sovet Şərqi də öz şanlı döyüş tarixi ilə məşhurdur. Bu ucsuz-bucaqsız meşaləri qılınc kimi kəsib ötən düz yollar, Komsomolsk kimi gənc şəhərlər, Amur üzərində qartal kimi qanad gərib duran nəhəng körpülər, Voloçayev günlərinin şanlı abidəsi Xasan gölü, Xanka gölü, Xalxin-Qol döyüşləri Uzaq Şərq ığidlərinin vətənə xidmətini göstərməyə kafidir. Buranın hər addımında mübarizə, qəhrəmanlıq, insan əməyinin ecəzar qüdrəti görünür.

Ona görə də burada hərbi təlim görmək, ixtisas almaq, əyani məktəb keçmək kimidir.

Həmidov Həmid Göyçayda agronom idi. Sənəti traktor ilə, torpaq ilə uğraşmaq idi. Buraya gələndən sonra ən yaxşı snayper olmuşdur. Silahı qələmdən yüngül və yaxşı işlədir. Naxçıvanlı müəllim Bəktaşı, tə-

ləbə Nadir Əliyev, kirovabadlı şofer Səmədov Məmməd təlim əlaçısıdır. Bəktaşını siyasi rəhbər müavini keçirdilər. O, komandanlığın qayğı və etibarına cavab olaraq öz hissələrində siyasi-hərbi hazırlıq uğrunda yarış hərəkatı başladı. Tankçılar dəstəsində ağıdamlı Əziz Əzizovu tanımayan yoxdur. Əzizov savadlı, zirək, vəzifəsini bilən oğlandır. Onun şairliyi də var. Gənclik hissələrini misralara salıb yoldaşlarına oxuyar. Bəzən o sevinclərini ailəsinə, Qarabağda qoyub geldiyi atasına da bildirmək istər. Bir də görürsən, komandır tənəffüs verdi. Əsgərlər keçib yaşılılıqda oturdular. Kimi papiroş bükdü, kimi su içməyə, kimi çəçək yiğməğə getdi. Əziz də əlində gödək qələm ağac altına çəkildi, bir neçə misra qaraladı. "Qafqaza məktub" adlı şeirində Əziz sənət və incəlik cəhətdən xam olsa da, səmimi vətəndaşlıq duyğularını çoban bayatısı ki-mi çağırır, kəndlərinə çatdırmaq istəyir:

*İstərəm qoyunlar artsin, kökəlsin,
Vətən torpağından bol məhsul gəlsin.
İstərəm dan üzü qalxsim obalar,
Çalışın hər kəs ki, qolunda güc var.
Sən də yaxşı işlə, ey mənim atam!
O yerlərin eşqi qoymayır yatam.*

Hava topçusu Paşayev Səməd, radist Ağamirov, Əzizin duyğularına şərkdir. Onlar təklif edirlər ki, "Qafqaza məktub" a əlavələr olunsun, analara, atalara öz işimizdən də yazılışın.

Eyni tələbi ikinci bir əsgər şair ödəyir. Qonaqov Mövlud qubalıdır, mətbuat işçisidir. O öz təlim müvəffəqiyətlərindən danışandan sonra, sanki bütün vətən, bütün xalq qarşısında dayanaraq, əsgər andını şeir ilə təkrar edir:

*Dahimiz Stalinin sözlerinə and olsun,
Vətənin dağlarına, düzənlərinə and olsun.
Ailəmə, xalqımı budur son sözüm mənim:
Əgər namərd çıxarsam, kor olsun gözüm mənim...*

Məmmədov İdris sərhəd keşiyində durur. Tunc rəngli sıfətində kəskin cizgilər vardır. Baxışında, duruşunda gələcəyə etimad, qalib olmaq etiqadı duyulur. Yaşıl təpələrdə, six meşələrdə, tayqalardan keçən sərhəd xəttində o, özünü Azərbaycanda, doğma kəndlərində duyar. Onun da anasına, ailəsinə deməli sözü var:

"Mənim adımdan vətənə salam yetirin. Deyin xatircəm olsunlar. Bir aylıq yol gəlmmişik, gəzməyə, keyfə gəlməmişik. Silahı öyrənirik. Uzaq Şərq qəhrəmanlarından dərs alırıq. Nə qədər ki canımız sağdır, bu yerlərdən arxayı ola bilərsiniz. Olimzdə silah gecəli-gündüzlü sərhəd boyunda dayanmaq bizə ləzzət verir. Çünkü, biz vətəndaşlarımızın istirahətini qoruyuruq. Yuxusuz qalaraq ailələrimizin rahat yatmasını təmin edirik. Mən sənətimlə fəxr edirəm."

Əhmədov Yarməmməd orduya gələndə bitəraf idi. İndi kommunistdir. Üç qardaşı Qərb cabhəsində faşistlərlə vuruşur, özü isə Stalin yoldaşın 130 nömrəli əmrini yerinə yetirir, silahı əla öyrənir.

Astaradan gəlmüş Babayev Məlik, tovuzlu Nəbiyev Hümmət, Masallı rayonundan olan Əliyev İsa, zakatalı Cəlilov İsa da təlim əlaçılıqlarıdır. Döyüşçülər arasında mayor Ağayevin xüsusü hörməti vardır. Bu, ortaboy, nazik, zirək, həm də təvəzükər bir oğlandır. 9-10 yaşlarından hərbi təhsil ilə maraqlanmışdır. İndi Ağayev polk komandiridir. Komandanlıqlan dəfələrlə təşəkkür almışdır. Ağayevə uzaqşərqli demək olar. O, bir neçə ildir burada xidmət edir. Hətta Bakıya, anasına məktub yarız yanına çağırır. Ağayevin döşündə igidlilik medallarından başqa, gözlə bir nişan parlayır. Bu nişanı ayrı yerlərdə çətin görmək olar. Bu, Xasan gölü döyüşlərində igidlilik göstərənlərə verilmişdir. Əsgərlər dinc saatlarda mayorun başına toplanır, onun xatirələrini eşitmək istəyirlər. Üzünə baxsan "dünənki uşaqdır" deyərsən. 1912-ci ildə doğulmuşdur. Ancaq ağıl yaşda deyil, başdadır. Ağayev böyük və iibrəli mübarizə məktəbi keçmiş, ağır imtahanlardan çıxmış bir qızıl komandirdir. O nə qədər tələbkar olsa da, əsgərləri o qədər üzüyoladır. Heç biri istəməz ki, Ağayevin əmrindən çıxın. Onlar biliirlər ki, Ağayev hər bir döyüşünü qardaş kimi sevir, hər bir döyüşünü qəhrəmanlıqla hazırlayır.

Mikayilov Allahverən 1929-cu ildə Lənkəranın Kələxan kəndində çoban idi. İndi adlı-sənli bir kapitandır. Divizyon komandiridir. Onun

divizyonu polkda ən qabaqcıl divizyondur. Mikayilov da, Ağayev da, hissə komissarı İbrahimov da, bütün komandirlər və siyasi işçilər də döyüşülərin qayğısı ilə yaşıyır, onların müvəffəqiyyəti ilə sevinirlər. Bütün səylərini hər bir əsgərin nümunəvi döyüşü olmasına sərf edirlər.

Azərbaycan gəncləri hər yerdə igid, istiqanlı olmaları ilə məşhurdur. Onlar şeirsiz, mahnısız yaşaya bilməzlər. Çalıb-çağırmaga adət etmişlər. Uzaq Şərqi azadlıq hissi verən geniş ovlaqları, yaşıl təpələr, saf göylər, daşqın çaylar Azərbaycan mahnısı eśidir. Bəlkə də bütün tarixi boyu birinci dəfə olaraq Vladivostok şəhəri "Çahargah" eśidir. Həssas qəlb in zəngin ələmini təsvir edən xoş havaları dinlədikcə sovet şərqlilərinin birlik, qardaşlıq duyğuları cuşə gelir. İndi onların çoxu "Çahargah" və şikətə dinləmək istəyir, qəhrəman Azərbaycan xalqının tarixini öyrənmək, Azərbaycan dilini öyrənmək istəyir. Bu isə Uzaq Şərqdə öz doğma vətənlərini qoruyan Azərbaycan balalarına xoşdur. Onlar öz gündəlik hərbi-siyasi hazırlıq işlərində, gələcək döyüşlərdə öz babalarına -babəklərə, koroğlulara layiq olmaq istəyirlər. Onlar istəyirlər ki, Koroğlu dedikdə Azərbaycan əsgəri xatırlandığı kimi, Azərbaycan əsgəri dedikdə Koroğlu yada düşsün. Əsgərlərdən Qafqaza gələn məktubların qısa məzmunu budur. Minlərlə məktubun xətti, üslubu başqa-başqa olşa da, mənası, məqsədi birdir.

Uzaq Şərq
1944

GİL-GİL ÇAY

Səhərin gözü yenica açılında, qış günüşi qızıl saçlarını silkərək bəşini Xəzərin soyuq sularından qalxızanda Təzəşəhərin uca zavod boruları səsləndirdi. Sıqnal gözələyirmiş kimi, küçələrə tökülen adamların, maşınların səsi və hərəkəti get-gedə çoxalırdı. Papirosunu tüstüldərək işə gedən dəstə-dəstə fəhlələrin addım səsləri bir mərkəzə, istehsalat, tikiinti yerlərinə doğru uzaqlaşır və sönürdü. Bir az sonra küçələr boşalar, sahələrdə isə ahəngdar zəhmət hayatı qaynayırdı.

Bir-birinin dalınca gedən üç minik maşını sahələr arasından, küçələrdən baş yola çıxdı. Kənardan baxan bunların bir istiqamətə yolladığını güman edərdi. Belə olmadı, maşınlar sanki fikirləşmək üçün yol ağzında bir qədər yavaşıldılar. Qabaqdakı örtülü "Villis" yoldaşlarından aralandı, baş yolu vurub düz keçdi. Nasosnu vağzalına təraf yol aldı, kərpic zavodu binaları arasında gözdən itdi. "Pobeda" Bakıya yollandı. Sürməyi rəngi solmuş köhnə "EM" isə Quba yolunu tutub sürətini artırdı. Bu maşında inşaat trestinin rəis müavini Munisov Munis gedirdi.

Axşam Fazilov öz yanındaki müxtəsər müşavirədə Moskvadan aldığı telegramı oxudu. Əlavə zavodlar tikintisinə ciddi hazırlıq tədbirlərini danışdı. Lazım olan fəhlə ehtiyacını ödəmək üçün hələlik kənarə ümidi bəsləməkdənsə trest daxilində bir qədər sixlaşmağı vacib bildi. Fəhlə qüvvəsindən əzəmi dərcədə istifadə etmək, mexanikləşdirməni gücləndirmək, bütün artıq əlləri aşkarıb trestin sərəncamına gəndərməyi müəssisə başçılara tapşırın bir əmr imzalamaqla kifayətlənmədi.

- Özüm, - dedi, - sovxoza gedirəm. Məhsul mövsümü qurtarır, oradan adam gətirmək mümkün olacağına şübhə etmirəm. Yəhya Qaradağa, daş mədərinə, Munis də qıncıq zavoduna - Gil-gil çaya getsin. Nə mümkünənə eləmək lazımdır. O biri gün səhər buradaca yiğışaq!

Munisov Gil-gil çaya zavodundan xəbərdar idi.

- Orada, - dedi, - bir elə qüvvə yoxdur. Bir ay deyil, onlardan səkkiz adam alıb polad inşaatına vermişik.

- Baxma, sayca az olsa da, orada bacarıqlı qüvvə var. Stepnoy olan yerə mən tamamilə arxayınam. O öz işinin doğrudan da ağasıdır. Sən Stepnoya de, bir tədbir görəcək.

Stepnoyun adı gələndə Munisov dinmədi. Çünkü onu tanıyırdı, işgüzarlığına bələd idi.

Munisov Gil-gil çaya birçaq dəfə getmişdi. Ancaq zavod direktoru mexanik Stepnoy haqqında çox eşitmişdi. Stepnoy müharibəyə buradan getmişdi. 1944-cü ilin axırında, qayıdanda da köhnə işinə təyin olunmuşdu. Əvvəl zavodda mexanik idi. Fazilov trestə gələn kimi onu tanmış, irəli çəkmış, zavod direktoru qoymuşdu. Stepnoy yalnız direktor kimi yox, bir şəxsiyyət olaraq da tanınan adam idi. O, Vətən müharibəsində hünərli tankçılarından olmuşdu. Sonralar yaralandığına görə tankdan ayrılmışa məcbur olmuşdu. "Məcbur olmuşdu", çünkü, o, tankını qardaş kimi sevirmiş. Onun maşınınə məhəbbəti haqqında əfsanəvi söhbətlər danışındılar. 45-ci ilin payızında zavoda verilən bir traktoru götürmək üçün maşın tamiri zavoduna getmişdi. Burada Stepnoy icazənaməni göstərərək zavod həyatınə girən kimi, dayanıb heyran-heyrən baxmışdı. Bu geniş və hasarlı həyətdə müxtəlif möhürü yüzlərlə maşın dayanmışdı. Stepnoy dəli kimi birdən maşınların arasına cum-

muşdu. O, burada öz maşını, 4 yerdən yaralanmış tankı tapmışdı. Kişi əzizini bağrına basan kimi, tankı qucaqlamış, öpmüş, ixtiyarsız ağlamışdı. Kənardan baxanlara Stepnoyun bu hərəkəti təccübüllü və təsirli idi. Ancaq Stepnoyun qolbu bu dəqiqədə tamam başqa hiss ilə, ağır günlərin alovlu hissələri ilə yaşayırırdı. O zaman, tank döyüşünün hərarətli dəqiqələrində Stepnoyu bu maşını, Sovet fəhləsinin əlindən çıxan bu etibarlı silahı qoruyurdu. Stepnoy da sovet fəhləsini və sovet vətənini bu maşını ilə qoruyurdu. Üstünlə bomba, od, güllə, mərmə, daş yağsa da, maşın nərildəyərək irəli cumur, ağır və zəhmli təkərləri ilə düşmənləri əzib tökürdü. O zaman bu zəhmli qala Stepnoy üçün hər şey – həyat, qoləbə, səadət demək idi. Necə öpməsin, necə əzizləməsin ki, maşın onun etibarını itirmədi, sahibi kimi yaralansa da, düşməni sıradan çıxarmamış meydandan çıxmadi...

Stepnoyun əlacı olsa, bu qartal rəngli nəhəng cəsamətli maşını alıb gətirər, otaqlarının birində saxlar, həmişə onun tozunu silər, onun zi-rehlərində müqəddəs günlərin xatirələrini yazar, övladına, dostlarına, həmvətənlərinə – gələcəyin adamlarına oxudarı...

Doğrudur, Stepnoy trestə az golirdi. Ancaq onun haqqında çox söhbet gedirdi. Munisov onu bir dəfə oktyabr bayramı nümayişində rayon zəhmətkeşlərinin mitinqində danışan görmüşdü. O, hərbi geyimli, ortaboy, yumrutahər, itibaxlı, cald, xırda addimlı, itiyerişli, sağlam adam idi. Fazilov neçə dəfə onu trestə, öz yanına gətirmək istəmişdi. Munisov razı olmamışdı ki, zavoda münasib adam tapmamış tərpətməyak...

Maşın Nasosnu parkına yaxınlaşanda Munisov yol üstündə dayanan, əli çamadanlı bir qız gördü və maşını saxlatdırıb, soruşdu:

– Ay qız, sən Stepnoyun qızı deyilsənmi?

Qız atası ilə iftixar edən uşaqlara məxsus bir sevinc qarşıqlı utancaqlıqla gülümşəyərək:

– Bəli! – dedi.

– Otur!

Qız cəld çamadanını götürüb maşına oturdu.

– Adın nədir?

– Qalya!

Trestin cabhaçı uşaqlarına verdiyi paltar, çekmə və dərs ləvazimatını bir dəfə Munisov Gil-gil çaya özü aparıb paylamışdı. Qalyanı da anasının yanında bir parça uşaq görmüşdü. İndi isə döşündə komsomol nişanı gəzdirdən Qalya boy atıb cavan bir qız olmuşdu.

– Sən hara, bura hara, Qalya?

– Evimizə getməyə maşın gözləyirdim.

– Bəs oxumursanmı?

– Oxuyuram, bayram münasibətlə gedirəm.

– Bayram ki srağagün keçdi.

– Biz idmançılar nümayişində iştirak edirdik. Bayramı şəhərdə olmuşam, əvəzinə bizi üç gün istirahətə buraxıblar.

– Bir gün şəhərdə...

Munisov "itirmisən" demək istəyirdi, sözünü dəyişdi.

– Bir gün də şəhərdə dincəlmisən, eləmi?

Qalya duruxan kimi oldu.

– Bəli, – dedi. – Paltar tikdirirdim, bir gün ləngiməli oldum.

– Harada oxuyursan?

– Dəmiryol texnikumunda.

– Təzəşəhərdə dəmiryolcular biza çox lazımdır, tez ol qurtar!

– Mən ali məktəb qurtarmamış işləməyəcəyəm!

– Əlbət ki, iş həmişə var, oxu, yaxşı məsləhətdir.

Munisov bir yerə gedəndə idarədən, otaqdan uzaq olmağına sevinər, yollarda diqqətli müşahidə aparardı. İndi Qalya ilə bahəm olmaq buna mane olurdusa da, nəzərini təbiətdən ayırmadı. Hava duru, yoluñ hər tərəfi açılıq idi. Göz işlədikcə görünən göy Xəzərin intəhəsiz üfüqləri insanda sərbəstlik və əbadiyyət hissini çağırırdı. Sol tərəfdə sıralanan dağlar lap gilpaq idi. Bollu axar su ilə bu yerlərin təbiətini necə dəyişmək və bu dağlara əlvən don geydirmək olardı.

Maşın yamaclarla yayılmış böyük kəndin yanından keçəndə mal otaran bir uşaq əlindəki kitabı qaldırdı. İşarə verib qabaqda yoluñ təmir olunduğunu dedi.

Dönüb kənardan, təkərlərin təzəcə iz saldığı yerdən getmək lazım oldu. Su kəməri idarəsinin gözətçi nöqtələrindən birinin qabağında iki adam dayanmışdı. Biri qoca, biri də ortayaşlı adam idi. Munisov onla-

ra yanaşın salam verdi. Yamacdaki kəndin adını soruşdu:

- Zorat, - dedilər.
- Bəlkə burada iş axtaran adam ola? Bizə işçi lazımdır.
- Ortayaşlı adam bir söz demədi. Qoca maraqlandı.
- Nə işdir elə?
- Bizdə hər iş var, təki işləyən olsun!

Qoca bir maşına, bir Munisova baxdı, dodaqlarında təəssüflü bir təbəssüm oynadı.

- Bilirsiniz, - dedi, - oğul. Əslinə baxsan biz özümüz də işçi axtarıraq. Kolkozun təkcə 15 min qoyunu var. Bunun yazı yox, qış yox, həmişə otaranı, baxanı, sağanı, qırxanı lazımdır. Bir yandan taxılımız, dırılımız, haradan olacaq artıq adam. Sizə düz xəbər verməyiblər. Buralarnda bekar adam tapılmaz, nahaq yerə heç zəhmət çəkib axtarmayıñ.

Munisov ağızını doldurub demək istədi ki:

- Bəs siz niyə burada dayanıbsınız?

Qoca ona macal vermədi:

- Bizim şəhərə gedəsi naxosumuz var, telefon ilə fermadan məsin istəmisiñ, onu gözləyirik.

Munisov xudahafızlaşış yoluna davam etdi. Həmişə fikrində səslənən bir sözü ucadan təkrar etdi: adam, adam, adam!

Qızə tərəf döñüb izah etdi:

- Qalya, adam çatmır. Böyük tikintiləri başlamışıq, adamımız çatmur.

- Atamın da işçisi azdır.

Munisov əli ilə radd işarəsi verib dedi:

- Xahiş eləyirəm indidən təbliğat aparmayasan. Ay qız, sən nə bilden ki, mən atandan fəhlə istəyəcəyəm?

Qalya "baş üstə", deyib susdu.

Maşın süzüb getməkdə idi. Bir tərəfdən dəniz, bir tərəfdən dağ silsiləsi ilə örtülen qum çölünün axırlarında yaşıllıqlar çıxalırdı. Son haftənin şiddetli yağışları və onun dalınca gələn günaşlı günlər torpağa həyat verib baharı yada salırdı. Beşbarmaq dağın qotik stillə tikilmiş binalara oxşayan çılpaq qayaları zümrüd qış göylərinə doğru ucalırdı. Qayanın altında kəndlilər məskən salmışlar. Telegraf dirəkləri, su

kəməri, şose yolu, bir az aşağıdan gəlib-gedən qatarlar bu dağların əsrlik sükutunu çıxdan pozmuşdu. Addımباşı dəmir qurğu quran, motor qoyan, yer ölçən mühəndislər, aqronomlar kəşfiyyat aparırlar. Biri neft, biri mədən, biri tikinti ləvazimatı, biri tarixi abidələr axtarır. Vaxtilə çılpadır deyə diqqətlərdən uzaq olan dağların torpağı indi atım-atım olur. Qoca torpaq indi silahlı, həris və yorulmaz insanlardan heç nəyi gizlədə bilmir.

Maşın silsilə dağın son və alçaq təpəsinə dırmaşanda zavod dəmiryolunda çınqlı ilə yüklenmiş vaqonlara parovoz qoşurdular. Munisov maşından düşdü. Şoferə təpsirdi ki, Qalyanı evlərinə aparsın. Özü yamac ilə aşağıya, zavoda endi.

Munisovu daha çox maraqlandıran zavodun tikilməkdə olan təzə korpusu idi. Bu yerlərdə ən uca bina olan korpus göyün bir qatına qalxa da, hələ taxta çəpəri sökülməmişdi. Munisov pilləkənlərdən qalxmaq istəyəndə Stepnoy iş libasında özünü yetirdi. Geyindiyi sırrıma gödəkçə onu daha da gödək və yumru göstərirdi. Uzaqdan adama elə gəlirdi ki, o, ayaq ilə yox, təkər ilə yeriyir.

- Xoş gəlmisiniz, - dedi, - yoldaş Munisov. Deyəsan, revizor kimi xəlvəti gəlirsiniz. İdarədən düz ötmüsünüz.

- Sizin idarəniz burası deyilmi?

- Yaxşı deyirsiniz. Mənim idarəm maşın, təkər dibi, şaqha-şaqqın içidir. Əvvəldən mənimki gurultu ilə gəlib, qulaqlarında da elə bil, hücumqabığı top atəsi səslənir.

- O özü xoşbəxtlikdir, atışma səni həmişə ayıq saxlayacaqdır.

Munisov zavodun damına çıxbı motor yerlərinə, elevatorlara baxıb soruşur. Stepnoy hər sexinin nə vaxt və nə cür başa gəldiyini danışırı. Arada öz tələblərini də əlavə edirdi. Munisov dolu bunkerləri reislər üzərində sürərək gətirən bir fahləni dayandırdı, əl verdi:

- Salam, İbrahim, əlcəyin hanı bəs?

- Soyuq yoxdur, yoldaş Munisov.

- Qiş günüdür, əlin dəmirə yapışar.

- Öyrəşmişik, cəbhədə 40 dərəcə şaxta görmüşəm.

Munisov olcaklarını çıxarıb ona tərəf uzatdı:

- Geyin, əllərini qoru!

Ibrahim almaq istəmədi.

– Sağ olun, yoldaş Munisov, əlcəyimə nə gəlib, çox sağ olun.

Munisov dönüb çinqıl mədəninin dairəsinə, zavod ilə mədən arasındakı məsafəyə baxdı, əli ilə havada bir yarımdairə çəkdi:

– Fedyal! – dedi. – Siz naşa yerə materialı bu qədər hərləyib gətirirsiniz. Buna artıq vaxt, zəhmət, vəsait gedir. Sağ əl ilə sol qulağı göstərmək lazımlı deyil! Səmərələşdirmək olmazmı?

Stepnoy dönüb mədənin lap dərinlərə enən mağaralarına, oradan çıxaraq burula-burula motorlar yanına gələn dəmiryollara baxdı.

– Ayri yol yoxdur, yoldaş Munisov!

– Yol yoxdur, amma tapmaq olar.

Munisov təpənin başını göstərdi.

– Oradaca zavod tərəfə tunel açıla bilməzmi?

Munisov sualının cavabını gözləmədən davam etdi:

– Onsuz da qazıntı dərinlərə gedib. Tuneli açarsan, material düz zavodun ağızına verilər. Gör yolu nə qədər qisalar. Nəyə görəkdir bu qədər hərlənmək?

Stepnoy bir az diqqətlə baxdı:

– Mümkün işdir, amma!

– Amması yoxdur. Burada Qoşqar-zad yoxdur, balaca bir qum təpəsinə dəlməyə nə var?

Munisov rəyini əmra çevirdi:

– Eləmək lazımdır!

Stepnoy cəld yürüüb təpənin başında dayandı. Gözəyarı tələb olunan işi ölçüb-biçir, tunel açmağın əməli tədbirlərini görür, xəyalında deyirdi: "Onca günlük iş var, yol isə yaridan çox qisalar!"

Munisov motorları yoxlayıb aşağı keçdi. Bir xeyli dayanıb mədənən galən materialın keçdiyi prosesə diqqətlə baxdı. Dəmir ələklərin iki-sini ustaya göstərib: "Dəyişmək lazımdır", – dedi. Rels deşən bir fahlənin gözlüyünü aldı. Həvəslə rels üzərində oturub işlədi. Qalxanda soruşdu:

– Bacara bilirəmmi?

Fəhlə hiss etdi ki, özü atəş iynəsini düz tutmurmuş.

Munisov vaqonların yanına gəldi. Ələnib seçilmiş, yuyulub quru-

dulmuş, inci dənələri kimi təmiz və parıltılı Gil-gil çay çinqılını ovucuna alıb həvəslə sovurdu. Muncuq kimi səsdən xoşlanıb bir də sovurdu:

– Fyodor Markoviç, – dedi, – bilirsənmi ki, sən burada böyük iş görürsən?

Stepnoy başını aşağı saldı:

– Lazımlı işdir, ancaq bir böyüklüyü yoxdur.

– Yoxsa, tank sürmək fərqlidir?

Munisov yersiz də olsa, Stepnoyu danışdırmaq üçün verdiyi bu sualı cavab gözlədi. Stepnoy irəli yeriyib əli ilə çinqılı tərpətdi:

– Munis, – dedi, – mən tankı da bu gün üçün...

Qayıdib bütün yamacı əhatə edən və dağlara şənlik, həyat verən zavodu, inşaatı, gurultusu gələn elektrik stansiyasını, yola düşməkdə olan qatarı göstərdi:

– Tankı da bu gün üçün, bunlar üçün sürmüşəm. Bu işləri bir-birindən ayırmak çətindir.

– Heç mümkün deyil! O zaman qoruyurduq, indi qururuq.

– Təzəşəhər nəhənglərinin bünövrəsində sənin əlinin əməyi var. Bu çinqılı indi inşaat aləmimdə dəmərə tay tutanlar var. Təsəvvür elə ki, bunu biz satın almali olsaq, işimiz necə müşküla düşərdi.

Munisov bunu dedi və xoş bir razılıq və məmənuniyyət hissi ilə müsahibinin ciyinlərindən tutub sıxdı və kəsmə ifadə ilə dedi:

– Də-mir-be-ton...

Stepnoy qırmızıdanmasa da:

– Yox, – deyirdi, – yoldaş Munisov siz məndən möhkəmsiniz.

Munisov qarışındaki gödək adəmin inşaat işinə nə böyük kömək göstərdiyini düşünürdü. Stepnoyun əllərini ilk dəfə ovcuna alanda Munisov duymuşdu ki, barmaqlarının çoxu yoxdur. Döşündəki sarı-qırımı zi cızıqlar, üzündəki çapılıq, biləyində yara yeri, onun kim bilir, neçə dəfə ölümü məğlub etdiyini söyləyirdi. Stepnoy yaralanıb arxaya göndərilən kimi, inşaatçılar onu Biləcəri vağzalında qarşılıyb göttürmişdilər. Şərəfinə bir məclis də qurmusdular. Munisov ığid tankçının söhbətinə ilk dəfə orada, partkom katibinin evində eşitmış, tanış olmuşdu. O, adda-budda barmaqlarını bir-bir yumaraq keçdiyi döyüş yollarını ifti-xarla sayırdı:

– Xarkov mənim, Kiyev mənimdir. Qomel mənim, Jitomir mənimdir. Dansiq mənim, Varşava mənimdir.

Munisov o günü yadına saldı, demək istədi ki, "dostum, indi təvazö göstərisən. Amma gün olacaq ki, eləcə barmaqlarını yumub sayaqsan: bu zavodun bünövrəsində mənim əlim var. Bu fabrikanın dəmir-betonu, bunun daş betonu, bunun çinqlı-betonu... Burada mənim də payım var..."

Say, qardaş, say! Bizim zəmanədə sən saymasan da, zəhməti sayan var!..

Xəyalında dediyi bu sözləri Munisov dilinə gətirməyi nədənsələzim bilmədi.

Aşağıya – zavodun su anbarına tərəf endi. Stepnoy bələdçilik elədi.

– Oradan yox! Yandan gəlin!

Munisov diqqət edəndə qabaqda kiçik bir dərə gördü. Bu dərəni ötmək üçün 150-170 metr yana burulmaq, dayaz yerdən keçmək lazımdı.

Munisov onun dalınca gedə-gedə danışındı:

– Xatırın dəyməsin, Fedya, tankçılığına sözüm yox, şöhrətinini də eșitmİŞEM. Amma izin ver bir inşaatçı kimi səni tənqid edim.

Stepnoy qollarını yana açdı.

– Hazırıam, – dedi, – yoldaş Munisov, hazırıam! Biliram, tənqid siz əl çəkən deyilsiniz.

Munisov dərənin yaxınına gəlib dayandı.

– Hər dəfə 150 addım o yana və o qədər də bu yana gedincə, buradan bir körpük tikə bilərikmi?

– Tikmak olar, ancaq...

– Ancağı yoxdur. Sənə burada beş-altı rels, beş-altı lay da qum ələyən dəmir qol lazımdır. Tunel açanda sənin yolun gödələcək, relsin artıq qalacaq, götür uc-ucu cala olsun körpü! Düz deyirəm, ya yox?

Stepnoy dinmədi. Dayanıb dərəyə baxdı, baxdı:

– Qardaş, – dedi, – gələn dəfə bu körpüdən keçəcəksən!..

Aşağı enəndə Stepnoy Munisova bir hovuz göstərdi:

– Suyumuz, – dedi, – azdır. Zavoddan çıxan palçıqlı suyu bur-



da durulduram. Sonra təkrar təzyiq ilə yuxariya, zavoda verirəm.

Uzaqdan gölə oxşayan hovuzda suyun hərəkət istiqaməti göründü.

Munisov əlini Stepnoyun kürəyinə qoydu:

– Əqilli işdir.

Daha aşağıda dəmiryol ağızında nasos budkasının yanında dayanı, əlində nə isə parça naxışlayan qarayanz qadın onlara salam verdi. Stepnoy yavaşcadan Munisova dedi:

– Bu qadın motorun növbəsini çəkir. Həm də işçilər üçün dirrik əkirəm, qaroulunu bu çəkir. Zavoddan çıxan su havayı getmir. Qubadan keçən il gətirdiyim ağacların hərəsi 25 santim qol-budaq atmışdır. Deyirəm, qoy heç olmasa fəhlə yorulanda daldalanmağa kölgəlik olsun, deməsinlər, buradakıların zövqü yoxdur...

Onlar qayıdib yamaca sarı gəldilər. Gün əyilmiş, fəhlələr tənəffüsə çıxmışdır. Stepnoy qonağı evinə aparmaq istəyirdi. Munisov razı olmadı. Munisov çinqıl dağının kənarına gəldi, ətrafi seyr edib soruşdu:

– Ehtiyatı yoxlamışam?

– Bəli, 18 metr dərinliyacən mədəndir?

– Mədənin miqyası fərz olunduğundan artıqdır.

– Deməli, 10-15 il bəsimizdir!

– Tikintinin həcmi böyüsə, on il ancaq görər.

– Həcm, əlbət ki, böyüyəcək. Müharibə dünən qurtarib. İlbaıl işi böyüdəcəyik. Təzə mədən axtarmaq lazımdır, təzə...

– Siz mənə adam verin, bir nəfər torpaqsunas verin. Mən bu çılpaq dağlardan nə desəniz taparam!

Munisov səsini dəyişdi:

– Deyəsan, gelirsən mətləb üstüna.

Fedyanın qolundan tutub geriyə, idarəyə tərəf döndü:

– Bilirsən, – dedi, – səmin yanına niyə gəlmisəm?

Sualı deyib onum üzünə baxdı. Mexanikin yanmış üzündə kiçilmiş gözləri işıldadı:

– Niyə gəlmisənsə, xoş gəlmisən!

– Qalya sənə deməyibmi?

- Qalya Bakıdadır.
 - Bakıda deyil, gətirmişəm. Özü də söz verib səninlə mübarizədə mənə kömək etsin!

Stepnoy ciddiyətini pozmadı:

- Gərək mübarizəni öyrənsin də!

Munisov simasına ciddiyət verərək gəlişinin məqsədini demək istədi:

- "Pravda" ni oxumusam mı?

- Oxumuşam. "Müəssisəni idarə haqqında" ki məqaləni deyirsinzsə, oxumuşam.

- Biz də bacarıq, bacarıq ki, idarə işi daha gözəl qurulsun, özü də az xərc götürsün.

Stepnoy dayanıb yenə barmaqları ilə saymağa başladı:

- Munis, bunu mənə demə, mən çox adam ilə az iş yox, az adam ilə çox iş görənəm. Mən qoymaram bir saat zəhmət vaxtı hədər getsin. İki normaçının birini istədiniz, göndərdim. Sentyabrda yadındadır, bir briqada verdim. Daş mədəninə göndərdiniz. Mən işimi onlarsız da aşırıram.

Munisov "Pravda" ni çıxarıb barmağı ilə işaret etdiyi yeri Fedyanın gözü qabağına tutdu. Stepnoy qalın komandır səsilə ucadan oxudu:

"Kiçik sexə olan - təqsimat burosu lazım deyil, bir təqsimatçı ustası bəsdir, texniki büro lazım deyil, bir texnoloq bəsdir. Zəhmət və maaş bürosu lazım deyil, bir nəfər norma qoyan bəsdir..." .

Fedyə özündən əlavə etdi:

- Əlbət ki, bəsdir!

Munisov soruşdu:

- Necədir?

- Gözəldir.

Munisov qəzeti alıb qatladi:

- Mətləb budur, Fedyə, Moskvadan tapşırıq var. Yanvarın birindən "nahəngin" (inşaatçılar truba zavodunu çox zaman belə adlandırmırlar) yanında iki zavod da tikiləsidi: beton zavodu, cement zavodu. Vaxt az, tələb çoxdur. Trest bu işin öhdəsindən gəlməsə, hamımız biabır olarıq. Özümüz layihə vermişik, işimizin xatırınə xahiş etmişik, o kişilər də

təsdiq ediblər. Şəhərləri gəzib ləvazimat axtarmaqdansa... Təsəvvür et, bir tikintiyə ki gündə 400-500 qaçon ləvazimat gələ, satın almaqla, idarələrin qapısına düşməklə öhdəsindən gəlməkmi olar? Öz inşaat bazamız möhkəm olsa, yaxşı deyilmi?

- Gərək möhkəm olsun!

- Ay sağ ol! Bu da bizdən tələb olunur.

Munisov səsinə daha səmimi və mehribənlilik ahəngi verərək tez-tez danışıdı:

- Dünən adam üçün güman gələn yerləri sayımışıq. Əmək ehtiyatları idarəsi, komsomol səfərbərliyi... Fazilov kəndə, sovxoza getdi. Sənin adını da hamidan qabaq özü çəkdi. Çəkdi və dedi: "Mənim dilimdən xahiş eləyin. Heç olmasa 10-15 nəfər verər. Götürsün, işə az təsir eləyən yerlərdən götürsün. Onun adamları hazır, ixtisaslı inşaat fəhləsidir. Stepnoyun on fəhləsi 50 təzə fəhlənin işini görər.

Stepnoy dedi:

- Mənim zavodumu siz, deyəsən, təcrübə sexinə çevirəcəksiniz!

- Yaxın yerdən umarlar, Fedyə!

Müsahiblər gedib kontorun qabağına çatmışdlar. Stepnoyu qapıda gözləyənlər var idi. Ancaq heç kəs yaxın gəlmirdi. Kənardakılar onların söhbətindəki ciddiyəti seçməmiş deyildilər. Stepnoy Munisova bir cavab vermədi. Sanki bu sözlərin kifayət olmadığını güman edib məbədini gözləyirdi. Bir şey xatırlamış kimi başını qaldırdı:

- Gəl içəri görək!

Onlar otağa girdilər. Stepnoy qapıdakuları yola salıb imzalanmalı kağızları aldı. Qol çəkib bir-bir qaytardı. Munisov divardakı cədvəllərə, diaqramlara baxıldı. Fedyə təklif etdi:

- Əyləşin!

Onlar üz-üzə oturanda Munisov sanki söhbətinin davamına münasib şərait tapdı.

- İşçi qüvvəsi üçün üç yərə adam gedib. Şərtləşmiş ki, heç kəs boş qayıtmassis. Mənə fahla verdin, - vermisən, vermadın - gedəsi deyiləm, cœurəyimi sənin boynuna salmalı olacağam. Kefinə bax!

Stepnoy güldü:

- Görürəm axı, ayda-ildə bir yolun düşür, bir stakan çayımızı da

dadmursan!..

Stepnoy sıfətini ciddiləşdirib qələmi əlinə aldı:

- Ancaq, - dedi, - bir yerə gümənəm galir. Səkkiz nəfərlik təmir-mexaniki briqadam var, harada bir ilmişə oldu göndərirəm. Gecələr də onlardan növbətçi qoyuram. Əlacım ona qalır ki, həmin briqadanı sizə təslim eliyəm. Növbəni də özüm çəkəm, maşınları mən ayrı adama etibar eləyə bilmərəm!

Munisov razı olmadı.

- Sənin işin ağır olar.

Stepnoy əli ilə arxayınlıq işaretəsi verdi:

- Mən elə işləri çox aşırılaşdırıram!

- Bəlkə bir-iki nəfərini saxlaysınız.

- Yox, o briqadanı bütünlükə verirəm. İşi görürsən, qoy iş olsun.

Ona siz arxayın bir qüvvə kimi baxa bilərsiniz. Cəbhədə belə dəstəyə "zərbəç" qrup deyirdilər. Onlar ilə təzə zavodlarını qurarsan... Elə ki işin yoluna düşdü, xahiş eləyirəm adamlarımı özümə qaytarasən! Stan-siyani böyütmək fikrim var. 7-8 nəfər də fəhle verə bilərəm. Sən mənə bir on gün möhələt ver. Bir yaxşı təklif elədin ax! Tuneli açırsam fəhləni azaldacağam. Gələn ay bəlkə 10 nəfər də verə bildim.

Munisov razılıq etdi. Ancaq Stepnoyun öhdəsindəki işləri təsəvvürünə gətirmək istəyirdi ki, direktor özü barmaqlarını qatlayıb saidı:

- Həm direktoram, həm mexanik, həm elektrostansiya naçalnikı, indi də biri artdı: təmir-mexaniki briqada!

- Fedyə, xahiş edirəm sən mən bu dəfa idarə müdürü kimi yox, bir kommunist kimi qəbul edəsən... Mən səninlə məsləhətə gəlmişəm. Əgər bu adamların getməyi sənin işini ləngidəcəksə, sən inciyəcəksənsə, onda nə faydası!?

Munisov qəsdən sözü bu yerə gətfirdi. Ona görə gətirmədi ki, Stepnoydan plan barəsində əlavə əmniyyət alınsın. Yox! Ona görə bu sözü dedi ki, Stepnoyun məsələyə olan əlaqəsini üzə vursun, onu danışdırınsın. Çünkü Stepnoy bu tədbiri işçilər də deməli idi. Stepnoy isə bugünkü xahişinə əməl olunduğu gərə razı qalan rəis müavinini ürəyində, ehtimal ki, zavod planının ödənməsi haqqında bir nigarəncilik törəyə bilər gümanı ilə təsirləndi. Ona elə gəldi ki, arada olan danışçılar

Munisova belə bir ehtimal üçün əsas verdi. Qələmini yərə qoysdu. Təyyarə hissəsindən düzəltdiyi yazı cihazının hissələrini əlinə alıb bərk və əsəbi bir şəkildə sixaraq səsini ucaldı:

- Yoldaş müavin, - dedi, - arxayı ol. Mən cavabdeh olmuşum, olacağım! Bilmirsən...

O, əsəbiləşən kimi ayağa qalxardı.

- Munis, yoxsa məni tanımamışın?

Stepnoy şəhadət barmağını boğazına çəkdi:

- Fyodor Markoviç Stepnoy, - dedi, - vəzifə başında baş verməyə hazır olub və olacaqdır. Mənim üçün bədir, o cəbhə, bu cəbhə, qor-xursan mən borclu qalam?

Munisov da ayağa qalxdı:

- Fedyə, - dedi, - sən mənim sözümü kənara yozma! Sənə arxayın olmasam yanına gəlməzdim. Mən sənin özün üçün, işin ağırlığını deyirdim. Gəl!

Munisov keçib Fedyanın qolundan yapıdı:

- Gəl, - dedi, - mən bu gün sizə getməli oldum!

1946

YENİ KƏNDİN ADamları

MC

1. Kolxozi işinin mahir ustası

Mən sözümü deyən kimi raykom katibi ayağa qalxdı:

– Bu gün müşavirə çağrımuşam, – dedi, – Rüstəm dayı buradadır. Kənar otağın qapısını açıb baxdu və işarə ilə bir nəfəri çağırdu.

Ucaboy, boğazlı çəkmə, komandir şineli geymiş bir adam içəri girdi, salam verdi. Qəzetlərdə adı iri hərflərlə yazılın, kəndlilərin isə sadəcə Rüstəm dayı çağrırdığı, Sosialist Əməyi Qəhrəmanı, Səfərəliyev rayonu Füzuli kəndində "Qırmızı Oktyabr" kolxozunun sədri, Azərbaycan SSR Ali Sovetinin deputati Rüstəm Əliyev bu idi. Rüstəm əslən Kirovabadın dağ kəndlərindəndir. Cavanlığını ağır zəhmət və əziyyətdə keçirmişdi. Muzdurlar arasında böyük hörməti var idi. Qolçomaqlar ilə dik danişan, onların tüfeyli sıfətini açıq deyən Rüstəm maraqlı mübarizə yolu keçmişdir. 1929-30-cu illərdə Azərbaycanda kolxozi hərəkəti genişlənəndə Rüstəm Sünнülər kəndində idi. O, partiyanın çağırışına səs verənlərdən oldu:

– Kolxozi yolu – əsl bizim yolumuzdur. Sovet hökuməti sayəsində təsərrüfat sahibi olan zəhmətkeş kəndliinin yoludur. Ay camaat, nə durmusunuz!

Rüstəm Əliyev kəndin yoxsun və ortabablarını başına yiğib balaca bir kolxozi düzəltdi. Ancaq ona böyük ad verdi: "Qırmızı Oktyabr" kolxozu.

Qırmızı Oktyabr adı kəndlilərə çoxdan məlum və çox əziz idi. Oktyabr inqilabı onları bəy-mülkədar zülmündən xilas etmiş, onlara torpaq, su, sərvət, həyat və əmək imkanı vermişdi. Onlar əziz balalarının adını "Oktyabr" qoyurdular. İndi budur, Rüstəm camaatın qabağına düşüb kolxozi qurur.

"Oktyabr" kolxozuna kim getməz? Rüstəmin təşəbbüsü və kəndlilərin həvəslə bu işə qol qoymaları qolçomaqlar üçün nagəhani oldu, həmdə çox ağır geldi. Əsrlər boyu həsəb-nəsəbi ilə fəxr edən, ciyində tüfəng, belində xəncər, alındə qamçı bütün mahalda at oynadan, yeridiyi yerdən bac-xərac istəyən yapıcılı bəylər "ayrım gədəsinin başını quş başı kimi üzməyə" and içirdilər.

Rüstəm Əliyev güman edildiyindən güclü çıxdı. Yalnız əkin-biçin işini deyil, yalnız muzdurlara başçılıq etməyi, doqqazda daş üstünə qalxıb nitq söyləməyi deyil, silah oynatmığı, kənd yoxsullarını nizami qoşun kimi düşmən üstünə aparmağı da bacarırdı. Kənddə sinif mübarizəsi hərbi şəkil almışdı. Qolçomaqlar kolxozun əkin-tikininə mane olmaq üçün silahlanıb meşələrə dolmuşdular. Rüstəm Əliyev də "meşələri müzür-həşəratdan" təmizləmək üçün tüfəng-qatar götürdü. Gündüz tarla üstündə briqadalara naryad verir, şəhərdən aldığı tapşırıq, təlimatı üzvlərə başa salır, toxum ölçür, təmirdən çıxmış alətləri təhvil alırdı. Gecə isə adamlarını başına yiğib kəndi, kolxozu qoruyurdu.

Qolçomaqlar Rüstəmə sıfəris göndərirdilər:

– Adın Rüstəm olsa da, özün heç nəsen! Gel daşı ətəyindən tök, kolxozi yolundan qayıt! Camaat da sənə baxır!

Rüstəm düşmənlərə, onların xam xəyalına gülürdü:

– Mən özüm bəlkə də heçəm. Bunun kolxozi işinə nə dəxli var? Kolxozi zəhmətkeş kəndli yoludur. Kolxozi yolunu bizə Sovet hökuməti

gösterib. Bu yolda öldü var, döndü yoxdur. Kim ağ gün istəyir kolxoza gölsin. Kim birlik istəyir, kim mədəniyyət istəyir, kim ictimaiyyət istəyir, kim yeni həyat istəyir, kolxoza gölsin! Düşmənlər bizi qorxuda bilməz! Bizi o yekəlikdə Nikolay qorxuda bilmədi. Çar hökuməti kimi əjdahani yixan inqilabın işinə dərənən quldurları mane ola bilməzler.

Meşələrdə qolçomoqların yuvasını dağıdaraq Rüstəm gələcək planlarını qurur, üzvləri başa salırı:

– Yoldaşlar! Biz kolxozu qurdug, indi də gərək bərkidək! Partiyaımız kolxozu təşkilat-təsərrüfatça möhkəmlətməyi tələb edir. Yəni dost və düşmən görsün ki, kolxozi təsərrüfatı həqiqi inkişaf yoludur. Sabah deməsinlər ki, keçmişdə bu kənd 100 ton məhsul alırdı, indi az alır. Gərək aləm səbüt edək ki, kolxozi məhsulu təklik dövründən yüz qat artıq olur. Bunu gərək isbat eləyək! Hökumətimiz bizdən heç bir kömək asırgəmir. Handa bir əla toxum bizda, bərəkətli torpaq bizda, əla traktor, maşın bizdə, su bizdə. İndi iş bizim özümüzə qalib! Qeyrət lazımdır!

Rüstəmin adamları da özü kimi kolxozi işinə can yandırırdılar. O zamanlar bu kənddə uşaqtan-böyüyə hamını həyəcanlı bir əzmlə çalışıan görərdin. Dəstə-dəstə atlıları tarladan iclasa, iclasdan şəhərə, kolxoçular yürüşünə, oradan yarış üçün müqavilə bağlamağa galən qonaq qabağına, Bezençuk kolxoçularını qarşılamaga gedən, yeni təsərrüfat üsulu haqqında məsləhət üçün agronom axtaran görərdin. Kənddə heç bir dövrdə çalışmaq həvəsi bu qədər coşqunluqla qaynamamışdı, heç vaxt adamlar indiki kimi ictimailik duyğusu ilə birləşməmişdi. Kənd adamları öz zəhmətlərinin, işlərinin, torpaqlarının ağası olduqlarını görüb çalışır, çalışmadan həzz alırlılar. Bir adamı bikar görməzdin. Hami tarlada, suda, bağda, bağçada, məntəqədə özüne gün, ağ gün qazanmaqdı idi.

Cox çəkmədi ki, "Qırmızı Oktyabr" kolxozu Kirovabad mahalında məşhur təsərrüfatlardan oldu. Güclü sovet traktorları zəmilərdə aslan kimi nərildəyəndə Rüstəm başladığı işin böyükünü duydı. Hiss etdi ki, yox, mənə yer lazımdır! Mənə əkin yeri lazımdır! Torpaq azlıq edir!

– Yeri kimdən almaq olar?

Qonşu kəndlərin hamısı Rüstəmin kəndi kimi kolxoz yoluna düşürdülər. Stalin yoldaşın fəhləni maşına, kəndlini traktora əyləşdirmək haqqında tapşırığı həqiqətə çevrilirdi. Sovet traktorları bir saatda cövlən vurub zəmiləri qaraltdıqca, mexaniklaşdırılmış əkinçilik üçün böyük və geniş sahələrin lüzumunu hamı dərindən dərk edirdi. Qonşu kolxozlar Rüstəmin xatirini istəsələr, hörmətinə saxlasalar da, ona yer verməzdilər və istəmək də yaxşı olmazdı.

Rüstəm deyirdi:

– Yoldaşlar, biz meşələrdən torpaq almaliyiq! Ayrı çarəmiz yoxdur!

Kolxozi briqadaları əldə külüng, mişar, ip, kərki qocaman meşənin canına düşdülər. Ağacları kəsmək, tikanları və kötükleri çıxartmaq, kol-kosu qırmaq, torpağı təmizləmək nə qədər çətin, əzəblə bir iş idi. Bu, xalis ağaçlı meşə deyildi. Şoranda bitən və bir-birinə dolaşan yoldğun kolları hər yeri basmışdı. Keçilməsi çətin olan çapərlilikləri, ceyillilikləri qarış-qarış təmizləmək, əkinə yarar hala salmaq lazım idi. "Qırmızı Oktyabr" kolxozunun adamları sinfi düşməndən qorxmadiqları kimi, vəhşi tabiatdən də qorxmadılar. Əvvəl 127 hektar yer sahibi olan kolxozun indi 5200 hektar əkin yeri var. Bu yerin 70 faizi kollektiv zəhmət gücünə meşəlik, şoranlıq, tikanlıqdan alınmışdır.

İndi Rüstəm Əliyev kəndin bir tərəfində axar sularında dayanıb iftixarla bu yerlərdəki pambıq, taxıl, yonca, dirlək zəmilərinə, cavan meyva bağlarına baxır. Qanlı vuruşmalar nəticəsində xilas etdiyi məskənləri seyr edən igid bir komandır kimi ürkən rəhatlığı ilə baxır və deyir:

– Bu yerin məhsuluna da söz yoxdur. Torpaqda xəzəllər çürüyüb xalis gübrə kimi bir şey olub!

Rüstəmin kolxozu bostanlılıqda da mühüm iş görülür. Kirovabad fəhlələrinin dirrik məhsulu verməyi Rüstəm vacib vəzifə sayır:

– O kişilər, – deyir, – bizə sənaye malı verir, biz də əlimizdən gələnə gərək eləyək axı!

Kolxozi torpaqlarında yalnız əla pambıq, bugda və ya meyvə ağac-

ları göyərmirdi. Aylar, illər keçdikcə bir də görürdün yeni, gözəl və ya-
raşlıqlı bir bina yüksəldi.

- Bu nədir?
- 7 illik məktəb!
- Bu nədir?
- Kolxoz idarəsidir!
- Bu nədir?
- Dəyirman!
- Səhiyyə məntəqəsi!
- Baş bu nədir?
- Klubdur, hamamdır, pambıq qurudan yerdir.

Rüstəm Əliyevin şəhər bağlarına bənzər plan və səliqə ilə saldığı istirahət parkı, cavan şamağacıları, fəvvərəli hovuzu, dəmir çəpərləri ilə yoldan ötəni çağırır. Parkın iki yerində dünya xilaskarlarının – Lenin və Stalinin heykəlləri dayanmaqdadır. Parka su kəməri çəkilmişdir. Dinc vaxtlarında kolxoçular şamağacılarının kölgəsində ayləşir, Rüstəm kisinin təşəbbüsünü tərifləyirlər.

Kolxoz idarəsi məktəb ilə üz-üzədir. Rüstəm bir gün müəllimləri çağırıb soruşdu:

- Kəndin adı xoşuma gəlmir. "Sünnülər" əyyamı çoxdan keçib axı!

Müəllimlər də razı oldular. Kənd camaati kəndə yeni bir ad - Azərbaycanın dahi "qəlb şairi" Füzulinin adını verməyi hökumətdən xahiş etdi. Hökumətin bu haqqdakı qərarı şeir və şair sevənlərin ürəyini tərpətdi. Ağsaqqal bir kişi papağını çıxarıb Rüstəmə işarə elədi:

- Bu yerdə insaf deyil şairin qəzəli oxunmasın!
- Bizim radio niya dillənmir?

Rüstəm klub müdürüne tərəf döndü. Ordudan yenicə qayıtmış, döşündə qırmızı lent gəzdirən oğlan da Rüstəmin üzünə baxdı:

- Yoldaş Rüstəm, radioda orkestr çalğısı verirlər.
- Patefona nə gəlib?
- Bu saat!

Böyük şairin qəlbənən gələn, qəlbə girən sözlərini incə səs dalgalı-

rında göylərə yayan musiqi kəndlilərin sevincinə qanad verirdi.

İndi Füzuli kəndində yeddiillik məktəb, ləyaqətli qıraxtana, radio məntəqəsi vardır. Daxma və qarşı evlərdən nişanə yoxdur. Rüstəm çoxdan çalışdığı elektrik işığı üçün hazırlıq işini qurtarmışdır.

Füzuli kəndində indi azad və məhsuldar kollektiv əməyinin bəhərəsi ildən-ilə artmaqdadır. Adamlar burada öz işlərinin ustası və ağası kimi işləyirlər.

1947-ci il "Qırmızı Oktyabr" kolxozunun parlaq qələbə illərin-dən biri olmuşdur. Kolxoz pambıq planını 230 faiz ödəmiş, plandan ar-tıq dövlətə 100 ton taxil vermiş, barama, qoyunçuluq, qaramal və s. təsərrüfat işləri sürətlə inkişaf etdirilmişdir. Burada il-ildən yaxşı gəlir, usta əllərin işlədiyi torpaq səxavətlə məhsul verir.

- Nədir bu inkişafın səbəbi?

Böyük Vətən müharibəsi qələbəmiz ilə qurtarandan, vətənimizdə dinc quruculuq dövrü başlanandan sonra yeni beşilliyin vaxtından əvvəl yerinə yetirilməsi uğrunda hər yerdə geniş xalq hərəkatı başlanılmışdı. Rüstəm Əliyev həmişəki kimi mərkəzi və yerli qəzetləri diqqətlə izləyirdi. Ukrayna, Belorusiya kolxoçularının dahi rəhbərə yazdıqları öhdəkarlıq məktəbu Rüstəmi həvəsə gəttirdi:

- Biz niyə durub baxırıq? Bu işin şərəfi niyə gərək bizə də düşməsin?

Rüstəm kommunist yoldaşları ilə söhbət elədi:

- A Mikayıl, - dedi, - sən cəbhədə çox iş görmüşən, var olasan. Mən də arxada başardığımı eləmişəm. İndi senin də, mənim də cəbhəm buradır, bax bu gördüğün tarladır! Gəlin biz də rəhbərə öhdəkarlıq məktəbu yazaq!

Mikayıl bir az fikirləşdi:

- Yazmaq asandır, gücümüz çatarmı?
- Niyə çatmir! Hektardan altmış verən səksən də verər! Cürət də bir kişilikdir, nə deyirsən?

Onlar bu fikirdə ikən bütün respublika kolxoçuları adından rəhbərə yazılın məktəbun kolxozlarda müzakirəyə göndərildiyini eşitdilər. Bütün Azərbaycan kolxoçuları adından yazılın bu məzmunlu və



məsuliyyətli məktub Rüstəm düşünəndən daha geniş, daha müfəssəl idi. Bu məktubu minlərlə kolxozçular imzalayırdı. Məktub Rüstəmin tiddirdiyi kolxoz klubunda oxundu. Onu bir komsomolçu oxuyurdu. O, tribunada dayanıb, bu məsl öhdəkarlıq sənədini oxuyur, kolxozçular diqqətlə qulaq asırdılar. Klubun baş tərəfində böyük rəhbərin əzəmətli şəkli asılmışdı.

"Ulu rəhbərimizə, dahi rəhbərimizə söz veririk!" Bunu oxuyub komsomolçu zaldə ayləşənlər baxdı. Zaldakıların hamısı nəzərlərini böyük rəhbərə tərəf çevirmişdi. Hamının fikrini, zehnini məşğul edən bir duyğu idi:

- Böyük rəhbər, sən bizi istismarçılardan xilas etdin. Sən vətənimizi sosializmin alınmaz qalasına çevirdin. Sən bizim gözümüzü açdin. Əlimizdən tutub mədəni həyata gətirdin, sən bizi faşizm təhlükəsindən qurtardın! Həyatımız, səadətimiz, sevincimiz, bu xoş günümüz sənin əziz adına bağlıdır! Sənin adımla adlanan yeni beşillik plan yolunda canımızı da əsirgəmərik!

Hamı bir duyğu ilə, bir arzu və bir əzmlə qələm götürüb məktubu imzaladı.

Rüstəm hamidan qabaq əlinə qələm aldı. O da komsomolçu kimi əvvəlib rəhbərə baxdı. Ona elə gəldi ki, rəhbər bu saat bütün iclası, adamları görür, hər kəsə diqqət yetirir. Rüstəm anı bir cəddliklə məktuba imza atıb geri çəkildi:

- Buyurun, yoldaşlar, qol qoyun!

Rüstəm məktubu imzalayandan sonra fikri tarlalara, briqadalara, iş sahələrinə getdi. Əsgəri and içib cəbhəyə gedənlər kimi tələsdi. Tələsdi ki, adamlarını başına yığın. Boynundakı öhdəkarlıq məsuliyyətini bir də adamların başına yetirsin və desin:

- Rəhbər qarşısında imtahan veririk ha!

- İmtahan!

- İmtahan!

Məktub imzalayanların hamısı zehnindəki bu fikir ilə işlərinə getdi:

- İmtahan!

Bu məktub Rüstəmin ömründə imzaladığı an məslək kağızlardan idi. Ona elə gəldi ki, bu məktubdan bütün ölkə, bütün xalq xəbər tutmuşdur. Fəhlədən alımə, kəndlidən torpaq nazırılı işçilərinə qədər hamı oxuyub bilmışdır ki, Füzuli kəndində filan kolxoz sədri Rüstəm də and içib rəhbərə öhdəkarlıq edir. 1947-ci ildə boynuna filan qədər məhsul verməyi götürür...

Rüstəmə elə gəlir ki, bunu bilənlərin hamısı birdən-birə qayıdır onun üzünə baxır. Moskvadan, Leningraddan, daha uzaqlardan, Uzaq Şərq şəhərlərindən, Şimal qütbündən, Baltık sahillərində hamı ona üz tutub baxır. Azərbaycanın Füzuli kəndindəki kolxoz fəallarının üzünə, lap Rüstəmin üzünə baxırlar. Dənizlər, dağlar, şəhərlər, yollar, düzənlər, tarlalar arxasından, min kilometrlərlə məsafə arxasından bir adamı görmək mümkün olmasa da, baxırlar. Rüstəmə elə gəlir ki, yox, onlar məhz görürlər və gördükələri üçün də baxır, mənalı baxırlar. Sanki onlar deyirlər:

- Rüstəm, rəhbərə söz vermişən!

Bu adamlar, sovet vətəninin adlı-sənli adamları kolxoz ustasının gözündə canlanırlar. Bu adamlar rəhbər qarşısında öhdəkarlıq edib imtahan vermişlər. Dünyada bu adamların görmədiyi hansı nəhəng iş var? Qütbləri açan, inqilablar yaradan, yeri-göyü fəth edən, faşizmi yıxan burlar deyilmə! Rəhbərə öhdəkarlıq məktubu yanan hər kəsdə bu adamların hünəri olmalıdır. Mənim gücüm çatacaqmı?

Rüstəm bu öhdəkarlığın mənə və məsuliyyətini bildiyi üçün həmin axşamın səhəri tezden tarlaya qaçmışdı:

- Yoldaşlar, - demişdi. - Biz imtahana girmişik. Böyük imtahanı girmişik! Bu il bizim işləməyimizə gərək fələk də heyran qala! Çünkü biz rəhbərə söz vermişik!

Sanki Rüstəmin və Rüstəm kimi yüz minlərcə fədakar kolxoz fəallarının təşəbbüsünü Sovet hökuməti qabaqlamaq istəyirdi. Kənd təsərrüfatı cəbhəsindəki qabaqcılara Sosialist Əməyi Qəhrəmanı adı vermək, orden və medallarla təltif etmə qaydaları haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 1947-ci il 29 mart tarixli tarixi Fərmanı çap olunanda Rüstəmin kolxozçuları özlərini lap yiğisdirdilər. Onlar bir-bir

qəzət axtarırdılar. Hər kəs Fərmani cirib götürür: "Nameyi-ə'malim əlimdə olsun", – deyə Fərmanın şərtlərini sətir-sətir oxuyub altına cızıq çəkir, öyrənmək istəyirdi. Rüstəm kolxozunda bu Fərmanın geniş izahını təşkil etdi. Rayondan təşviqatçı çağırıb mühazirə qoydu. Axırda özü bir-bir kolxoz üzvlərindən soruşdu:

- Yoxdur ki? Qəhrəmanlıq şərtlərini bilməyən yoxdur ki?
- Yoxdur!
- Di, uğur olsun, yarış meydandır. Sizin üzünüz ağ olsun ki, bizim də üzümüz ağ olsun!

Rüstəm kolxozun, əkin işinin texniki ehtiyaclarını qışdan hazırladı. Adamların hər birinin vəzifəsini müəyyən etdi. Briqadalarda əsgəri intizam yaratdı. Ali Sovetin Fərmani kolxozlarda yarışın ümumi təşkilatçısı oldu.

1947-ci ildə Rüstəmin kolxozunda işdən qalan, yoruldum deyən olmadı. Hamidən tez mənzilini tərk edən günəş, kolxoçuları tarlada, su üstündə, traktorda, zəmidə görərdi. Onlar qaranlıqlaşmamış, da-ha doğrusu, gündəlik iş normalarını bitirməmiş qayıtmazdalar. Bir də görədin gecə vaxtı kənd üstündə saqqıldayıb gülənlərin səsi gəlir. Qadınlar tanıydılar: "Sudan qayıdlar."

Bir də görədin dan yeri sökülməmiş, səhərin gözü açılmamış geniş zəmilərdən bir aşiq qoşması yüksəlir:

*Ətir, gül, bənəfşə, reyhan gözələ,
Ay qabaq, qaşları kaman gözələ.
Köniildən keçən qanan gözələ,
Qaş ilə, göz ilə işarət olur!*

*Zülfü gərdənində əsən zamanda,
Rəqiblə aranı kəsən zamanda,
Yar yerdən inciyib-küsən zamanda
Asta eşidilən şikayət olur!*

*Yar yerdən inciməz rəqib sözündən,
Bir xəta çıxmasa yarın özündən.
Nə zaman ki, kənar getsə gözündən,
Əsl məhşər qopar, qiyamət olur!*

Bu qoşmanı həyat hasarına söykənən uzunsaçlı qız, cavan traktorçunun "Səsinə qurban, Səlim! Səlim, huy!" – deyən istəklisi eşidəndə sərin gecə havasının mənalı sükütündə Səlimin səsində bir səadət, bir sevinc çırıntısı duyardı.

Cavanlar hamısı belə idi. Dillərdə nə mahni çağırıslar, fikirləri, əlləri böyük bir iş ilə məşğul idi. Onlar Ali Sovet Fərmanının şərtlərini bir dəqiqə yaddan çıxarmır, günləri sayırlar, hərgünkü işlərini ölçüb-biçirdilər. Onlar bilirdilər ki, haqq-hesab günü yaxınlaşır. İşə qiymət qoyulanda heç kəsin qas-gözünə baxırlar. Zəhmət və zəhmət məhsulu ilə səadət ölçüləcək. Qəhrəmanlıq işə veriləcək..

– Qələbə öz-özünə gəlmir. Onu fəth etmək lazımdır!

Rüstəm böyük rəhbərin bu kəlamını hamiya – qocaya da, cavada misal çəkər, təkrar edərdi. Adamlar bu sözün dərin mənasını dərk etdikcə, işə daha çox səy və əzm ilə girişərdilər. Rüstəm onlara deyərdi:

– Qardaş, Ali Sovetin Fərmani aydın göstərir ki, hər kəs öz taleyi-nin ağasıdır! Daha burada siyahı-miyahu məsələsi yoxdur. Xətir, hörmət, tərəfkeşlik-filan kimi keçmiş adətlərə yer qalmır. Ancaq qulağınızda qalsın.

– Qələbə öz-özünə gəlmir, onu qazanmaq lazımdır!

Rüstəm iyirmi ilin pambıqcısı, torpağın anasıdır. O, zəmidən əyi-lib bir ovuc torpaq götürür, kimyagər kimi təhlilə başlayır. Onun ixtiyarında aparat, maşın, laboratoriya yoxdur. Bunların hamısını onun zəngin təcrübəsi və sərraf gözü əvəz edir. O, torpağa diqqətlə baxaraq danışır:

– Bu torpağın gücü nədir, nə yetirər, bu necə su, necə əkin, necə qulluq götürərlə..

O, pambıq işinin incalıklarını öz adamlarına öyrətməkdən bir müəllim zövqü duyur. Ali Sovetin Fərmanını 10 manqanın hamısında dö-

na-döna izah etdirirdi. Bu Fərman kolxozçularda işə min qat həvəsi artrırırdı. İndi adamlar əmək gününə düşən pul və məhsuldan çox, dövlət mükafatı ilə maraqlanırdılar. Hamının hər şeydən əvvəl öyrəndiyi Sosialist Əməyi Qəhrəmanı adı üçün yazılan şərtlər idi:

– Necəsan, gücün çatırmı? – deyə düşünürdülər. Rüstəm də onların ürəyindəkini deyirdi:

– Atalar deyib “halva demək ilə ağız şirin olmaz, un gərək, yağ gərək!”

– Yüksək məhsul götürmək istəyirsinizmi? Yerə çox gübrə verin! Torpağı daşdan, çör-çöpden təmizləmək lazımdır. Qardaş, torpağa da canlı kimi baxmalısınız. Bərk sürüb çapmaq istədiyin atın üstünə iki çuval yük qoy, ayaqlarına da ip dola, qaça bilərmi? Əlbəttə, yox! Səni vaxtında mənzilə yetirərmi? Xeyr, əsla! Bəs nə lazımdır? Lazımdır atın yüksək təkəcə sən olasan, özünün də əl-qolu açıq, kefi kök olsun! Atın kefini kök eləyən arpədir. Yerin də kefini kök eləyən gübrədir! Mən gübrə deyəndə üçillik şirəli peyin deyirəm. Daşlı, qumlu arpa atın dişini qran kimi, pis gübrə də torpağın gözünü doldurur, onu kor eləyir.

Rüstəmin kolxozçulara bir mühüm tapşırığı da vaxt məsləsidir:

– A yoldaşlar, atalar deyib hər iş vaxtında. Armud çıçəkləyəndə taxılı sulamadın, vaxtinı ötürdüñ, deməli, uduzdun! Sünbüldən çox dən istəməyə haqqın olmayıacaq. Sənin sünbülin südəcər uşaq kimi sisqa olacaq. Birinci şum mütləq gərək payızda ola. Payızın ilkində şum olan yer “quzuluyur”, kəltənlər kirəc kimi yağışda həll olunur, torpaq yup yumşaq olur.

Rüstəm dayı toxum haqqında hamının dediyinə yeni şeylər əlavə edir: əkinçilərin həmişə dediyi “cins, təmiz toxum”, səliqəli əkinin dərinliyi, səpin şərtləri Rüstəm üçün azdır. O öz elminə inanan cəsarətli agronom qətiyyəti ilə deyir:

– Yüksək məhsul üçün bu kifayət deyil. Hər yerin xasiyyətinə görə toxumu cürbəcür dərinlikdə səpmək lazımdır. Bir də, səpmək ilə iş bitmir. Səpib qaydırıb evdə rahat olurmaq olmaz. İlk dəfə cücerən bitkilər ilə, o zərif canlılar ilə məşgül olmaq gərkədir!

Rüstəm kişi səpin gündündən zəmini nəzarətsiz qoymaq istəmir.

Bəzən əkinin təmir etmək lazımdır.

– Rüstəm dayı, o nə deməkdir?

– Bəli, əkilmış yeri təmir etmək olar və lazımdır!

– Yerin nəyini təmir edirsiniz?

– Biz cücməv vaxtını, sürəti və keyfiyyətini cücmədən qabaq yoxlayırıq. Zəminin bitməyən, seyrək düşən, toxumu qurda-quşa qismət olan hissəsini tapıb o saat təzədən əkirik, necə deyərlər, təmir edirik.

– Bu ucsuz-bucaqsız tarlalarda pambığın pis cücmiş xarab yerini necə tapırsınız?

Rüstəm kişi bu suala da atalar sözü ilə cavab verir:

– Axtaran tapar!

Rüstəmin pambığ işində öz üsulu, öz vərdişi vardır. Onun fikrinə, toxum torpağa salınan gündən zəminin keşiyində durmaq lazımdır:

– Biz, – deyir, – pambığ kolumun dibini kartof kolu kimi doldururuq. Biz qoymurraq torpaq bitkini sixsın. Həm də yeri pambığ üçün çox nəm saxlayır. Suvarmanı da şırım və hopdurma üsulu ilə elə aparırıq ki, hamı kollar ədalət ilə, bir dərəcədə su içə bilsin. Pambığa suyu selləmə buraxmaq düz deyil! Belə su tarlanı yuyub, toxumu yerindən didərgin salar.

Kolxozi sədri tarla qırığında bitən ot-ələfi məhv etməyi də adamlarla bərk tapşırır. Həmin ələfiyyat əkin içində toxum salır, alaq göyerdir. Əkin mərzi gərək su arxi kimi bitkidən tərtəmiz olsun.

Rüstəm Əliyevin ustalığı çoxlarına nümunə olmuşdur. Manqalar bir-birilə yarışa girərək bu qaydada əkin işini təşkil edir və qalib gəlirlər.

Rüstəm müharibədən əvvəl üç il dalbadal Moskvaya Kənd Təsərüfatı Sərgisinə getmişdir. Öz məhsulu ilə diplom, 10 min manat mükafat, bir maşın almışdır. Rüstəm Əliyev orada Sovet İttifaqının hər tərəfindən gələnlərə cins pambığ nümunəsini, məhsuldarlıq cədvəlini göstərir, izah edirdi. O, Moskvadan nə öyrəndiyini böyük bir həvəs və iftiخارla danışır. Vətənimizin paytaxtı onun işinin, zəhmətinin, kolxoza xidmətinin qiymət və əhəmiyyətini ona bir daha başa salmışdır. Dün-

yanın hər yerindən tamaşaçılardan o böyük sərgidə Rüstəm kimləri görməmişdir?!

Partiya və hökumət rəhbərləri, vətənin adlı-sanlı adamları, alimlər, fəhlələr, generallar, təyyarəcilər gülər üzlə Rüstəmin pavilyonuna yaxınlaşmış Azərbaycan dilində "Salam" deyir, tanış olur və onun əlini sıxır, təcrübəsi ilə maraqlanır, müvəffəqiyət arzulayıb örtürdülər.

Rüstəm Moskvada özünü əziz qonaqlar qarşılıyan ev sahibi kimi duyar, başını uca tutur, qalbında deyirdi:

– Bunlara layiq matəh gətirmək hər oğulun hünəri deyil!

Rüstəm yüksək məhsul diaqramını ildən-ilə artırı bilirdi. O zaman hektardan 32,5 sentner pambıq vermək hünər sayılmışdı. İndi həmin Rüstəm hektardan 85-90 sentner verir, yüzün də iddiyasındadır. O günləri yada salanda, sanki Rüstəm uzaq keçmişini xatırlayır:

– Təcrübə belədir, – deyir. – İldən-ilə ustalaşırsan. Ustalaşdıqça məhsulun çoxalır. İndi bizi dələ dul arvad var ki, pambıq işində zəhməti ilə yaxşıca varlanmışdır. Məhsuldan, ərzaqdan əlavə 10 camışın pulunu alır...

Rüstəm bunu sevincə, bir az da ucadan deyir:

– Təklik dövründə özgərin camışını otaranlar, indi kolxozi sayasında ildə on camışın pulunu alırlar. Kollektiv əməyin gücünə baxırsızımızı?..

Rüstəm özü kimi adamlarını da işgüzar öyrətməmişdir. Keçmişdə kəndlilərin çubuq çəkib qıqbət qırıldığı doqqazlar, möminlərin hədis eşitdiyi həyatlar indi yoxdur. Azad zəhmətin yeni üsul ilə təşkili sayasında böyükdən kiçiyə hər kəs işini, vəzifəsini bilir və icra edir. Kimsə taleyindən şikayətlənib göya baxmır, salavatdan səadət gözləmir. İndi kənd adamları püxtə təsərrüfat sahibləri olmuşlar. Onlar dəqiqliyin də qədir-qıymətini bilirlər. Zəhmət onların hər birinə şan-şöhrət yolu olmuşdur. Yoldaş-yoldaşdan, qardaş-qardaşdan irali getmək istəyir. Yarış həvəsi hamiya ilham və qüvvət verir. Hər kəs bildirki, dünənki qayda və normaları vurub ötməyə çalışır. Bir briqadada, manqada ləngimə duyulduyu, bütün diqqətlər oraya çevrilir. Kolxozen bir manqasında işin zəifləməsi sabah bütün kolxozen işlərində əks olunacaqdır. Bunu hamı

gözəl bilir, axsayanların qolundan tutmağı unutmurlar. "Geridə qalanlara kömək et!" Yarışanlara rəhbərin tapşırığı belədir!

"Füzuli" kolxozi haqqında kəndlilərin ağzında mahni gəzir:

"Füzuli"nin kolxozi sədri,
Əllərində bugda fətri,
Hər yerdə əzizdir xətri.
İşlərinin üstü yoxdur,
Taxılı, pambıq çoxdur,
Əyni təzə, özü toxdur...

Dünyada halal zəhmətin bəhrəsini götürməkdən ləzzətli nə var?!
Zəhmət adamları nə üçün köhnə dünyaya dərin nifrat bəsləyirlər? Nə
üçün o dövranın adını çəkəndə kəndlilər səs-səsə verirlər?

– Qardaş, getsin, gəlməsin! Zülm zamanasını yada salma!

"Zülm zamanasında" adamlar zəhmətinin bəhrəsindən məhrum idilər. Büyük şair Sabir o zaman üçün odlu həsrətlə deyirdi:

Zəhmət əkənin, güc öküüzün, yer özünüñkü,
Bəyzadələri, xanları neylərdin, ilahi?!

O dövranları görən və görmək istəməyən yaşı kolxoçular, Allah-verdi, Həzərətqulu, Rüstəm kimi çalışan kolxoçuların tarladan götürdükləri məhsula, halal zəhmətlərinin bəhrəsinə baxıb sevinir, tayalarla vurulan taxila, çardaqlara yiğilan pambığa baxıb ürək rahatlığı ilə deyirlər:

– Şükür, zəhmətimiz pis bəhrə vermadı!

Cavanların çətin duydugu bir hissə onlar dərindən hiss edirlər:

– Bala, – deyirlər, – siz hazırlına gəlmisiniz. Gözünüzü açıb torpağı, suyu, traktoru əlinizdə görmüsünüz. Sağ olsun Sovet hökumətinə, keçmişdən xəberiniz olsayı, bilərdiniz bir qarış torpaq üçün necə həsrət çəkirdik. Getsin o zamanlar, gəlməsin! O dövranı görməyənin ömrü uzun olar.



Bu il "Qırmızı Oktyabr" kolxozenin məhsuldarlıq işində, dövlət planlarını ödəmək sahəsindəki müvəffəqiyyətləri iclaslarda deyilir, qərarlarda yazılır, qəzetlərdə təriflənirdi. Ancaq kolxoçular hələ tamam rahat deyildilər. Onlar Ali Sovetin rəyini, qiymətini, Fərmanını aramsız gözləyirdilər.

Martın 10-da sevincli bir xəbər ildirim sürəti ilə bütün kəndlərə yayıldı. Axşam Rüstəm rayondan təzəcə qayıtmışdı. Maşını yola salıb şinelinə soyundu, həyatə, təzə tikidirdiyi ev üçün gətirilən dam saxsılarıni yoxlamaqla məşğul oldu. 14 yaşı oğlu İsrafil pəncərədən atasını səslədi:

- Qağı, radioda təltif siyahısı oxuyurlar!
 - Na siyahı?
 - Deyəsən, kolxoçulardır!
 - Azərbaycan kolxoçuları...
- Rüstəm tez özünü evə saldı.
- Dayan bir görüm. Haradan danışır?
 - Azərbaycan rayonlarını deyir!
 - Səfərəliyev rayonu deyilmədi ki?
 - Mən də indica qulaq asırdım.

Rüstəm əlini ağızına aparıb süküt işaretisi verdi. Bütün vücudu ilə qulaq kəsilib, "Vətən" aparatına yanaşdı.

Deyəsən, İsrafil düzünü deyirdi. Diktor uca və ahəngdar səsilə saydı:

- "Yüz üç: Zeynəb Kərim qızı Yusifovaya - Zəngilan rayonu..."

Yüz dörd: Cahangir Məhəmməd oğlu Yaqubova - Qazax rayonu..."

Diktor Fərmanın imzasını oxuyanda Rüstəm evdən çıxdan çıxmışdı.

Mikaylı səsləyib deyirdi:

- Fərman çıxb, mən getdim!

Raykoma çatmamış Rüstəmi təbrik etdilər:

- Sosialist Əməyi Qəhrəmanına təbrikler!

İlk dəfə bu sözü Rüstəm eşidəndə gözləri alacalandı, bütün kainat

onun nəzərində şəfaq rəngində görünüb oynadı. Sanki işiq onun gözünü qamaşdırdı. Rəngi qızardı. Dili quruyan kimi oldu. Qəlbində qaynayan sevinc onu elə tutub yarpaq kimi silklədi ki, kişinin danışmağa taqəti olmadı. Bir müddət o, yoldaşlarının, dostlarının əlini sıxaraq baxa-baxa qaldı.

Raykom katibi Ədilin başına yiğilənləri görüb yüyürdü. Ədili qucaqladı, bərk-bərk öpüsdülər:

- Birgə əməyimizə yüksək qiymət verən hökumətimizə minnətdarıq!

Raykomda Fərmanın surətini almışdilar.

- Yüz dörd nəfər!

Həmi fəxr ilə bu sözü təkrar edirdi:

- Yüz dörd nəfər!

Rüstəm rayondan səkkiz, öz kolxozenin üzvlərindən üç nəfərin bu yüksək mükafata nail olduğunu bilib, hökumətə, rayon partiya təşkilatına təkrar-təkrar minnətdarlığını bildirdi:

- Ədil, - dedi, - hökumətimiz bizim boynumuza böyük haqq qoyub. Bu ad sahibi ömrünü kolxoz yolunda qoysa, yenə azdır! Bu gündən sonra biz gərək... nə bilim! Kişi ürəyini dolduran həyəcana söz tapmırı.

- Gərək 48-ci ilimizi 47-ci ildən əskik eləməyək!

- Gərək artıq eləyək!

- Yüksək mükafat həm bunu tələb edir, həm də buna əsas verir!

Bir neçə gün sonra Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin çargül xalça kimi gözəl, yarışqılı salonunda Rüstəmi və qəhrəman yoldaşlarını bütün Vətən təbrik etdi. Ali Sovet sədri Rüstəmin əlini tutub, Qızıl Ulduz nişanını və Lenin ordenini təqdim edəndə Rüstəm ömründə yaşamadığı dərin və odlu həyəcan keçirirdi. Onun sinəsi söz ilə dolu idi. O, çıxdan belə bir səadət arzusunda idi. İndi, budur, şərəflə zəhmət sayəsində fəth olunan səadət ona gülür, onu qucaqlayırdı. Bu yerdə Rüstəm çox şəylər deməlidir. O, ürəyini, ürəyini dolduran sevinc və sədəti açıb hamiya söyləmək istəyir. Buradakılar kimi şirin, ədəbi danışmasa da, o, öz dililə hamisini deməlidir. O, varlı kolxozendən, hət-

ta orada sədaqətli çalışan və bu gün burada əyləşən qəhrəmanlardanmı desin, gündən-günə abadlaşan kəndindənmi, evini dolduran, sovet məktəbi sayəsində elm, sənət öyrənən bəxtiyar uşaqlarından – Ədilədən, Davuddan, İsrafilənm... ikiyاشlı çiçək kimi açılan körpə Sonadan, sonbeşik balası Solmazdanmı desin... Necə etsin ki, hamısını deyə bilsin?

Rüstəm hamısından, hər şeydən danışmaq istəyir, ancaq nədənsə sinəsini dolduran sözlər boğazında dayanıb qalır, çıxa bilmir: sanki, o, ürəyinin mətləblərini, ömrünün səadətini adı danışq ilə, söhbat ilə yox, bir söz ilə, ancaq bircə kəlmə ilə bildirmək istəyir. Deyəsən, bunu oturular da duymuşlar. Tərtənəli salonu dolduran şəhər və kənd adamları, qəhrəmanlar, nazirlər, dövlət və partiya nümayəndləri, ziyalilar, diqqət və sükütlə Rüstəmə baxanların hamısı başa düşmüşdür. Hamisinin nəzəri onda, Səfəraliyev rayonundan gələn bu ucaböylü, sağlam və iti baxışlı, məğrur duruşlu, iti yerişli kolxoz ustasının tunc kimi möhkəm simasına dikilmişdir. O, baxdıqça alqışlar şiddetlənir. Alqışlar da yandıqca diqqətlər gərginləşir, salonda dərin və mənalı sükut yaranır. Rüstəm əlindəki ulduzu və ordeni göyə qaldırır, birdən yada düşən müüm xəbəri söyləyən kimi ucadan deyir:

– Mənim hünərim deyil, bu onun hünəridir!

O, əlilə Stalin yoldaşın şəklini göstərib sözünü bitirir:

– Yoldaşlar, dünənki çobanı qəhrəman eləyən o kişidir. Xaraba kəndi laləzara döndərən odur! Bizə ağ gün gətirən odur! Var olsun səadət günəsimiz!

Salonu alqış gurultuları doldurur. Rüstəm Əliyevin sözünə və sevincinə bütün Vətən şərik olur!

2. Vətən qızı Sədaqət

Sədaqət Mürsəl qızı Verdiyevanı görmək istəsəniz, onu tarlada, iş başında qolu çırməkli, əli “silahlı” görərsiniz. O, manqa başçısıdır. Öz manqasında yaş və boyca kiçik olsa da, hörmət və nüfuz cəhətdən üs-

tündür. Onun sözünü usta sözü kimi eşidirlər, qiymət qoyurlar. Keçən il kolxozlar arasında yarış hərəkatı yayılında, SSRİ Ali Sovetinin 29 mart tarixli Fərmanı oxununda Sədaqət bütün diqqəti ilə dinləmişdi. Lakin bu bəs deyildi. Sədaqət “Kommunist” qəzetini alıb bir kənara çəkildi. Qəhrəmanlıq üçün qoylan şərtləri bir-bir nəzərdən keçirdi. Hökumətin tələbləri və təkliflərini dərindən öyrəndi və oturub fikirləşdi:

– Bizim torpaq bu məhsulu verər!

Sədaqət öz sahvinə güldü:

– Torpaq verməz, gərək ondan alasan!

– Sosialist Əməyi Qəhrəmanı!

Vətənimizdə ən yüksək fəxri ad olan bu söz Sədaqətin zehnində bütün şərəf və hörməti ilə səsləndi. Bu kəlmələr onun gözündə çiraq kimi yandı. Bu ad rəhbərə verilmiş addır. Bu, sovet dövlətinin qocaman xadimlərinə, Molotova, Kalinina, Vorosilova və başqa partiya, hökumət rəhbərlərinə verilən addır. Sosialist zəhməti dünyada yeni və ən şəraflı zəhmətdir. Bu zəhmət insanları işıqlığa çıxarmaq, bəşəriyyəti köhnə dünyadan xilas etmək üçün çəkilən zəhmətdir. Bu zəhmətin qəhrəmanı yeni dünya, yeni həyat yolunun qəhrəmanıdır! Bu böyük ada böyük adamlar layiqdir!

İndi isə Sədaqətin qarşısında tamamilə sadə, onun gündəlik işindən, peşəsindən ibarət olan əkinçilik şərtləri dururdu. Bu şərtləri ödəyən kolxozçulara qəhrəman adı veriləcəkdir!

Əvvəlcə Sədaqət xəyal, əlçatmadır bir arzu kimi görünən bu ad Ali Sovet Rəyasət Heyətinin Fərmanından sonra müqəddəs bir vəzifa kimi göründü:

– Necə ola bilər ki, sabah qonşu rayon pambıqcıları, lap bu kəndin pambıqcılarından qəhrəman adı alanlar sırasında Sədaqətin adı olmasın?

Axi Sədaqət komsomolçudur. O, ittifaqa daxil olanda nəzərinə çatdırıldılar:

– Yoldaş Sədaqət, komsomol qabaqcıl gənclərin təşkilatıdır ha!

Sədaqət bu sözə kəskin cavab vermişdi:

– Bunu mən çıxdan biliram.

- Bilmək azdır.

- İşdə də görünər!

Sədaqət Fərmanın şərtlərini bir də oxudu, öz gücünü və imkanlarını yoxlamağa başladı. Gördü ki, bu şərtlər onun üçün xəyal deyil:

- Artıq da almaq olar! Bu şərt ilə ki...

Sədaqət öz şərtlərini manqasının üzvlərinə dedi:

- Yoldaşlar, biz Fərmanın tələb etdiyi məhsulu verə bilarik, bu şərtlə ki...

- Nə şərt ilə?

- Əsl şərt budur ki, artıq səy lazımdır. Burada kirdar lazımdır, burada həqiqi zəhmət lazımdır! O ki hökumətimiz sosialist zəhmətinin qəhrəmanı deyir ha, gərək qəhrəman kimi zəhmət çəkək. Bizim şumumuz, səpinimiz, suvarmamız, alağımız mən deyən kimi, dümdürüst olsa, Fərman deyən məhsul dinnəz çıxacaq!

Manqa üzvləri də Sədaqətə sədaqətlə oldular. Pambıq işinin bütün mərhələlərində onun dalınca getdirilər. Cavan qızdır, dedilər, sabah yoldaş içində dili qısa olmasın!

Sədaqət yeddi ildir pambıq cəbhəsində çalışır və günü-gündən iş-də püxtələşir. Hələ məktəbdə oxuyanda o, əməli işə, təcrubi dərslərə ar-tıq həvəs göstərirdi. Hesab onun sevdiyi dərs idi. Müəllim çətin məsələ verəndə saatlar ilə oturardı. Başqasından kömək almağı sevməzdidi:

- Görüm axı bu niyə çıxmır?

Məsələ həllinin üsulunu dəyişər, rəqəmləri diqqətlə izlər, çıxmamı, bölməni, cəmi, tamı, kəsri... Hamısını bir-bir yoxlardı. Nəticədə aldığı rəqəmi məsələnin kitabdakı cavabı ilə düz görəndə fərəhindən bilməzdi neyləsin. Bu son fərəh onun bütün zəhmətlərini unutdurardı. Dəftərini alıb müəllimin yanına qaçardı...

Sədaqət həyatda da belə diqqət sahibi oldu. Hələ pambıq işinə gəldiyinin ilk günlərində onda səliqəsizlik görən olmayıb. Onun səliqə və diqqətində, zəhmətə olan yeni və fəal əlaqəsində çox böyük tərbiyəçilərin əməyi var. Onu yalnız sovet məktəbi yox, həm də komsomol böyüdüb. Yalnız komsomol yox, həm də kolxoz ustaları böyüdüb. "Qırmızı Oktyabr" kolxozunda bütün kolxoziçular Sədaqəti öz doğma qızları ki-

mi tanır, əzizləyirlər. Onun işləri həmişə iftixara səbəb olmuşdur. Adlı-sanlı pambıq uстası Bəsti, Manya onun sevib izlədiyi adamlardır. Sədaqət Bəsti haqqında yazılışları oxumuş, onun pambıq təcrübələrini öyrənmək istəmişdi. O, bəzən Bəstini öz tarlasında, döşündə önlük qabağı düşüb pambıq yiğan və qızları dalınca çağırınan görürdü.

- Belə, bax, belə!

O, öyrədirdi. Sədaqət isə hamidən tez öyrənirdi. Hər kəsin bir şeyə eşqi olar. Sədaqətin həvəsi pambıq işinədir. Bu iş ona şirin, doğma, üstün görünür. 16 yaşında ikən qollarını çırmayıb böyükələr kimi pambıq tarlalarına çıxanda, adını briqadalar siyahısında, özünü tanınmış adamlar cərgəsində görəndə kənd qızının qəlbini sevinclə dolmuşdu... Xoş yaz səhərində o, sığırçınlar kimi tezdən qalxaraq öz sahəsinə gedir, Qoş-qar və Kəpəzdən axıb gələn dağ havası onun sinəsinə dolduqca qız fərəhlənir, qanadlanır, pambıq mahnusunu zülməzə ilə təkrar edərək gedirdi:

A yoldaşlar, gəlin albır çalışaq.

Açılışın vaxtında gülüy pambıgin.

Ağarsın qozalar zəmilar boyu.

İpəyə bəzənsin teli pambıgin.

Bol məhsul götürək əməyimizdən,

Şəhər fayda görüsün köməyimizdən,

Vətən razı qalsın həmişə bizdən,

Bərəkətli gəlsin ili pambıgin...

Sədaqət pambıq işində öz ustasından, ata hörməti bəslədiyi Rüstəm dayıdan çox şey öyrənmişdir. Rüstəm dayı artıq məhsul götürmək üçün pambığa necə xidmət lazımlılığını adamlarına öyrətməşdir, onun bu sözü Sədaqətin heç yadından çıxmaz:

- Kətmənləmə yerin üzünü cırmaqlamaq deyil, kətmən 12-15 santim darına işləməsə, alağın kökü kəsilməz! Kökü qırılmayan azar həmişə bədənə ziyan vura bilər!

Sədaqət bütün fəsillərdə öz tarlasını diqqət və qayğı ilə izləmişdir. O, bəzən məktəbli yoldaşlarını tarlalara salaraq sovka toxumlarını qa-

baqcadan tapıb məhv edir. Öz zəmisini öz həyati kimi daşdan, kəltəndən təmizləməyi lazımlı bilir. Atası həmişə deyr: "Bu qızın ki pambığa belə həvəsi var, bir iş sahibi olacaq!" Sədaqət əkdiyi pambığın qeydi-qayğısı ilə yaşayır. Tarlaya çıxanda, sanki, qızın biləklərinə pəhləvan qüvvəti gəlir. Onun ketmən vurmağı rayonda məshurdur. O, ketməni 18 sm dərinə vurur. Onun zərbəsi dəyən yerdə alaq otlarından əsər qalır.

Pambığ zəmisinin hər qarışına, cücerən hər pambığ koluna Sədaqət döna-döna diqqət yetirir, torpağın tələblərini ödəməyə çalışır. Büttün bu işlər üçün həvəsdən, bilikdən başqa vaxt da lazımdır. Sədaqət bu vaxtı tapır. O öz vaxtına qızıl kimi qiymət qoyur, saatını boş keçirmək istəmir. Bu cəhdən çoxlarından ayrırlar.

Bu il Sədaqətin zəhməti çox müstəsna nəticə verdi. Elə bir nəticə ki, yalnız agronom və rayon rəhbərləri deyil, hər eşidən də Sədaqətin işindən danışmağa başladı: "Dünənki uşağın hünərini görürsənmi?"

Sədaqətin adı Ali Sovet Rəyasət Heyətinin tarixi Fərmanına düşdü. Bu şərəfli, tarixi siyahuda 33-cü ad Sədaqətdir. O, 5,9 hektar sahənin hər hektarından 86 sentner yarım pambığ məhsulu götürmüştür.

Sədaqət Mürsəl qızının yüksək mükafat alması pambıqcı qadın və qızlar arasında bayram şənliyinə səbəb oldu.

Cavan bir kənd qızının, komsomolçu Sədaqətin verdiyi məhsul, sənaye dilində bilirsınız mı, na deməkdir? 50 ton pambığ, 160 min metr bez, qədək, çit, sətin deməkdir. Bu, 55 min dəst paltar deməkdir. Bu, o deməkdir ki, keçmişdə ancaq qapılarda kənizliyə məcbur olan, yaxud qoca tacir və ruhanilərə qul kimi satılan kəndlilər qızı indi inqilab ölkəsində azad zəhmət sayasında, birillik əməyi ilə 55 min adamı geyindirir. Bu, o deməkdir ki, Sovetlər İttifaqında ən sadə adamların zəhməti şənşöhrət işidir! Bu o deməkdir ki, bizim vətənimizdə ən adı adam öz zəhməti sayasında ən yüksək ictimai mərtəbəyə çata bilər. Nəhayət, bu, o deməkdir ki, sosialist kəndi indi artıq tək-tək deyil, kütləvi surətdə qəhrəmanlar yetirməkdədir!

Hələ dünən məktəb skamyasından aralanıb pambığ işinə gələn Sədaqət, Lenin komsomolunda aldığı kommunist tərbiyəsi, ustalarının

verdiyi təcrübə, özünün həvəs və rəşadəti, sovet dövlətinin qayğıkeşiliyi sayasında köhnə normaları cəsarətlə vurub ötməkdə, əkinçilik əməyinin ən yüksək məhsul normalarını verməkdədir.

İndi Füzuli kəndində iftixarla gözən Sədaqətin döşündə Qızıl Ulduz və Lenin ordeni parlayır.

Yüksək mükafatı alıb Bakıdan qayıdanda atası onu sevinc və həyəcanla qarşılamışdı:

- Qızım, dayan, bir ulduzuna yaxşı baxım! – Üstündə oraq və çəkic olan bu qəhrəmanlıq ulduzunu Mürsəl kişi ilk dəfə böyük rəhbərin, ulu Stalinin döşündə görmüşdül. İndi bu yüksək mükafat onun qızına, dünən əlinə dəftər, qələm alıb məktəbə gedən Sədaqətə qismət olmuşdu.

Kəndlilər dəstə-dəstə gəlib Sədaqəti təbrik edirlər. Qəhrəman pambıqçı qonaqlar ilə görüşüb işinə tələsir, onları atasına təpsirir. Atası qızının işlərindən danışanda bir sözü təkrar edir:

- Bizim işlərimiz belədir! Halal zəhmət belədir!

Sədaqətin atası məktəb görməmiş bir kəndlidir. "Bizim işlər" haqqında oxumasa da, öz təcrübəsindən bilir və danışır. Onun savadı olsa, fikrini böyük M.Qorkinin bu sözləri ilə deyərdi: "Bizdə insan hər işə fərəh verir. İnsan hər işə şərəf verir."

Bu mənəni o, öz dili ilə deyir və qonşuların təbrikinə cavab verir:

- Bizim işlərimiz belədir! Keçmişdə zəhmət adamı çüründərdi, ağanın, bəyin ayaqaltısı elərdi. İndi kolxoz zəhməti adamı başıuca, qəhrəman eləyir!

Sədaqət bəzi qəhrəmanlar kimi kürsüyə çıxıb nitq demir. O, çox utancaq böyümüşdür. O, ancaq bunu deyir ki:

- Yaxşı işləmək borcumuzdur!

Mən o qızı görmək istəyirəm. O işə görünmür. "Bakıdan gələn qonaqların" gözünə görünmək istəmir. O öz yoldaşları, tanışları arasında özünü rahat hiss edir. Mən, nəhayət, onun harada olacağını öyrənirəm. O, əlində kitab xırda və yeyin addımlarla gəlib ötəndə çağırıram:

- Sədaqət!

O dönüb baxır. Salam verir, ancaq utandığından başını yuxarı qal-

dürmir. Nə deyəcəyini bilmir. Mən sözümü deyirəm:

– Sədaqət, mən sizin adınızı eşitmışdım, görmək, danışmaq arzulayırdım. Siz nə üçün belə utanırsınız? Sədaqət, akiñ işində köhnə nor-maları vurub ötan, hektardan 85 sentner pambıq yiğan qız siz de-diyelmişiniz? Bir ildə vətənə 55 min dəst palterlik pambıq verən siz de-yilmisiniz? Sosialist Əməyi Qəhrəmanı Sədaqət Verdiyeva siz deyilmi-siniz?

Siz nə üçün utanırsınız? Qoy sizə təslim və məglub olan köhnə dünya, köhnə etiqad sahibləri utansınlar. Qoy sizin qüdrətinizə inan-mayanlar utansınlar! Qoy sizə “naqis” deyən, qadınları əsrərcə çadra altında məhkum saxlamaq istəyənlər utansınlar. Qoy sizə ancaq əmtəə kimi baxan, əməyinizi, qüdrətinizi təhəqir edənlər qızarsınlar.

Sədaqət, bu qədər tövəzö olmaz! Vətənimizdə ən cavan qız qə-hrəman sizsiniz! Qaldırın başınızı, qoy hamı görsün. Qoy qadınları zin-danda çüründən qoca, avam Şərq görsün ki, azad zəhmətin nə möcüzələri var və bu möcüzələr harada ola bilər! Qoy ana vətən sənin şərəfli əmə-yini alqışlaşın.

Qaldır başını, Sədaqət!

Qoy ulu rəhbər qayğı və məhəbbəti ilə yetişdirdiyi qəhrəmanlar nəslinə baxıb iftixarla desin:

– Əcəb, çox əcəb!

3. Yeni kənd

Səfərəliyev rayonunun ən cavan kəndlərindən biri Aliuşağı kəndidir. Buranı 1920-ci ildə, Azərbaycanda Sovet hakimiyyəti qurulanda ətraf mülkədarların əlindən həmşəlik xilas olan rəncbərlər salmışlar. Aliuşağı kəndi köhnə kəndlərə oxşamır. Burada əyrim-üyürüm küçələr, dolaşış yollar yoxdur. Kənd plan ilə salınmış enli küçələrdən ibarətdir. Yol kənarında əkilən cavan qələmə, söyüd, çınar ağacları sıralanıb göyə meyil etməkdə və böyüməkdədir. İlk baxışdan bilinir ki, bura zəhmət sevən adamların saldığı təza bir məskəndir. Kənd Zazalı stansiyası ilə yanaşıdır. Kəndin adamları qatar səslərinə alışmışlar. Onlar həmişə de-

yırlar:

– Mərkəz və şəhərlər ilə əlaqə işində dəmiryol ilə qonşuluğun mə-nası böyükdür.

Burada böyük Lenin adına kolxoz 1930-cu ildə qurulmuşdur. Kəndin binasını qoyan təşəbbüskar bir adamı, Allahverdi Sadiq oğlu Bağırovu həmin ildə kolxoza sədr seçmişlər. Allahverdi Bağırov bu gün də Lenin kolxozunun sədridir. Onu indi yalnız Səfərəliyev rayonunda de-yil, bütün respublikada tanıyıb, hörmət edirlər.

Allahverdi kolxoz yolunda fədakar işlərinə görə iki dəfə Lenin or-deni və bir sıra hökumət medalları ilə təltif olunmuşdur.

Yenice tikilmiş, saliqə ilə düzəlmüş bir idarə təsəvvür edin. Divar-larda rəhbərlərin şəkilləri, Respublikanın xəritələri, əkinçilik işinin müx-təlif sahələrinə, vaxtlarına dair cədvəllər var. Yazı stolunun dalında uzunboylu, itibaxlı, əsgər şinelli, başı qırıq bir adam oturub naryad-ları vərəqləyir, qırmızı dəftərçəsinə nə isə qeyd edir. Bu, Lenin kolxozu-nun sədrı Bağırov Allahverdidir. Onun 50 yaşı vardır. Ancaq ilk baxışda ona 40 yaşdan artıq verməzsınız. O, işində saliqə və aydınlıq sevən, kol-xoz barəsində başqalarına danışmağı, məsləhətləşməyi sevən ürəyiaçq bir təsərrüfatçıdır. Divardakı rəngli diaqramlardan biri 10-12 ildən bəri Lenin kolxozunda götürülen gəlir bölgüsünün inkişafını göstərir. Allah-verdi bunları özü düzəltmişdir ki, “gəlib-gedən tez xəbər tuta bilsin”.

Diaqramdan görünür ki, Lenin kolxozunda 1935-ci ildə əmək gü-nünə 2,2 kilo taxıl düşmüşdür. 1936-ci ildə 2,7 kilo, 1937-ci ildə 3,58 ki-lo, 1939-cu ildə 4,7 kilo, 1947-ci ildə isə 5 kilodan artıq düşmüşdür. Kolxozçular hər il bu nisbətdə artan pul qazancı götürmüslər.

Allahverdi öz otağında məşğuldur.

Aprel ayının ortaları, buralarda yazın oğlan vaxtidir. Hər tərəfə ətir səpilməş, quşlar üfüqləri ölçərk yerə mahnı səpirlər. Sağ-a-sola ötən qatarların pəncəraları sərnişinlər ilə doludur. Onlar yaşıllıqlara baxır, bahar havasından faydalanaq istəyirlər.

Ancaq Allahverdi kişi məşğuldur. Qaşlarını düyərək qarşısındaki kağız dəftərdə nə isə axtarır.

O da hərdənbir qalxıb qapıya baxır, onun başqa məqsədi var. O,



indi nə bahar lövhəsinə seyr etmək, nə bülbülləri eşitmək üçün çıxır. Onun ayrı məqsədi var. O, üfüqlərə baxır, tez qayıdır işinə məşğul olur. Üç gündür ki, o, yağışdan şikayətlidir. Pambıq yerləri əkinə hazır və ziyyətdədir. Toxum da, briqadalar da hazırlıdır. Kolxozçular səpin qarşısındadırlar. Di gəl ki, səpmək olmur. Yağış macal vermir. İndi aprelin 15-dır. Əkin işinin ən məsul və gərgin vaxtıdır. Bu həftə məhsulun taleyini həll edə bilər. Yağış isə əl çəkmir!

Səhərlər durğun, sərin və günəşli yaz havası görünür. Gün əyləndən sonra bir də görürsən, üfüq qaraldı, qaranlıq içindən bulud çıxdı. Sənki, tapşırıq almış bulud tarlalara, zəmilərə doğru tələsir. Gələndə hətta parovoz kimi xəbərdarlıq da edir, göylərə şaqquşlı salır. Sonra elə şidirgə yağış tökürlər ki, quşlar da qaçıb gizlənlər. İşini görüb ötən buludlar, sabah yenə həmin qayda ilə galırlar.

Allahverdi kişini da əsəbləşdirən budur: "Axtaranda, – deyir, – gəlməz. İndi mane olur. Bu buludlar vəzifəsinə yaxşı başa düşməyib... Ay əlimə keçəydiniz, necə sizi iclasa qoyub başa salardım!"

Allahverdi indi yalnız bir əkinçi deyil. Yalnız kolxoz sadri də deyildir. O, indi respublikanın adlı-sanlı pambıqcısıdır. O, yarışa qalib çıxmış Sosialist Əməyi Qəhrəmanıdır! Onun tarlalarına tamaşa üçün torpaq nazirliyindən, başqa şəhərlərdən gələnlər az olmur. Hələ Özbəkistan pambıqları keçən il onun işləri ilə maraqlanmışdır. Allahverdi kişi sovet Özbəkistanının nümayəndələrini hörmətlə qarşılırayaraq öz kəndini, kolxozunu gəzdirmiş, yüksək məhsul üçün gördüyü tədbirlərdən şirin-şirin danışmışdı. Onun danışığını diqqətlə eşidib yazmışdır.

İndi isə... yağıntılıq ona mane olurdu:

– Səpin geciksə, bilirsənmi nə ola bilər?

O bu sözü deyir, qapıya qaçıb üfüqə baxır, inadkar uşaq kimi, sənki, pambıqlar ilə oynayan yaz havasının sıfətini yoxlayır. Allahverdi axırıncı dəfə dolusunmuş buludları görüb:

– Tfu! – deyə hirsə içəri qayıdanda qəhrəman yoldaşı Həzrətqulu ona təselli verdi:

– Qanını qaraltma! Bərkə qalarlap, toxumu bir-bir əkərik! Həm-

şə belə qalmayacaq ki!

Allahverdi sakit ola bilmir. Təcrübə stansiyasına zəng edib aqronomu çağırır, "Qırmızı Oktyabr" kolxozuna zəng edib soruşur:

– Görürsünüz havanı? Tərs kimi başımızın üstünü kəsib. Əl tərətməyə macal vermir. Nə fikirdəsiniz?

Səpin briqadasını boş görən Allahverdi kişi adamları töküb mədəniyyət sarayının bünövrəsini qoydurur. Həmin bina üçün daş-torpaq gətirdir. Məktəbə ayaq qoyub müəllimdən xahiş edir ki, mədəniyyət sarayının həyatında futbol meydançasına nə lazımsa gəlib yazdırınsın: "Səhərə sıfəri göndərərim". Allahverdi kişi bir neçə il əvvəl tikdirdiyi məktəb binasını indi bəyənmir. Kənardan durub ona tənqid gözü ilə baxır və mədəniyyət sarayını tikdirənlərə tapşırır:

– Yoldaş mühəndislər, bağışlayın, mədəniyyət sarayı bu kəndlərdə hələm-hələm tikilməyib... Biz kəndlilərdən töylənin, samarlığın, anbarın, pambıq çardağının tikintisini soruşa bilərdiniz. Ancaq mədəniyyət sarayı bu ətraf kəndlərdə təzə bir şeydir. Dündür, hər kənd özünü yüksəldirib belə işi başlamaq istəyir. Ancaq Səfərəliyev rayonunda mənim mədəniyyət sarayım birincidir. Gərək də birinci ola!

Ani və mənali bir sükut ilə susan Allahverdi kişi xoşbəxt bir sahibkar nəzərilə dönüb kənddə ərik və alma ağaclarını qucaqlayan həsarlı həyətlərə, söyüd və çınar kölgələrlə örtülüen küçələrə baxır, yollardan gələn traktor səsini, su bəndlərində eşidilən bel-külüng səsini dinleyir. Sonra da Bakıdan təzə xəbərlər danışan radioya fikir verir. Mühəndisin üzüna dik baxaraq, daha artıq tələbkarlıqla deyir:

– Birinci ola gərək! Sən özün sovet hökumətinin yetirdiyi bir mühəndis, xahiş eləyirəm deməyəsən bura bir kənd guşəsidir, necə olsa, ötüşər... yox!

Allahverdi kişi bu sözü elə ucadan və elə ürəkdən dedi ki, mühəndis dik-dik kişisinin üzünə baxdı.

Allahverdi kişi şəhadət barmağını silkələyib, dəmiryola işarə elədi:

– Buranı görürsünüz? Bura vacib yerdir! Gün olmaz mənim yanından beş dəstə, üç dəstə qonaq, səyyah, briqada, komisyon ötməsin.

Dəmiryolun qıraqıdır, vaqon pəncərəsindən hər baxan soruşur:

- Bu hansı kənddir?
- O nə tikintidir?

Bir az bundan qabaq burada bolqariyalı qonaqlar görmüşəm. Ukraynadan galən, Tiflisə gedən! Sovet ölkəsi böyük, adam çox! Hami soruşur. Atalar demişkən, biz yol üstündə yurd salmışıq. İndi ki belədir...

Allahverdi kişi səsinin ahəngini incəldərək mətləbi bitirmək istəyir:

- İndi ki belədir, burada nə tiksən gərək yaxşısını tikəsən! Məktəbi bəyənmirəm, on il bundan qabaq tələsik tikilən şeydir. Onda mənə deyirdilər, neyləyirsən bu qədər otağı, 70 evli bir kəndə bunun yarısı bəsdir. İndi camaat görür ki, bizim onillik məktəbə neçə-neçə kabinetlər, laboratoriyalar, müəllim otlaqları lazımdır. Səndən xahişim budur, bizim saray üçün nə gücün var vur! Sovet məktəbləri sənə nə öyrədib burada işlət! Əsirgəmə! Ağ daş deyirsən de, qırmızı kərpic deyirsən, genə varam! Sement də baş üstə, kirəmit də! Qərəz, bayaq dedim, birincidir, birinci da gərək ola!

- Yaxşı taxta da vacibdir!

- Əlbət ki, mən sənə deyirəm hər şeyin əslası! Burada tapmırsam, gəl lap Urala, Sibirə yazaq, bərkə qalanda adam göndərək, Haştxandan neçə vaqon suya tökdürsün. Niyə olmur, hamısı öz vətənimiz, öz işimiz deyilmə, qardaş?

Allahverdinin belə cəsarət və geniş ürəklə danışmağı mühəndisin xoşuna gəlir.

Mühəndis ağızını açıb xərci çox "götürər" deməmiş Allahverdi kişi cavabını verdi:

- Xərci boynuma! Əlindən isbatlı bina çıxın, mən milyon tökrəm! Şükür, pulumuza nə gəlib? Biz elə pulu bu gün üçün qazanmırıq-mı? Kolxozi pulu kolxożunun deyilmə? Kolxożu da bunu məndən istəyir, borcumuzdur verək!

Allahverdi kişi hər işdə olduğu kimi, mədəniyyət yolundakı əzmində də sabitdir. Onun arzusu var ki, bu kənddə nümunəvi mədəniyyət sarayı olsun. Bu kəndin sahnəsində "Hacı Qara", "Vaqif" oynansın-



Kolxozi uşaqları səs-səsə verib bülbül kimi oxusun, şəhər uşaqlarından geri qalmasınlar.

Allahverdi Bağırov dediklərini yeritməkdədir.

1947-ci il Allahverdi Bağırovun pambıq uğrunda mübarizəsində yaddaqalan illərdən olmuşdur. O da öz yerliləri kimi qəhrəmanlıq şərtləri uğrunda var gücü ilə çalışmışdır. Ancaq Allahverdi yalnız özü-nə, ailəsinə deyil, bütün Lenin kolxozuna cavabdehdir. Bu böyük imtahanın Lenin kolxozu gərək adına layiq çıxdı və çıxdı da. Kolxozi illik pambıq planını 220,9 faiz, taxıl planını 125 faiz ödədi. Lenin kolxozundan Allahverdi dən başqa briqadır Həzrətqulu Hüseyn oğlu Verdiyev, manqabaşçısı Xəlilova da Sosialist Əməyi Qəhrəmanı adı aldılar. Kolxozi ancaq 470 min manat mükafat alıb ki, bunun çox hissəsi kolxozçu qadınlara düşmüştür.

Allahverdinin ailəsindən üç adam kolxozda işləyir. Onlar kolxozun fəal üzvlərindəndir.

Allahverdi deyir:

– Mənim öz adamım qabağa getməsə, kənardakılara sözüm nə təsir eləyər?

Doğrudan da Allahverdi kişi hər cəhətdən nümunə olmaq istəyir. Onun ailəsi bu il 2130 gün qazanmışdır. Öz halal zəhmətinə 11 ton taxıl, 44 min manat pul almışdır.

Allahverdinin böyük oğlu Aydın atasının təcrübədə öyrəndiyi əkinçiliyi elm ilə möhkəmlətmək istəyir. O, Kirovabad Kənd Təsərrüfatı İnstytutunun tələbəsidir. On dörd yaşı Abid yeddincidə, on bir yaşı 1sa dördüncüdə oxuyurlar. Allahverdi uşaqlarını da özü kimi zəhmətə, çalışqanlığa alısdırmışdır. Onların heç biri atalarının adı-səni ilə öymür, dərslərdəki müvəffəqiyyətləri ilə sevinirlər.

- Allahverdi dayı, sənin kolxoçuların yaxşıca varlanmışlar!
- Əvvəl kolxozi varlanıb, sonra kolxoçular!
- Kolxozi nəyi var?

Bu sual Allahverdi dayının ürəyindən idi. Onun dostlara deməli xoş sözü çox idi:

- Hələ ki, - dedi, - bölünməz fondda duru yerindən bir milyo-

num var! 400 sağlam qaramal, 2800 qoyunumuz, maşınımız, təsərrüfatımız da buna münasib!..

Bu halda cavan bir çoban içəri girib Allahverdi kişiyyə dedi:

- Əmi, təkər gətirmişəm!

Allahverdi qapıya çıxub at belindəki araba təkərlərinə baxdı:

- Kimin işidir?

- Atam qayırıb!

Çoban Qabaqtəpə kəndlilərindən idi. Onlar meşə ağaclarından kənd təsərrüfatına lazım olan əməsələh düzəldib aran kəndlərinə gətiirlər. Allahverdi təkərləri yoxladı:

- Oğul, - dedi, - iş yaxşı işdir, ağac pis. Bunun qundağı gərək cökədən, başqa möhkəm ağacdən olaydı. Apar, bu bizə əl verməz.

Bir başqası gəlib Allahverdini toxuma baxmağa, maşını yoxlamığa, haradansa gələn adama cavab yazmağa çağırır. Kolxozi sədrinin başını qaşımağa macalı yoxdur. Kənddə belə iş yoxdur ki, Allahverdi kişi "bilmirəm" desin. O, hətta texnikanı, traktor, kombayn maşınlarının sırrını də öyrənməyə çalışır:

- İndi, - deyir, - kənd işi köhnə kənd işi deyil. İndi hər yerdə elm tələb olunur. Elmi olmayan, kor qız kimi faydasız olar. İndi ki kolxoza məsul işə qoyublar, gərək adamları öyrədək. Öyrətmək üçün də gərək özümüz bilək!

İndi qabaqcıl sayılan Lenin kolxozunun inkişaf yolu, həm də dəyişilməz sadr olan Allahverdi Bağırovun kolxozi uğrunda mübarizə taxixini göstərir. Allahverdi 1931-ci ildən burada sədrdir. Bu müddət ərzində rayonda neçə-neçə işlər olub. Kənd rayondan-rayona keçib. Əvvəl Qasim-İsmayılov rayonuna, sonra Kirovabad rayonuna, indi də Səfərəliyev rayonuna keçib, həmişə də rayon rəhbərləri Allahverdinin işinə layiqli qiymət veriblər:

- Təki bütün kolxozlarda Allahverdi kimi adamlar olaydı.

Allahverdinin rəhbərlik işində öz etiqadı və inamı var. Onun fikrincə:

- Kolxozdə iş yaxşı getmək üçün birinci gərək düzələk ola! El işi haram götürməz. El malına haram əl uzandımı, orada qarışqlıq düşə-

cək. Mənim aləmimdə kolxozi sədrinin gərək qardaşı, bacısı, uzağı-yadı olmasın. Gərək övlad kimi hamını bir gözlə görsün! Mən buna çalışmışam, iş də şükür, hələ ki pis getməyib.

Vacib bir şey yadına düşmüş kimi, Allahverdi kişi əlini mızə döyüb deyir:

- Qardaş, indi iş zəmanəsidir. Nə əsil-nəsəb, nə gözəllik vaxtıdır.

Məndən çox gözəl, çox göyçək oğlanlar var ki, üzünə baxmaq istəyən yoxdur. Sovet hökuməti bu uca adı, qəhrəman adını ki bizə verir, nəyin sayəsindədir? Zəhmətin, halal zəhmətin! Var olsun bizə halal zəhmət şəraiti verən və onu qiymətləndirən rəhbərlərimiz!

4. İrəliyə baxmaq lazımdır!

Kirovabad stansiyasından ayrılan, dolama yerlərdən burularaq asma körpülər altından, taxta körpülər üstündən ötən yol, düzənliklə tarlalar arasına çıxır. Bir vaxtlar ağır-agır gedən öküz arabalarına darisqal olan bu yol indi süzüb gedən yük və minik maşınlarına oylaq olmuşdur. Hər iki tərəf göz işlədikcə pambıq və taxıl tarlalarıdır. Yol boyu sıralanmış kəhriz quyuları, dağlar atəyindən gələn suları toplayıb böyük dəhnələrə, yay-qış dizəcən çirməkli çalışan kolxozi suçularının ixtiyarına verir.

Samux, Kirovabad, Qasım İsmayılov rayonları ilə həmsərhəd olan Səfərəliyev rayonu dəmiryolun altında yerləşmişdir. Kür çayının qucaqladığı Gəncə düzənliyinin mühüm bir hissəsini bu rayon tutur. 1942-ci ilə qədər Kirovabad üstündə olan bu hissə 6 ildir müstəqil bir rayona çevrilmişdir. Rayon cavandır. Onun mərkəzi, adamları, təsərrüfatı da cavandır.

Səfərəliyev raykomunun katibi, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin deputati Ədil Vəliyev rayon təşkil olunan gündən burada həmin vəzifədə çalışır. O da partiya işində cavandır, ancaq öz işini müvəffəqiyyətlə aparır. İlk partiya işi təcrübəsini Kirovabadda almışdır. Rayon Kirovabaddan ayrıلندا partiya Vəliyevi məsul, eyni

zamanda çətin bir işə göndərmişdir. Adı kəndlərdən seçilməyən bu kəndi rayon mərkəzinə çevirmək, rayonun partiya, sovet, təsərrüfat təşkilatlarını yaratmaq, binalar tikmək, avadanlıq əldə etmək, rayon aparatına münasib adamlar tapıb seçmək lazımdı. Bununla yanaşı, rayonun təsərrüfat planlarına rəhbərlik edib, bunların vaxtında yerinə yetirilməsi uğrunda qüvvələri səfərbərliyə almaq lazımdı. Cəbhəni ərzaqla təmin etmək işində də qonşu rayonlardan geri qalmaq olmazdı. Bir sözlə, Vəliyevin öhdəsinə ağır vəzifələr düşündü.

Vəliyev partiyanın göndərdiyi an ağır işlərə cəsarət və həvəslə gedən bir işcidir. O, çətinlikdən qorxmamışdır. Rayona gələn gündən öz ətrafına ləyaqətli adamlar yığmağa, kolxoçular arasında geniş siyasi-kütləvi iş aparmağa başlamışdır.

– Səfərbərliyev rayonu!

O, bu sözü dərin bir hörmətlə deyir, Stalinçi bolşevik Xanların adını çəkir, kolxoçulara tapşırırı:

– Yoldaşlar, bu gündən biz daha Kirovabadın öhdəsindən çıxarıq. Biz birbaşa Bakıya baxırıq. Bizim işlərimiz ilə indi bilavasitə mərkəz məşğul olacaqdır. Bizim rayon ilə Bağırov yoldaş maraqlanır, bunu bilin!

Vəliyevin sadəliyi, zəhmət, səliqə, intizam sevməyi hamiya məlumdur. O, vaxt-bivaxt tarlalarda, əkin, biçin, su üstündə idi. Rayon məsul işçilərini bir-bir özü seçmişdir. Kəndə çıxanda kolxoz sədri, sovet sədri, briqadir, ferma müdürü, manqabəşçisini tanumaqla kifayətlənmirdi. Rast gəldiyi hər kəsi tanumaq istəyirdi. Kolxoçu qadınlar ilk günlər onu tanımazdı. "Yol keçən" bilərdilər. Vəliyev xudahafız edib gedəndən sonra raykom katibi olduğunu bilib sevinərdilər. Bir neçə ay çəkmədi ki, raykom katibi hamını, hamı da raykom katibini tanıdı. Ədil Vəliyev adamlar ilə, kolxoz işinin, kənd işinin qurucuları ilə elə qaynayıb-qarışdı ki, hər görün onu öz kəndindən, öz kolxozundan, öz yaxın adamlarından sayırdı. O, yalnız adamları deyil, rayonun iqlimini, torpağını, təbii və təsərrüfat imkanlarını, ehtiyaclarını da dərindən öyrəndi. O, Bakıya gedəndə cibindəki dəftərdə çoxlu qeydlərlə gedərdi. Nazirliliklərə, başqa dövlət idarələrinə gələndə həmişa özünü tələbkar nümayəndə kimi göstərərdi.

– Rayonumuz cavandır! – deyə avadanlıq, texnika, nəqliyyat vəsa-

iti tədarük edərdi. Onun kəndlərə telefon, elektrik çəkmək haqqındaki təkidləri çox rabita işçilərinin xoşuna gəlmirdi:

– Canım, rayon mərkəzi bəs deyilmə, indi də kəndin davasını döyürsünüz?

Vəliyev təkəd edərdi:

– Bizim kəndlər dağ başında deyil. Mən böyük bir sənaye şəhəri ilə qonşuyam. Mənim kolxoçularım görüb-götürübdür. Onlar Kirovabaddakı qonşuları kimi tam mədəni yaşamaq istəyirlər. Bir kolxozi ki mədəniyyət sarayı tikir, biz onun işiq ehtiyacını necə rədd eləyə bilərik?! Bir kolxozi ki kəndin avadanlığına milyon tökür. Biz niyə gərək kömək eləməyək?! Yox, bizim kəndlərə işiq da, telefon da, radio da, küçələrə su kəməri də vacibdir!

O dedi də, elədi də! İndi iyirmi yeddi kolxozdan on yeddisinə telefon xətti çəkilmişdir. On yeddi kolxoza klub vardır. "Kommuna" kolxozu elektrik stansiyası tikmiş, "Stalin" kolxozu dizel qoymuşdur, son üç ildə rayonda 7 motor dəyirmanı yaranmışdır. Dörd kolxoza təzə tipli klub tikilir. Bu il dörd yerdə kolxoz idarəsi tikiləcək, rayonda yeni hamam binası tikiləcək.

Ədil çalışır ki, rayonunu qohrəmanlara layiq şəhərə çevirsin. Ədil Vəliyev inkişafda sürət sevən adamdır. Özü də sürətlə inkişaf etmişdir. 1928-30-cu illərə qədər Gədəbəy rayonunun uzaq kəndlərindən birində çobanlıq edərdi. Sovet hökumətinin yoxsul uşaqlara yaratdığı şəraiti eşidib şəhərə gəlmişdi. Kirovabad fəhlə fakültəsində oxumuş, gecə-gündüz odlu həvəsi, tükənməz səyi sayəsində özünü ali məktəbə – Kənd Təsərrüfatı İnstitutuna salmışdı. Ədil bu institutda oxuduğu illərdə yay tətilində də evlərinə dönməzdidi: "Məni təcrübə yerinə göndərin!" – deyə iş istərdi. Çox zaman onu tarlalarda pambıqçılara rəhbərlik edən, tacrübə sahələrində çalışıran, nə isə yeni bir şey axtaran görərdi. Ədil əkinçilik işinə çox həvəslidi. Qardaşları yazır, onu evə çağırır, yaylaqlara, istirahət evlərinə gedən yoldaşları ondan sorusurdular:

– Yayın cızlamasında bu zəmilərdə nə görmüsən?

1931-ci ildə partiya sıralarına daxil olandan sonra Ədilə çox yerdə məsul iş, böyük vəzifə təklif etdi. O, uşaqlıqdan əzbərlədiyi böyük

İliçin sözleri ilə cavab verirdi:

- Qarşısında üç vəzifə durur: birincisi oxumaq, ikincisi oxumaq, üçüncüsi oxumaq!

Ədil ixtisasını sevdiyi, kənddə işin elmi üsullarına böyük mənə verdiyi üçün dərsdən ayrılmak istəmədi.

Ədilin səyi hədər getmədi. Hələ Kirovabadın Stalin raykomunda çalışarkən işə bələdliyi, kənd təsərrüfat biliyi, vəzifəyə həqiqi kommunist münasibətilə diqqəti cəlb edirdi. Buradaca onu raykom katibliyinə namizəd verdilər.

Ədilin rəhbərlik etdiyi rayon hələ ki, qabaqcıllar sırasındadır. Bu rayon ilbəl təsərrüfat işlərində müvəffəqiyyəti artırmaqdadır. 1947-ci ildəki nümunəvi işləri sayasında Səfərəliyev rayonu qəhrəman rayonlar sırasına keçmişdir. Burada səkkiz nəfər sovet dövlətinin ən yüksək mükafatına nail olaraq, Sosialist Əməyi Qəhrəmanı adı almışdır. Bunların ikisi kolxozi sədri, ikisi manqabaşısı, ikisi briqadir, ikisi də rayonun rəhbər işçiləridir (Rayon kənd təsərrüfatı şöbəsinin müdürü Əfəndiyev Mahmud və raykom katibinin özü). Səfərəliyev rayonu keçən il pambıq üzrə planı 141,8, dənli bitkilər üzrə planı 109 faiz yerinə yetirmişdir. 1945-ci ildə rayon Dövlət Müdafiə Komitəsinin keçici bayrağını və 100 min manat pul mükafatı almışdır. Son iki il ərzində (1946-1947) rayon dövlətə plandan əlavə 3150 ton pambıq vermişdir. Bu rəqəm rayonun 1948-ci il planının 65 faizi deməkdir!

Ədil Vəliyev rəhbərlik etdiyi rayonda böyük partiya və dövlət məsuliyyəti daşıdığını bir dəqiqə unutmur. Onun qapısı həmişə kolxoçular və rayon zəhmətkeşləri üçün açıqdır. Ədil adamları hörmətlə qəbul edir, diqqətlə dinləyir, kiçik və böyük məsələləri sürətlə həll edir.

1947-ci ildə Ədil Məstən oğlu Vəliyev öz işi ilə bütün rayonda pambıq məhsulu yiğimi planının 41,8 faiz artıq yerinə yetirilməsini təmin etmiş, Sosialist Əməyi Qəhrəmanı adı almışdır.

Ədil işindəki müvəffəqiyyətlərinin səbəbini nədə görür?

- Mən adamlar ilə işləməyə artıq mənə verirəm. Təsərrüfatın müüm yerlərinə münasib adam seçmişəm. Müharibə vaxtında bütün rayonda cəmi 7 kolxozi sədri dəyişilib. Çalışırıq ki, hər kəs öz işinə bələd

olsun, təcrübə yiğsin. Aqronom qaydaları da bizdə hər kəs üçün bir vəcib dərs hökmünü alıb. Kolxoçu öz işi dairəsində aqronomun sualına cavab verə bilməsə, yoldaşları onu qızardırlar. Əlbət ki, bunların hamısı tasırsız deyil. Ancaq bizim qələbəmizin açarı, kolxoçular arasında yayılan yarışdır, Stalin yoldaşa etdiyimiz öhdəkarlıqdır və Ali Sovet Rəyasət Heyətinin tarixi Fərmanıdır!

Bu Fərman hər kəsə sübut etmişdir ki, kolxoz işində hər kəs zəhmətinin sahibi, öz əmək məhsulunun ağasıdır. İndi hamı hünərini sınayıır, qəhrəman olmağa çalışır. Təkcə mənim, ya torpaq şöbəsi müdürü, ya aqronomun sayasında deyil, hamımızın, kolxoçuların ümumi səyi və hünəri sayasında biz 1947-ci ili yaxşı başa vurmuşuq. Ancaq 1948-ci ili daha yaxşı keçirməyə çalışırıq. İndi kolxoçularımız artıq 1947-ci il səh-bətlərini keçmiş gün sayırlar. Onlar içərisində olduğumuz ilin planı yolunda çalışırlar. Biz istayırik ki, gələn il Ali Sovetin Fərmanında rayonumuzdan 8 nəfər yox, 18 nəfər qəhrəmanın adı olsun. Çünkü rəhbərimiz bizə öyrədir ki, siyasetdə səhv etməmək üçün geriyə yox, irəliyə baxmaq lazımdır!

Raykom katibinin ümidi və niyyətlərinin həqiqət olacağına inanmaq lazımdır: onun rayonunda və onun şəxsən özündə yenilik hissi, inkişaf meyli çok qüvvəlidir.

1948

QƏHRƏMAN QIZ

Səfərəliyev rayonunda Füzuli kəndinin "Qırmızı Oktyabr" kolxozunda cavan bir qız ən yaxşı pambıq ustaları ilə yarışır. O, yaşına münasib olmayan bir rəşadətlə əkinçilik işində elə işlər görür ki, çıxlardan heyran qoyur.

Bu qız kolxoçu Mürsəl kişinin qızı, komsomolçu Sədaqət Verdiyevadır. Mən onun haqqında çox eşimmişdim. Qəzətlərdə oxumuşdum ki, Sədaqət manqa başçısıdır. 1947-ci ildə beş hektar pambıq sahəsinin hər hektarından 90 sentnerə yaxın pambıq vermişdir, Sosialist Əməyi Qəhrəmanı adı almışdır.

Bir toxucu mühəndis Sədaqətin bir ildə götürdüyü pambıq məhsulunu hesablayıb təəccübə mənə demişdi:

– Bilirsizimzi, bu nə deməkdir? Bu, azı 50 min adamın libası deməkdir. Bir komsomolçu qız illik əməyi ilə böyük bir şəhər əhalisini gevindirir. Sosialist əməyinin "möcüzələrini" görünüşüzmü?

Mən o qızı, adı dillərə düşən kolxoq qızını görmək istəyirdim. Nədənsə güman edirdim ki, Sədaqət ucaböylü, pəhləvan gövdəli, iri ad-

dımlı bir qızdır. Bir qızın salam verib otağın aşağı başında kürsüdə oturduğunu görəndə adamlar əvvəl mənə, sonra da ona baxdilar. Kolxoq sədrı Rüstəm kişi dedi:

– Sədaqət, irəli gəl, yoldaşlar səninlə söhbət eləmək istəyirlər.

Mən indi anladım ki, Sədaqət haqqındaki təsəvvürərim sahv imiş. O, orta və mütənasib boylu, sadə geyimli, utancaq bir qız idi. İri və qara gözləri, qələm qaşları onun sıfatının xüsusi bir malahət vermişdi. Sadəlik və utancaqlıq onun gözəlliyini daha da artırırı.

Sədaqət ibtidai məktəb bitirmiştir. Yeddi ildir ki, kolxozdə çalışır. Komsomolun üzvüdür. Sovet məktəbi, komsomol və kolxoz onu tamam yeni ruhda böyütmüşdür. O, öz taleyini öz fadakar zəhmətfində görən, azad və xoşbəxt kolxoz həyatının bütün nemətlərindən faydalanan, pambıq işinin qabaqcılları sırasında getməyi özünə məqsəd seçən bir komsomolçudur. Sədaqət yaxşı bilir ki, işdə müvəffəqiyət öz-özünə gəlmir, onu qazanmaq lazımdır. Əkin yerindən tutmuş toxum seçməyə qədər, şum işindən başlamış alaq işi və məhsul yiğimina qədər hər zaman, hər işin bir tələbi və əhəmiyyəti vardır.

Sədaqət öz manqasında ən cavan adam olsa da, manqa üzvləri arasında nüfuz sahibidir. Onun arzularını hamı yerinə yetirir, onun işdə - tarlada qoyduğu qaydalar hamı üçün bir qanundur.

Yazbaşı camaat səpinə hazırlaşlığı zaman Sədaqətin gözü göydən çəkilmir. Bulud görən kimi əsəbiləşir: "Macal ver, macal ver, səpək!" – deyir.

Səpinin bir həftə gecikməsindən məhsula dəyəcək zərəri Sədaqət qocaman bir mütəxəssis kimi bilir.

Sədaqətin belə cavan yaşda əkin ustası olmasının sirri nədədir?

Bunun sirri həvəsdə, işə, zəhmətə olan sevgi və məhəbbətdədir! Sədaqət üçün zəhmət şan və şərəf işidir. Onun tarlada kətmən vurmağı məşhurdur. O, işini üzdən görmür, kətməni 18 santimetr dərinliyə qədər işlədir. Sədaqətin kətməni dəyən yerdə alaqdan əlamət qalmır. O, hər pambıq kolunu alaqdan, həşəratdan qoruyur. O, min bir həvəslə tarlaya girib cəld əlləri ilə pambıq yığında tamaşasına durmaq istəyirsən. O, danışmur, ətrafinı seyr etmir, fikrini dağlıtmır, ən incə tiksi tikən dərzinin diqqətilə, ən ağır bir işdən yapışan fəhlənin gücü ilə çalışır. Bir sa-

atın içində bütün briqadaları, manqaları vurub ötür. Tarlanın içərilərin-dən qayıdır arxadakılara el eləyir:

- Geri qalmayın! Gelin, yoldaşlar!

Sərin külək qəhrəman qızın al yanaqlarını oxşayır. Sədaqətin ba-şındakı çəhrayı dəsmal qızıl quş kimi qanad çalır. Sədaqət yoldaşlarını çağıraraq təkrar başını aşağı salıb pambığını yiğir. Sədaqət həmisi qabaqda gedənlərdən olmaq, mənsub olduğu Lenin komsomolunun adına layiq çalışmaq üçün can atır.

Sovet hökuməti Sədaqətin əməyinə yüksək qiymət qoyaraq, 1947-ci ildə ona Sosialist Əməyi Qəhrəmanı adı vermişdir.

Bu xəbər kəndə yayılında hamı Sədaqətin başına yiğilmişdi. Mür-səl kişi iftخارından deməyə söz tapmirdi. Komsomolcular deyirdilər:

- Sağ ol, Sədaqət, sən əsl komsomolçusun!

Kolxozi sədri qızın atasına deyirdi:

- Mürsəl, çox da qoltuğun qarşılanmasın, Sədaqət bir sənin qızın deyil, o, həm də kolxozun qızıdır! Sədaqət "Qırmızı Oktyabr"ın qızıdır!

Sədaqət sinəsini dolduran sevincə dostlarına, yerililərinə minnət-darlıq edib deyirdi:

- Hökumətimizin bu fərmanı mənim boynuma çox böyük vəzifə qoyur! Əslində, mən ancaq öz komsomolçuluq borcumu yerinə yetir-mişəm. İndi ki hökumətimiz, kolxoçularımız mənim zəhmətimə belə yüksək qiymət verirlər, mən də var gücüm qoyacağam ki, qəhrəman-lar kimi çalışım, qəhrəmanlar kimi mahsul götürürüm!

Sədaqət Lenin komsomolunun yetişdirdiyi minlərlə qəhrəmandan biridir. İngilabdan avval Sədaqətin kəndi (o zaman kəndin adı Sünnü-lər idi) avamlıq, səfələt yeri idi. Orada qız övladı olan ata-analar qüssə-lənər, mayus olardılar. Çünkü, qızı, qadını insan yerinə qoyan yox idi.

İndi sovet quruluşu bu kəndi cil-çraqban, abad, varlı və xoşbəxt həyat yoluna salmışdır. İndi bu kənd böyük Azərbaycan şairi Füzulinin adını daşıyr, həm də ləyaqətlə daşıyr. Axşamüstü, işdən sonra istirahət, gəzməyə çıxan, kolxozi parkında qol-qola verib kolxozi mahnısı oxuyan oğlan və qızların xoş səsini eşidənlərə ləzzət verir. Burada döşü ordenli və medallı cavanlar, kolxozi əməyi ilə varılanan və şöhrət tapan

cavanlar çoxdur.

İndi Sədaqəti görən anaların ürəyindən bir arzu keçir:

- Təki mənim də belə bir qızım olaydı. Qəhrəman qız qəhrəman oğuldandan əskik deyil!

Komsomolçu Sədaqət doğrudan da qəhrəmanlar nəslindən, kom-somol nəslindəndir. Bu nəslə məglubiyyət yoxdur, çünkü bu nəslə Lenin-Stalin partiyası böyümüşdür!

1948

FİRUAZ

-İlk dəfə məni rayonumuzun Dırnus kəndində orta məktəbə müəllim təyin etdilər. İllərdən bəri arzusunda olduğum bu şərəfi və müqəddəs peşəyə alovlu bir həvəslə gedirdim.

İndi mənim qalbim bütün istəklərinə çatmış bir adamın hədsiz sevinci ilə dolmuşdu: "Deməli, mən dərs verəcəyəm. Mən də əlimə jurnal alıb sinfə girəcəyəm. Uşaqlar məni də diqqətlə eşidəcək, sözlərimi dəftərə yazıb oxuyaçaqlar. Analar, atalar mənim də yanuma gəlib övladları haqqında soruşaçaq, məsləhətləşəcəklər. Sovet pedagojisinin bütün tələblərini onların hər birinə danışacağam, başa salacağam, elə edəcəyəm ki, məndən narazı getməsinlər, mənim işimə kömək etsinlər. Yox, onlar məndən razı qalacaqlar. Ancaq bir söz deyə bilərlər ki, "bu müəllim nə cavandır!" Bilirom ki, bunu deyəcəklər. Qoy desinlər, heç eybi yoxdur!..."

Firuzə Cəbrayıl qızı Yusifova 1941-ci ildə başladığı ilk müəllimlik günlərini belə xatırlayır. Doğrudan da, ilk dərslər Firuzənin güman etdiyi kimi olmuşdu. 20 yaşı cavan bir qızın 9-cu sinifdə dərs deməyi

tapşırılmışdılar. Biliyinə, təhsilinə, bacarığına görə ona bu etibarı etmişdilər.

Firuzə salam verib sinfə girəndə, şagirdlərinə diqqət edəndə bir qədər duruxmuş, qəlbə bərk döyünmüşdü.

"Bunlar mənim sözümə baxacaqmı?"

Şagirdlər isə Firuzə müəllimi gözlənilərindən artıq hörmətlə qarşıladılar. Xüsusən, onun rus dili dərsini verdiyini biləndə şagirdlər dərin bir fərqli, gözlərini təzə müəllimin üzünə dikmişdilər. Onlar böyük rus xalqının dilini, Oktyabr dilini, Lenin-Stalinin dilini, ən qabaqcıl elm, mədəniyyət dilini öyrənməyə böyük həvəs göstərirdilər. Onların bitib-tükənməyən sual və xahişlərinə cavab vermək lazımlı gəlirdi. Biri rusca kitab, qəzet gətirir, biri radiodan eşitdiyi çətin sözü soruşur, biri Moskvada oxuyan qardaşına rusca məktub yazırırdı. Firuzə bunların hamisəna kömək etməli idi.

Firuzə şagirdlərini başına yiğib A.S.Puşkinin, L.Tolstoyun, M.Qorkinin, N.Ostrovskinin əsərlərindən nümunələr oxuyur, təkrarlaşdırır, yazdırırırdı. Sinifdə apardığı iş bəs eləmirdi. Dərnəklər və məruzələrdən sonra da Firuzə şagirdləri öyrətməklə məşğul olurdu. Kəndin uzun paıyız və qış gecələrində el yatsa da, onun çrağı sönüməzdidi, Firuzəni stol başında oturan, qalaq-qalaq dəftərləri bir-bir diqqətlə oxuyub-düzəldən və qeydlər götürən görərdi.

Firuzə inadlı müəllimdir. Çətin tələffüz olunan kəlmələrə dili yatmayınca, dərsdə istədiyi cavabı almayıncı şagirdin yaxasından əl çəkməzdi. Bunu hamı bilirdi və onun dərsinə hazır gəlməyə çalışırdı.

İki il sonra Firuzəni rayon mərkəzinə, Ordubad orta məktəbinə müəllim götərildi. Burada onun işi də, məsuliyyəti də qat-qat artdı. İndi ona sadəcə orta təhsilli müəllim kimi baxmurdular. Maarif şöbəsinin müdürü böyük bir etimad və ərkələ ordan tələb edirdi:

- Firuzə, - deyirdi, - orta məktəbdən çıxanların çoxunu biz, mərkəzlərə, Bakıya, Moskvaya göndəririk. Naxçıvan Muxtar SSR-ə ali məktəblərdə çox yer verirlər. Bu yerləri doldurmaq üçün elmin əsaslarını yaxşı bilən cavanlar lazımdır. Cavanlarımız rus dilindən möhkəm savadlı olmalıdır. Onların bu dilə olan həvəs və məhəbbətindən istifadə etmək lazımdır. Deməyin ki, dərs kitabı azdır, ya vaxt çatmur.

Cavanları orta məktəbdən tam hazır buraxın. Elə olsun ki, sabah ali məktəbdə nə onlar utansınlar, nə biz!

Firuzə müdirin sözünə və məsləhətlərinə razılıq etmiş və söz vermişdi.

– Mən, – demişdi, – təhsil işinin bütün vasitə və şəkillərindən istifadə edəcəyəm, oxudacağam, danışdıracağam, yazdıracağam, əzbərlədəcək, söylədəcək, uşaqların iştirakılə səhnəciklər təşkil edəcəyəm. Biliyimi, bacarığımı, vaxtimı əsirgəməyəcəyəm. Buna şübhə etməyə bilərsiniz!

Firuzə dərsə yalnız sinif jurnalı ilə getməzdi. Onun qoltuğunda həmişə yeni kitab və jurnallar görmək olardı. O, hər yeniliyi duymağın və şagirdlərinə çatdırmağı müəllimlik üçün müqaddəs bir borc bilirdi.

Rayon poçtalyonu hər gün Firuzənin evinə dəstə ilə Moskvadan, Bakıdan qəzet, jurnal, bəzən də beli kağız qurşaqlı kitablar gətirirdi. Firuzə bunları bir-bir oxuyur, uşaqlara çatdırmaq və yazdırmaq üçün materiallar seçirdi.

Dünya zəhmətkeşlərinin dahi rəhbərləri Leninin, Stalinin əsərlərindən, böyük rus alimi Pavlovun xatırələrdən, Çapayev, Çkalov, Zoya Kosmodemyanskaya, Oleq Koşevoy kimi vətən qəhrəmanları haqqındaki kitablardan aldığı nümunələri dərin bir həvəs və eşqə sinifdə oxuyur, izah edir, təkrarladır. Firuzənin dərsi canlı və maraqlı bir müzakirə, müsahibəyə bənzəyirdi. Onun sinfində “gözdən yayınib” qalan uşaqlar olmurdu. Müəllim hamdan soruşmağa, hamunu tək-tək dindirməyə vaxt tapirdi. Bəzilərinin isə adını yazıb evlərinə gedir, valideyni ilə məsləhətləşirdi. Axşamüstü istirahət vaxtında Firuzəni əlində portfel, yoxuş, daşlı küçələrlə başıyxarı dırmaşan görərdin.

– Müəllim, hara belə?

– Bu tərəfdə bir uşağı var, ona dəyməyə gedirəm!

“Bir uşağı var!” Bu sözü Firuzə çox ciddi və fəxrə deyirdi. Çünkü, doğrudan o, şagirdlərini ana-bacı məhəbbəti ilə sevir.

O, 5-ci sinfin sinif rəhbəridir. Uşaqlarının dərsindən tutmuş geyimə və aylancasına qədər nəzarət edir, hər birinə məsuliyyət daşıyır. Ata-analar da Firuzəni yaxşı tanıyırlar. O, dərsdən axsayan uşaqların evlərinə məktub göndərir, valideynini çağırır, təhsil və tərbiyə məsələ-

ləri haqqında danışır, tədbir görür. Firuzə bəzən analarla mehriban bir bacı kimi, bəzən də tələbkar bir idarə başçısı kimi danışır:

– Dünən dərsdən sonra Şura harada idi, yoldaş Əzimova?

– Evdə idi!

– Xeyr, o küçədə qaçıdı-tutdu oynayırdı. Onu özüm tutub yola salmışam, bu gün də dərsindən cavabı pis olub!

Firuzə dərsini bilməyən Şuranın yaxasından el çəkmədi. “Bir nəfər də beləsi var” deyə Fərhad Rüstəmovla onları birləşdirdi. Əlavə dərs təyin etdi, cədvəl düzəltdi və cədvəlin surətini uşaqların valideynlərinə verdi. Geri qalan uşaqlarla, hər gün əlavə bir dərs ayırib məşğul oldu, o zamana qədər məşğul oldu ki, Şura da, Fərhad da başqa yoldaşlarına çatıldılar.

Onların müvəffəqiyyəti valideynlərindən çox müəllimi sevindirirdi.

– İndi onlar dərsdən dörd alırlar!

Firuzə ahəstə dediyi bu sözə əməyinin xoş nəticəsini ifadə etmək istəyirdi. O, demək istəyirdi ki, “Daha mənim dərsimdən axsayan yoxdur!”

Təkcə məktəbdə deyil, rayon təşkilatlarında da Firuzə Yusifovanı bir fəal ictimaiyyətçi kimi tanıırlar. O, məktəb müəllimlərinin komsomol təşkilatçısıdır. Müəllimlərin rus dili dərnəyinə rəhbərlik edir. Onun dərnəyində 19 müəllim var. Bunlar da şagirdlər kimi Firuzəyə qulaq asır, onun tapşırığını icra edirlər. Firuzə ona nail olmağa çalışır ki, bu məktəbdə ruscanı bilməyən olmasın.

Firuzə təkcə şagirdlərinə deyil, özüne də çox tələbkardır. O, yalnız ixtisasını artırmaqla kifayətlənmir. Müəllimlərin müəllimi, dahi rəhbər böyük Stalinin bu sözlərini Firuzə heç bir zaman unutmur və unutmaz: “Bir həqiqət kimi qəbul etmək lazımdır ki, dövlət və partiya işinin hər bir sahəsində çalışan işçilərin siyasi səviyyəsi və marksizm-leninizm şüuru nə qədər yüksək olarsa, işin özü bir o qədər yüksək və səmərəli olar, işin nəticələri bir o qədər faydalı olar...” Məhz buna görə də Firuzə Yusifova partiya tarixinin qısa kursunu dərindən öyrənməklə məşğuldur. O, Dövlət Qiyabi Pedaqoji İnstitutunun tələbəsidir. Bu il marksizm-leninizm əsaslarından imtahan vermişdir.



İndi SSRİ Ali Sovetinə seçkilərə hazırlaşdıgımız bir zamanda Firuzənin həyatında çox mühüm fərqli bir hadisə baş vermişdir. Ona böyük dövlət işi etibar olunur. Xalq onu SSRİ Ali Sovetinə deputatlığa namizəd göstərmişdir.

Ordubad pedaqqoji məktəbinin direktoru Qəmbərli müəllim öz həmkarlarının və yoldaşlarının fikrini ifadə edərək seçkiqabağı ümumi yığıncaqdə demişdir:

– Firuzənin tərcüməyi-hali sovet hakimiyyəti sayəsində əmək, təhsil və dövləti idarə işində iştirak etmək hüququ qazanmış olan Azərbaycan qadınının xoşbəxt təleyinə sübutdur!

Firuzənin otuz yaşı var. O, xoşbəxtdir ki, sovet dövründə doğulub-böyümiş, inkişaf etmişdir. O, dəmiryol fəhləsinin qızıdır. Uşaq vaxtı ata-anasını itirən Firuzə yetimlik hiss etmədi. Onu Lenin komsomolu və sovet məktəbi ata qayğısı ilə tərbiyaləndirib böyüdü.

Qəmbərli müəllimin Firuzəni deputatlığa namizəd göstərməsi təklifi bütün yığıncaqdakıların üzüyindən idi. Bu təklifi ümumi yığıncaq bir səslə qəbul etdi. Çünkü, ham Firuzəni SSRİ Ali Soveti deputatlığına layiq, dövləti idarə işinə qadir bir işçi kimi tanır, onun Lenin-Stalin işinə hədsiz sədaqətinə, bacarığına, hünərinə tam əmindir.

1948

TARLA MƏNZƏRƏLƏRİ

Mən rəssam olsaydım, elə həmin bu yerdə, Aliuşağı kəndinin üzüm bağları qurtaran, pambıq tarlaları başlayan yerdə dayanar, bir yuxarıya – Kəpəzə, Qoşqara gedən yollara, bir da aşağıya – qələmə, palid, qarağacların arxasında görünən, Reməyə atəklənən geniş düzlərə baxar və fırçamı işə salardım. Burada gözəl bir lövhəni əmək qəhrəmanlarının əlləri yaratmışdır. Deyəsən, fikrimdən keçəni "Azərbaycan" kolxozunun qocaman sədri, sovet kəndinin məşhur adamlarından biri – Allahverdi əmi hiss etmişdi:

– Gedək, – dedi, – tarlada gözləyirlər.

Aliuşağı kəndində mən 12 il bundan əvvəl olmuşam. O zaman burada mədəniyyət evinin planı çəkilir, bünövrəsinə daş atılırdı. Cərgələnmiş təzə daş-kərpic evlərdən əsər-əlamət yox idi. Zövq ilə tikilən bu evlərin hər birinə daxil olub baxmaq nə qədər maraqlı olsa da, Allahverdi əminin fikri tarla işlərində, pambıq yiğanlarının yanındadır.

– Bu xoş havalar həmişə ələ düşməz, gedək!

– Gedək!

"Azərbaycan" pambıq yiğimində Kirovabadda qabaqcıl kolxoziidan biridir. Mərkəzi Komitənin qarşısındaki plenumuna qədər öz planını

ödəyəcəyinə şübhə etmək olmaz. Çünkü burada Solmaz Allahyarova, Nazlı İbrahimova kimi gənc pambıq ustaları, bütün varlığı ilə öhdəçiliklərini yerinə yetirməyə çalışın pambıqçular vardır.

Solmazın manqası hələ oktyabrin 13-də öz planını ödəyib, dövlət 16 tona qədər pambıq verib. Keçən il bu zaman burada pambıq uğrunda mübarizənin bayraqdarı Solmaz idi. Zahirən o, sadə, ariq, nazik, sifəti gündən yanib-qaralmış bir qızdır. Çok işləmək və özünü göza soxmaqdan çəkinmək, az danışmaq, Azərbaycan qadınlarına məxsus utancaqlıq və işgüzərləq onun əsas məziiyyətlərindəndir. Oktyabrin ikinci ongünüyündə manqaarası keçici bayraqı alıb və indiyəcən də möhkəm saxlayıb. Solmaz tarlaya gedəndə manqa üzvləri əsgər kimi komandirlərinin əmrini dinləməyə tələsirlər.

Solmaz çox gəncdir, yeddincini qurtarıb, neçə ildir ki, özünü pambıq uğrunda mübarizəyə həsr edib. Manqa üzvləri, briqadırlar, onun həm hörmətini saxlayır, həm də təkliflərini eşidir, tədbirlərinə səs verir.

Briqadir Bəndər ətəyi pambıq ilə dolu ikinci bir qızı göstərərək deyir:

- Solmaz tək deyil, Nazlı İbrahimova kimi qoçaq yoldaşları var.

Nazlı da yeddiiliyi qurtarıb. Nazlı da on nəfərlik manqaya başçılıq edir. 12 hektar yeri becarıb, hektardan 35 sentner verməyi öhdəsinə almışdır. Nazlı hələ ayın 9-da kolxozdə ilk dəfə qələbə raportunu vermişdir. İndi isə o, manqa üzvləri ilə şərtləşərək 15 ton əlavə pambıq vermək əzmindədir. Bacısı Tahirə, manqa üzvləri Məmmələkət Əzizova, Atlas Məmmədova və başqları öz ustalarının bir sözünü iki eləməzlər. İstəməzlər ki, ustaları "yar-yoldaşlardan" geri qala.

Nazlı iri gözülü, güləşqabaq, zirək bir qızdır. Kolxozi sədri fəal işinə görə Nazlıya təşəkkür edəndə o, utandığından pul kimi qızarır, üzünü yana çevirir və deyir:

- Borcumuzdur, ay Allahverdi əmi, öz işimiz deyilmə?! Borcumuzu!..

Briqadanın indiyəcən verdiyi məhsulun 92-93 faizi birinci növ pambıqdır. Bu kolxozen adamları yalnız kəmiyyət yox, həm də keyfiyyət uğrunda çox düşüñürlər.

Allahverdi əmi də, briqadırlar də pedaqoji institutunun təbiət fakültəsi tələbələrinə təşəkkür edirlər. Köməyə gələnlər indiyəcən 100 tona yaxın pambıq yiğiblər.

Pambıqqı qadınların uşaqları üçün açılan bağçada balalara müxtəlif əyləncələr verilir. Ancaq indi havalar xoşdur, uşaqları otağa yığmaq çatın olur. Onlar quş balaları kimi yuvadan pərvazlanırlar.

Ag önlükli, dümqara saqli mürəbbiyyə böyük bir ziyaft qarşısında olan kimi, çırmənib nahar hazırlayıb. Palid ağacının altında ocaq qurub xəngəl bişirir. Allahverdi əmi çox çalışır ki, bu payız mürəbbiyyəni də, başqı kolxozçuları da odun qayğılarından, çırptı tüstüsündən birdəfəlik xilas eləsin. Axi, qaz kəməri kəndin lap böyründən keçir.

Bələ gözəl binalarla planlı küçələr salan, hər yana işıq və yaraşıq sazan yeni bir kəndə qaz çəkdirmək haqqında kolxozçuların niyyəti və xahişi tamamilə vaxtında və təbiidir. Bunun üçün ancaq turbalar, krantlar lazımdır ki, Kirovabad kimi şəhərdə də bunu əldə etmək heç də çatin deyildir. Kəndə qaz çəkdirmək kolxozi sədrinin builki planında cib dəftərində yazılmışdır. Kolxozi sədri dediyini eləyən adamdır. Ümid etmək olar ki, yanvardan sonra Aliuşağı kəndində qaz pilətlər, sobalar yanacaqdır.

Tarla qəhrəmanları ilə görüşümüzdə bir arzumuz da bu oldu ki, pambıq toplanışında mexaniklaşma işi, yeni maşınlar öz ləyaqətli mövqelərini tutsunlar. Bəzi maşınların quruluşu hazırlıq tarlaya, tarlaların işlənməsi isə yeni maşına münasib vəziyyətdə deyildir.

Əkin briqadaları, aqronom və mexanizatorlar buna diqqət etməli, tarlanı maşın üçün tam uyğun hala gətirməlidirlər. Maşın ağızı qozaları köklü, yarpaqlı sümürüb içəri doldurursa, kəltənli torpaq da maşının hərəkətinə mane olursa, bu, aqronomluq işinin qüsürudur.

Nəzərə almaq lazımdır ki, maşın həmişə, hər yerdə insanı ağır və üzüçü zəhmət, məşəqqətdən azad edir. Vaxtilə kolxozi kəndinə ilk traktorlar səs salanda "şeytan işi" deyə vahiməyə düşən, inanmayanlar az idimi? Çox çəkmədi bütün əkinçilər əmin oldular ki, traktorun bir gündə gördüyü işi ən qoçaq əkinçi on gündə də görə bilmir. Burada yalnız miqdar məsələsi yox, yerin dərinlərinə qədər nüfuz edən, torpağın damarlarını söküb, məhsul üçün oyadan dəmir atlari heç bir qoşqu qüvvəsi əvəz edə bilməz. Maşın indi mədəni kəndin tam gündəlik möviştinə keçmişdir. Kolxozu yoxdur ki, evində bir neçə maşın - radio cihazı, televizor, paltaryuyan, buzxana və sairə olmasın.

Pambığın, heç olmasa, asas hissəsinə maşın ilə yığmaq, daha doğrusu, məhsul yiğimini axıracan mexaniklaşdırılmək bizim kənddə yeni texnikanın tam qələbəsi deməkdir. İnsanların əməyini son dərəcə yüngülləşdirmək, məhsuldarlığı artırmaq mədəniyyəti, həyata münasibəti

daha da yüksəltmək deməkdir. Hər bir kolxoşçu bilməlidir ki, maşın onun yalnız maddi yox, həm də mənəvi silahıdır. Maşını ən əziz kitab qədər sevmək, onun dilini bilmək, "asanca oxumağı" bacarmaq lazımdır.

Yığlan pambığın çardaqlar altında dağ kimi qalandığını, nəmlili yerlərdən gələndə isə açıq havada sərildiyini görəndə, briqadırlar çox uzaq keçmişdən danışan kimi, xatırlayırlar:

– Bir zaman bizdə məhsulu yerləşdirməyə çardaqlar, quruducu mantaqələr yox idi. Tarladan toplanan nəmlı pambığı biz asfalt yola sərmali idik. Yolun sağına, soluna daş düzüb nəqliyyata mane olur, şoferlərlə qalmaqala başlayırdıq. İndi, gördüyüünüz kimi, xüsusi, abad, geniş yerimiz var, başqalarına maneçiliyimiz yoxdur.

Azərbaycan KP Mərkəzi Komitəsinin plenumuna az vaxt qaldığı-nı xatırladanda Allahverdi Əmi öz işinə dərin bir əmniyyətlə dedi:

– Yox, biz borclu qalan deyilik. Biz plenuma alniaçq gedəcəyik. Plenuma qədər planı tamam-kamal doldurub raport verəcəyimizə şübhəniz olmasın!

O, oli ilə tarlaları göstərdi. Qızaran pambıq kolları üzərindəki ağ gül kimi topa qozalara işarə edib dedi:

- Bunun hamısı məhsuldur, hamısı da birciyinəcən yiğlacaq.
- Biz də əmin oluruq ki, tarlalarda pambıq qalmayacaq.
- Əmin ola bilərsiniz.

Kolxoşun ərazisindən ayrınlarda gün yaxmaqdə, ala-buludlu üfüq-lər pambıq tarlaları kimi qızarib-bozarmaqdə idi.

Üzümü kolxoçulara tutub dedim:

- Güman ki, havalar xoş keçəckdir, buludluq olsa da...
- Atalar deyərdi, dan qızaranda şam yanar, şam qızaranda dan yanar. İndi havalar da dəyişib. Belə buludun, ya qızartının qorxusu yoxdur. Bunlar sadəcə şəh gətirir ki, bunun da məhsula ziyanı dəymir. Biz çardaqlarda pambığı quruduruq. Hələ ki, havalardan şikayətimiz yoxdur. Görək dalısı nə olur...

Bəndər, sanki haradasa oxuduğu bir sözü kitab dili ilə təkrar etdi:

- Nə olacaq, hər işi insan əli aşırmır mı?
- Elədir, elədir! Gözəl məqsədlərə yönələn insan əməyi həmişə, hər yerdə qələbə çalacaqdır!

TƏRCÜMƏLƏR



DƏMİR QANUN

I

Özbəkistan!
Yayra,
Sevin!
Qayğıdan
Gen bağında zərrə qədər əsər yok!..
Bir pəhluvan tək,
Mədəd saqan
Şimşək gözlü
Bir tren dalında
Üzməkdəsin.
Yollar kəskin,
Addımlar möhkəm.
Hər damarda
Tərpənən can
Deyər:
Yürü!



Baxışlar tox.
Bu, bir surət.
Bu, bir yerdən uçan ox
Gedər,
Şığıyr.

Can görmeyən çöllərdən,
Ağır,
Çətin
Yollardan.
Parlayır
Ürəklərdə
Ziya!

II

Görsün
Bu gün,
Ürəyinə bağlayıb alanlar duyun,
Bu haykiran gedişimizi,
Sədləri torpaq edən ötüşümüzü,
Duysun
Yavaş
"Uzaqlar"da hər bir gecə
"Yaxndadı"
Yoldaşların
Ürəyindədi tüstünü,
Görsünlər ki,
Laxlayır:
Qöhnə əsaslar.
Alov duşmuş divarlar kibi dayanmadan
Ölür,
Köhnə əsasları yaradan,
Dırnaq ilə urəkləri qanadan
Uzun saqqallı qocalar
Ölür,
Yüksəklərə çatmadan
O, əsaslarla
Çürük uca çınarlar.

■ ■ ■
Viran,
Dagınıq,
Heyran,
Qorxaq.
Göylər,
Qarınca kibi bir yuvaya axır,
Bir yuvaya birlikdə qan daşıb.
Bir eşiqi birdən doğur
Yaşıl
Yumşaq
Otlaqlar.
Köysündə bəsləyir,
Ağ bulut.
Mübarizə qızmış
Hər damcı qan
Saçır od!

III

Bax!
Odlara,
Gömülüb,
Alov saçan şölələrə cumaraq,
Enir,
Bir yuvaya qan daşıyan
Bir iyit.
Yüksək dağlardan
Qoparılmış
Daş kimi
Köhnə çürük kulbələri,
Pozur.



Güclü polad atlarda
"Bir yuvaya" qan daşıyan bir iyid.



Gülür,
Çığırıklardan*
Salamat ötən
Bic ciyid
Uçur.
Bir yuvaya qan daşıyan
Bir iyid.
Alib qüvvət
Od kibi yanın
Çağlardan.
Sezir
Bu gedisin gücündə
Bu ötuşun intiqamında
Köysünə traktorun basdığını,
Söngü nəfəsinin çatdığını
Ölməkdə olan qolçomaq.

1930



Yanur,
Qazəblə
İntiqamlı
Yanur,
Sonku üsyan
Qüvvətlə
Uçmaqdə olan
Bu uçuşa keçərəkdən
Qırıq çraq,
Çığırıklardan
Salamat ötən
Bic ciyid,
Uçur



KASPI DƏNİZİNƏ

Mən də sən kibi şux, sən kibi məgrur,
Məni "mənliyə" əsil edəməz bu qürur.

Çünki mən

Almışam:

Bu şüurumu

Şanlı vulkandan,

Misilsiz üsyandan!

Əski dunya sarsilan "an" dan

Mənim könlümdə də firtinalar!

Firtinalar!..

Çünki firtina mənəm, mən də firtinayam.

Firtinasız yaşayamam.



Bilirəm mən, bilirəm.

Köysün dolu dalğa!

Ona könül verirəm.

Mənim eşqim sənə müştəq durur.

Baxışım firtına izlər, yürür.



Sənə baxdıqca, bu gənclik sevinər,
Bilmədim bəlkə, yağılar göynər.

1930

MƏSTAN AY

Məstan Ay dünyanın isti-soyuşunu görməmiş bir çocuqdur. Məsumluğunu ilə bərabər bədbəxtidir. Bədbəxt olmasa, gənclik, çıxaklıq çağrı açılmadan solarımı idi? Qıpırmızı nar çöhrası payız yarpağı qibi saralıb-solarımı idi? Dünyanın gənc başına gətirdiyi zülm və işgəncələr həddindən çox! Dərdidə artdığı zamanlarda, balaca arxın şırıldayıb axan suyunu günahsız göz yaşlarını damla-damla axıdaraq hıçqırıb ağladı. Atası ölündə o körpə idi. Ögey bacısının yanında qaldı.

Məstan Ay on üç yaşında ikən yardımçıydı, o, yalnız Tanrıdan yardım umur və ulu köməkçi, şəfqət sahibi deyə, yalvarıb-yaxarırdı. Bunu üçün onun mahnısında:

"Qoca qüvvəlli Tanrim mənim!
Ol açarsam, məni qurtar!"

sözləri əzbəri idi. O bunu deyib kədərlənir, ağlardı.

Hər tərəf sakit. Qaranlıq gecələrin geniş quçağı kainatın div qanadına almış kibi idi.

Günlər axıb keçirdi. Aylar dayanmayırdı, tutulmayırdı. Adamlar hə-

rəkətdadırılar, bir növ ilə həyat keçirirlər, qarınları doyub, ölməyib, gün görərlərsə, şukur...

Ey qara, qaranlıq gecələrin sonu, günəşli gündüz! Doğulsana! Doğulsana sən!

Məstan Ay dünyada şadlıq və sevincindən nə pay aldı?

Qayğı və ələmdən başqa nə gördü?

Ey ələm! Yox ol! İntiqamlı günlərin Məstan Ay üçün doğuldumu?

Kaş ki, yalnız Məstan Ay öysüz və bədbəxt olaydı. Yalnız Məstan Ay ağlayaydı!..

Lakin Məstan Aylar hədsiz-hesabsızdır!.. Məstan Ayları əlacsız qaranlıq guşələrdən baxmağa başladı...

Həqiqətin gözləri gülümsədi. Şəfəqin qucağı açıldı!

Məstan Ay dayana bilmədi. Açıdı, qara örtüsünü qaldırdı. Qara koytu buludlar altında qaplanıb durmuş günəşin üzü gülüb parladi. Ağappag ayın üzündən zülmət itib-getdi, ayın üzü su kibi ağardı. Məstan Ayın aydınlıq istəyən gözləri ışıklandı, həsrət qaldığı aydınlıqla gülərək baxdı.

Çöhrələrdə bir umud, bir alov! Kimlərə işə ürəyində düşmənlik bəsləyir. Açıdnımı? Qapqara, bulud kibi pərdəni açıdnımı? Məstan Ay! O pərdəni tamamilə götürdünmü?

Götürdünmü?..

Götürməyin yerli. Qaldırdınsa at, yukalt, itsin, qözlərim təkrar onu qörəməsin. Bu kədər örtündüyün əzablar yetər, Məstan Ay! Sən birdən on, ondan yüz min ol. Çoxal! Minlər, milyonlar səndən iibrət alsın. Örtülərini yandırsın, azadlığın, azad yaşayışın, dərdlərdən xilas edən lazımdı. Kim, kimlər onlara azadlıq verəcəkdi?..

Güclü rüzgar əsməyə başladı. Hər tərəfdə dəhşət, yanğınlar kopdu. Cihan od içində... Dünyanı qaplayan güclü qara buludlar yavaş-yavaş hərəkətə başladılar...

Məstan Ay qayğı və həsrət içərisində uyuyurdu.

Vulkanlar qaynadı, yandı, daşdı... Dünya titrədi. Taxtlar yanmış, taclar fırladılmış, zindanlar yıxılmış, hamı azadlıq günəşini qörməqə tələsirdi...

Məstan Ay yenə də köləlikdə. Yenə də əllərində zəncir! Dan yeri

həqiqətən agarırdı, gunəş dogdu, yüksəldi. Təbiət güldü və çiçəkləndi. Varlıqda hədsiz bir şadlıq, təbii bir azadlıq başlandı. Xoruzlar sabahın açılmasını xəbər verdilər. Karvanlar yola düşdü. Məstan Ay azadlıq mahnıların eşidərkən oyanmağa, dərin damardan köləlikdən xilas olmağın hamısı bunda, bu qurtuluşundadır. Anladın, sezdinmi, bacım! Bilsən azadlığın hörmətinə qara örtüleri buraq və buraqdır, yox et!.. Məstan Ay! Bundan sonra sən və "sən"lər, yoldaşların və ümumən hamunuz mətin və səbatlı addımlarla işə, işə, işə, emaya!



DAN

Günəş qızıl çiçək kibi
Alovlu üzünü açdı,
Qaralıq əridi, qaçıdı.



Sakit, dəli, dilsiz dağlar,
Güllər açdı, çiçək doldu,
Qucağında həyat quldu.



Gözlərdə qalmadı uygū,
Dunya dayışdı yenidən,
Zalımlar bitib məhv oldu.



Quşlar ötüb salamladı
Azad subhun güllərini,
İngilabın rəhbərini.



Həyat başlandı yenidən,
Kuruldu kayğısız həyat,
Məzлum ellər tapdı nicat.

1930

(özbək dilindən tərjümə)
Bəhram İbrahimov



ŞAHİDƏ

I

Uzun mavi rəngli minarələri, malə papaq qibi günbəzləri, böyük xanagahları rəngbərəng mədrəsələri, məcidlərlə fəxr edən Səmərqəndin "əski şəhəri" artıq köhnə mənənadakı əhəmiyyətini, müqəddəsliliyini gündən-günə itirir.

Başlardan minarələr yapan şahların zülüm, sabır xatırəsi olan asarı-atıqlarının bu gün üçün tarixi bir yadqraklıdan başqa əhəmiyyəti yox. Səmərqəndin əski çürük binaları öz-özündən pozularaq çürük damarları üzütlüb yoxluğa, heçliyə üz qoymaqdadur.

Şəhər bu günün tələbinə uyğun yenidən qurulur. Artıq minarələrdə əzan səsləri eşidilməyir. Şəhəri hər tərəfdən bağ, bağçalar, fabrik, zavod, yeni binalar sarır. Budur "Hücum" İpək fabriki, dəri zavodu, inşasına başlanmış cement zavodu, elektrik stansiyası, teatr binası, böyük Tomski klubu, yüzlərcə maarif ocaqları, məktəblər, kooperativlər, işçi mənzilləri...

Mazuta batmış minlərcə işçi kütləsi, şəhərdə həyat dənizi çalkalanıb kaynayır, dalğalanır. Şəhər elektrik sürətilə sosializm quruluşuna doğru addimlayır. Bu yüksəlişə göz yuman sinfi düşmənlər, din əhli, yarasalar mədrəsələrin qaranlıq guşələrinə siğnaraq uzun və davamlı ahlar çəkirlər. Əskilik kökündən çürümüş, laxlamış, yenilik yeni relslər

üzərində kurulur.



Həyat qaynayan şəhərin gözəl sabahlarının nar üzləri qızaranda Şahidə on altı bahar gördü. Onun atası Əhməd pınaciliklə bütün çətinliklər qatlanaraq gözünün ağı-qarası, qaranlıq evin çrağı, ömrün meyvəsi, yalnız çocuğunu bu yaşa gətirdi.

Bu vaxta kədər Şahidənin məsum qəlbini kədər görmədi. Onun açıq qəlbini zəhərli oxlar dəymədi.

Dan yeri ağardı. Sabah nəsimi Şahidənin çöhrəsinə yayıldı. Hər kəs onu özüna galin etmək istədi. Onun qabiliyyəti, gözəlliyyi ağızlırla dastan oldu. Pınacının evinə elçilər axmağa başladı. Hər bir arzu və niyyətin göbəyində Şahidə durdurdu.

II

Gələn elçilər içərisində bəzzaz Səmədinkilər hazırlıqlı və üstün çıxıldı. Əhməd pınacını din və dövlət adından razı saldılar.

Şahidənin atası qızını Səmədə verərkən, heç kəs ilə məsləhətləşmədi. Hətta, bunu Şahidə də, anası da bilmədi.



Sabah toydur. Şahidəni köçürürlər.

- Haraya?
- Kimin evinə?
- Kim?

Bu suallara Şahidə cavab tapa bilməyir. O qocayamı, gəncəmi, yaxşıyamı, pisəmi gedir? Biliməyir.

Qırx yaşında Səməd on altı yaşındaki Şahidəyə sahib olacaqdır.

III

Dan yeri ağardı. Sabah nəsimi Şahidənin çöhrəsini qızıkladı. İpək

səçləri uçub oynayır. O hələ uyğudadır. Uyğusunda cürbəcür dadlı düşüncələrin lentasını seyr edir, arxasında uçaq həvəsilə çırpinır.

Bu vaxt Hüküm ipək fabrikinin trubasından göylərə yayılan nərə yüksəldi. Bu ani səsdən Şahidə diksinib oyandı. Gözünü ovxaladı, ətrafına baxdı.

Gəldiyinin altıncı ayıdırda da, ərini hər gün bu halda göründü. Bundur, bu axşam yenə sərənən bir halda gecənin qorxulu bir vaxtında qapıya sərilib yatmışdır. Bir azdan sonra duracaq, bütün zəhərini Şahidənin üstünə tökəcək. Axşam içkiyə sərf etdiqinən ələmini, gündüzün vergi aclarını Şahidənin üzərinə tökəcəkdir. Şahidənin qəlbini söyüd yarpağı kibi titrəyirdi. Hələ dünən vurulmuş yumruğun zərbələri bədənində iz salmışdı. Azad quş qəfəsə düşən kimi çırpinır. İmdad, kömək istəyən gözləri umudsuz dolaraq ətrafi süzürdü...



Şahidənin qonşusu aktiv komsomolka Nəzakət "Hüküm" ipək fabrikində işləyir. "Hüküm" üç mindən ziyadə rus, tacik, uyğur, özbək, yəhudü qadın, qızlarına qucağını gen açan bu əmək qalası...

Nəzakət hər gün işdən çıxanda, istirahət günlərində Şahidənin əri evdə olmadığı vaxt onu tapır, əhvalını soruşur, onu zəmanənin yeniliklərilə tanış edirdi. Az bir müddətdə Nəzakət Şahidəni ictimai həyatımızla, ibtidai şəra – tanış etdi. Onun, şəxsi mənfiətçi, xüsusiyyətçi bir bəzzazın əlində yaşamayaçığını başa saldı. Axırda ərindən gizlin olaraq Şahidəni "Hüküm" fabrikinə apardı. Komsomollar sırasına verdi.

Şahidənin könlü gündən-günə işıqlanmağa, solmuş umudu gülməqə başladı. Şahidə evə qayıdarkən, söz arasında ərinə qarşı şiddetli və qəti etiraz çıxışları, "əlinizdən gəlsə, məni boşayın!" kimi təklifləri deməyə cəsarət etmişdi. "İtaətli qadın"ın cizindən çıxmağı kişini heyratə salmışdı.



Mən Şahidənin bir neçə dəfə Tomski kulubundakı çıxışlarını gördüm, onun odlu və qəti sözləri hamını heyratə salırdı.

Yunqşturum forması onun zirək və çevikliyini daha da artırıldı. O, indi rayon gənclər komitəsinin uzvudur. Hər bir komissiyada işləyir, aktiv görünürdü. Savadsızlığını bir ildir ki, leğv etmişdir. Siyasi sadad dərnəklərində hamidən iləri Şahidə idi. Bir az dərsə gecikən yoldaşlara "Ey! Qiçılçımlı yoldaşlar! Dəqiqələrin qızılı barabar olduğunu unutdunuzmu?" – deyə öyündə verirdi. Qızlar arasında komsomol özək işləri, bayrlardakı çıxış ilə Şahidə özünü hamaya tanıtmışdı. El ona "Şahidə yanın od parçasıdır" deyirdilər.

Sabah "8 mart" bayramıdır. Rayon gənclər komitəsi Şahidəni rayon qızlar və qadınlarına bu barədə məruzaçı təyin etdi və küçə muxtarı ilə danışub, ev qadınlarını toplamağı təşviş etti.

Şahidə 8 mart tezislərini, komsomol nişanlarını, qırmızı lentaları alaraq, evə qayıtdı...

Artıq qas qaralmışdı, şam yeməyindən sonra Nəzakət ilə sabahın planını düzəndi, qızıl lentaları ulduz, çiçək şəklində tikdilər. Nəzakət öz evinə yatmağa getdi.

Çox keçmədən Şahidənin əri kefli halında, kimə isə söyə-söyə içəri girdi. Qırmızı lentaya işarə ilə "bu nədir?" dedi. Şahidə çəkinmədən: "Sabah qadınların köləlikdən qurtulduğu 8 mart bayramıdır. Ona həzirlıq görürəm!" – dedi.

Camaatın (xüsusən dinçilər və möhtəkirələrin) "Səməd bəzzaz nə oldu ki, bu qadının cilovunu buraxdı, hamını biabır elədi!" deyən sözləri onun sümüyüñə bir biçak kibi batmışdı. Bütün acığını və heyfini bu "hayasız" və nə cür alacağını çökdən düşünürdü. Qadının "8 mart bayramına hazırlaşırıam" sözü zəhər kibi onun vücuduna soxuldu, o çımqışdı. Səməd bəzzaz dodağını dışlayərək "Hazırlıq görürəm" sözünü gücənə-güçənə dörd-beş dəfə takrarlaşı. Titrək barmaqlarını dəfələrlə yumub-açıdı...

Bu gecə 28-ci ilin mart ayının 7-si idi.

IV

Günəş qalxdı. Şəhər binalarının döşü, küçələr qızıl bayraklarla bəzənmiş, pionerlərin dəfə səsi, şeypur sədaları, havaları yararaq dalğala-

dır, digər tərəfdən orkestro "Budyonni" marşını çalırdı. Şəhər laləyə bürünmüş kibi qızıldır. Əlvan rəngdə geyinmiş kişi və qadınlar...

Raykom qabağında insan dənizi dalğalanır, "1 May" küçəsindən Şahidə və Nəzakətin gətirəcəyi yeni açılmış qadın, qızları gözləyirdi. Məhəllə muxtarı yiğmiş, Nəzakət onları sıraya düzərək, Şahidəni gözləyirlər. Uşaq göndərirlər, "evdə yox" xəbəri gətirir. "Yox!" cavabı Nəzakəti şübhəyə saldı. Onun ürəyi döyündü. Əlindəki bayraqı küçə muxtarına tapşırıraq, Şahidənin arxasında getdi. Əri "bu axşam təcili bir iş üçün haraya isə çıxb getdi!" deyə cavab verirdi. Bu cavab Nəzakəti təmin etməyir, intizarda buraxırırdı.

"O haraya geda bilərdi?" "Nə kibi vacib işi ola bilərdi?" Nəzakət Şahidəsiz qızlar və qadınlara rəhbərlik edirdi. Raykomun qabağında mitingə getdi.

Şahidə haqqında raykom və lazımı idarələrə xəbər verdi. Qadınlar bayramı bu il Şahidəsiz keçirildi. Nədənsə Şahidə gecə-gündüz həsrət çəkdiyi mart bayramında iştirak edə bilmədi.



Bu vaqidiən tam bir il keçdi. Şahidədən bir xəbər yox. Ata-anası gecə-gündüz ağlayır, yoldaşları onu axtarırlar. Bəzzaz Səməd isə özünü itirmiş bir əhvali-ruhiyyə ilə otədən-bəridən Şahidəni "soruşur", "arayır". Qəti bir rəy verən yoxdur.

Bir gün günorta vaxtı postacı Şahidənin əri adına yazılmış bu məzmunda bir məktub gətirdi.

"Əzizim Səməd! Məni aramayın! Salamat Daşkənd şəhərində açılmış 3 aylıq kursda oxuyuram. Bir ay kaldı, ölməsəm, sizin görüşünə gələcəyəm. Ata-anam üzülməsin. Onlara təselli veriniz. Məndən ata-anama, Nəzakətə və yoldaşlara salam... Sizə hörmətlə. Daşkənd, 29-cu il 24 yanvar. Sizin Şahidə."

Bu məktub aralıqdakı dedi-qoduların yiğışmasına kömək etdişə də, asas şübhə get-gedə artmaqdə idi. Bir ay da keçdi, Şahidədən bir xəbər yoxdur. Daşkənd kursları və məktəbləri lazımı idarələr tərəfindən arandı, siyahilar oxundu, Şahidə Əhməd qızı adlı birisinə təsadüf edil-

mədi.

Bundan bir az sonra Daşkənddən gələn "Qızıl Özbəkistan" qəzeti qosqu müdürü Heydəri bəzzaz Səməd tutdurdur. Bəzzazın dediyinə görə, Heydər Daşkənddən Şahidəni gətirərkən yolda öldürmüştür. Çünkü, o Şahidəni sevirmiş, Şahida isə yaxın getməyirmiş. Cinayət təhərri idarəsi bu məsələdən yağan şübhələrə əasan Heydər, Səməd və bəzzazın yoldaşlarından iləvə 4 nəfərini həbs edir. Şahida itən gündən etibarən Nəzakət yorulmadan ya onun özünü və ya bir nişanmasını arayırdı.

Bir gün odun anbarına girərək xırda odun çıxararkən, Şahidənin qırmızı örtüsünü təsadüfən odunlar arasından tapdı. Ürəyi doyundu. Şahidənin başına bir iş gəldiyinə özündə qənaət hasıl etdi. Onun örtüsünü milis idarəsinə verdi. Bu əhvalatdan sonra Səməd bəzzaza olan şübhə artı. Onun əmlakı və imarəti bit-bit axtarıldı. Ev dörd yerdə qazıldı. Evin ortasında qurulan kürsünün altı qazıldı. 4 metr dərinlikdə yerdə aylardan bəri itən zavallı Şahidənin bədəni, boğazında möhkəm sarılmış sarı sim olduğu halda tapıldı. O, 4 metrə dərinə basdırılmışdı.

Vilayət məhkəməsinin Şahida Əhməd qızı barədə açıq mühakimə iclası açıldı. Müqəssirlər istintaq edildi, cavab alındı. 20 gün davam edən mühakimə nəticəsində vəqiqə belə aydın olurdu:

Səməd bəzzaz Martin 7-sində axşam saat 3-də evə qayıdır, 4 nəfər yoldaşının köməyiyle Şahidəni boğur, ağzını dəsmal ilə bağlayır. Boğazını sim ilə sariyırlar. Paltarını odunxanada gizlədirirlər. Evin ortasında - Şahidə Raykoma getdiyi zaman qazılan 4 metroluq quyuya diri-dirə basdırıb, üzərini taxta, palçıq və topraq təbəqəsilə örturlar. Sonra izi itirmək üçün Səməd bəzzaz tərəfindən yuxarıda söylənən məktub yazılır, firqa üzvü Heydər qatil göstərilərək, həbsə alınır...



Səmərqəndin fabrik-zavodlarından, idarə və müəssisələrindən axıb məhkəmə iclasına gələn işçi və əməkçi nümayişçilər, qatillərə ölüm cəzası taləb edirdilər. Nümayişçilər içərisində odlu nitq söyləyənlərdən birisi də Şahidənin məsləkdaşı və bu cinayətin açılmasında qəhrəmanmasına çalışan Nəzakət idi.

Məhkəmə salonunda əyləşən insan dalğaları ayağa qalxaraq, qatil-

lərə ən ağır cəza tələb edirdilər. Bunların içərisində göz yaşları axıdan Şahidənin atası pinaçı Əhməd və anası da var idi.

Məhkəmə son 2 saatlıq müşavirəsində belə bir hökm çıxardı:

Baş qatil Səməd bəzzaz ən ağır cəza - ölümə, onun yaxın köməkçisi, keçmiş molla və quldur Əbdülrəyf ən ağır cəza - ölümə, qalan köməkçilər 10 il həbs cəzasına məhkum olunurlar, qərar qətidir.

Heydər bəraət qazanır.



Məhkəmənin hökmü salondakıların alqışı ilə qarşılanır. Qadın azadlığı əleyhdarlarına nifrət yağıdırıldı!..

1930

MƏKTUB

Sağ isə qulaqları cingildəyəcək, atam rəhmətlik bütün ömrünü böyük yerlərə məktub yazmaq arzusu ilə yaşıdı. Daha doğrusu, yaşamadı, çırındı, çalışdı, ən nəhayət, məktub-zad yaza bilmədi, arzusu ürəyində qaldı. Buna da, deyəsən, mən səbəb olmuşum.

Yazlıq kişi məni “beşüür” sayardı. Deyə bilərəm ki, övladı sırasından da çıxarmış kimi idi. Halbuki, mən o qədər də faydasız oğul deyildim. Həmişa atama xeyrim dəyərdi. Necə ki indi, burada da, xeyirli bir övlad olaraq atama sədaqətimi, vəfəm göstərmək istəyirəm: onun ömrü boyu yaza bilmədiyi məktubu, illər keçidkən sonra mən yazıram. Həmin məktubu zərfə qoymaq, marka yapışdırıb ünvanına göndərmək zəhməti də sizlərə düşür.

Atam “anadangələmə” deyilən fitrətdən yaranmış diplomsuz bir müəllim idi. Balkan müharibəsində yaralanmış, özünə əvəz tutaraq, müharibəyə getməmişdi. Bir neçə il məktəblərdə mübəssirlik¹ edəndən sonra bir az mədrəsədə oxumuş, istiqal mühərabəsi ərəfəsində İzmir valisi tərəfindən müəllimlik vəzifəsinə qaldırılmış, doğulduğum qəzanın bir kəndinə təyin edilmişdi. O zaman başında əmmaməsi də varmış. Eyni

zamanda kənddə mollalıq edirmiş. Kəndlilərlə lap dostlaşmış, can-ciyr olmuşdu. Katolik keşişi xristian kəndində nəsə, atam da bizim kənddə elə idi. Maaşı altun yarımla, dolanmağına necə çatsın? Mollalıq haqqından, fitrə-zekatdan gəlməsə dolana bilməzdı. Çünkü, Allah ona dalbadal bir neçə övlad vermişdi. Sağ qalanların üçüncüsü mənəm. Məni doğandan sonra anam bir növ xeyirsiz olmuşdu...

Uşaqlıqdan yadına gələn ilk xatirələr işgal günlərinə aiddir. Kəndimiz, işgalçilarla yerli silahlılar arasında qalıb neçə dəfə əldən-ələ keçdi. Atam yunanlardan gizlənir, Qulaqsız Mustafanın dəstəsinə kömək edir, tez-tez qəsəbəyə baş vururdu. Sonradan öyrəndim ki, orada, düşmənə qarşı vuruşan qabaqcıl döyüşçülərdən Ənvər əfəndilə görüşürmüş.

İstiqlaldan sonra atamı qəsəbə mərkəzinə aparıb qulluq verdilər. Müftinin rəhmi galmışdı. Bu hadisə kişini sevindirdi, ancaq korluq çəkməyi də buradan başlandı. Bəli, o indi Cümhuriyyət müəllimi idi. Əmmaməni atdı, fitrə-zəkata endirmədi. Maaş deyiləni saymadı. Başında üç yetim uşaq, ev kirə, cörək satın alınma... Əlqərəz, şəhər həyatı atama əl vermedi. Lakin o, vecinə almadı. Hətta ilini başa vurmadan qonum-qonşunun sözünə uyub İzmirdə evləndi də. Südçü Qadirin dul qızı ögey anamız oldu. Ondan da bir-iki uşaq, deməli, biz altı-yeddi qardaş olduq. Atama deyirdilər:

– Dur, bir nəfəs al, nədir bu?

Atam, necə olsa, Allaha təvəkkül deyirdi:

– Bir düjün olunca varam. Allah-taala deşdiyi ağızı boş qoymaz.

Doğulanın ruzusu var, ruzusu!..

O zaman danışılırdı ki, çıxuşaqlılar Kamal paşa mükafat verəcak. Görünür, atam bu xəbərdən qeyrətlənmişdi. Bizim ruzumuzu isə atam ticarətdən çıxarmaq istəyirdi. Qanmaz bir qəssabı ayda beş hoqqa ətə, əllafi bir çuval una, habelə, baqqalı bir qutu sabuna oxudurdu. Ancaq bir neçə il keçmədən bu gəlir mənbəyi də kəsildi, atamın qozbeli böyüməyə, köhnəlməyə başladı. Atam yerli-yersiz bizi döyür, bütün hırsını dərzi şagirdliyində papiroş çəkmək öyrənən böyük qardaşımın üstüna tökürdü. Ögey anamız öz işini yaxşı göründü: kişini fitləyib bö-

yük qardaşımı kötüklədirdi. Heç yadımdan çıxmaz, bir gəcə böyük qardaşımın cibindən tütün kisəsi tapdırıv və oğlunu başıaşağı tavandan asıb, o ki var döydülər. Səhərəcən də asılı qoydular. Yaziq gördü ki, dözə bil-mayacak, ertəsi ili Balıksırə getdi. Orada leyli, məccani müəllim məktəbinə girdi, əzabdan qurtuldu.

O, qurtuldu, indi də gündə üç öynə məni döyməyə başladılar. Yediyim-içdiyim gözə batırıldı. Məktəbdən gec gəlməyim, kiçik qardaşımı ağlatmağım, çeşmədən su gətirməməyim, əstumuru yırtmağım böyük qəbahət sayılırdı. Kötək yedikcə, bacıma siğinirdim. O, da çarəsizdi. Məktəbdən geri alınandan uşaqların pənahı olmuşdu. Anam qabları ona yudurdurdu. Paltar yuyanda onu da təknə başına keçirirdi. Ancaq ögey anamın saltanəti də uzun sürmədi. O da tez-tez xəstələnirdi. Evdə həmişə nuğ-nuğ, ovqattalxlik hökm sürürdü. Atam öz əli ilə çəkdiyi cibə arağından vurdumu, ağızı açılırdı:

- Uğursuz arvad, nə səliqə-sahman bilirsən, nə də qənaət... Evin xeyir-bərəkəti qaçıb.
- Ögey anam da atamdan geri qalmırdı:
- Səliqəli arvad alaydin!
- Alanda da alaram. Əl eləsəm, əllisi, dil eləsəm yüz tellisi gələr!..
- Tökülmüşdü çölə, telli xanımlar səni gözləyirdi elə!
- Arvad, məni cin atına mindirmə ha!.. Yoxsa...
- Gözlə!
- Boğçanı yiğişdirib gedərsən!
- Gündün qara olsun. Yanıma dörd uşaq salandan sonra belə danışacaqsan? Durduğum yerdə məndən nə istəyirsən?
- Sabunu qənaətlə işlət! Paltarı elə yumazlar.
- Onu özüm billəm!
- Xeyr, bağışlayasan! Bu evdə mən nə desəm, o olacaq. Bundan sonra qonaq-zad gəlsə, qovacağam. Yoxsa səhər çaya qənd qalmır.
- Dəlisən, nəsən? Evdən qonağı da qovarlarım?
- Qovarlar! Bura xan çayxanası deyil. Bir də sənin qonaq getdiyi ni görsəm qiçlarını qıracağam!
- Qaba hərif!..

- Görərsən qaba hərifi. Ələkçi arvadından çox gəzirəsan. Üç ay çək-mir bir cüt papiş dağıdırısan!

- Canım sağ olsun!
- Canın heç sağ olmasın!
- Buy... Birinci arvadın kimi məni də vərəmlətmək istəyirsən? Da-danmışan deyəsən? Səni basdırmasam ölüsi deyiləm, bil!..

Əlqərəz, bu davalar kəsilməzdi. Axşam başlansa sabaha, sabah başlansa axşama çəkərdi. Üz-üzə gəldilərmi, deyişmə başlanardı. Atam hər dəfə "boğçanı yiğisdir, arabanı çak!" deyə yekun vurar, anam da göz yaşları içərisində eyni mahnını təkrar edərdi:

- Bu uzun illərdə saçımı süpürgə etdim. Uşaqlarım kar olmadı, kor olmadı... Ay nankor!..

Adətən, uşaqlar analarının şəfqətli nağılları ilə böyüyərlər. Biz də bu dava-dalaşı eşidə-eşidə böyüdük. Bir yandan evdə, o biri yandan da tütün tarlasında qovrulur, zəhərlənirdik. Ah o tütün! Atam icarəyə yer tapar, ildə beş-altı batman yerə tütün əkərdi. Tütünü bəsləməyi, dərməyi, qurutmağı bizə tapşırardı. Tətil zamanı evə qayıdan böyük qardaşım, bacım və mən yuxuya həsrət qalardıq. Bütün tətil aylarında gecə tütün dərir, səhərdən axşama qədər də düzüb sərirdik. Ögey anam tütün işinə yaxın gəlməz, hətta 7-8 yaşına çatmış uşağının biza kömək etməsini istəməzdı. Atam hər şəyə göz yumurdu. İldə bir neçə yüz lira pul yiğib, bir ev almaq istəyirdi. Ancaq sən saydığını say, gör fələk nə sayır, demişlər. Gah il quraq keçir, gah tütün pula getmirdi. Nəhayət, atam, ev adına öyri divarı ilə küçəyə salam verən ikigözlü bir daxma ala bildi, özü də borclu düşdü. Doqquz adam içəri döşəndik. Qonşuların dediyi kimi, başımızı yuvamıza soxduq, ayaqlarımız çöldə qaldısa da, heç ol-masa kirayənişinlikdən qurtulduq. Yazıq atam buna da doyunca sevin-mədi. Maarif Nazirliyindən aldığı bir xəbər kefini pozdu. Həmin axşam matəmə düşmüş kimi oturan atam qara xəbəri bizə də söylədi:

- Müəllim müavinlərini imtahandan keçirib təsviyə edəcəklər.
- Anam soruşdu:
- Nə eliyəcəklər?
- Təsviyə, qanmazın biri, bilirsən təsviyə nadir?



- Bildim, hürmə köpək kimi!..
- Çor bildin sən. Axşam-axşam məni günaha batırma... İmtahan-dan keçməsəm, qulluqdan qovacaqlar, anladınım!..
- Anladım. Gün o gün olsun ki, səni bayıra atsınlar, bir az bur-nun ovulsun!

- Sus!

- Susmayacağam! Kimin qanmaz olduğunu onda soruştacağam.

Həmişəki kimi, deyişmə uzandı. Atam yenə "...Çek araban!" əm-rini verdi. Anam tükənməz göz yaşları ilə boşandı və yenə sözünü dedi:

- Saçımı süpürgə etdim... Uşaqlarımı kar eləmədim, kor eləmədim...

Bir müddət susdular. Uzun ah-ufdan sonra atam mənə sari döndü:

- Fəxri, oğlum, quzum...

Onun bu yumşaq müraciəti mənə bərk təsir etdi. Halbuki, həmin gün naharda yemək üstündə məni döymüşdü.

- Oğlum, bilirsən, bu imtahan yazılı olacaq. Elə bili-rəm ki, yeni tədris üslundan, sərf-nəhvən nə soruştalar Allahın köməkliyi ilə ca-vab verəcəyəm. Ancaq deyirlər hesab-həndəsədən, hikmət, kimyadan da imtahan olacaq. Necə eləyək, balam, indi Balıksirdən böyük qardaşını çağırsaq yaxşı olmaz...

Mən atama nə deyə bilərdim? Ona yardım etmək istədim. O, mə-ni ilk dəfə idi ki, insan yerinə qoyub dindirirdi. Ancaq əlimdən nə gəlir-di? İbtidai məktəbi həmin il bitirmiş, hesabdan zəif çıxmışdım. Atam da, cəza olaraq mənə tənəkəçi Yasefin yanında şagird qoymuşdu. Əslən ba-sıma çatın girən hesabı, həndəsəni unutmuş kimi idim. Həm də bir mü-əllimə veriləcək sualları mən necə bilə bilərdim? Atam deyirdi:

- Unutsan da, başında qalan da bəsdir. İmtahana gedəndə səni də aparacağam!

- Qoyerlar?

- Müfəttiş Cəmil bəyin qulağına piçildasam bəsdi! Sən sabahdan kitablarına bax, unutduqlarını yadına sal! İmtahanından keçən sənə uzun

şalvar tikdirəcəyəm.

Müfəttiş Cəmil bəy də atamın araq yoldaşı idi. Sonrakı həftə atam onu iki dəfə araşa qonaq çağırdı. Danışdilar, razılaşdilar.

Bu həftə boyunca mən də hər gecə uzun şalvarın həvəsi ilə yuxu görürdüm. Nəhayət, imtahan günü gəlib çatdı. Atamla birlikdə içəri gir-dik. Atam kimi imtahan verən bir neçə müəllim də gəlməmişdi. Onlar ба-bamdan hazırlıqlı olsalar da, məni görünce gülümsədilər, narahat oldular...

Nə isə, nazirlikdən göndərilən sual məktubu zərfini açdırı, imta-han başlandı. Tədris üsulu və sərf-nəhv suallarına atamın nə cavab ver-di-yini bilmədim, ancaq mən hesab-həndəsə sualları qarşısında donub qaldım. Hesabdan bir mürəkkəb faiz məsələsi, həndəsədən də "Eşşək teoreması"¹ verdilər. Di gəl, həll elə görüm, necə eləyirsən! Atam bədəni-mi çımdıkdən keçirdi. Ancaq... çımdıyin hesab elminə nə faydası! Daha üstümə tüpürməyən qalmadı:

- Tfu, yaramaz. Ölmüş, "Eşşək teoreması" nu da bilmirsən, eşşək?

Atam asib-kəsdi:

- Unut! Hamusunu unut! Uzun şalvari da, müəllim məktəbinə də. Sə-ni tənəkəçidən savay heç kim saxlamaz!

Sonra müfəttiş Cəmili çağırıldılar, böyük bir qonaqlıq verdilər, onun köməyilə nə etdi-lərsə, etdi-lər. İmtahan nəticəsini gözləyən günlərdə atam elə darixirdi, az qalrırdı ürəyi partlasın. Qaş-qabağı açılmırdı. İlk dəfə olaraq anamı da döyüd. Axşamlar evdə oturmurdur. Cox xərc çıxməsin deyə, əvvəllər ayaq basmadığı məhəllə çayxanasına gedirdi.

Bir axşam mən də apardı. Bütün qonşular orada idi. Sövdayar Müs-tafa əfəndi, halvaçı Əhməd, arabacı Yusif dayı, müəllim Həsən, köhnəfi-ruş İsmayıll... Küncdə də sərxoş İba yuxulayırdı. Atama yer eləyib çağırıldılar. Mən də yanında oturdum. Salamladılar, xoş-beş elədilər. Söv-dayar atama qəhvə gətirtdi. Bir müddət sükut oldu. Halvaçının sulu qəl-yanı xoruldayır, bir də ocaqdakı dəm çayniki tıslıdayırdı. Başqa səs yox idi. Nəhayət, qəhvəçi Xalid səsləndi:

- Hə, Hilal Xoca nə xəbər var?

Atam çıyıllarını çəkdi:

- Bir xəbər yoxdur, oğlum, hələ gözləyirik.

Görünür, təsviyə məsələsi qəhvəxanada eninə-boyuna danışılmışdı. Vəziyyəti bilməyən qalmamışdı. Atam qahvəsinə içə-icə hər kəllədən bir səs eşidirdi. Halvaçı susanda köhnəfırış, o kəsəndə Sövdayar, ya müəllim başlayırdı:

- Sən mən deyənə bax, kişi, dünən axşam dediyimi elə!..
 - Bir baş Ankaraya yaz!
 - Əməlli-başlı, kəsərlə bir məktub döşə getsin.
 - Bu nə deməkdi, canım. Bir eşşək tapmacasına görə də adamı vəzifədən qovarlar?..
 - Bu qəsəbənin bütün eşşəklərini oxudan sən olmamışan?!..
 - Yeddi uşaq atasın.
 - İstiqlalda xidmətin var. Ənvər əfəndi ölübsə də, qulağı kəsik Mustafa sağdı... Lazım olsa hamımız şahid keçib, qol qoyarıq.
 - Balkan müharibəsində yaralandığını da yaz, kişi.
- Bu vaxt bir gözünü açan İba mızıldandı:
- Yazma kişi, yazma!
 - Balam, niya yazmasın?
 - Məktub paşaşa çatmayacaq. Çatsa da oxuya, oxumuya. Əfvayı işdi...

Gurultu ilə İbanı susdurdular. Atam acıqlandı, yumruğunu stola vurdu:

- Yazacağam!

Gecəyarısına qədər danışdırılar, ancaq yazılıcaq məktubun sərlövhəsini müzakirə edə bildilər. Büyük yerlərə məktub yazmaq asan iş deyildi. Sözü başlayanda paşaşa ən ehtiyatlı, ən mərifətli dil ilə müraciət etmək lazımdı.

Ancaq daha bir neçə axşam boş-boşuna baş sindirib çənə döydülər. Bir aydan sonra imtahanın nəticəsi göldi, atamı yalnız birinci sinifdə dərs demək şərtilə müəllimlikdə saxladılar. Maaşını əskiltmədilər. Məktub məsələsi də, hələlik ununduldu.

Aylar keçdi. Evda köhnə vəziyyət, nuğ-nuğ davam edirdi. Bir müdət atam yenə burnunu sallamağa, içməyə başladı. Anamla dalaşlığı bir

axşam lap özündən çıxdı, son sözünü dedi:

- Boğcanı yiğisdir, arabanı çək!
- Mən yazıq... neçə ildir saçımı süpürgə etdim. Uşaqlarını kar eləmədim, kor eləmə...

- Fəridi vərəmlətdin!

Atam gözlənilmədən bunu dedi. Hamımız donub qaldıq. Ancaq anam tez özünü ələ aldı:

- Mənmi? Sən vərəmlətdin uşağı, sən! Azmı kötüklədin, tübüñ işində azmı işlətdin?

O axşamkı davadan hər şey mənə aydın oldu. Büyük qardaşımın məktəbindən məktub gəlməmişdi, vərəm xəstəliyinin ikinci dövrəsində olduğu yazılmışdı. Qardaşım Balıkəsrin məmləkət xəstəxanasında yatmış. İstanbuldakı sanatoriyada yer boşalıncaya qədər burada gözləməli idi.

Gözləmək asan deyildi. Xəstəxanada qardaşım, məktəbdə onun xətrini istəyən müəllimlər, sinif yoldaşları, bu yanda atam, biz və məhəllə qəhvəxanasının adamları sanatoriyada bir yer boşalmasını iki ay gözlədik. Qəhvəxanada məktub söhbəti yenə başlandı:

- Kişi, bu dəfə yaz!
- Kəsərlə bir məktub döşə, getsin. Lap paşanın adına!
- Dünyada bəyəm o sanatordu, nədi bir dənədi? Qoy oğlanı şeyə göndərsinlər. Nədi o... Müstafəndi haradayı o, Dərəköyü Mehmet bəyin getdiyi...

Sövdayar tamamladı:

- İşveçrəyə! Mehmet bəy Davosda səkkiz ay yatdı, kəfəni yırtdı. Görürsən, indi səndən-məndən sağlamdır.

Atam yasa batmışdı.

- Kişi, durma, yaz! Oğlan əldən gedir!
- Yazacağam! Günü sabah!..
- İndi, lap indi! Çok kəsərlə! Müstafəndi, sərlövhəsi necə olacaq idi onun?

- Kişi özü məndən yaxşı düzəldər!..

Küncdən yenə sərxiş İbanın mızılıtı eşidildi:

– Paşanın əlinə çatmaz, çatsa da...

Atam bu dəfə qəti qərar vermişdi. Ancaq yazmağa ehtiyac qalmadı. Çünkü, vərəm sanatoriyada yer boşalmasını gözləmədi, vəziyyəti ağırlaşan qardaşımı atamın üstünə göndərdi. Onu vaqondan mən çıxarddım, çıxımda arabaya gətirdim. İyirmi yaşlı bir gənc ərimiş, uşağa dönmüşdü. Evdə yatırtdıq və ağlaşmağa başladıq... Ögey anam, səhəri si vərəm tutmasın deyə uşaqlarını yığıb İzmirə apardı. Atam, bacım və mən xəstənin başı üstündə üç gün, üç gecə növbəyə durduq. Nə atama əziyyət verdi, nə də taleyindən şikaytləndi. Əcəli çatıbmış. Bir səhər, şəfəq sökəndə qollarımız arasında keçindi. Dəfnində sərxoş İba da var idi. Onu ilk dəfə burada ayıq gördüm.

Atam nə qədər qəddar olsa da, bizi daxildən nə qədər sevdiyini sonralar başa düşdüm. Bu, lal, qəribə, hətta acı bir sevgi idi. Tam gənc vaxtında, müəllim olub əldən tutacağı zaman yetişmiş bir övlad itirmək atamı yıldı, yaman yıldı. O günə qədər saçına, saqqalına dən düşməmiş olan Xəlil kişi bir həftənin içində büküldü. İndi mən nəsə etməli, ona dayaq olmalı idim.

Payızda, məktəblər açılan zaman, bir gün tənəkəçi önlüyümü bir yana atıb, əl-üzümün qarasını təmizlədim, atamın qabağında dayandım:

– Ata, mənə yol pulu ver!

Atam təccüb etdi:

– O nə deməkdir?

– Balıkəsi imtahana gedəcəyəm. Yalvarıb deyəcəyəm ki, böyük qardaşımın yerinə məni götürsünərlə!

Atam etimadsız nəzərlərlə mənə baxırdı. Mən dedim:

– Mən sənin əlindən tutmaq istəyirəm, bəs il də gözləyə bilməzsem?

Atam acı-acı gülümsədi. Həyatım boyu ilk dəfə idi ki, atamın kirkəklərində göz yaşları gördüm:

– Mən, – dedi...

Atam qəhərlə udqandu, dodaqları əsdi:

– Mən, – dedi, – igid itirmişəm, uşaqdan nə kömək gözləyəcəyəm... Amma, madam ki, arzun var, get oxu... Dedi və kisəsini çıxartmaq

üçün alt cibinin ağızındaki sancağı açmağa başladı.

Tam altı il, evimizə dönəmdən Balıkəsirdə oxudum. Büyük qardaşımın yarıda qoyduğu işi bitirməyə çalışdım. Atam ayda bir-iki lira xərclik göndərir, ilda bir məktub yazıb sahətimi soruşurdu.

Nəhayət, cibimdə diplom qayıdanda, stansiyamızda vaqondan düşəndə, qarşılımağa galənlər içərisində atamı görmədim. Uşaq vaxtı mənə uzun galən küçələri birnəfəsə addımlayıb evə çatdım. Atam təqəüdə çıxb, qəhvəxanadadır dedilər. Oraya getdim. Qəhvəxana, qəhvəçi, qocaman çaynik, stullar, stollar, atam və qonşular... Hamısı altı il qocalmışdı. Ancaq bucaqda İba görünmürdü. Atamın əlini öpdüm, məni qucaqlamadı da.

Özümü saxlaya bilmədim:

– Müəllim olmuşam, ata! – dedim.

Sifətini dəyişmədən müzildəndi:

– Yaxşı eləmisiən, otur görək!

Üç ay sonra, təyin olunduğum yerə gedəndə mənə xeyir-dua verməyə də gelmədi.

Bir il atamdan səs-səda çıxmadi. Hər aylığımdan müntəzəm surətdə, mümkün etdiyim qədər ona göndərirdim.

Günün birində atamdan telegram aldım: "Evimizi uçururlar, tez gal!"

Getdim, amma iş-işdən keçmişdi. Şəhərin yenidəntikilmə planına görə bizim evin yerindən yol keçməli idi. İstimplak deyə qeyd etmiş, evi uçurub yol açmışdır. Atam lap cana galmışdı. Qonum-qonşu deyirdi: "Bu dəfə də məktubu yazmasan, bir də qəhvəxanaya ayaq basma!" O da oturub düşünmüş, paşaya bir məktub qaralamışdı. Kəsərli məktub!

Bu məktubu ünvanına göndərmək atama qismət olmadı. Çünkü əcəl qoymadı. Atam yox, paşa vafat etdi. Onun yerinə başqa bir paşa keçdi. Amma məktubu dəyişdirmək uzun iş açacaq idi. Bənd olmadılar.

Sonra səkkiz il atam ilə bir-birimizi görmədi. Gün o gün oldu ki, mən Ankarada dustaqxanaya düşdüm. Bilmirəm haradan eşitmİŞdi: iki həftə çəkmədi ki, atamın məktubunu aldım. Alovlu məktubunun sonunda belə deyirdi: "İstəyirsən paşaya kəsərli bir məktub yazım, səni qur-



tarım...”

O saat məktuba cavab verdim:

“Aman günündür, ata, dedim, bu dəfə də böyüklərə məktub yazma. Yoxsa məni illərlə dustaqxanada saxlayarlar. Çünkü məni, guya, paşaya söymüşəm deyə həbsə atıblar!..”

1956

XATIRƏLƏR

PARİSDƏ GÖRÜŞ

Təyyarəmiz axşamüstü saat 5-də (yerli vaxtla 3-də) Parisdə Burj təyyarə meydanında yerə endi. Mayın on biri, ilin, həm də Fransanın yaxşı vaxtı idi. Xiyabanlar yaşılaşmış, fransızların çox sevdikləri pahd ağacları çıçəklənmişdi. Soyuqdan ehtiyat edən yoldaşlarımız palto götürdükərinə heyif silənirdilər.

Bizi Brevan mehmanxanasına aparan avtobusda bələdçimiz gədkələli, zirək bir qadın idi. O, keçidiyimiz yollar haqqında məlumat verirdi. Həla Fransa mərkəzinin həvalisində, adətən, böyük şəhərlərin çoxunda olan kənar, dar, birmərtəbə evlər, seyrək ağaclarla əhatə olunmuş küçələrdən keçirdik. Deyilənlərə görə, Parisin 20 rayonu, altı "darvazası" (portu) var ki, müxtəlif cəhətlərdən gələn yolları birləşdirir. Ara-sıra qaranlıq, köhnə tunellər ilə də gedirdik. Büyük, əzəmatli binalarla yanaşı, bu şəhərin adına yaraşmayan alçaq, köhnə, kiçik pəncərəli evləri hər addımda görmək olurdu. Geniş meydanlara çıxanda mənzərə dəyişirdi.

İlk baxışda şəhər nəhəng bir nəqliyyat məntəqəsinə oxşayırıdı. Pas-

xa bayramı münasibətilə yarım milyon parislının şəhəri tərk edib dinçəlməyə getdiyini də biza dedilər. Müxtəlif rəngli, markalı, biçimli maşınlar meydan və küçələri, hətta bəzi səkiləri də tutmuşdu. Piyadaların da hərəkəti çatınlaşmışdı.

Kiçik Parisdə üç, böyük Parisdə (həvalisi ilə) altı milyon əhalisi var. Burada hər mürəbbə kilometrdə 27,2 min adam yaşayır.

Bir parislı köks ötürərək, mənim bu sıxlıq haqqındaki sualımı belə cavab verdi:

– Paris gözəl şəhərdir, ancaq biz boğuluruq. Burada hər şey, quş südü də var, ancaq quş qədər nəfəs almaq imkanımız yoxdur!

Doğrudan da, belə bir sıxlıq şəraitində yaşayanlara qıtbə etməyə dəyməz. Sürət, intizar, rəsmiyət, ehtiyat...

Görünür, müasir elm, arxitektura plansız, stixiya ilə inkişaf edən bu şəhərlərin həyatını, quruluşunu lazımlıca öyrənib nizama sala bilməmişdir. Elə bir vəziyyət əmalə gəlmışdır ki, hamı öz həyatını böyük şəhər, hətta mərkəzlə bağlılaşa çalışır. Kənddə "süd gölündə" üzməkdənsə, mərkəzdə bir stakan suyun növbəsində dayanmağı üstün tutanlar az deyil. Ancaq parislilər kənardıa bir parça yer əla keçirmək, əkmək, biçmək, əylənmək istəyirdilər. Bu səadət isə hər kəsa müyəssər olmur, yerin hər qarşı qızıl bahasınadır. Qəbir yerləri də ölçülüb satılır, ya icarəyə verilir.

Həyat, yaşayış, güzəran qeydi Parisdə daha güclü, daha əsəbi bir qayğı ilə çarpazlaşmışdır:

– Qazanc ehtirası!

Burada hamın ehtirası çox qüvvətlidir. Bu "altun dənizinə" düşüb, ömrü boyu çapalayan ciliz, balaca adamlara yazığın gəlir. Dünyanın bütün nemətləri belə hərislərə nemət yox, Marks demişkən, əmtəə görünür. Hətta, əmək kimi müqaddəs, yaradıcı bir qüvvəyə sahibkarlar, tacirlər ancaq əmtəə, qazanc vasitəsi kimi baxır, başqa heç bir əlamətə diqqət yetirmək istəmirlər. Parisin və bütün Fransa şəhərlərinin zahirində ən güclü şey reklamıdır. Bu, qadın zinəti kimi cazibəlidir. "Ticarətin nəbzı" adlandırdıqları reklama nə qədər rəng, rövnəq verirlər. Işıq, rəng, şəkil, söz, maşın, radio, televiziya, kino... Vasitə yoxdur ki, buna xidmət etməsin. Kann şəhəri Aralıq dənizi sahillərində sıralanan gözəl villaları ilə

məşhurdur. Ağ daşdan tikilmiş dəniz bulvarının döşəməsinə, bişmiş karpic tozuna oxşayan təmiz qum tökülmüş, dincələnlər üçün yüzlərlə rəngli çatırlar açılmışdır. Hər oturumu pul ilə olan kürsülər qoyulmuşdur.

Buradaca yunanlığın xaki eşşəyinə sigal verdiyini görmək təacübüldür. Ulağın ətirli bitkilərdən ibarət yüngülçə yükü var. Sahibi həmin bitkiləri nümayis etdirmək üçün şüsdən eşşəyə ətir püskürür. Ötüb-keçənlər tamaşa dururlar. Bu vasitədən öz mənfaətləri üçün istifadə etməyə fürsat tapan tacirlər eşşəyin palanına balaca lövhələr - reklamlar taxmağı unutmurlar.

Bizim nəzərimizdə Paris mədəniyyət, həm də inqilabi ənənələr, Didroların, Hüqoların, Balzakların, Barbüslerin vətəni kimi böyükdür. Hüqo hələ keçən əsrə bu böyük şəhər haqqında qeydlərində deyirdi: "Paris səpəndir. Nə səpir? Qiğləcm. Harada səpir? Qaranlıqda!"

Bəlkə, keçən əsrə belə idi. Doğrudan da, XVIII – XIX əsrlərdə Fransanın mərkəzi müəyyən dərəcədə Avropanın mərkəzi idi.

İndi bu böyük aforizmin yalnız zahiri cəhəti gücündə qalmışdır. Doğrudur, Paris qiğləcm səpir. Ancaq bunu müştəqim mənada götürmək daha düz olar. Bu qiğləcimlər rəngbərəng reklam, cürbəcür gözqəmaşdırıan şəkillərdən ibarətdir. Bütün ölkə boyunca iri latin hərfəri ilə yazılmış, maraqlı şəkillərlə bəzənmiş sözləri təkrar-təkrar görürsən.

Yollarla vurulmuş böyük reklamlarda sürətlə qaçmaqdan nazılıb ilana dönen bir ov itinin şəklini çəkirələr. Yəni, "məndən benzin alsan, bu sürət və salamatlıklə gedərsən!"

Otel, kafe, restoran, kazino elanları, lap böyük kampanyaların rəngli lövhələri səyyahları təngə gətirir. Neçə binada "Lion Kredit" yازılar, neçə şəhərdə "Andrey" müştərilərini çəkmə mağazasına çağırır, neçə yerdə yarımcılpaq oturan, uzanan qız şəkilləri adamlara müraciət edər, əyləncə yerlərinə çağırır? Neçə yerdə dərzi modaları, yaraşıqlı gənclərin əynində cürbəcür pozada nümayiş etdirilər?..

Parisin dünyaya məşhur sənət abidələrinə (muzeylər, heykəllər, kilsələr, saraylar, meydanlar) söz yoxdur. Sena çayı ətrafında yerləşən, spiral və ya dairə şəklində böyükən bu gözəl şəhərdə tamaşalı yelər olduqca çoxdur. Ulduz meydanından, Zəfər tağının ətrafindan müxtəlif

istiqamətdə on iki böyük prospekt ayrıılır. Bunların hər biri də gedib baş-qa məşhur meydanlara çıxır (Konkordiya, Hoqo, Diana...) ki, hər birini gəzib öyrənmək üçün çox vaxt lazımdır. Yelisey sahəsi, ya küçəsi şəhərin ən gözəl, səfali yerlərindən biridir. Məlum olduğu üzrə, Elizium yunan mifologiyasında "ölü ruhlarının" əbədi rahatlıq yeri sayılır. Məşhur şair Homer Odisseya əsərində bu "cənnət guşəsinin" təsvirini vermişdir. Fransanın paytaxtındaki küçənin adı da yəqin ki, həmin etiqad ilə bağlıdır.

Parıltılı mağazalar, ticarət kompaniyaları ilə zəngin olan bu xiyananın bir başı gəlib Zəfər tağına, o biri başı da Konkordo meydanına çıxır. Hər tərəfi fəvvərə, abidə, heykəllərlə bəzənmiş xiyaban abad, cəzibəlidir.

Yalnız Fransa xalqı üçün deyil, bütün dünya ədəbiyyatı və mədəniyyəti üçün əziz və qiymətli olan Viktor Hüqo, Balzak, Emil Zolya və sair simaların təkrar-təkrar rast gəldiyimiz heykəlləri həyatını böyük amal uğrunda qurban verənlərə ləyqətlili xatirə olmaqdan başqa, həm də istedadlı sənət nümunələridir.

Sena lal, lam axan, sanki şəhərə yaraşış, golib-gedənə zövq verən gözəl bir çaydır.

Site adası çayın ortasındadır, şəhərin ən abad, tamaşalı yerlərindən biridir. Səyyahların çox maraqlandığı Notr-Dam kilsəsi də burada-dır.

Bu nəhəng şəhərdə qısa müddətdə müsafir olan bir adamın Paris haqqında dediklərini, əlbəttə ki, kamil və kifayət saymaq olmaz. Ancaq Parisin bütün gözallilikləri, dəbdəbə, parıltılara rəğmən, manə elə gəldi ki, indi bu, geriyə baxan, keçmişlə ilə daha çox fəxr edən bir şəhərdir. Bütün gəzməli yerlərdə, saray, muzey, parklarda bu gündən az şey görər, eşidərsiniz: Napoleon filanıncı ildə belə əmr verdi. XIV Lüdovik belə dedi, Kralın ilk izdivacı burada olub, ordunun məşhur nümayisi bu meydanda keçib. Filan romanın qəhrəmanı bu yerdə yaşayıb, filan bənəlxalq müqavilə bu yerdə bağlanıb.

Mən bə tarixi yerlərin heç birinin əhəmiyyətini azaltmaq fikrində deyiləm. Bunlar mütəxəssislər üçün tarixi fakt, əyani vəsitədir, həm də gözəl sənət abidələridir. Qeyd etməliyəm ki, sənət abidələrinin saxlan-

ması, qorunması, nəşri, təbliği işlər zövqlə, mədəni bir üsulda təşkil olunmuşdur. Ancaq bizim kimi qələm sahiblərini, hər seydən əvvəl, müasir Fransa, indiki həyat və cəmiyyət daha çox maraqlandırır. Bu mənada Parisdə yenilik, demək olar, çox azdır. Təzə tikinti Yunesko binasını, bir də böyük sərgi binasını çıxmak şərtilə başqa mühüm bir tikintiyə rast gəlmədi. Bu iki tikinti maraqlı idi.

Burada mənzil şəraitinin çox çətin olduğunu bizə dedilər. Şəhər kənarında çıxmərtəbəli, otaqlarının tavanı alçaq olan biçimsiz bir bina göstərdilər. Guya, şəhər idarəsi belə binaları tələsik tikib icarəyə verməyə çalışır. Qazanc ehtirası ilə yaşayan sahibkar, tacirlər müştəri calb etmək üçün qabıqdan çıxırlar. Rəssamların çoxu bu "təbliği" işə calb olunurlar. Bunları gördükcə kapitalizm dünyasında "pul kisəsindən asılı olan rəssam", yazıçı haqqında V.İ.Leninin hələ yarımla əsr bundan əvvəl dediklərini bir daha xatırlayıram. Əməyini bu cür məqsədlər üçün hərraca qoymağa məcbur olan sənətkarlaraya yazığım gelir. Rəssamların az bir qismi müəyyən müzeylərdən, ya xaricilərdən sifariş alıb klassik nümunələrin (Luvrda, Versalda) surətini çıxarırsa, çox qismi işsizlik ucundan bazar, meydانçalarda kürsü qoyub pula gedən, yüngül mənzərələr çəkməyə məcbur olurlar. Avtobuslar, fotovitrinlər və mehmanxanalarda belə şəkillərə çox rast gəlmək olar. Qəribədir, burada reklamın nə dərəcədə həqiqətə uyğun olduğunu yoxlayan da olmur.

Altmış min əhalisi olan, 1789-cu ildə Fransanın tərkibinə daxil edilən, uzun zaman "azad şəhər" kimi tanınan, Papa şəhəri deyilən Avinyonda bizi bir mehmanxanaya apardılar. "Eksesuar" deyilən bu mehmanxananın əla kağızda çap olunan, altı sahifəlik reklamını oxumaq mümkün deyil. Nömrə, restoran və sairənin rəngli şəklini elə gözəl çəkiblər ki, baxdıqça baxırsan.

Elə ki, mehmanxananın içində girdik, nömrələri gördük, köhnə Şərq şəhərlərində olan karvansara otaqları yadımıza düşdü. Sən demə, buranı təzə varlanmaq həvəsinə düşən bir tacir düzəldib, müəyyən bir şəkər salmaq istəyir. Bina, doğrudan da, yaşamağa namənəsib bir bina idi. Otaqlar dar və qaranlıq, döşəmə kərpic və fərsiz, divarlar şit qırmızı rəngdə, sonradan əlavə olunmuş elektrik sobası səqfə yaxın bir yerdə, dərin süni vannalara baxmaq istəmirsən. Mehmanxana restoranı həyat-

dən kəsilmiş soyuq şüsbənd idi. Ortalıqda soba qoyulsa da, binanı qızdırırmırı. Mehmanxana sahibi kiminsə bağışlığı mis qabları divardan asmışdı. Külqabilərin içində də yekəxana "Salam!" sözü yazılmışdı. Bələdçimiz də, görünür, aldandığını hiss etmişdi. Biz burada yaxşı ki, bir-cə gecədən artıq qalmadıq. Mehmanxananın ətrafindakı dar, qaranlıq, daş küçələrə cürbəcür mağaza pəncərələri korlar kimi baxırdı. Mağazalara ayaq basan adam görəmədik. Fransada, demək olar ki, bütün magistral maşın yolları, şəhər və kəndlərin içindən keçir. Köhnə və kiçik şəhərlərin dar və izdihamlı küçələri maşın yoludur. Buna qarşı şoferlər dəfələrlə etiraz edib, yolu kənardan çəkməyi təklif etmişlər. Ancaq ki əhali, daha doğrusu, əhalinin tacir qismi buna mane olur. Onlar istəyirlər ki, minlərlə maşınlar məhz şəhərdən, baş küçələrdən keçsin, müsəfirlər saticiların mətahını tez görsün və alsin. Belə balaca şəhərdə mağaza sahibləri evinin, həyatının qabağını vitrinə çevirirlər. Süd-qatıqdan, meyvədən, toyuq-cücadən tutmuş oyuncağ'a qədər hər şeyi piştaxtanın üstünə düzürlər. Demək olar ki, çoxu səyyahlardan ibarət olan sənisinlər də buradan şey almağı unutmurlar. Qazanc ehtirası qanunlara istiqamət verir.

Öküz döyüşi deyilən vəhşi bir tamaşa mənzərəsinə həmin şəhərdə rast gəldik. Qədimdə Krit adasında, Yunanıstan və Romada, on birinci əsrden sonra isə İspaniya və Meksikada dəb düşən bu adətə indi mədəni ölkələrdə dözməzlər. Tamaşa meydançasına, öküzlə döyüşməyə çıxan pəhləvan (matador) nizə ilə heyvanı hirsətləndirir, pərdə ilə gözünü örtüb ondan yayınır, tamaşaçılar isə onun cəldliyinə, cəsarətinə, vəhşi hərəkətinə "afarin" deyir, el çalırlar.

Aydın məsələdir ki, Fransa kimi mədəni bir ölkədə bu orta əsr vəhşətini görmək təccübüli id. Bələdçilərimizin dediyinə görə, ölkənin şimal şəhərlərində buna yol vermirlər. Ümumən bu tamaşanın qadağan edilməsi tələb olunurdu. Ancaq şəhər idarəsi və icarədarlar bundan gələn qazancı nəzərə alıb, icazə vermişdilər. Qumarxana, fislük-fürük yerlərinin rəvac tapması da məhz qazancla bağlıdır.

Fransa və İtalya sərhədində Monako deyilən kiçik bir hökumət (krallıq) var. Guya, bu müstəqil ölkədir. 4500 nəfər yerli əhalisi, 180 nəfərlik qoşunu, on bir naziri, xüsusi sikkəsi (pulu) var. Kralın qapısında

dörd-beş dənə təkərli top qoyulub, galib-gedən baxır. Bu ölkənin bütün gəliri kazino, qumarxalarındandır. Monte-Karlo məşhur qumarxanadır ki, dünyanın hər yerində pulu çox olanlar buraya qaçrlar. Onlar udanda şadyanalıq edir, var-yoxu uduzanda isə "intihar yeri" deyilən guşayə çəkilib, qumarbazların gözü qarşısında özlərini vururlar. Qumar prosesinin özünü də bir növ "məxnilikləşdiriblər". Otağın hər küçündə su avtomatlarına oxşayan maşınlar qoyulub, bilet satılır, alınan bilet dərhal oradaca oynanır. Otağın mərkəz hissəsində kazino sahibi "ağayana" əyləşib, öz maşınını hərləyir, hərlədikcə atılan pul və ya markaları toplayır.

Kazino ətrafında isə cürbəcür otellər, restoran, tamaşaxana, rəqs salonları, ətriyyat, əntiqəfürüş mağazaları vardır. Burada diqqətəlayiq müəssisə okeanşünaslıq muzeyidir. Bu muzey məshhurdur. Dəniz və dənizçilik ilə (paroxod, balıq, vulkan, bitki, səyyah) əlaqədar nə varsə, həmin muzeydə nəzərə alınmışdır. Hər gün dəstə-dəstə gələn yüzlərlə səyyahlardan muzey xeyli qazanc götürür. Yoldaşlarımızdan professor Qasim Güllənizciliye, Xəzər dənizinin tədqiqinə aid yazdığı yeni əsərini həmin muzeyə təqdim etdi. Monako krallığında başqa yerlərdən gələnlərlə hər cür münasibət aparırlar. Ancaq yerli təbəəliyə heç kimi qəbul etmirlər. Krallığın təbəəsi olmaq üçün ya orada doğulmalı, yaxud da orada doğulan qadınlarla evlənməlisən. Bu hökumətin sadəcə bir oyuncaq olduğunu hamı bilir. Ancaq ictimai təbəddülət aparmaq istəmirlər. Çünkü, vətəndaşlar burada dövlətə vergi vermir, heç bir ictimai məsuliyyət daşılmırlar. Dövlət deyilən şey da, əslində, yoxdur, onlar Monakonun Fransa, ya İtalya qanunları ilə idarə ediləcəyindən, təbəələr üzərinə cürbəcür vergilər qoyulacağından ehtiyat edərək "Cümhuriyyət yox, krallıqda qalmaq" istəyirlər. Təbəələr krala da, onun ailəsinə də itaət edirlər. Krallığın sərhədini hər dəqiqə müxtəlif ölkələrin müxtəlif markalı maşınları pozub keçir, qarovulları da dayanıb tamaşa edirlər. "Qanun qanundur" adlı məşhur kinofilm burada, həmin dövlətin sərhədindəki körpü əhvalatı üzərində çəkilmiş bir komedyiadır.

Monakonun təbiətinə, gözəl mənzərəsinə, yayığına, bulvarına, bağ-bağatına söz ola bilməz. Sahibkarlar burada özlərini xüsusiylə yaxşı hiss edirlər. Aralıq dənizinə baxan günəşli, meşəlik, abad yamaclarда

villa ələ keçirmək hər kəsə müyəssər olmur.

Səyahətimizin heç də Parisdən az maraqlı olmayan istiqaməti ölkənin cənubuna, Aralıq dənizi sahilərinə olan səfər idi. Marseldən İtaliya sərhədində qədər gözəl yollar mavi sahil boyu uzurdu. Burada bir neçə böyük şəhər gördük: Tulon, Marsel, Kann, Nim, Nitsa. Aprelin ortalarında bu yerlər bizim may, hətta iyün günlərini xatırladırırdı. Hava gözəl, günəşli, şəhərlər yaşlılıq içinde, palyajlar camaat ilə dolu, bir-birinə söykləmiş nazik, alvan çətirlər altında uşaq, böyük dincəlməkdə idi.

Tulon hərbi şəhər olduğundan, bizi oraya buraxmadılar. Çoxlu hərbi gəmilərin dayandığını gördük. 42-ci ildə Fransa dənizçiləri burada gəmiləri partlatmışdır. 44-cü ildə ikinci cəbhə açılanda bu şəhərdə ciddi vuruşmalar olmuş, almanlara böyük tələfat vermişlər.

Marsel Fransanın Parisdən sonra ikinci böyük şəhəridir. Eramızdan altı əsr əvvəl məlumudur. Tarixi ənənələri ilə məşhur olan bu şəhərdə yeddi yüz min adam yaşayır, şəhərin maşın, gəmi, təyyarə, kimya sənayesi, universiteti, sənət akademiyası var. Abadlıqda Marsel heç də mərkəzdən geri qalmır.

Mərkəz küçələrindən birində, Astoriya, mehmanxanasında mən xidmətçilərdən bir neçəsinə danışdırırdım. Bunların içərisində fransızdan çox yunan, asor var idi. Türkçə sərbəst danışanlar da az deyildi. Eləsi var idi ki, təkcə özü yox, arvadı, uşağı da mehmanxanada xidmət edirdi. Burada otel, restoran sahiblərinin çoxu xidmətçi tutmur, öz ailələrini, qohum-əqrəbalarını işlə cəlb edirlər. Bu tədbir həm ucuz başa gəlir, həm də sahibkarı çox vaxt həmkarlar rəqabəti, təkid, tələb qayğıından azad edir.

Deyildiyin görə, İspaniyadan gələn qadınlar az maaşla işləməyə razı olurlar. Ehtiyac üzündən yaxın ölkələrə səpolənən İspaniya vətəndaşları məcburiyyət qarşısında hər cür işə gedirlər. Marselin köhnə və təzə deyilən iki böyük portu var. Təzə porta çox diqqət yetirilir. Burada amerikan qoşun düşərgəsi də var. Hitlerçilərin işğalından ən çox zərər çəkən şəhərlərdən biri bu şəhərdir. Faşistlər burada 210 min gəmi batırlılar. Müharibə yaralarını şəhər son zamanlar sağaltmaqdadır. Küçələrdən tramvay təzəcə götürülüb, bəzi yerlərdə rəslər hələ də durur. Şəhərin ən uca bir yerində böyük kilsə var. "Nəzir" deyib buraya iba-

dətə galanlar çox olur. İbadətgahın yollarında ibadətlə o qədər də uyğunlaşmayan əyləncə, kef yerləri, cürbəcür mağazalar var.

Halay vurub dayananlar, oyunbaz, ya hipnozuya baxırlar.

Fransa mehmanxanalarının çoxunda məxmər, qumaş yox, sadəcə çit çox işlədir. Stul, çarpayı örtükləri, süfrələr, pəncərə pərdələri də sadəcə çıtdəndir. Qalın məxmər və ya naxışlı payəndazları otelin döşəməsinə mixlayırlar.

Mən uca bir yerdə maşılara benzin verən budkanın yanında da yanıb, Marsel şəhərinin ümumi mənzərəsini seyr edirdim. Sanki, göydən tökülmüş kimi, six, daş binaları görəndə köhnə Bakının mənzərəsi yadına düşdü. Daş körfəzləri duru, təmiz dəniz suları yuyur və sular da dənizçilərdən tutmuş şəhər uşaqlarına qədər hamı çırmırı.

Marseldə qağayılar çoxdur və insandan qorxmurlar. Bizdə göyərçinlər əzizlənib qorunduğu kimi, orada da qağayılar əzizlənib qorunur. Sahilin ən yaxşı yerlərində varlıkların yaraşlı malikanələri var ki, yalnız yay mövsümündə deyil, bütün ili orada məskən salırlar. Dənizçi, yoxsul fəhlə ailələrinin köhnə dəmiryol, trolleybus və qonşularında yaşadıqlarını da görmək olurdu.

Bu şəhərdə çınar xiyabanları çox gözəl idi. Sovet İttifaqının bir çox yerlərində - Gəncədə, Göyçayda, Səmərqənddə, Daşkənddə, Soçi dənizənən xan çınarlarının həmcinsini uzaq bir ölkədə görmək çox fərqli idi.

Parisdəki palid xiyabanlarından sonra çınarlar daha əzəmətli, gözəl görünürdü. Çınarlara burada qayğı ilə yanaşırlar. Onların xiyaban tərəfini sərbəst buraxır, kənar tərəfini kəsib tökürlər. Bizim bəzi xiyabanları örtən meynələr kimi göyün bir qatında çınar budaqları qabaq-qabağa galib, tağ təşkil edirlər. Çınarın gövdəsini iki-üç metr ağardırlar ki, gecələr maşınlar toxunmasın. Nəqliyyatdan kənar bulvar, küçə, meydandalarla isə çınar kölgəsi ən gözəl istirahət yeri sayılır. Restoran, kafelərin qabağında, çınarın altında sıra ilə düzülən masalar ətrafında əyləşib dincənlərini tez-tez görmək olur.

Həmin çınar ağaclarının başında qarğı yuvaları görünürdü.

Marsel Aralıq dənizində çox böyük bir portdur. Burada hansı ölkənin desən, paroxodları vardır. Kater, yelkənli qayıqların çoxu o yanbu yana səyyah daşıyır.



İf adasında işləyən katerlərin işi çox olur. Bu adada çoxlu tarixi abidələr gördük. "Dəmir maska" kinosunda göstərilən əhvalat, guya, burada baş vermişdir. Keçmiş Fransa krallarının amansız cəza tədbirlərini nümayiş etdirən çox ibrətli nümunələr var. Parisdə satılan malin müəyyən, qəti qiyməti yoxdur. Bu mağazadan on beş franka aldığın köynəyi o birisində iyirmi beş franka satırlar. Bunun səbəbini soruşturma belə deyirlər: "Bəs bizim reklamımız, işıqlarımız, xidmətçilərimiz, şəhər mərkəzində olmağımız..."

Buralarda oğurluq yoxdur. Küçdə, stol üstündə tökülen mallara heç kəs nəzarət etmir. Müştərilər, məsələn, köynəyi, ya cemperi götürüb, özü içarıya saticının yanına gedir və qiymətini soruşur.

İyirmi franka deyilən paltarı bəzən danışır, on franka alanlar olur. Sovet adamları mağazada şeyin müəyyən qiyməti olduğunu bildikləri üçün belə danışışı artıq sayırlar. Mağaza sahibi müştərinə aldatmağa aldatmaq yox, "ticarət məharəti" adı verir.

Oğurluq, ancaq xırda oğurluq yoxdur. Biz orada olan günlər böyük bir oğurluqdan qəzətlər yazar, adamlar qəzəblə danışırılar. Pijen adlı bir milyarderin dördyüzlü Erik adlı uşağınu oğurlamışdır. Atasına məktubla bildirmişdilər ki, yarım milyon frank verməsən, oğlunun üzünü görə bilməyəcəksən. Ata yaxıq tələb olunan məbləği verməyə məcbur olmuşdu.

Soruşacaqsınız ki, pulu verəndə oğruları ələ keçirmək olmazdim? Yox, olmazdı! Çünkü, oğrular, düşündüyüümüz qədər də aciz və köməksiz deyillər. Oğrular həmin məbləği müəyyən bir oteldə, müəyyən adam vasitəsilə milyarderdən almışlar və zərərdidəni inandırmışlar ki, pul verdiyin adamın başından bir tük əskik olsa, oğlunu da, özünü də oğurlanmış bil!

Pulu verəndən sonra saat 4-də ata vəd olunan yera getmiş, orada uşağıni oturub ağlayan görmüşdü.

Mətbuat bu hadisədən ağızdolusu bəhs edir. Pijenin hətta istənilən pulu verəndən sonra da qorxuya düşdüyüünü, polisə lənətlər yağıdırığı yazırırdı.

Marselin yaxınlığında tarixi yerlərdən sayılan, vaxtilə məhbuslar saxlanan İf sürgün yeri imiş. Bir metroluq daş daxmada bir əsgərin on

beş il sərasər əzab çəkdiyini danişirdi. "Unutma yeri" deyilən daş otağın pəncərəsindən oraya atılmış adama bir müddət çörək, su verir, sonradan "unudurmuşlar". Dəmir maska geyməyə məcbur olan əkiz qardaş (kralın qardaşı) burada ömür sürmüştür.

Yollar boyu səliqəli əkin, bağ, bağçalar görürsən, fransız kəndliləri ailə üzvləri ilə birlikdə öz tarlalarında işləyirlər. Qəribədir, burada bağlardakı tənəklər kol kimi bəslənib becərilir. Tənəyin boyu yarım adam boyudur. Yuxarısına qədər budaqlardan təmizlənmişdir. Başında isə bütün budaqlar buraxılmışdır. Hər il məhsul götürüləndən sonra həmin budaqlar kəsilir. Tənək bizim bəzi gül kollarına bənzəyir. Ancaq neçə-neçə hektar bağlarda bütün tənəklər möhkəm cərgələrlə əkilmişdir. Ərik, alma, armud ağaclarının da cərgə ilə əkildiyini gördük. Ən səfali, tamaşalı yol Nisse şəhərindən sonra, sahildən, kurort şəhərlərindən ayrırlaraq, ölkənin içərilərinə doğru getdiyimiz yoxş, "üçmərtəbə" yol idi. Bu yol hər an bizi dənizdən uzaqlaşdırır, yüksəklərə, ham də abad villaların, bağ-bağçanın içindən keçirirdi. Burada mən istər-istəməz Sosçini, Qara dəniz sahilərinin yaşıl meşələri arasından keçən qırımlı yolları xatırladım. Sağımızda adamı valeh edən dumdurı mavi dəniz, solumuzda isə yaşışlaşmışda olan yamaclar görünürdü. Hər neçə kilometrdən bir abad düşərgə – kafe, restoran, əyləncə mağazalarına rast gelirdik.

Fransa yolları ilə hər markadan olan cürbəcür maşınlar gedir. Ölkə səyyahlarından milyard mənfəət götürürler. Bu işi sadələşdirmək, asanlaşdırmaq üçün bir sıra Avropa ölkələrindən gələnlərdən (İtaliya, İspaniya) xüsusi icazə tələb olunmur. Maşınların çoxunun dalında təkərli qoşqu var. Maşın sahibləri bu "təkərli otaqlara" bütün ailə üzvlərini doldurub, istədikləri yerlərə aparır, istənilən müddət dayanıb yaşayırlar. Həmin "otaqların" üstündə isə yük bağlamaq üçün münasib dəmir kəmərlər düzəldilmişdir. Kann şəhərində pliyajda minlərlə adamın dincəldiyini gördük. İki nəfər əlcəzairli ərəb qardaş da ciyinlərinin də xalça, palaz, əllərində dəsmal, portmanat satır, birtəhər gün keçirirlər.

Reklamların birində Sibir sözü oxudum. Bunun, Fransada buzxana demək olduğunu öyrəndim. Bu söz buz maşını satan bütün mağazalarda yazılmışdı. Sonra latin hərfəri ilə yazılmış Buxara (Bixaçşa) sözü

diqqətimizi cəlb etdi. Güman etdim ki, bu, dəri mağazasıdır. Sən demə, Buxara burada xalça-palaz deməkdir. Həmin mağazada dünyanın hər yerindən gətirilmiş fərş görmək olardı.

Gözel yaylaq şəhəri Nitsa eramızdan 350 il əvvəl yunanlar tərəfindən salınmışdır. Bura məşhur Qaribaldinin vətənidir. Onun adına küçə var. İndi şəhərdə iki yüz min əhalisi yaşayır. Gül-ciçək bağları çoxdur. Güldən alınan mənfəət milyonlara bərabərdir. Nitsada gül təsərrüfatı və ətriyat sənayesi də vardır. Mehmanxana və salonların çoxu mətahini buradan aparır. Nissədə biza Turgenevin yaşadığı mehmanxananı göstərdilər. Keçdiyimiz yerlərin çoxu tarixi şəhərlər idi. Fevral ayında Platin qırılıb, kəndləri dəhşətli sel aparıb, minlərlə adam ölüb. Platin təkən mühəndisləri məhkəməyə veriliblər. Məhkəmə prosesi indi də qurtarmayıb, yollarda uçan binaları, kökündən qopan nəhəng ağacıları, sel basan kəndləri, hələ də qurumamış gölməçələri gözümüzələ göründük.

Nim şəhərinin yollarında sərv ağaclarının yarışıqlı xiyanəti var. Bu ağacların lap cavan olduğu məlumudur. Bunları xüsusiətə ezişləyir, hətta bir qadər müqəddəs də sayırlar.

Sovet şairi Dolmatovski Fransanı gəzərkən "Sovet səyyahının mahnisi" şeirini yazmışdır. Həmin şeir fransız dilində də nəşr olunmuşdur.

Burada yolların mühüm bir qismi xüsusi kompaniyanın əlindədir. Hərəkət zamanı baş verən hadisələrə kompaniya cavabdehdir. Yolda Nim şəhərinin keçəndən sonra böyük avariya baş vermiş, iki maşın toqquşmuşdu. Odur ki, polislər bütün sürücülərdən ehtiyatlı olmağı tələb edirdilər.

Eks deyilən köhnə, balaca bir şəhərdən keçdi. Bura XV əsrən universiteti olan şəhərdir. Universitetdə yalnız hüquq fakültəsi vardır. Eksdə məşhur müalicə suyundan istifadə olunur. Salon adlı balaca şəhərin (on yeddi min əhalisi var) XVI əsrən suvarma sistemi məşhurdur. Arlda isə şəhər meydanında yaşıl göbələk şəklində böyük qəribə bir heykəl var.

Nimə, qədim şəhər olduğu üçün, Fransa Roması deyirlər. Burada iki min il əvvəl tikilmiş ücmərtəbəli bir körpü gördük. Bu körpü doğrudan da böyük sənət abidəsidir. "De qardo" körpüsünün 49 metr hün-

dürlüyü, 270 metr uzunluğu vardır. Möhkəmliyinə isə söz ola bilməz. Sonra Nim şəhərində köhnə sarayların qalıqlarına, Qız qalasına oxşayan hündür minarə ucuqlarına tamaşa etdik. Kilsələrin hansında isə səsin böyük və davamlı əks-sədasi var idi. Bələdçi lərdən biri "mən oxuyum, siz dinləyin" deyə bir az səslənəndə səda hər yanı götürdü.

Biz bir sırə şəhərlərdə muzey, kilsə, saray, qəbiristan, körpü xarabalarına baxmaqdan bezmişdik.

Ayın 19-da Fransanın məşhur şəhəri, bir çox tarixi hadisələrin məkanı Versala getdik. Bu, Parisin həvaləsidir. 70 min əhalisi var. 1883-cü ildə, Amerika-İngiltərə müqaviləsi, Birinci Cahan müharibəsindən sonra, 1919-cu il (28 iyul) sülh müqaviləsi burada bağlanmışdır. Versal lap əvvəllər ovçu evi, sonra kralların iqamətgahı olmuşdur. XIII Lüdovik buranı dövlət sarayına çevirmişdir. İndi isə məşhur muzey kimi səyahətlərin çox gəlib-getdiyi bir yerdir.

Vaxtilə qırmızı kərpicdən tikilmiş bu sada saray Kral XIV Lüdovikin evi idi. 600 xidmətçi yaşayırı. Qapıda 2000-nə qədər yəhərlətən dəyanardı. Kralın mətbəxi kənarda idi. Oradan buraya gələnə qədər xörək soyuyurdu. Sonralar sağ-solda binalar artırıblar. Krala yaxın olanlar burada yaşamaq istəyirlər. Lap yuxarı çardaqda isə kimi desən, tapardin.

1789-cu ildə Parisdən burası üşyançı qadınlar gəlib kralı xalqdan ayırmada təqsirləndirmişdilər. Məşhur general La Fayet kralıçına camaat arasına çıxarmış, hərəkatı yatırılmışdı.

Sonra kral adamları ilə Parisa köcdü və Versal sarayını bağladılar. Versal birdən-birə tikilməyib, tədricən inkişaf etmişdir. 1918-ci ildə bir milyarder yüz milyon pul xərclayıb sarayı əsaslı təmir etdirmişdir. Əfsənəvi simaların adına tantənəli zallar tikilmişdir (Venera, Diana, Merkuri). Bu zallar müəyyən məqsəd güdürdü. Məsələn, Murano zalı qəbul üçün təyin olunmuşdu. Həftədə iki dəfə burada iki min şam yanardı. Kral camaati qəbul edər, onların yanında əyləşib nahar edərdi. Camaat ona baxardı.

Zalların birinin küncündə 1919-cu ildə Almaniyanın məğlubiyətindən sonra müttəfiqlərlə bağlılanan sülh müqaviləsindən yadigar kiçik bir stol qalmışdı. Bunun ətrafında böyük diplomatik söhbətlər getmişdi.

Dəhşətli müharibələrə, qırğınlara son qoymaq kimi müqəddəs bir amali düşünəndə, doğrudan da, bu yerin tarixi əhəmiyyəti adamın gözündə böyükür. Ancaq tarix və hadisələr göstərdi ki, Versal kürsüsünün ömrü və gücü az oldu. Kapitalist dövlət başçılarının qanlı qırğınlıqları sonralar da şiddəti ilə davam etdi.

Tarixi hadisələri xatırlamaqdan başqa muzey xadimləri bu sarayda əcaib və gülünc matləbləri də böyüdüb danışırlar. Kralın yatağında nələr olurdu: yorğan-döşək salıb-yığmaq mərasimini necə keçirilirdi. Kim-sa bu otaqda qara çiçək tutub öləndə xidmətçilər necə kənara qaçıb, saray adamlarının "Öküz gözü" salonundakı qeybəti (bu salonun yuxarı, dairəvi pəncərəsi öküz gözünə çox oxşayır) necə yayılır, təsir bağışlayır. Kralıça Mariyanın oynası ilə gəzib kef çəkməsi tarixi hadisə kimi səyyahlara bütün təfsilati ilə danışılır. Qəribədir ki, indi də Kralıça adına küçə var.

Versalin gözəl parkı var. Buranın arxitekturasına da söz yoxdur. Burada üç min gül növü yetişdirilir. Böyük kanal, zəngin restoran, tamaşa yerləri var.

Per-Laşez deyilən məşhur Paris qəbiristanlığına getdik. Kommunarların xatırə lövhəsinə baxdıq. A.Barbüsn, Jolio-Küri, Marsel Kaşenin, Dmitrovun müdafiəçisi Marşal Vlaarin, faşist cəlladlarının qurbanı olan bir çox fransız vətənpərvərlərinin məzarını ziyarət etdik. 1940-ci il-də alman-faşist işgalindən sonra Fransanın çəkdiyi iztirabları bu qurbanların xatırəsində də aydın görmək olar. Faşistlər vətənpərvər qadınları 1944-cü ildə dəstə-dəstə qırılmışlar, Fransanın indiki baş naziri De Qollun qızı da bu qurbanların içində olmuşdur.

Faşistlər Maut Hauzen konslagerində 12.500 adam öldürmişlər. Burada dustaqların necə işgəncə ilə saxlandığını göstərən bir heykəl var. Fransız dustaqlar 186 daş pilləkəndən qalxmali, cıynında ağır daş daşimalı idi. Sənətkar Şuşənin yaratdığı bu heykəl olduqca canlı və təsirli idi. Ona görə təsirli idi ki, həmin qurbanların ana, bacıları, arvadları əzizlərinin qəbri ətrafında əkilən gülləri sulayıb, dəhşətli günlərin on beş ilini qeyd etməyə hazırlıq görürdülər. Həmin qadınlar bizi tanıyanda, böyük bir ölkədən, xalqları faşist zülmündən xilas edən qüdrətli Sovet İttifaqından olduğumuzu biləndə minnədarlıq hissi ilə köyrəldilər, göz-

ləri yaşırdı, bizim də gözlərimiz yaşırdı. Biz onlarla səmimi görüşdük.

Kommunarların divardakı sadə xatırə lövhəsi günəş, yağışlar nəticəsində solub, silinib getməkdədir. Qəbiristanlığın ən təntənəli, abad hissəsi varlıların sərdabələri olan yerdir. Buna baxmayaraq, böyük tarixi simaların məzarları da abaddır. Barbüsün qəbrinin qırmızı mərməri ni Ural fəhlələri vermişlər. Fransızlar bunu təşəkkürlə yad edirdilər. Bizim səyahət programımız çox gərgin idi. Hər iki tərəf (soviet-fransız turist taşkilatları) çalışırı ki, az vaxtda çox mətləb əhatə edilsin.

Vaxt azlığından çox yerə getmək mümkün olmur. Programda Parisin Sorbon darülfünunu yox idi. Ancaq bizim dəstədə alımlar olduğu üçün oraya getməyi təkid etdik və getdik. Təəssüf ki, Pasxa bayramı münasibətilə bütün Fransa məktəbləri, universitetlər müəyyən müddətə bağlanmışdı.

Sorbon Parisin six küçələrindən birində, köhnə stildə tikilmiş ağır bir binadır. Balaca, səliqəli həyatı var. Dors zallarından birinə baxdıq, bu, divarları qırmızı taxta ilə örtülmüş 400 adam tutan bir zal idi. Opera teatrı stilində, sıralar mərkəzdən uzaqlaşdırıcıq yuxarı qalxırırdı. Mühazırçı hamıdan aşağıda, tələbələrin əhatəsində durmali olurdu.

IX Lüdovikin ruhanisi Robert Sorbon tərəfindən 1253-cü ildə düzələn bu universitet əvvəl kasib tələbələrin və müəllimlərin yurdu idi. Burada dini dərslər və ibadət öyrənilirdi. XIII əsrənə rəhəni hazırlayan məktəb olub, 1808-ci ildə Napoleon bu binanı universitetə verib, incəsənət muzeyi kimi saxlayıblar. 1469-cu ildə kitab çapı da bu müəssisənin təşəbbüsü ilə olub. 1821-ci ildə müstəqil dini məktəb olub. Sonralar ədəbiyyat, təbiət fakültəsi qalıb. Deyildiyinə görə, burada 3 min tələbə oxuyur. Parisdə 3 universitet hüquq, tibb, təbiət, ədəbiyyat, əczaçılıq fakültələri var. Bunlarda 61 min tələbə təhsil alır. Bu məktəblərdə dini fakültələr də mühüm yer tutur, katolik, protestant və s. Demək lazımdır ki, Sorbon, bizim qiyabi nəzərimizdəki əzəmətindən çox aşağı, köhnəmiş bir binadır. İndi Parisdə yeni universitet tikilməkdədir. Sorbon isə tarixi əhəmiyyəti olan bir yer kimi qiymətlidir. Sorbona həyətdə və otaqlarda bir çox böyük simaların, o cümlədən, Hüqonun, Molyerin, Paskalin, Zolyanın heykəl və büstləri saxlanır.

Luvr Parisin ən məşhur mənzərəli yerlərindən biridir. Şəhərin

mərkəzində yerləşir. Bura XII əsr də normandlardan qorunmaq üçün qala olub, sonra kral sarayına çevrilib, Fransa inqilabından sonra isə məzey olub. Mürəbbə şəklində tikilmiş sarayın qabağında general La Fayetin at üstündə heykəli qoyulmuşdur. 1515-ci ildə saraya hər iki tərəfdən yeni qanadlar – hissələr tikilib əlavə olunub. Fransa renessansının cürbəcür əlamətlərini bu tikintilərdə görmək olar.

Naxışların bəzilərində simfonik hərflər nəzərə alınıb, hərflər də başqa-başqa tərəflərdən müxtəlif şəkildə oxunur, ayrı-ayrı müqəddəs, ya tarixi şəxslərin adına işarə edir.

Bu naxışı latin əlifbasında həm D, həm H kimi oxumaq olar və hər ikisi düzdür, burada kiminsə xatirəsi nəzərdə tutulmuşdur.

Luvr sarayı 600 il müddətində tikilib, 1793-cü ildən xalq muzeyi adlandırılub. Burada dünyanın ən yaxşı sənət abidələrindən nümunələr tapmaq olar. Antik sənətin bəzi şah əsərləri (Venera) burada saxlanır.

Veneranı 1820-ci ildə yunan adasında Kotan sürən bir türk kəndliyi təpib. Kotan heykəlin bəzi yerlərini zədələyib. Fransa konsulu adadan keçəndə heykəli görüb alıb – Venera Milosskaya mərmərdən düzəlmə bir heykəl olaraq gözəllik nümunəsidir. Bu, yunan sənətinin Elinist nümunəsi sayılır.

Luvrda bir-birindən gözəl, zəngin sənət zalları vardır. Bunların hamisəna ecazkar sənət nümunələri düzəlmüşdür.

Uşaq atasının ayağından tikan çıxarır. Bu heykəli iki min il bundan əvvəl Roma sənətkarları elə canlı yaradıblar ki, daşa yox, diri, iztirab çəkən insana baxdığını güman edirsən.

Antik "Telefon" adlandırılan iki hovuza baxdıq. Bunlar bir-birindən çox uzaqda olsa da, birinə deyilən söz o birisində eşidilir. Hovuzların biri hökmədar xanımın yanında, o birisi ilə qulların yanında imiş. Qullar hovuza baş əyib əmr gözləyirlərmiş.

Saraya zəhmət çəkən, kömək edən adamların da heykəlləri, şəkiləri burada var. Uca gözəl rəsm zalının uzunluğu 257 metrdir. Burada İtaliya, İspaniya, Fransa rəssamlarının əsərləri çıxdır. Dahi rəssam Leonardo da Vinçinin on səkkiz məşhur əsərindən altısı buradadır. Məlum olduğu üzrə, Leonardo İtaliyanadan qaçmış, əsərlərini Fransaya gətirmiştir. Luvr böyük bir ansamblıdır, arxitektor Petro, Levo, Lesko

və başqalarının əli ilə əsrlər boyu tikilmiş, zənginləşmişdir. Hər hakim bu saraya bir şey əlavə etməyi özünə həm dövlət, həm də vətəndaşlıq şərəfi saymışdır.



Bizim səyahətimizdən iki həftə əvvəl fransızlar Sovet dövlətinin nümayəndələri ilə görüşmüştülər. Bu görüşün təsirini biz kitablar, qəzetlər, lövhələr, şəkillərdən başqa sadə insanların, fransız zəhmətkeşlərinin simasında, hərəkət, rəftarında, qonaqpərvəstliyində də gördük. Biz iftiخار hissə ilə deyə bilərik ki, həm Parisdə, həm də başqa şəhərlərdə sovet adamlarına dərin hörmət edirlər. Fransız xalqının sühl və əmin-amanlıqla yaşamaq arzularının hər şeydən güclü olduğuna bir daha inandıq.

Bizim yoldaşların bəziləri özləri ilə Sputnik, Kreml, Qızıl Meydan, Sühl göyərcini suvenirləri aparmışdır. Bunları tanış olduğumuz fransızlara bağışlayırdılar. Yerlilər həmin suvenirləri böyük sevincə qəbul edirdilər.

Cənubdan Parisə qayıtdığımız qatarda bizə xidmət edənlərə hədiyyə verəndə aşpazı da unutmadıq. Aşpaz iş paltarında qarşımıza çıxdı. Sovet səyyahlarını bir-bir qucaqlayıb öpdü, aldığı nişanı döşənə taxdı.

Səyahətimiz sona çatırdı. Aprelin 21-də Parisdə son günümüz idı.

Biz, uşaqdan böyüyə qədər fransız zəhmətkeşlərinin hamisində qüdrətli Vətənimizə, xalqımıza dərin bir hörmət, dostluq hissi tuyaraq səhərçəyi Parisdən, Fransa torpağından ayrıldıq.

Ölkəmizdən gələn rahat hava gəmisi - "İL-18" təyyarəsinə ay-ləşdik.

- Dostlar, hələlik!
- Hələlik, dostlar!

BAKİ GÖRÜŞLƏRİ

20-ci illərin axırları, mülayim payız günləri idi. Rayon şəraitindən yenica ayrılmış, pedaqoji institutda təhsilimi artırmaq üçün Bakıya gəlmişdim. Şəhər mühiti mənim üçün həm yeni, həm də maraqlı idi. Bakıda tanış olduğum ilk ev – Kiçik Qala küçəsindəki 16 nömrəli ev, balaca həyətin sağında dar pilləkənlərdən yuxarıda, ikinci qapıdakı mənzil Ədalətin mənzili olmuşdur.

Ədalət bizim institutda, yuxarı sinifdə oxuyan yoldaşımız idi. Atasının tələbələrə otaq kirayə verdiyini bəzə dedi. Biz də həmin evin qapısını döyməli olduq.

Ədalətin atası idarələrin hansındasına hesabdar işləyirdi. Ancaq özü əhvallı, məlumatlı, ünsiyyətli adam idi. Biz kirayə elədiyimiz otağın qıymətini danışmaq istəyəndə bənd olmadı:

– Otaqdi, – dedi, – yaşayarsınız, eləcə hökumətə verdiyimiz ki-rəni, işiqli, suyu ödəsəniz, bəsdir. Sizdən bir şey tələb olunmur. Ədalətin yoldaşlarınızın.

Biz öz aramızda belə danışdıq ki, üç yoldaş, hərəmiz on-on beş

manat versək, ev sahibi razı qalar. Elə də elədik.

Ədalətin atası hesabdar Mirzə Qasim, doğrudan, əhvallı adam idi. Bizi kirkeş, qonaq kimi yox, lap doğma övlad kimi baxırı. Hər gün yoxlayırdı: işiq qaydasındadırı, su gəlir, soba yanır, otaqlar təmizlənirmi? Cavanların bişmişinə, çayına baxan varmı? Məktəbə necə gedib-gəlirsiniz, nəqliyyatdan korluq çəkmirsiniz? Mirzə Qasim bizi xalqunun yeniyetmə cavanları kimi əzizləyir, hər ehtiyacımız ilə maraqlanırdı.

Söhbət zamanları bir də gördürün ki, Mirzə Qasim tələsik qalxdı, yeyin addımlarla o biri otağa keçdi, iki dəqiqa sonra qayıdır, sözünə davam etdi. Əvvəl buna təəccüb edirdik, soruşmağa da cəsarət eləmirdik. Görünür, bunu hiss etmişdi. Bizim marağımızı görüb sözü açdı:

– Uşaqlar, – dedi, – mən lap köhnədən atalar sözü ilə məşğul olmuşu sevirəm. Hacının (Hacı Zeynalabdinin) idarəsində çalışan zaman hesabdar dəftərimin altında ümumi dəftər saxlardım, istadiyim misalları dərhal qeyd elərdim. Sovet qurulandan sonra həmin misalları nəşriyyata verdim, çap elədilər! İndi o kitab əllərdədir.

Mirzə Qasim bütün danışqlara, söhbətlərə diqqət yetirirdi. Özünün söz-söhbətlərində də bu nümunalordan gətirirdi. Müsahiblər eşitdiklərinə bənzər təzə misal əlavə edəndə kişinin gözü işıqlanırırdı. Qızıl tapmış kimi, təşvişə düşür, istədiyi misali dönə-dönə təkrar edirdi:

*Əzizinəm hər aylar,
Hər ulduzlar, hər aylar.
Başım callad əlində,
Dilim səni haraylar!*

Mən bunu deyəndə kişi cəld qalxb dəftər, qələm gətirdi, yazdı. Yenə təkrar etdi. Sonra valeh kimi dizinə döyüdü:

– Sözə baxın, siz Allah! Bir görün məhəbbəti belə od ilə deyən olubmu? Başım callad əlində, dilim səni haraylar!

Yanan qəlbin alovunu, tonqalını bundan yaxşı necə demək olar?..

Mirzə Qasim ürəyini tərpədən misali hər yetirənə, hətta, qoca nənəsinə bir şair eşqi ilə deyərdi. Deyərdi, sonra da izah edərdi:

– Bunu lap böyük şair, azəri xalqı deyib. Gör necə atəş ilə, necə

məlahətlə deyib. Belə nümunələrin hər biri böyük xalqın məhəbbət das-tanıdır. Biz naħaq yerə etinasız oluruq, toplayıb nəşr etmirik...

Mirzə Qasımın şifahı ədəbiyyata marağın bizi də qızışdırılmışdı. Sınıfda yeri gələndə suallar verir, ədəbiyyat müəlliminin rəyini soruşturduq:

– Tanıyıram, – deyirdi. – Mirzə Qasım ilə mənim də səhbətim olub. O kişi ədəbiyyat həvəskarıdır.

Biz Mirzə Qasımın evində yalnız ədəbiyyatdan yox, ümumən şəhər həyatından, Bakının mösiati, adət-ənənələrindən də məlumat alır, öyrənirdik. Əli qələm tutan, yazmaq istəyənlərə redaksiyaların ünvanını öyrədir, istiqamət də verirdi.

Mirzə Qasım ünsiyyətli kişi idi və bu ünsiyyət yalnız ailə-məişət çərçivəsində qalmırıldı. O, hadisələr, yeniliklər haqqında öz fikrini açıq deyən, müsahiblərini öz hökmərinə inandırmağı bacaran adam idi. Mirzə Qasımın evinə qonaqlar, qonşular, qohumlar gəlib-gedirdi. Ev sahibi bizi də onlar ilə tanış etməyə çalışırıdı.

– A filankəs, bunlar bizim ali məktəb tələbələridir, tanış olun!

Biz məmənuniyyətlə bu yeni, hörmətli adamlarla tanış olur, onları səhbətini maraqla dinləyirdik.

O zaman Bakıda ali məktəblərin sayı az idi. Aspirantura yalnız bir yerde – Elmlər Akademiyası Filialının yanındakı Dövlət Elmi Tədqiqat İnstitutunda açılmışdı. Buraya həvəslənən ədəbiyyatçılar içərisində Heydər Hüseynov, mən, Mehdi Hüseyn, Səməd Vurğun var idik. İmtahanlardan çıxandan sonra mən, Mehdini, Heydəri qəbul elədilər. Səməd də bəzi çətinliklərdən sonra ədəbiyyat şöbəsinə daxil oldu.

Aspiranturanın müdürüyinə Ali Sovetdə sədr vəzifəsində olan Soltan Məcid Əfəndiyev təyin olunmuşdu. Qəbul haqqında əmri alandan, dərs cədvəlini öyrənəndən sonra yaşamaq yeri hayına qalmalı olduq. Aspiranturanın yataqxanası yox idi və buna təminat da verilmirdi.

Biz Soltan Məcidin yanına gedib yer xahiş edəndə bir qəbz yazıb, kəndlə evindən bizi yer istədi. Həmin kağız ilə bizi (məni və Səmədi) ümumi yataqxanaya buraxmali oldular. Aspiranturada təhsil alarkən mərkəzi təşkilatlar bizi tez-tez çağırıb, müxtəlif tapşırıqlar verib işlədirilər. Bir gün bütün aspirantları təbliğat şöbəsinə yığdırılar. Kolxozlarda

r bölgüsünü keçirmək üçün göndəriləsi briqadalara qoşular. Məni çaya, İsmiyev deyilən bir raykom katibinin briqadasına salmışdır. Əjn Qaraməryəm rayonunda, Qarabaqqal, Biğir kəndlərində gəlir yüsü kampaniyasını keçirməklə məşgul olduq.

Qışın qarlı-çögünlü günlərində bizi bu kənddən o biri kəndə qo-hesabdarların bütün kağız-kuğuzlarını yoxlayıb, qiymət verirdik. Ənin səfərdən topladığım təəssürat əsasında man ilk ocerklər kitabımı hücum bir hissəsini ("Sağlam yollarda") yazıb çapa verdim (1932). Ənin aylarda təzəcə yaz açıldığı, bağ-bağça çiçəkləndiyi bir zamanda 1 bulvarında gəzdiyim bir gündə ortaboy, qarayanız, qıvrım saçlı bir ən mənə yaxınlaşdığını gördüm. Oğlan, görünür, nəsə mənə bir deməyə tələsirdi. Yaxınlaşan kimi, əlini mənə uzatdı və ərkyana bir müraciət etdi:

– Tanış olaq, yoldaş Mir Cəlal!

Mən əl verdim, soruştamamış o, adını dedi:

– Mən Mehdi Hüseynov. Sizi yaxşı tanıyıram. "Kommunist" ətinin redaktoru Əminbəyli yoldaş məndən bir komsomol üzvü, ədətçi istəyir. Qəzətdə ədəbiyyat işlərini idarə eləmək lazımdır. Xahiş əm, sabah saat 10-da Az.APP-a gələsiniz.

– Haradır orə?

– İsmailiyyədə, birinci mərtəbədə oluruq. Kimdən soruşsanız, yanarın otağını göstərərlər.

Səhərisi mən İsmailiyyəyə (indiki akademiyaya) getdim. Mehdi ilə işdüm. Mehdi mənim yanında Əminbəyliyə zəng etdi və məni 1 yanuna göndərdi.

"Kommunist" qəzeti o zaman indiki mətbuat komitəsinin binasındır.

Əminbəylini mən Gəncadən tanıyırdım. O, Maarif şöbəsinə, ya-Maarif Xadimləri İttifaqına rəhbərlik edərdi.

Burada məsul redaktor olduğunu bilmirdim. Məni görən kimi, səslişib yer göstərdi. Savadımı yoxlamağa başladı. Müəllimlər seminariyini bitirdiyimi bilib sevindi və bir vərəq verib, işə girmək üçün əriza nəğimi tələb etdi.

Mən yazdım, diqqətlə oxudu, görünür, səhv axtarırdı, axtardı, tapa



bilmədi. Kənarına nəsə yazdı, zəngi vurub kimisə çığrıdı:

– Ədəbiyyat şöbəsinə məsul icraçı axtarırsınız, savadlı oğlandı.

Götürün, qoyun işləsin!

– Həmin gündən məni redaksiyaya işə götürdülər!

– Mən aspiranturada oxuyuram, mane olmazlarmı?

Əminbəyli əlini tovladı:

– Xulufluya deyərəm, oxumağına mane olmariq, işində ol.

Mənim aspirantura təhsilinə olduğu qədər "Kommunist" kimi hörmətli bir qəzet idarəsində işləməyə də həvəsim var idi. Buradakı iş şəraiti ilə taruş olmaq lazım idi. Cavadov Fərhad adlı bir kök adamı mənə göstərdilər ki, şöbə müdirinizdir. Bütün göstərişləri o verəcək!

Cavadov otağındaki şkaflardan birini açdı, bir neçə toz basmış məktub bağlaması çıxardı.

– Bunlar, – dedi, – rayonlardan göndərilən həvəskar müxbir məktubları, ədəbi yazınlardır. Baxan olmayıb, yiğmişq qalıb. Sən başla bu məktubları bir-bir oxu, yararlıları seç, hazırla, çapa verək, amma çox ixtisar elə, məktubdan bir neçə cümlə götürsən, bəsdir.

Mən nə zamandansa burada "həbs olunmuş" yazılı məktubların qatını açıb diqqətlə oxumağa, yoxlamağa başladım. Bunların içində şeir, hekayədən başqa xəbər, şikayət də var idi.

Məktubları düzəltməyə yox, əvvəlcə bir-bir oxuyub başa çıxmaga, məzmunlardan xəbərdar olmağa çalışdım. Nə qədər qəribə və gözlənilməz olsa da, burada vaxtilə özümün Gəncədən, Gədəbəydən yazdırılmış məktub, ocerkləri, hekayələri tapdim və sevincə onları təkrar oxuyub düzəldim. Öz məktublarını şöbə müdirinə yox, birbaş Əminbəyli yoldaşa oxuyub, çapına icazə istəməyi lazımlı bildim.

Əminbəyli əsasən Gəncədən olan bu məktubları maraqla dinləyir, səhifə başa çatmamış hökmünü verirdi:

– Yaxşıdır, ədəbiyyat səhifəsində ver, getsin çapa.

Bu qayda ilə unudulmuş, tərk edilmiş ilk yazıların çoxu həyat işığı görməyə imkan tapdı. Mənim sevincimin hüdudu yox idi.

Bir gün qazetimizdə müsabiqə elanı verildi. Pambıq yiğimindən yazılın yaxşı ocerklərə mükafat təyin olunmuşdu. Müsabiqə qapalı idi. Coxları buraya əsərlər yazdılar, mən də gizli imza ilə "Qələbənin açarı"

adlı bir ocerk yazdım. Bir neçə gün keçməmişdi ki, müsabiqə materialları yoxlanıb saf-çürük edildi. Bir gün məni baş redaktorun yanına çığrıdilar. Əminbəylinin otağına girəndə qabağında öz yazımı gördüm.

O, əsəri yazı manerasından, materialın məzmunundan tanımışdı. Müləyim və xoş ada ilə soruşdu:

– Bu ocerki sən yazmışan?

Redaktorun zənnini çasdırmaq istəmədim:

– Bəli, – dedim, – mənimkidir!

– Yaxşı yazmışan, – dedi, – sağ ol!

Həmin ocerki qəzətdə näşr etdirdi və mükafata da təqdim etdi.

"Kommunist"də iki, "Gənc işçi"də dörd illik həvəslə işim müasir, canlı, operativ, ayıq mühakiməyə hazırlanmışda mənə mühüm təsir göstərirdi. Mətbuatın bu gözəl tərbiyə məktəbini mən heç vaxt unutram.

İbrahim Əminbəyliyə, görünür, işim xoş gəlməşdi. Məni tamam təhsildən ayırmayıq, redaksiyada saxlamaq fikrində idi. Mən isə oxumaqdan ayrılmış istəmirdim. Aspiranturada qalmaq istəyirdim. Bu ixtilaf üzündən o kişi ilə danışmalı oldum. Sonra "Gənc işçi" qəzetinə keçdim.

Ixtilafın təfsilati belə oldu...

Əminbəyli məni bir aylıq Bərdə rayonuna pambıq yiğimi kampanyasına səfərbərliyə göndərmişdi. Həmin ayı səy ilə işlədim, rayon həyatından çox yazılar yazıb çap etdirdim.

Səfərbərlik vaxtını qurtarandan sonra Bakıya qayıtdım. Maaşımı almaq üçün redaksiyaya gələndə Əminbəyli açıqlandı:

– Niyə gəlmisinə?

– Vaxtim qurtarib.

– Çox da qurtarib, nahaq gəlmisinə.

– Nə üçün?

– Hələ Bərdə rayonu planı ödəməyib.

– O məndən asılı deyil.

– Sən get rayona, maaşını da oraya göndərərik!

– O halda məni aspiranturadan kənar eləyərlər, mən akademiyənin icazəsi olmadan gedə bilmərəm.

Əminbəylinin deməyə sözü qalmadı. Ancaq mənim maaşımı ver-

məyə da qol çəkmədi.

- Yازın, maaşımı versinlər.
- Maaşı rayonda gedib alarsan!
- Mən rayonda işə girməmişəm.
- Get oraya, göndərərik!

Yoldaşlarımdan birinə, Mehrab adlı bir hüquqşünasa bu əhvalatı danışanda mənə dedi:

- Maaşı saxlamağa sovet idarələrində heç kəsin haqqı yoxdur. Ver məhkəməyə, dərhal alınsınlar.

Tənbəllik eləmədim, balaca bir ərizə ilə məhkəməyə müraciət etdim.

O vaxta qədər güman eləməzdim ki, məhkəmə sıravi bir əməkçinin ixtilafında yüksək vəzifələrlər töhmət eləyə.

Məhkəmə iclasına gedəndə gördüm redaksiya öz nümayəndəsini - məsul redaktorun müavini, bir nəfər də kimi isə bu iş üçün göndərmişdir. Məni vahimə bürüdü.

Məhkəmə sədri Rəsizadə familyalı sadə bir qadın idi. Mənim əri-zəmi oxudu və redaksiyanın nümayəndəsindən soruşdu:

- Bu oğlanın maaşını niyə vermirsiniz?

Redaktor müavini tribunada nitq deyən kimi, başladı nağıl danışmağa.

- Mir Cəlal yoldaş özü komsomol təşkilatının məsul katibi olala (mən, doğrudan da, redaksiya komsomol özəyinin katibi idim), özü pambıq kampaniyasının əhəmiyyətini bila-bilə, işin bu qızığın vaxtından...

Məhkəmə sədri onun sözünü kəsdi:

- A kişi, nağıl aqma! De görüm, oktyabr, noyabr aylarında bu oğlan sizdə işləyib, ya yox?

- İşləyib!
- Maaşını alıb, ya yox?
- Zaddı...
- Alib, ya yox, cavab ver!
- Maaşını rayona göndərmişik.
- "Kommunist" qəzeti rayondadır, ya Bakıda?

- Bakıda.

- Maaşı niyə rayonda alınsın?

- ...

Sədr bir az da hırslı nümayəndəyə açıqlandı...

- İşçi sənin redaksiyanda işləyir, maaşını da redaksiyadan alacaq, vəssəlam!

Üzünü katibə tutub əmr elədi:

- Yازın, günü sabah bu oğlanın maaşını ödəsinlər!

Məhkəmənin icra vərəqəsini təqdim edib, maaşımı alandan sonra məni Mərkəzi Komsomol Komitəsinə çağırıldılar. "Gənc işçi" yə məsul katib təyin etdildər.

Mən də çox həvəslə komsomol mətbuatının canlı, maraqlı və çox-cəhətli işinə girişdim. Bütün yazıçı, ədəbiyyatçıları, əli qələm tutan cavən yoldaşları qəzet işinə cəlb etməyə çalışdım və az bir zamanda burada yaxşı, maraqlı müzakirələr, məclislər keçirildi.

"Gənc işçi" o zaman da canlı, hörmətli, fəal qəzet idi.

Xoşbəxtlikdən mətbuatda çox çalışmalı olmadım. Aspiranturanı qurtaranda, ali məktəbdə, talabələr ilə işləməli olduğumu görəndə qəzetdən çıxdım. Canlı auditoriyanı üstün tutdum.

Gəncədə ilk müəllimlərimdən olan Vəli Xuluflu məni akademiya-ya çağrırdı. Hələ filial halında olan ictimai elmlər bölməsində işləməyi təklif etdi.

Vəli Xuluflu hələ o zaman Azərbaycan qamusu (ensiklopediyası) nəşr etmək üçün lazımi tədbirlər görmüşdü. Hətta, sözlükler də nəşr olunmuşdu.

Respublikanın görkəmli ziyalı qüvvələri bu yeni və maraqlı işə cəlb olunmuşdu. Mən ictimai elmlər üzrə bütün sözlükleri və məqalələri hazırlayırdım. İşimin ağırlığı və həcmcə böyüklüyünü görən rəhbər yoldaşlar bu şöbəni bir neçə şöbəyə ayırmağı lazımlı bildilər və yeni ştalar aldılar.

İctimai elmlər: ədəbiyyat, fəlsəfə, musiqi, dil, folklor və s. şöbələrə bölündü, bunlar üçün münasib adamlar axtarıldı.

Ədəbiyyat şöbəsini, şübhəsiz, özümdə saxlamalı idim. Musiqi şöbəsinə böyük bəstəkarımız Üzeyir bəy, fəlsəfə şöbəsinə o zaman Aİİ-də

fəlsəfə dərsi deyən Heydər Hüseynovu çağırdıq.

Heydəri mən aspiranturadan, həm də "Gənc işçi" də məqalələrini çap etdiyim illərdən tanıydım. Namızədlığını verən kimi, təsdiq etdilər, o da həvəslə ensiklopediyada islamaya başladı.

O zaman mədəniyyət, məfkurə aləminde islamək üçün savad, bılıkdən başqa, bəlkə bunlardan vacib partiya üzvü, ya komsomolçu olmaq tələb olunurdu. Ziyalilar arasında komsomolçu kifayət etsə də, kommunist olduqca az idi. Çünkü, partiyaya qəbul şəraiti çox çatın və ciddi idi. Beş nəfər köhnə kommunist zəmanəti vacib idi. Heydər Hüseynov isə partiya üzvlüyünə namizəd idi. Ona görə də Heydərin akademiyada islamayı yerinə düşdü.

Əhəd Yaqubov (akademianın prezident müavini idi) Mərkəzi Komitədə katib sıfəti ilə islamaya gedəndə yerinə Heydəri cəlb elədilər. O da həvəslə müavinliyi öhdəsinə götürüb işə girdi.

Respublika Elmlər Akademiyası SSRİ Elmlər Akademiyasının filialı olanda imkanı da, nüfuzu da çox idi. Milli mədəniyyətə, milli respublikalara, elmi idarələrə diqqət, qayğı çox idi.

Akademiya mərkəzdən ayrılanlardan, yerli büdcəyə tabe olanlardan sonra yerlərdə vəziyyət xeyli dayışdı. Heydər Hüseynov cavan, həvəslə, enerjili, qeyrətli oğlan idi. Kitab nəşr etməyə, cavan alimlər hazırlamağa, institutlar açmağa, qonşu respublika alımları ilə yarış aparmağa çox səy edirdi. Gecə-gündüz akademiyada, öz otağında əyləşir, kitab-dəftərilə əlləşirdi.

Kəskin və haqsız tənqid onu sarsıldı. O özünü faciəli surətdə həlak etdi.

Mənim hələ Gəncə seminariyasında ikən əlaqədar olduğum, inandığım və hörmət bəslədiyim kommunistlərdən biri, sonralar Respublika Maarif Komissarı işləyən Məhəmməd Cuvərli idi. O, vücaduda balaca, ariq, bir az da xırda göz, zahirən qas-qabaqlı olardı. Ancaq mənəvi cəhətdən əksinə, fəal, çevik, ayıq, dərrakəli, təşəbbüskar kommunist idi. Onunla tanışlığım tələbəlik skamyasından, seminariyada oxuduğum illərdən başlamışdı. O zaman Cuvərli Gəncə vilayət komitəsində təbliğat üzrə katib vəzifəsində çalışırı. Seminariya tələbələrinin tərbiyəsi, inkişafı ilə ciddi məşğul olurdu.

Görünür, bilik, məslək eşqi, işə həvəsindən başqa, Cuvarlıda təşkilatçılıq bacarığı və təmkini də güclü idi. Seminariyada olduğum, təşkilatda çalışdığım müddətdə (mən tələbə təşkilatının sədri vəzifəsində idim) Cuvərlinin mənə qarşı rəğbətini hiss etməmişdim.

Son kursda və təhsil ilinin son aylarında bir axşam yoldaşlarımıla əl-ələ verib gəzməyə getdiyim zaman ciyinmə bir əl endiyini duydum. Dönəndə gördüm Cuvərlidir!

Güldü və mənə təsallı verdi:

- Deyəsən, sənəni diksindirdim?

Mən dinmədim. O, mənim kürəyimə el vura-vura dedi:

- Sabah Vilayət Komitəsinə gəl, səninlə işim var.

- Saat neçədə golim?

- Saat 9-dan sonra mən oradayam. Ha vaxt istəsən, gəl. Dərsdən çıxanda gələ bilərsən!

- Baş üstə, - deyib getdim.

Getdim, ancaq bu çağrış məni çox narahat elədi.

Cuvərli məni nə üçün çağırır? Görəsən, nə deyəcək? "Səninlə işim var?" Görəsən bu nə işdir. Bəlkə mənə təzə bir iş tapşıracaq, qulluq təklif edəcək! Bəlkə də, tələbə həyatı ilə əlaqədar tapşırıq verəcək.

Cuvərlinin evi seminariya olan küçədə (28 Aprel küçəsi), məktəbin qabağında idi. Mən dərsə gedəndə, o da işə gedirdi. İşə getməzdən əvvəl mənimlə görüşəndə içəri çağırıldı və sözünü açıq dedi:

- Seminariya məzunlarının təyinatı gedir. Anketində gördüm ki, sən kəndə getmək istəyirsən. Gədəbəy məktəbinə müdir lazımdır. Səni oraya məsləhət görmüşük. Necə baxırsan?

- Müdirlilik çətin olmazmı?

- Çətin olmaz, komsomolda yaxşı islamışən, yerli təşkilatlar da sənə kömək edəcək!

- Siz məsləhət bilsəniz, mən hazırlam.

- Gədəbəyin raykom katibi Ramazanov yanına geləcək. Ona da xüsusi tapşıracağım, sənə kömək eləsin. Ora dağ yeridir, səfəlidir, həm də fəhlə rayonudur. Məktəbi də böyüdüb yeddiilik eləyirik. Cavan oğlansan, seminariyada aldığı bilik və tərbiyə fəhlə balalarına vacibdir. Sən orada çox xeyir verərsən. Fəhlələr də qədirbilən camaatdır. Sənin



inkişafına kömək edərlər.

Mənim sükut və razılığımı görəndə Cuvarlı sevinclə əlimi sıxıb xeyir-dua verdi:

- Mübarək olsun! Sənə yaxşı yol. Sabah siyahınızı maarif şöbəsi na göndərəcəklər. Əmrinizi alib, yola düşərsiniz! İki-aylıq maaş da qabaqcadan verilir.

İndi mən daha aşkar və yəqin görürdüm ki, bizi xalis hazır, məsul maarif işçisi kimi müəyyənləşdirib əməli işə göndərirlər.

Gədəbəyi görməmişdim. Təsəvvürüm də ibtidai və yanlış idi. Kəkor deyilən bir gödək, zirək kişinin məftil təkər faytonu, zinqirovlu, gümrah atları ilə bizi Yasamal yolundan yoxuşa doğru aparanda güman edirdim ki, məktəbə dərs deməyə yox, dumanlı, əsrarlı dağlarda cəhəlat, qaranlıq, zülmət ilə vuruşmağa gedirik.

İyirminci illərin ortaları və axırlarında bizim respublikada maarif və mədəniyyət adamları az idi. Xüsusiələ, Sovet dövlətinin və Kommunist Partiyasının böyük miqyaslı gələcək tədbirlərini - "mədəni inqilab" şüarını nəzərə alsaq və bu baxımdan maarif qüvvələrinə yanaşsaq, çətinlik daha da aydın görünür.

Gədəbəy kimi məşhur fəhlə rayonuna ilk qədəm qoyan seminariist mən idim. Bəlkə, ona görə Cuvarlı mən ixsuslu hörmət, hazırlıqla yola salır, rayonun adlı-sarılı adamları ehtiramla qarşılıyırdılar.

Mülayim sentyabr axşamında mənim mənzilim - mədən komitəsinin binasındaki otaq qonaqlarla dolmuşdu. Adətən, qonaqları çay-çörək süfrəsi ilə qarşılıyırlar. Bizdə belə imkan yox idi. Bizim üçün ayrılan otağın təchizatı da sahmanda deyildi. "Biz" deyirəm, ona görə ki, mənimlə bərabər qonşu, yaxın kəndlərin (Qumlu, Söyüdlü) müəllimləri də var idi. Onlar bir-iki günlüyü də olsa, rayon mərkəzində, bizim otaqda qalmaq istəyirdilər.

Rayon işçiləri, qocaman fəhlə kommunistlər biza xoşgaldın eləmək üçün yığışmışdılar. Buna baxmayaraq, biz yerlilərin açıq dedikləri arzu və tələbləri eşidirdik. Həmin günlərdə mən 19 yaşlı cavan bir seminariist idim. Görünür, yerlilərin "bu təzə müəllimləndən" gözləri su içmirdi. Çünkü, onların aləmində qalstuk, yaxası qatdama köynək, komsomol qayışı "bu yerlərə" o qədər də münasib deyildi, birtəhər ga-

lirdi.

60-70 yaşlı qocaman mədən fahləsi Əli Hüseyn əmi masaya dirsək-lənərək diqqət və ərk ilə mənə baxıb deyirdi:

- Oğlum, arxayı ol, fəhlə camaat müəllimin qədrini biləndir. Nə qədər ki biz varıq, bir köpək oğlu müəllim dəyə bilməz ki, gözün üstədə qəşin var! Müəllim bizim əzizimiz, uşaqlarımızın tərbiyəcisidir. Bu şərt ilə ki, bəzi-bəzi işlər gərək bizim yerlərdə görünməsin.

Əli Hüseyn əmi ətəklərini yiğisdirib ayaga qalxdı, bir də oturub dedi:

- Mən nəyi deyirəm: mən iki babətdən deyirəm, mülətfit ol!

Biri budur ki, müəllim gərək içki sandan özünü gözləsin, biri də əxlaq sandan, qadın babətdən, abır-həya babətdən özünü gözləsin! Bu iki şərt olan yerdə dərs də, tərbiyə də, hörmət də qaydasında olar. Oğlum, sənə inididən başa salıram ki, bunlardan özünü gözla! Bura rayon yeridir, fəhlə yeridir. Burada gərək özünü gözləyəsən. Camaat sənə uşaqlarını etibar eləyir! Bu təmizlik ki oldu, gözüm üstə yerin var. Bütün mahalda bir kişinin sənə dolaşmağa cürəti yoxdur...

Qoca fəhlə bir ata nəsihati ilə danışır, mənim gözümün içində baxırırdı. Əyləşənlərin Əli Hüseyn kişinin nəsihatinə diqqətlə qulaq asmağı o demək idi ki, bu tapşırıqlar tək bir adamın yox, rayon camaatinin həmisiñin adındandır.

Mən dillənməmiş məktəbin köhnə müəllimi Əli Qara qocaman fahləni arxayı elədi:

- Əli Hüseyn əmi, Mir Cəlal seminarının özündə tələbə təşkilatının sədri idi, 500 tələbə onun öhdəsinə tapşırılmışdı. İki-filan, əxlaq, ədəb-ərkan məsələsi onun öz nəzərindəndir. Bir də ki, bizim məqsədəmiz burada dərs-tərbiyə, mədəni-inqilab yolunda çalışmaqdır. Fırqəmizin tapşırığı yolunda can qoymaqdır. Əl-ələ verib işləyəcəyik. Tək əldən səs çıxmaz. Sizin köməyiniz, fəhlə sinfinin rəhbərliyi olmadan kənd müəllimi nə eləyə bilər?

Əli Qaranın bu sözləri, görünür, Əli Hüseyn əminin ümidi təmin edirdi. Kişi təsbeh danəsi kimi kiçik göz bəbəkləri ilə gülərək, müəllimi arxayı salırdı:

- Rəhbərlik bizdə, mədən fahlələri məktəb üçün heç nəyi əsirgə-



mirlər. Raykom da, zavkom da məktəbin qayğısını çəkəcək, arxayıñ olun!

Əlihüseyin əminin sözləri bir onun yox, bütün valideynlərin sözü idi.

Müəllim heyatını abrlı görəndən sonra fəhlələr məktəb üçün xüsusi can yandırmağa, raykomun, ispalkomun, ukomun (qəza komitəsi) yanında tez-tez danışmağa, tərif etməyə başladılar. Bu diqqət və hörmət sayasında məktəbə kəndlərdən gələn uşaqlar üçün 25 nəfərlik pansion açdıq. Musiqi komitəsi düzəldik, piano gətirdik. Neçə hektarlıq bir bağçanı məktəb təcrübə tarlasına çevirdik. Bütün rayon məktəbləri üçün istinad məktəbi yaratdıq. Ayda bir müəllimlərin rayon müşavirəsi, təcrübə mübadiləsinə təşkil etdik.

Bərpa dövründən sonra mətbuatda, müzakirə, mübahisələrdə rekonstruksiya dövrü və bu söz ilə əlaqədar mətləblər dəbdə idi. Mən də həvəslənərək, bir məqalə yazmışdım:

"Rekonstruksiya dövrünün müəllimi!" Bu məqaləni Xalq Maarif Komissarlığının jurnalı dərhal çap elədi və rayon müəllimlərinin çoxuna oxumağı məsləhət gördü. Redaksiyanın xeyirxah münasibəti (o zaman komissarlıqda çalışan Ələkbərli Məmməd sonralar Maarif naziri oldu) mənə həvəsləndirmişdi.

Məktəbilər üçün ədəbiyyat nəzəriyyəsi kitabı yazmaq iddiasına düşmüştüm. Bu kitabın ilk qaralama nüsxəsini, hətta, tədris pedaqoji şurasına, o zaman orada çalışan Hənəfi Zeynallya təqdim etmişdim.

Sonralar başım təhsilə qarışdı, aqibəti ilə maraqlana, izləyə bilmədim.



Vəli Xuluflu Gəncədə məşhur "Mədrəseyi-ruhani" deyilən yeni tipli orta məktəbdə müəllim, həm də məktəb kitabxanasının müdürü idi. O zaman həmin məktəbə xüssəsən Şərqdən – Türkiyə, Misir, Tehrandan xeyli kitablar gətirilmişdi. Bu zəngin mirasın həm istifadəsi, həm də səliqə ilə qorunması Vəli Xulufluya, Qasım Qənbəroğluna və məktəbin müdürü Pişnamazzadəyə tapşırıldı.

Məktəbilərdə oxuya marağı artırmaq üçün ən münasib kitablar

seçilib, onlara verilir, oxunan kitab haqqında rəy soruşturuldu. Mən Tolstoyun bir çox həkayələrini həmin kitabxanada oxumuşdım.

Qarışılıq illərdə həmin kitabxananın aqibəti və fondu necə oldu, bilmədim.

Gəncədə Sovet hökuməti qurulan günlərdə mən müəllimimiz Xuluflunu izdihamlı yiğincaqlarda gördüm. Şah Abbas məscidinin həyatında və məktəb qabağındaki bağda mən onun çıxışlarını, hərarətlə, həm də sadə nitqlərini eşidirdim.

Vəli Xuluflu sonralar akademiyənin filialında tarix, dil, ədəbiyyat işlərinə rəhbərlik edirdi. Lügətlər institutunun direktoru olanda cavan mütəxəssisləri işə dəvət edirdi. "Gənc işçi" də işlədiyimi, aspiranturada oxuduğumu biləndən sonra mən çağırıldı. İnstiutda işləməyi təklif etdi, mən də razı oldum.

Cox hazırlıqlı və fəal kommunist, mədəniyyət xadimlərindən idi. Ağamali oğlu, Ruhulla Axundov, Müzəffər Nərimanov ilə yaxın idi. Cox mühüm məsələlərdə, məsləhət, müzakirələrdə iştirak edirdi. Azəri dilinin təmizliyi, inkişafı haqqında çox cidd-cəhd edən kommunistlərdən idi.

Hələ Gəncədə, seminariya təhsili illərində mən mətbuat ilə əlaqədar idim. Aşqabadda çıxan "Zəhmət" qəzetində (böyük qardaşım orada çörəkçi işləyirdi və yerli qəzetləri mənə göndərirdi), Tiflisdə çıxan "Yeni fikir" qəzetində Gəncənin mədəni-təsərrüfat həyatını aks etdirən yazılarım nəşr olunurdu. Bunlar yalnız müxbir məktubları, adı xəbərlər xarakterində yox, mühərrir yazıları mahiyyətində idi: "Məhərrəmlik mövhumatı kimin əsəridir?" (1926), yeni əlifba, dərsliklər, maarif məsələləri haqqında yazıdlarımın çoxu təbəddülsiz nəşr olunurdu.

Bakıya köçənə qədər riyaziyyat həvəskarı idim. Seminariyada bu dərsdən yoxlama yazılarını sinifdə hamidan əvvəl mən həll edər, əla qiymət alardım. Riyaziyyatdan bir kitaba təqnid yazıb, "Yeni fikir" də çap etdirmişdim. "Riyaziyyatçı" imzası ilə qəzetdə satirkəş şeirlərim də çap olunurdu.

Əla, ya əyyühəssaqi tutub dünyani sərxoşlar!
Buraxmir çarsıdan keçin gecə insani sərxoşlar.



Satirik şeirlərimdən biri belə başlanırdı. Buradakı imzalarımın da maraqlı tarixi var. Satiralarından birinə Şəhab (Ulduz) imzası qoymuşdum. Köhnə əlifba ilə "Şəhab" sözünü düz oxumamışdır, ya nəsə, "Şöhrət" vermişdir. Sonrakı yazılarımın çoxunda da bu imzani saxlayıb, təkrar etdi.

O zaman Maarif Komissarlığının məktəblərə nəzarət və təlimati geniş və müntəzəm idi. Komissarlığın müfəttişi qocaman tarixçi, dilşünas Məhəmməd Xəlifəzadə Gəncə məktəblərində bir ay yoxlama aparmışdı. Redaksiyanın xahişi ilə mən o yoxlamaları ətraflı yazib nəşr etdirdim. Xəlifəzadə işlərinin sonunda məni seminariya müdürüyyətinin yanına çağırıb, təşəkkür etdi. Komissarlıqdakı hesabatında da bu baradə danışıdı.

Mətbuat səhifələrini, xüsusu ədəbiyyata aid yazıları diqqətlə izləyirdim. O zaman Leninqrad türkoloji seminariyasında oxuyan Əli Nazimin mərkəzi mətbuatda maraqlı, geniş və bir qədər də alovlu məqalələri çıxarıdı. Bu məqalələr ədəbiyyat aləmində həm maraq, həm də təşvişə səbəb olmuşdu.

Məqalələr kəskin olduğu qədər də hücum xarakterində idi. Əli Nazim həmin məqalələrin ardınca özü də Bakıya gəlib, ədəbi mühitdəki mübahisə, münaqışlərdə fəal iştirak edirdi. Bakıya gələn kimi, Nazimi bir neçə məsul vəzifəyə təyin etdilər: ali məktəbdə kafedra müdürü, jurnallarda redaksiya heyəti üzvü, yazıçılar təşkilatında tənqid bölməsinin sədri, aspirantların rəhbəri və s.

Gəncə seminariyasında oxuduğum son illərdə (1924–1928) Səməd Vurğun (avvallar Səməd Məsrur id) ilə tanış olmuşam. Dəmir körpünün sağında, teatr binası ilə qonşuluqda maarif evi yerləşirdi. 20-ci illərdə maarif evi, şəhər ziyalalarının, xüsusən, gənc komssomolçu müəllimlər, aktyor, radioçu, mətbuatçlarının ən çox toplandıb görüşdüyü yer idi. Şəhər maarif işçilərinin komssomol özəyi də burada iclas edirdi. Bu təşkilatda müəllimlər, məsul işçilər, təsərrüfat xadimləri var idi. Hələ o zaman komssomolçuların fəaliyyət və hərəkəti çox odlu idi. O zaman komssomolçular quruculuq, təşkilat işindən başqa ictimai, mədəni, ədəbi işlərlə də çox fəal məşgül olurdular. Partiya rəhbərliyi də gənc qüvvələrə böyük etimad göstərir, əməli işlərinə istiqamət verir, yoxlayırdı.

Komsomolçu müəllimlərin rəsmi görüş və yığıncıqlarından başqa, ədəbi, elmi və mübahisə məclisləri də olurdu.

Belə məclislərdən birində ədəbiyyatımızdan söhbət gedirdi. Cavan şair və ədiblərdən bəziləri çıxış edir, öz düşündüyünü, ya yazdığını uca səslə deməyə çalışırı. Bakıdan gələn ədəbiyyat nümayəndələri də var idi. Şairlərdən biri (səhv etmirsəmə Əbdülbəqi Fövzi) tribunaya çıxb, şeir oxudu, camaat da əl caldı. Şair tribunadan enəndən sonra tanımadığım qarayanzı oğlan, əsgər şineli olan bir gənc tribunaya çıxdı. Müasir şeir haqqında bir neçə cümlə deyəndən sonra üzünü camaata tutub ehtirasla davam etdi:

- Bu saat burada bir şer oxundu. Siz də əl caldinuz. A yoldaşlar, onun nəyinə əl caldinuz? Axi, o, şeir deyil, açıq məktubdur. Belə yazılıra şeir demək, şeiri gözdən salmaqdır!

Qara oğlan bu mənada mülahizələrini dedikcə, zaldakıların diqqətini daha çox toplayırdı. Məclisdən, bütün sıralardan piçilti keçdi:

- Bu kimdir?
- Bu oğlan harada işləyir?
- Ədəbiyyatçıdır mı?

Oradaca mən bildim ki, bu oğlan Səməddir. Səməd Vurğun Fövzinin zəif bir seri xüsusi əda ilə oxuyub, lovğalanmasından bərk hırslaşmışdı. Fikrini açıq söyləyib, o yazının şer ilə heç bir əlaqəsi olmadığını dedi...

Sonralar Fövzi mərkəzi mətbuatda ("Maarif və mədəniyyət") "Şairə cavab" şeirini yazdı. Cavabın özü vaxtilə oxunan şeirdən də dayaz və məzmunsuz idi.

20-ci illərin axırlarında Gəncədə yeni, qızgın bir ədəbi mühit canlanmaqdı idi. Gəncə seminariyası, müəllimlər mühiti, şəhər teatri, sənat texnikumu və sonra Kənd Təsərrüfatı İnstitutu kimi tədris-mədəniyyət ocaqları, şəhərdə müntəzəm nəşr olunan "Qızıl Gəncə" ("Zərbə", "Kirovabad bolşeviki") kimi qəzet və məcmuələr ədəbi həyatın canlanmasına çox kömək edirdi. O zaman qələm həvəskarlarından bir çoxu ədəbi həyat və mühit ilə, jurnal, qəzetlə maraqlanır və yazıları ilə iştirak edirdilər. Xüsusilə, Vurğun kimi alovlu, qüdrətli bir şairin orada olmayıçı cavanları həvəsləndirir, ruhlandırırırdı. Məhəmməd Cuvarlı

vilayət komitəsində təbliğat müdürü idi. O, ədəbiyyatçıların inkişafı, məhud fabriki, çit fabriki, sabun zavodu, dəmiryol işçiləri, başqa fəhlə müəssisələrində ədəbiyyatçıların çıxışı ilə maraqlanır və çox təşkilati iş aparırdı. Məhəmməd Cuvarlı şəhər partiya məktəbində dərs də deyirdi. Əsərlərin nəşrində, teatr tamaşalarının, ədəbi yığıncaq və müzakirələrin təşkilində biza çox kömək edirdi. O, cavan yazıçıların diqqətini məhz müasir məsələlərə, sovet həyatına, fəhlə sinfinin mübarizəsinə cəlb etməyə çalışırı. Birinci beşillik planının təbliği və həyata keçirilməsində Azərbaycan fəhlələrinin qəhrəmanlıq və rəşadətini bədii söz ilə əks və ifadə etməyi biza döna-döna tapşırırdı. Bir neçə dəfə Səməd ilə bizi fəhlə yığıncaqlarına göndərdi.

İlk tanışlıq günlərindən mənim Səməd Vurğun haqqında fikrim yaxşı olub. O zaman Vurğun həyat-məsiət cəhətindən pərəkəndə və baxımsız idi. Buna baxmayaraq, onun ilk yazıları, şeiri, sənətə münasibəti, mühakimə və mülahizələrindəki sərbəstlik, coşqun ilham, qanadlı xayal və şəxsiyyətinin bilavasitəliyi, sərbəst təfəkkürü mənim xoşuma galındı.

Bir dəfə şeirlərindən birini çap etdirmək üçün Gəncə qəzetinin redaksiyasına getməyi məndən xahiş etdi. Redaksiyada "Şərq Ərəbi" təxəllüsü ilə çalışan, rəsmiyatçı bir qəzetçi var idi. Şeiri alıb oxudu və ehmalca Səmədə qaytardı ki, "Bizim qəzetdə çap oluna bilməz!" Vurğun vüqar və təmkinini pozmadan qəzet işçisinə kəskin cavab verdi:

– Nə oldu, mənim şeirlərim mərkəzi mətbuatda çap olunmağa laiyq oldu, amma sanın qəzətində yaramadı?

Şərq Ərəbi (özü də qara, pırtdaşqı saçlı bir vücut idi) hirs ilə ayağa qalxıb, şairə ittihad verməyə başladı.

Səməd şeiri götürüb, cibinə qoydu, redaksiyadan çıxdı. Neçə gün sonra həmin şeir mərkəzi mətbuatda, sonra da Moskva qəzetlərində nəşr olundu (gərək ki, şeir "Mən də bir əsgər kimi" sərlövhəli idi). Vurğunun şeiri və səhrəti yalnız Gəncədə yox, bütün respublikada və onun xaricində sürətlə yayılmağa başlayırdı.

Mərkəzi Komitənin "Ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında" məşhur qərarı nəşr olunanda (aprel, 1932) bizi Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə, yazıçılarla partiya işçilərinin müşavirəsinə çağırıldılar.

Yeni qərar münasibətilə keçirilən müzakirələrdə mən Səmədin Gəncə fəhlələri arasındaki şöhrət və hörmətindən, orada keçirilən ədəbi yığıncaqlardan danışdım. Sonra Vurğun özü alovlu bir çıxış elədi. Partiya işçilərinin diqqəti cəlb olundu. Həmin müşavirədən sonra, Mərkəzi Komitənin təbliğat şöbəsinin müdürü Mikayıl Hüseynov Vurğunun çıxışının təsiri haqqında ağızdolusu danışındı.

Cox çəkmədi, Yazıçılar İttifaqı təşkil olunanda Səmədi ittifaqı məsul katib, eyni zamanda Zaqqafqaziya Mərkəzi İcraiyyə Komitəsinə üzv seçildi. Bir il sonra isə respublikanın 15 illiyi ilə əlaqədar bayramda Səmədi də Moskvaya – Kremlə, partiya və hökumət rəhbərlərinin görüşünə apardılar.

Kremldəki görüşdə şair çıxışı və şeiri ilə ümumi partiya-hökumət rəhbərlərinin diqqətini cəlb etmiş, xüsusi fərman ilə Lenin ordeninə layiq görülmüşdü (1936). Ədəbi mühitin bütün ölkədə qaynayıb-daşlığı həmin illərdə "Qızıl qələmlər" ittifaqının Gəncə şöbəsi (filialı) təşəkkül tapşırıqda, istedadlı cavanları ətrafına yiğmaqdı.

Gəncə şöbəsinin bir sıra üstünlüklerini – imkanlarını unutmaq olmaz: əvvəla, orada nəinki köklü kitabxana, mədəniyyət ocaqları, həm də əsrlik ədəbi ənənə, şairlər məclisi, Mirza Şəfi kimi şairin otagi, başqa şəhərlərin heç birində olmayan güclü çap vəsaitinə sahib olan böyük matbaə var idi. Həmin matbaənin buraxdığı kitabça və jurnallar mərkəzdəki nəşrlərdən o qədər də fərqlənmirdi.

Gəncə seminariyasında tələbələrin gücü ilə təşkil olunan ədəbi müzakirə və mühakimələr, Cabbarlı və Cavid kimi dramaturqların əsərlərinin tamaşası indi də yadımızdadır. Hələ keçən əsrin axırlarında tiki-lən, indiyəcən şöhrətinə saxlayan teatrda həmişə müasir, maraqlı tamaşalar verilirdi.

20-ci illərin başlanğıcında, sovet ədəbiyyatının təşəkkül dövründə Gəncədə Səməd Vurğun, Həmid Arashlı, Cahabəxş və Fərəh Həstəli, Əli Razi, Əli Məhzun, bir az sonralar isə Möhsün Poladov, Əli Əkbərli, Məhəmməd Kazım, Mikayıl Rzaquluzadə və başqları ədəbiyyat təbirlərinin nəinki maraqlısı, hətta, fəal təşkilatçıları idilər.

Mərkəzdə, "Qızıl qələm" cəmiyyətində elə tədbir olmurdu ki, onun əks-sədasi Gəncədə eşidilməsin, "Qızıl Gəncə" adı ilə xüsusi bir jurnal çap olunurdu və buradakı yazılmarm, demək olar ki, hamısı yerli

qüvvələrin qələmindən çıxan əsərlər idi.

Gəncə seminariyásında özbək, türkmən, tatar, başqırd, acar və başqa millətlərdən olan, azərbaycanlı ləhcəsində sarbəst yazar və yazmaq istəyən cavanlar da çox idi. Bəhram İbrahimî ("Yoxsul") təxəllişli şairin Daşkənddən gətirdiyi bir sira şeir, hekayaləri köməkləşib tərcümə etdi. "İngilab və mədəniyyət" jurnalında çıxdı. Həmin müəllifin köməyi ilə Bakıda gedən bir teatr tamaşası ("Hind xitlalçıları") haqqında kəskin resenziya yazıb, "Yeni fikir" qəzetiндə çap etdirdik.

Demək istayıram ki, o zaman ədəbi müzakirə, münaqışlərdə coşqun həvəslə iştirak edən cavanlardan başqa, mətbuat orqanlarında da açıq müzakirəyə bir meyil və rəğbət, yeni imzaların görünməsinə çalışmaq səyi çox güclü, təbii idi.

Mən "riyaziyyatçı olduğumu", bu ixtisasa meylimi demişdim.

Mənim ilk hekayəm ("Müəllim") "Qızıl Gəncə"nin ədəbiyyat səhifəsində nəşr olunmuşdu. Mərhum ədibimiz Seyid Hüseynin bu hekayədən necə və haradan xəbər tutduğunu bilmirəm. İkinci və ilk qələm tacribələrimdən olan başqa hekayəmi ("Həkim Cinayətov") Seyid Hüseyn təshih edib, "Ədəbiyyat cəbhəsi" jurnalında nəşr etmişdi. Bu jurnal otuzuncu illərin başlangıcında "Hücum"dan əvvəl təşkil olunmuşdu. Orada bədii nəşr materiallarına Seyid Hüseyn baxırdı.

Həmin hekayədən söhbət açanda qeydlərini mənə dedi, hekayənin mətnində satirik qəhrəmanın adını dəyişməyi məsləhət gördü. Doğrudan da, əsərdəki mənfi surətin adı o zaman çoxlarının tanıldığı həkimlərdən biri idi.

Seyid Hüseyn ilə söhbətimdə onun çox xoşladığım bir hekayəsinin ("Həzin bir xatıra") adını çəkdim. Bir qədər sükütdən sonra dedi:

- Elə hekayələr həmisi olmur, həyatımızın bir parçası kimi qopub, vərəqələrə keçir.

Hörmətli ədibin yazılarındakı səmimiyət və intim təsvir, özü dediyi kimi, həmisi qabarğı görünürdü. Üslub və ifadə cəhətindən mənim hekayələrim ona yox, Mirzə Cəlil və Haqverdiyev nəsrinə daha yaxındır. Ancaq Seyid Hüseynin hekayələrini mən həmisi sönmez bir maraq ilə oxuyub izləmişəm. Qocaman ədiblərdən nə Mirzə Cəlil, nə Haqverdiyev ilə şəxsi tanışlığım olmamışdır. "Gənc işçi" qəzetiндə çalışdıǵım illərdə Süleyman Sani Axundovu bəzən müzakirə və yiğincəqlarda gö-

rürdüm. Qəzətdə komsomol və ədəbiyyat mülahizə və müzakirələrdə ondan yazılar da tələb edirdim.

Otuzuncu illərin başlangıcında dövlət nəşriyyatı mənə hörmətli ədibimiz Nəriman Nərimanovun külliyyatını hazırlamağı tapşırılmışdı. Bu kitabı toplayıb çapa hazırlamaq üçün çox mənbələrə, simalara müraciat etdim. Onlardan biri də mərhum Süleyman Sani idi. Ancaq onda bildim ki, onun ailəsi, övladı yoxdur. Məktəblərin birində, tənha bir otaqda yaşıyır.

Mən ədibin otağına getdim. Nəriman Nərimanov haqqında söhbət edəcəyimi eşidəndə çox maraqla qarşılıdı. Ondan öyrəndim ki, "Şamdan bəy" komediyasının ilk adı "Dilin bələsi" imiş. Sonradan yoldaşların məsləhəti ilə əsər qəhrəmanının adı ilə adlandırılmışdır. Seyid Hüseyn də, Süleyman Sani də, Nəriman Nərimanov da müəllim-ədib, yaxud ədib-müəllim olmuşlar. Xüsusilə, məktəbi, tərbiyə, təlim işini çox sevmiş, ömürlərinin mühüm hissəsini buna sərf etmiş, bədii əsərlərində də bu aləmi məhəbbət, məharətlə təsvir etmişlər.

Süleyman Sani Nərimanovdan hörmət və hərarətlə danışır, onunla keçirdiyi məslək dostluğu, yoldaşlığını, maarif yolundakı əməkdaşlığı xüsusi bir eşqlə xatırlayırdı.

İngilabin ilk illərində elan olunan bədii əsər müsabiqəsində "Ləçin yuvası"nın yüksək qiymətləndirilməsini minnətdarlıqla qeyd edirdi.

Həmin illərdə Süleyman Sani bir müəllim, maarif xadimi, sovet quruluşunun təbliğatçısı kimi Qarabağın şəhər və kəndlərində şəxsən çox çalışmışdı. O günlərin təəssüratını qələmə almağı, bədii əsər, ya xatıra şəklində yadigar buraxmağı arzu edirdi.

Mənimlə görüş zamanında da möhtərəm ədibimiz səhhətindən çox şikayətlənirdi. Qızlarını revmatizm tutmuş, ümumən əsəb xəstəliyindən əziziyət çəkir, sinəsi dolu xatirələri və ədəbi niyyətlərini qələmə almaqdə çətinlik çəkirdi. Masasının üzərindəki səhifələri göstərib gileyənlənirdi.

- Nə qədər yazmalı mətləblər, mövzular var. Ancaq nə edəsən ki, cansağlığı, vaxtında qədrini bilmədiyimiz gümrahlıq yoxdur. İki səhifə yazıram, qolun yorulur, taqətim tükənir...

Süleyman Sani ilə görüşlərdən sonra saatlarla kədərlənir, düşü-

nür, təəssüflər edirdim.

"Gənc işçi" də çalışığım müddətdə çox ünsiyyət bağladığım, ya- radılığına, söhbətinə maraq göstərdiyim ədiblərdən biri böyük şairimiz Hüseyn Cavid olmuşdur. Bu iddia zahirən qəribə görünə bilər. Çünkü Cavid romantik şairdir. Mənim realistik zövqündən, həyat və hadisələrə münasibətimdən çox fərqli bir sənətkardır.

Əvvələ, onu deyim ki, 20 və 30-cu illərdə Hüseyn Cavid cavanlar arasında çox məşhur, çox sevimli sənətkarlardan idi. Seminariya təhsili müddətində biz onun əsərlərini tez-tez səhnədə görür, mətbuatda oxuyur, müəllimlərin alovlu mühazirələrində eşidir, hətta seminariyanın tələbə məclislərində, müzakirə, mübahisələrində maraqla izləyirdik. Bakıya gələndən sonra, mətbuatda çalışığım, ilk yazılarımıla görünməyə başladığım zamanlarda, deyəsən, böyük ədibin diqqətini cəlb etmiş, nə cəhətdənə maraqlandırmışdım. Məlum olduğu üzrə, Cavid, əsərlərinə qarşı yazılın bir sıra kəskin tənqidlərdən incimişdi və narazılığını aşkar bildirməkdən çəkinmirdi. Bu haqda söhbətlərini münasib bildiyi hər yerdə və inandığı hər kəsə danışındı. Hüseyn Cavid mənimlə bir kückədə yaşayırıdı. Cavid bəzi axşamlar, yazıcıdan, yaradıcılıq işlərindən yorulan saatlarda həm başmaq seyrinə – havaya çıxır, həm də ünsiyyət üçün yoldaş axtarardı.

Bir də görərdin əlindəki əsa ilə mənzilin qapısını döyür:

– Ağa Mir Cəlal!..

(Seyid olduğum üçün qocaman ədiblərin hamısı adının əvvəlinə "Ağa" sözünü əlavə edərdilər.)

Biz bütün ailəlikcə təşvişə düşər, Cavidi hörmətlə mənzilimizdə qəbul edərdik.

Hüseyn Cavid müasir, mədəni libaslı, nüfuzedici, xoşəbiət, zahid, çox ciddi və ağır görünüşlü kişi idi. Gözündəki çeşmək, əlindəki əsa, başındakı qəhvəyi qara papaq, təmkinli yerişi ona xüsusi əzəmət verirdi.

İlk görüşlərdə mənim həyat yoldaşım, qaymanınam tərəfindən həyacan, təşviş, süfrə hazırlığını görəndə Cavid çox narahat olur, ata kimi hamımızı bir növ danlayırdı:

– Püstə xanım, – deyirdi, – mən axşamlar bir saat söhbətə gəlirəm. Belə narahatlığı görsəm, daha cəsarət edib, qapınızı döyməyəcə-

yəm!..

Cavid qabağında çay nərd oynaması da xoşlayardı.

Mənim yazı masama da diqqət yetirməyi unutmazdı. Bir dəfə qarşımızdakı kağızlara diqqət edəndə gördü ki, cavan qadın şairlərin kitablarını vərəqləyib məqalə yazıram:

– Qələminə heyfin gəlmir?

– Bu yazılar haqqında müləhizələrimi söyləmək istəyirəm.

– Müləhizə deməli daha vacib əsərlər var, elə əsərləri təhlil elə ki, heç olmasa, mövzu sənin zəhmətinə qoruyub saxlasın. Füzulidən yaza-nı, yazı özü saxlamasa da, Füzuli saxlayacaq!

Gördüm ki, böyük şairi böyük mətləblər daha çox düşündürür. O, düz deyir, mövzu seçmək yanan üçün yaradıcılığın ilk şərtidir.

Ondan sonra mən Füzuli şeirinin poetikası ilə maraqlandım, ilk elmi əsərimi, namızədlik dissertasiyamı ondan yazıb çap etdirdim. Həmin kitabın ilk nüsxəsini də bir minnətdarlıq əlaməti olaraq, məhz Cavidə təqdim etdim.

Cavidin yaradıcılığı, yüksək sənəti, şeriyəti və əsərlərinin şöhrətindən başqa, onu mənə sevdirən, xüsusilə, təmiz insanlığı, büllur xasiyyəti və səmimiyyəti idi. Kənardan baxanlar, onuancaq əsərləri ilə tanıyanlar hörməti ədibin məhrəm, duzlu, mənali humorundan xəbərsiz idilər. Halbuki, onun söhbətləri bu cəhətdən çox mənali, maraqlı, unudulmaz idi:

– Sən komsomolsan, qəzetində istədiklərini yazıb deyə bilərsən. Bizim də sözümüzü desən, nə olar ki?

– Cavid əfəndi, sizin sözlərinizə cavanlar qəzeti dərin minnətdarlıq, məmənnuniyyətlə sahifələrini açmışdır.

Cavid yaradıcılıq məsələlərində çox ciddi və tələbkar idi. Realistlərin, o cümlədən, Mirzə Cəlilin dili, sadə üslubu ilə razi deyildi. Hər yerdə "şeriyət" axtarırdı. Sadə yazıb, danışmayı loru dil adlandırdı.

Ancaq müsahibələrində sadə danışığının, zarafatının, hətta, latifəni çox xoşlayardı. Klassiklərdən belə duzlu misallar gətirirdi.

MÜNDƏRİCAT

FELYETONLAR

Sərxoşlar	7
Məscid büsati	8
İmperyalistlər Tanca üzərində boğuşurlar	10
Ramazan həsrəti	12
Dardanel	14

ŞEİRLƏR

«Qızıl oktyabr»	21
Dənizin cinayəti	22
Şimaldan səs	24
Anamın vəsiyyəti	26
Müxbir	28

OÇERKLƏR

Özək raport verir	31
Münəvvəri dirləyin!	35
İsləməyən dişləməz	40
Molotovçular	45
Bayraqı bərk saxla	48
Volqanın qucağında	51
Zavodun tərcümeyi-hali	54
Marksın dostu	60
Almas gəldi	65
Azad qız	69
Sağlam yollarda	74
Qələbənin açarı	78

Səsimizi dünya eşitsin!	81
Boy	85
Analar yarışı	95
Qüdrət nümayisi	99
Xalqın ürək sözü	103
İsrafil	113
Qardaşlar	132
Qəzəb maşınıları	136
Avropadan məktub	144
Vətən qəhrəmanı	146
Snayper	162
Qafqaza məktub	180
Gil-gil çay	184
Yeni kədən adamları	198
Qəhrəman qız	232
Firuzə	236
Tarla mənzərləri	241

TƏRCÜMƏLƏR

Dəmir qanun	247
Kaspı dənizinə	252
Məstan ay	253
Dan	256
Şahidə	257
Məktub	264

XATIRƏLƏR

Parisdə görüş	277
Baki görüşləri	294

MİR CƏLAL. ƏSƏRLƏRİ. 5 CİLDƏ
V CİLD

Naşır: HİDAYƏT ƏSGƏROV
Nəşriyyat redaktoru: İlahə HəşİMOVA
Səhifələyici: Elvira NADİRQİZİ
Dizayner: Aynur ƏSGƏRLİ

Çapa imzalanmışdır: 10.01.2013
Kağız formatı: 70x90 1/16
Həcmi: 27 ç.v; Sifariş: 16 ; Sayı: 500

«ADİLOĞLU» nəşriyyatında nəşrə hazırlanmış
və ofset üsulu ilə çap edilmişdir.
Ünvan: Bakı şəh., Alatava I, Ə.Salamzadə küç 9C
Tel.: (050) 593 27 77, (055) 222-71-93
Web: www.adiloglu.az;

